

Ə.S.ABDİNOV, İ.S.HƏSƏNOV, T.X.HÜSEYNOV

**ELEKTRON CİHAZLARI
VƏ EMİSSİYA
ELEKTRONİKASININ
ƏSASLARI**

(Ali məktəblər üçün dərs vəsaiti)

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin
30.06.2010-cu il tarixli 992 №-li əmri ilə
təsdiq olunub.*



BAKİ – 2011

E l m i r e d a k t o r : **Ş.Q.Əsgərov**
fizika-riyaziyyat elmləri doktoru, professor

R e y ç i l ə r :

R.T.Hümbətov
fizika-riyaziyyat elmləri doktoru, professor

A.H.Kazımzadə
fizika-riyaziyyat elmləri doktoru, professor

Y.Q.Nurullayev
fizika-riyaziyyat elmləri doktoru, professor

Y.Y.Hüseynov
fizika-riyaziyyat elmləri doktoru, professor

245433

621.3
+ A14


Abdinov Ə.Ş., Həsənov İ.S., Hüseynov T.X.

A14 Elektron cihazları və emissiya elektronikasının əsasları (Ali məktəblər üçün dərs vəsaiti). Bakı, «Təhsil», 2011, 360 səh.

Dərs vəsaiti ali məktəblərin fizika, fizika müəllimi, radiofizika, radioelektronika, elektronika, rabitə, cihazqayırma ixtisas və istiqamətlərində təhsil alan tələbələri (bakalavr və magistrantlar) üçün nəzərdə tutulub. Burada elektrovakuum, ion və yarımkərinci cihazların, elektron optikası element və sistemlərinin quruluşunun, iş prinsipinin, eləcə də elektron emissiyası hadisəsinin fiziki əsasları yığıcam, lakin bitkin, dolğun və böyük informasiya tutumuna malik şəkildə öz əksini tapıb.

Kitabdan ali və orta ixtisas təhsili məktəblərinin müəllimləri, elmi işçilər, doktorantlar, laborant və mühəndislər də bəhərlənə bilərlər.

A 4306020120 2011
053



© «Təhsil», 2011

MÜNDƏRİCAT

GİRİŞ.....	7
------------	---

I HİSSƏ

Emissiya elektronikasının əsasları	12
--	----

FƏSİL 1.1.

Emissiya hadisələrinin təsnifatı.....	13
§ 1.1.1. Elektronların bərk cisimdən emissiyası.....	13
§ 1.1.2. Kombinasiyalı emissiya	18

FƏSİL 1.2

Termoelektron emissiyası.....	19
§ 1.2.1. Tam çıxış işi	19
§ 1.2.2. Termoelektronların enerjilərə görə paylaşılması.....	23
§ 1.2.3. Katodun emissiya ləkəliyi.....	31
§ 1.2. 4. Çıxış işinin və Riçardson sabitinin təcrübə yolla təyini ..	33
§ 1.2.5. Termoelektronların sürətlərə görə paylaşılması.....	36
§ 1.2.6. Sürətləndirici elektrik sahəsinin termoelektron emissiyasına təsiri.....	38
§ 1.2.7. Təbəqəli katodlar	42
§ 1.2.8. Termoelektron katodları üçün anomal Şottki effekti	48
§ 1.2.9. Oksid katodlarının emissiya tənliyi.....	50

FƏSİL 1.3

Avtoelektron emissiyası	56
§ 1.3.1. Avtoelektron emissiyası hadisəsi	56
§ 1.3.2. Avtoelektron emissiyası tənliyi	60

FƏSİL 1.4

Fotoelektron emissiyası.....	68
§ 1.4.1. Fotoelektronların enerjiyə görə paylaşılması.....	68
§ 1.4.2. Metal fotokatodların spektral xarakteristikası	75

FƏSİL 1.5

İkinci elektron emissiyası	81
§ 1.5.1. Metal və yarımkərıcı katidlarda ikinci elektron emissiyası	81
§ 1.5.2. Anomal ikinci elektron emissiyası	85

II HİSSƏ

Elektrovakuum və ion cihazları. Elektron optikasının əsasları ..88

FƏSİL 2.1

Elektro vakuum cihazları	90
§ 2.1.1. Elektrovakuum diodu	90
§ 2.1.2. Elektrovakuum triodu	98
§ 2.1.3. Çoxelektroldu elektrovakuum lampaları	107
§ 2.1.4. Yüksəktezlikli və ifrat yüksəktezlikli elektrovakuum lampaları	117
§ 2.1.5. Xüsusi təyinatlı elektrovakuum lampaları	122
§ 2.1.6. Elektrovakuum lampalarında küy	123
§ 2.1.7. Fotoelektron cihazları	130

FƏSİL 2.2

İon cihazları	136
§ 2.2.1. Qazlarda elektrik boşalmaları	136
§ 2.2.2. Bəzi ion cihazları	141
§ 2.2.3. İon mənbələri	146

FƏSİL 2.3

Elektron optikasının əsasları	151
§ 2.3.1. Elektron optikasının əsas prinsipləri	151
§ 2.3.2. Elektrostatik linzalar	164
§ 2.3.3. Maqnit linzalar	170
§ 2.3.4. Sürətləndirici Pirs sistemləri	174
§ 2.3.5. Brillüen dəstəsi	177
§ 2.3.6. Elektron mikroskopu və ion proyektoru	181
§ 2.3.7. Elektron projektoru	186
§ 2.3.8. Meyletdirici sistemlər	190
§ 2.3.9. Lüminessent ekranlar	196

§ 2.3.10. Qəbulədici televiziya boruları – kineskoplar	201
§ 2.3.11. Yaddaşlı elektron-şüa boruları	206
§ 2.3.12. Elektron-optik çeviricilər və xəyal parlaqlığının gücləndiriciləri	210

III HİSSƏ

Elektrik keçidləri.....	213
-------------------------	-----

FƏSİL 3.1

Elektron-deşik keçidi (<i>p-n</i> kecid).....	215
§ 3.1.1. <i>p-n</i> kecid: əmələ gəlməsi və əsas parametrləri	215
§ 3.1.2. <i>p-n</i> kecidə xarici elektrik sahəsinin təsiri	220
§ 3.1.3. <i>p-n</i> keçidin növləri	227
§ 3.1.4. <i>p-n</i> keçidin tutumu	230
§ 3.1.5. <i>p-n</i> keçidin deşilməsi	234

FƏSİL 3.2

Metal-yarımkeçirici kontaktları və heterokeçidlər.....	240
§ 3.2.1. Metal-yarımkeçirici kontaktı – Şottki keçidi	240
§ 3.2.2. Omik kontaktlar	244
§ 3.2.3. Heterokeçidlər.....	247

IV HİSSƏ

Yarımkeçirici cihazlar	253
------------------------------	-----

FƏSİL 4.1

Yarımkeçirici diodlar	256
§ 4.1.1. Düzəndirici, yüksək tezlik və ifrat yüksək tezlik diodlar	257
§ 4.1.2. İmpuls diodu	263
§ 4.1.3. Stabilitron	266
§ 4.1.4. Tunel diodu və çevrilmiş diod.....	270
§ 4.1.5. Varikap	277

FƏSİL 4.2

Tranzistorlar	283
---------------------	-----

§ 4.2.1. Bipolar tranzistor	284
§ 4.2.2. Dreyf tranzistoru.....	293
§ 4.2.3. Unipolyar tranzistor.....	296
§ 4.2.4. Tiristorlar.....	303

FƏSİL 4.3

Yarımkeçirici qeydedicilər və çeviricilər	310
§ 4.3.1. Qann diodu	310
§ 4.3.2. Tenzoelektrik cihazları	317
§ 4.3.3. Maqnit sahəsi qeydediciləri	321

FƏSİL 4.4

İstilik və termoelektrik cihazları	329
§ 4.4.1. Termorezistor	329
§ 4.4.2. Termoelektrik hadisələri. Termoelektrik generatoru....	336
§ 4.4.3. Termoelektrik soyuducusu və qızdırıcısı	347
 Bakı Dövlət Universitetinin «Fiziki elektronika» kafedrası	351
Müəlliflər haqqında.....	354
Ədəbiyyat	356

*Bu kitabı ali təhsil aldığımız,
çalışdığınız, həyatda qazandığınız
uğurların əsasında duran Bakı Döv-
lət Universitetinin «Fiziki elektronika»
kafedrasının yaradılmasının
40 illiyinə həsr edirik.*

Müəlliflər

GİRİŞ

Müasir elmi-texniki tərəqqinin, istehsalat və sənayenin uğurlarını, məişət və tibb texnikası sahəsindəki nailiyətləri elektronikasız təsəvvür etmək mümkün deyil. Digər tərəfdən ayrı-ayrı elm və sənaye sahələrinin inkişafı da elektronikada yeni nailiyyətlərin qazanılmasına təkan verir. Bir sıra hallarda isə ayrı-ayrı elm, texnika, sənaye, istehsalat, səhiyyə məişət sahələrində qarşıya çıxan və həlli zəruri olan problemlər elektronikada yeni ideyaların yaranmasını, yeni kəşflərin və fikirlərin meydana gəlməsini stimullaşdırır.

Elektronika bütövlükdə geniş mənalı və əhatəli bir məfhumdur. Əsl mahiyyəti müxtəlif mühit (maddə), sistem, cihaz və qurğularda baş verən elektron prosesləri, bu proseslərlə bağlı hadisələrin fiziki mahiyyəti, onların tədqiqi və tətbiqi ilə bağlı olan bu elm-texnika sahəsi başlıca olaraq bir-biri ilə sıx qarşılıqlı əlaqəli üç istiqamətdən ibarətdir: fiziki elektronika, texniki elektronika və sənaye elektronikası. Fiziki elektronika – müxtəlif maddə, sistem, cihaz və qurğulardakı elektron proseslərinin xüsusiyyətlərini aşkar edib öyrənir, onların mümkün tətbiq imkanlarını müəyyənləşdirir və müvafiq təkliflər verir. Texniki elektronika – başlıca olaraq fiziki elektronika tərəfindən irəli sürülmüş bu təklif və ideyalar əsasında yeni cihaz, qurğu və sistemlər işləyir, onların təcrubi, laboratoriya və sınaq nümunələrini hazırlayıb, kütləvi istehsal üçün təqdim etməklə yanaşı, həm də mövcud elektron cihazları və qurğularının təkmilləşdirilməsi məsələləri ilə məşğuldur. Sənaye elektronikası isə –

texniki elektronika tərəfindən təqdim edilən nümunələr əsasında elektron cihazlarının, yəni iş prinsipi müxtəlif maddə, struktur və sistemlərdə baş verən elektron proseslərinə əsaslanan cihazların kütləvi istehsalı ilə məşğul olur.

Təkcə elə bu deyilənlər göstərir ki, bugünkü elektro-nikanın əsas qidaverici mənbəyi – şah damarı məhz fiziki elektronikadır. Ona görə də fiziki elektronikanın inkişafı, onun təbliği və tədrisi daima əksər ölkələrdə diqqət mərkəzindədir. Bu istiqamətdə müntəzəm olaraq elmi-tədqiqat, axtarış işlərinin aparılması ilə yanaşı, həm də fiziki elektronikanın əsas prinsipləri, müddəə və bölmələri ayrı-ayrı fənlərdə müxtəlif peşə təhsili məktəblərinin tələbə və şagirdlərinə, magistrantlara, aspirantlara, yenidən hazırlama və ixtisasartırma kurslarının dinişyicilərinə tədris olunur. Fiziki elektronika çoxşaxəli bir elm sahəsidir. Onun başlıca bölmələri kimi vakuumda baş verən hadisələrin fizikasını, emissiya elektronikasını, elektron və ion cihazlarının fizikasını, bərk cisimlərin elektronikasını, yarımkəçirici cihazların fizikasını, qaz boşalması və plazma fizikasını, kvant elektronikasını, ifrat yüksək tezliklər elektronikasını, opto-elektronikanı, mikro- və nanoelektronikanı, elektron optimikasını göstərmək olar.

Bununla belə, elektron emissiyası, müxtəlif kontakt strukturları və onlarda baş verən elektron prosesləri, ayrı-ayrı mühitlərdə generasiya-rekombinasiya hadisələri, elektrik və termoelektrik effektləri mövcud elektron cihazlarının iş prinsipinin əsasını təşkil edir. Məhz buna görə də bərk cisim, vakuum, qaz və plazma fizikası müasir fiziki elektronikanın təməli sayılır.

Həm ayrı-ayrı mühit (maddə) və sistemlərdə baş verən elektron proseslərinə, həm də onların əsasında işləyən müxtəlif cihaz və qurğuların fizikasına dair müxtəlif dillərdə çoxlu sayda monoqrafiyalar, kitablar, dərsliklər və dərs və-saitləri mövcud olsa da, Azərbaycan oxucuları əksər vaxtlarda ən yaxşı halda rus dilində olan ədəbiyyatdan istifadə

etmişdirler. Müstəqil, suveren dövlətçilik, Milli özünütəyin və milli qürur prinsiplərindən irəli gələrək, digər sahələrdə olduğu kimi, fiziki elektronika sahəsində də son illərdə Azərbaycan dilində tədricən dərsliklər, dərs vəsaitləri, yazılıb. Bu iş daha geniş oxucu kütləsini bilikləndirməklə, müxtəlif statuslu kitablar yazmağa qadir olan alımlarımızın mövcudluğunu, formalaşdığını göstərməklə yanaşı, həm də dilimizin – Azərbaycan ədəbi dilinin daha da zənginləşməsinə xidmət edir. Belə ki, bu sahədə yazılın hər yeni kitabda onlarla, bəzən isə yüzlərlə sərf elmi, fiziki, texniki və başqa terminlər işlədir, onların mənası, hərfi tərcüməsi açıqlanır, dilimizdə onlara vətəndaşlıq statusu verilir. Qeyd etmək lazımdır ki, bu işin məhz dərsliklər, dərs vəsaitləri yazmaqla həyata keçirilməsi ən düzgün yoldur, çünki dərslik və dərs vəsaitlərinin oxucu kütləsi daha böyük, dinamik və daima təzələnəndir.

İndiyədək Azərbaycan dilində müxtəlif alım-müəlliflərin “Bərk cisimlər fizikası”, “Yarımkeçiricilərin fizikası”, “Elektron texnikasının materialları”, “Elektron texnikasının materialları və nanotexnologiyanın əsasları”, “Optoelektronika”, “Bərk cisim elektronikası”, “Fiziki elektronikanın tarixi və metodologiyası”, “Nanotexnologiya”, “İfrat yüksək tezlik elektronikası”, “Radioelektronikanın əsasları”, “Radiofizika”, “Vakuum texnikasının fiziki əsasları”, “Kvant elektronikası”, “Dəstə və plazma texnologiyası”, “Elektronika”, “Mikroelektronika”, “Yarımkeçirici çeviricilər” və s. kimi dəyərli dərslik və dərs vəsaitləri yazılıb çap edilmişdir.

Oxuculara təqdim edilən, “Elektron cihazları və emisiya elektronikasının əsasları” kitabı isə öz məzmunu, məqsədi, quruluşu ilə bu istiqamətdə Azərbaycan dilində yazılın ilk kitabdır. Bu kitabda şərh olunan məsələlər indiyədək heç Azərbaycan dilinə tərcümə olunmuş kitablarda da öz əksini tapmayıb.

Ali məktəblər üçün dərslik olan bu kitabda elektronikanın əsası sayılan elektron cihazlarının – elektrovakuum,

ion və yarımkəcərıcı cihazların, elektron optikasının fiziki əsasları öz yiğcam, lakin dolğun əksini tapmışdır. Eyni zamanda kitabda həmin cihazların işləməsi üçün əsas işçi elementlərin və hadisələrin – elektron emissiyası hadisələrinə, elektron emitterlərinin (katodların), müxtəlif növ yarımkəcərıcı elektrik keçidlərinin (kontaktların), bu keçidlərdə baş verən fiziki proseslərin xüsusiyyətlərinə də baxılmışdır.

Dörd hissədən ibarət olan dərsliyin ayrı-ayrı hissələrinin: Emissiya elektronikasının əsasları (I hissə); Elektron və ion cihazları. Elektron optikasının əsasları (II hissə); Elektrik keçidləri (III hissə) və Yarımkecərıcı cihazlar (IV hissə) hər biri müstəqil xarakter daşımaqla yanaşı, həm də bir-biri ilə sıx əlaqədə olub, bir-birini tamamlayır.

Kitabın I hissəsi 5 fəsildən ibarətdir. Burada elektron emissiyası hadisəsinin ümumi müddəələri (fəsil 1.1), termoelektron emissiyası (1.2), avtoelektron emissiyası (1.3), fotoelektron emissiyası (fəsil 1.4) və ikinci elektron emissiyası (fəsil 1.5) hadisələrinin əsas xüsusiyyətləri öz lazımı əksini tapmışdır.

Üç fəsildən ibarət olan II hissə elektrovakuum cihazlarında (fəsil 2.1), ion cihazlarında (fəsil 2.2) baş verən elektron proseslərinə və bu cihazların iş prinsipinə, eləcə də elektron optikasının əsas element və prinsiplərinin izahına (fəsil 2.3) həsr olunmuşdur.

Kitabın III hissəsində yarımkəcərıcı cihazların böyük əksəriyyətinin əsas işçi elementi olan müxtəlif elektrik keçidlərinin-homo p-n keçidlərin (fəsil 3.1), heterokeçidlərin, metal-yarımkecərıcı keçidlərinin və omik kontaktların (fəsil 3.2) yaranması prosesinə, həmin keçidlərin təsnifatına və əsas parametrlərinə, onlarda baş verən elektron proseslərinin xüsusiyyətlərinə baxılır.

Kitabın 4 fəsildən ibarət sonuncu IV hissəsində optoelektron cihazları (fotoqəbuləcicilər, optik modulyatorlar və filtrlər, işıq mənbələri və s.) istisna olmaqla, bütövlükdə başlıca yarımkəcərıcı elektron cihazları: yarımkəcərıcı diod-

lar (fəsil 4.1), yarımkəçirici tranzistorlar (fəsil 4.2), yarımkəçirici qeydedici və çeviricilər (fəsil 4.3), həm də əlavə olaraq, yarımkəçirici istilik və termoelektrik cihazları (fəsil 4.4) haqqında məlumatlar verilir.

Kitabın sonunda onun tərtib olunmasında istifadə və istinad edilən ədəbiyyatın siyahısı verilmişdir. Bu siyahı həm də oxucuya əlavə, daha geniş məlumatlar toplamaq üçün hansı elmi, tədris və metodiki ədəbiyyatdan istifadə edilməsində kömək göstərə bilər.

Kitabın əvvəlindən (girişindən) sonuna dək hər termin ilk dəfə işlədildikdə seçilmək üçün qara rəngli şriftlə çap edilmişdir. Bəzi terminlərin azərbaycanca ifadəsi müəlliflərin baxışına uyğun verilmişdir.

Dərslik onun müəlliflərinin uzun illər Bakı Dövlət Universitetinin müxtəlif istiqamət və ixtisaslar üzrə təhsil alan tələbə (bakalavriyat və magistrant) və aspirantlarına oxuduqları mühazirələr əsasında tərtib edilmişdir. Sözsüz ki, Azərbaycan dilində ilk addım olan belə əhatəli bir kitabda qüsurların ola bilməsi də istisna edilmir. Müəlliflər hər bir xoşməramlı irad və təklifə görə əvvəlcədən minnətdarlıq edir və onların mümkün qədər nəzərə alınacağına zəmanət verir. Dərsliyin əlyazması 1–2 il tələbə auditoriyalarında sınaqdan keçirilmiş, rəyçilər, elmi redaktor tərəfindən oxunmuşdur. Bundan əlavə, kitabın I hissəsi prof. f.r.e.d. Ş.Q.Əsgərov, dos., f.r.e.n. Q.İ.Qəribov, II hissəsi dos., f.r.e.n. N.Ə.Məmmədov, III və IV hissələri dos., f.r.e.n. R.F.Babayeva və dos., f.r.e.n. H.M.Məmmədov tərəfindən oxunmuş, uyğun düzəlişlər və təkliflər edilmişdir.

Müəlliflər bu insanların hər birinə təmənnasız sərf etdikləri vaxt üçün təşəkkür edirlər.

I H I S S E

EMİSSİYA ELEKTRONİKASININ ƏSASLARI

Bərk cisimdən elektronların vakuuma və ya qaz mühitinə çıxmazı prosesi **elektron emissiyası** adlanır. Elektron emissiyasının öyrənilməsinin müxtəlif cihaz və qurğuların hazırlanması, eləcə də fundamental nəzəri biliklərin əldə edilməsi və onların tətbiq sahələrinin genişləndirilməsi üçün böyük əhəmiyyəti vardır. Elektron emissiyası proseslərinin gedişini təyin edən amillərin müxtəlifliyi, onların xüsusiyyətlərinin, xarakteristikalarının və başvermə şəraitinin hərtərəfli təhlil olunmasını tələb edir.

Maddədən elektronların emissiyasını yaratmaq üçün, həmin elektronlara **çıxış işindən** (elektronun maddədən kənara çıxa bilməsi üçün lazım olan enerjidən) kiçik olmayan qədər əlavə enerji vermək lazımdır. Müxtəlif maddələr üçün çıkış işinin qiyməti fərqlənir və metallarda o, bir neçə elektron-volt tərtibindədir. Emissiyanın yaradılması (elektronlara emissiya üçün lazım olan enerjinin verilməsi) üsullarından asılı olaraq, elektron emissiyasının müxtəlif növləri mövcuddur.

FƏSİL 1.1

EMİSSİYA HADİSƏLƏRİNİN TƏSNİFATI

§1.1.1. Elektronların bərk cisimdən emissiyası

Həyəcanlaşdırılmamış halda $T = 0$ olduqda metal və yarımkəcirlilərdə elektronlar, ən aşağı enerji səviyyəsində məskunlaşır və kənar təsirlər olmadıqda onu tərk edə bilmir. Elektronun emissiyası üçün maddənin temperaturu $T > 0$ olmalı və ya maddə daxilindəki elektrona hər hansı yolla əlavə (ΔE) enerji verilməlidir. Bu əlavə enerjinin verilmə formalarından asılı olaraq, elektron emissiyasının müxtəlif növləri vardır. Ən geniş tətbiq tapmış və tədqiq olunan emissiya hadisələri termoelektron emissiyası, fotoelektron emissiyası, ikinci elektron emissiyası, ağır zərrəciklərin zərbələri ilə emissiya, qızmar elektronların emissiyası, ekzo-elektron emissiyası və kombinasiyalı elektron emissiyası hadisələridir.

Termoelektron emissiyası hadisəsində cisinin qızdırılması zamanı elektronlar emissiya olunur. Bu halda cisinin kristal qəfəsini təşkil edən atomların (ionların) istilik rəqsərinin enerjisi ondakı sərbəst elektronların həyəcanlaşdırılmasının enerji mənbəyinə çevirilir. Temperatur yüksəldikcə metalda və ya yarımkəciriçidə keçirici elektronların enerjisi artır və nəhayət, onların emissiyası baş verir. Əgər emissiyaedici səthdən xaric olan elektronlar sürətləndirici sahə vasitəsi ilə uzaqlaşdırılmışsa, onda həmin elektronlar cisinin səthinin yaxınlığında toplanaraq, **elektron buludu** əmələ gətirir. Elektron buludundakı elektronların enerjisi müxtəlif olduğundan, bir qayda olaraq, onları xarakterizə etmək üçün enerjinin orta qiyməti anlayışından istifadə edilir. Adətən müxtəlif hallarda enerjinin bu qiyməti onda bir elektron-volt ətrafında dəyişir.

Emissiya olunmuş elektron buludu cisimlə dinamik tarazlıq halında olduğu üçün qızdırılmış cisimdən çıxan yeni elektronlar buluda daxil olur, buluddakı elektronların bir qismi isə onu tərk edərək yenidən cismə qayıdır. Bu hadisə qapalı sistemdə mayenin buxarlanmasına oxşayır. Belə bir mayedə doymuş buxar dinamik tarazlıq halında olduğu üçün bir qrup molekullar mayeyə qayıdır, həmin qədər digər qrup molekullar isə mayedən enerji alaraq onu tərk edir.

Aktivləşdirilmiş közərmə katodlu (məsələn, oksid katodlu) cihazlarda xarici sürətləndirici elektrik sahəsinin təsiri ilə termoelektron emissiyası hadisəsini kifayət qədər gücləndirmək mümkündür. Katod közərdildikdə ondan termoelektron emissiyası baş verir və sürətləndirici xarici sahənin təsiri ilə səthi tərk edən elektronların sayı çoxalır. Sürətləndirici sahə olmadıqda isə həmin elektronların heç də hamısı səthi tərk edə bilmir.

Qısamüddətli güclü sahənin təsiri ilə oksidli közərmə və aktivləşdirilmiş digər katodlardan elektronların çıxmazı intensivləşir. Bu emissiya növü bir sıra elektron və ion cihazlarında qısamüddətli cərəyan impulslarının alınmasında tətbiq edilir. Xarici elektrik sahəsinin, işıq kvantlarının və müsbət ionların təsiri altında soyuq və azacıq isti cisimlərdən də elektronların emissiyası prosesini yaratmaq mümkündür.

Fotoelektron emissiyası hadisəsi və ya **xarici fotoeffekt** elektromaqnit şüalarının təsiri ilə baş verir. Bu halda, bərk cismin daxilindəki sərbəst elektronlarının həyəcanlaşdırılması üçün lazım olan enerjinin mənbəyi rolunu elektromaqnit dalğalarının (fotonun) enerjisi oynayır. Fotoelektron emissiyası zamanı emissiyaedici elektrod **fotokatod**, çıxan elektronlar isə – **fotoelektronlar** adlanır.

İkinci elektron emissiyası hadisəsi kənar sürətli elektronların cismin səthinə zərbə vurması nəticəsində yaranır. Bu prosesdə cismin elektronlarının həyəcanlaşdırılması üçün lazım olan enerjinin mənbəyi cismin daxilinə nüfuz edən

birinci elektronların kinetik enerjisidir. Həmin elektronlar maddənin üst (səthə bitişik) təbəqəsinə daxil olaraq öz enerjilərini həmin hissədəki sərbəst elektronlara verir. Bu halda zərbə vuran elektronlar **birinci**, çıxan elektronlar isə **ikinci elektronlar** adlanır. Birinci elektronlardan kifayət qədər əlavə enerji alan sərbəst elektronlar maddəni tərk edir – ikinci elektron emissiyası baş verir. Adətən, ikinci elektron emissiyası prosesi birinci elektronların enerjisi 10–15 eV və daha çox olduqda baş verir. Birinci elektronların enerjisi çox yüksək olduqda, onların hər biri maddədən bir neçə ikinci elektron çıxara bilər. İkinci elektron emissiyası hadisəsi ikinci elektron emissiyası əmsalı (σ) ilə xarakterizə olunur. Bu əmsal, ikinci elektronların sayının (n_2) birinci elektronların sayına (n_1) olan nisbətinə bərabərdir:

$$\sigma = n_2 / n_1 \quad (1.1.1)$$

σ - əmsalı başlıca olaraq maddənin kimyəvi təbiətinin, tərkibindən, katodun səthinin quruluşundan, birinci elektronların enerjisindən və katodun səthinə düşmə bucağından asılıdır. Təmiz metallar üçün σ -nın qiyməti 0,5–1,8 intervalında dəyişir. Aktivləşdirici səthdən istifadə edildikdə isə ikinci elektron emissiyası əmsalı 10 və daha böyük qiymətlər alır. İkinci elektron emissiyasını şiddətləndirmək məqsədi ilə maqnezium-gümüş, alüminium-mis, berillium-mis və başqa maddələrin xəlitələrindən istifadə edilir. Belə xəlitələrdə σ - əmsalı 2÷12 intervalında, bəzən isə daha da böyük qiymətlər ala bilir və bu materiallarda (digərləri ilə müqayisədə) emissiya prosesi daha dayanıqlı olur. İkinci elektron emissiyası hadisəsi yarımkəcərilərdə və di- elektriklərdə də müşahidə olunur.

İkinci elektron emissiyası dayanıqsız proses olduğundan uzun müddət tətbiq tapmamışdır. Yalnız sonralar metal xəlitələrindən ibarət olan və stabil işləyən ikinci elektron katodları yaradılmışdır və bununla da, ikinci elektron emissiyası əsasında işləyən mükəmməl elektrovakuum cihazları düzəltmək mümkün olmuşdur.

Ağır zərrəciklərin təsiri ilə elektronların emissiyası ikinci elektron emissiyası hadisəsinə oxşayır. Bu halda elektron emissiyası cismin səthini ionlarla bombaladıqda yaranır. Bu emissiya prosesi ion-elektron əmsalı (δ) ilə xarakterizə olunur. Həmin əmsal katoddan çıxan elektronların sayının (n_e), zərbə vuran ionların sayına (n_i) olan nisbətinə bərabərdir:

$$\delta = n_e / n_i \quad (1.1.2)$$

və bir ionun zərbəsi nəticəsində katoddan çıxan elektronların sayını göstərir.

δ -nın qiyməti hədəfin (katodun) material və xüsusiyyətlərindən, zərbə vuran ionların kütləsindən və enerjisindən, hədəfin səthində aktivləşdirici örtüyün olub-olmamasından, ionların səthə düşmə bucağından və digər amillərdən asılıdır. Adətən δ -nın qiyməti vahiddən kiçik olur. Yalnız yarımkəcəricilərdə və nazik dielektrik təbəqələrdə bəzən $\delta > 1$ qiyməti müşahidə edilir. Elektronu maddədən çıxarmaq üçün ionun ən kiçik enerjisi on elektron-volt tərtibində olmalıdır. Səthdə aktivləşdirici təbəqə olduqda δ -nın qiyməti artır, çıxan elektronların enerjisi isə $1÷3$ eV-a çatır.

Qızmar elektronların emissiyası yarımkəcəricini güclü elektrik sahəsinə daxil etdiqdə baş verir. Yüksəkintensivlikli belə elektrik sahəsinin təsiri ilə elektronlar valent zonadan və ya donor aşqar səviyyəsindən həyəcanlaşdırılaraq keçirici zonaya keçir. Keçirici zonada həmin elektronların kinetik enerjisi sahənin təsiri altında artır və onlar sürətlənir. Böyük enerji toplamış elektronlar kristal qəfəsin fononları ilə qarşılıqlı təsirdə olduqda enerjisi cüzi dəyişir və elektron qazının temperaturu kristal qəfəsin temperaturundan yüksək olur – elektronlar güclü elektrik sahəsində qızır. Böyük kinetik enerjiyə malik, belə kızmar elektronlar maddədən (katoddan) emissiya olunur.

Ekzoelektron emissiyası cismin səthinə mexaniki yolla, eləcə də qaz boşalması, ultrabənövşəyi və ya rentgen şüaları

ilə təsir göstərdikdə də baş verir. İndiyədək ultrabənövşəyi və ya rentgen şüalarının təsiri ilə yaranan ekzoelektron emissiyası prosesi ancaq dielektriklərdə müşahidə edilmişdir. Ekzoelektron emissiyası cərəyanının qiyməti zaman keçdikcə azaldığından və çox kiçik olduğundan, bu proses zamanı yaranmış elektronları ancaq xüsusi saygıcıların köməyi ilə aşkar etmək mümkün olur. Buna səbəb, xarici təsirlərdən cismin strukturundakı tarazlıq halının əvvəlcə pozulması, sonra isə bərpa olunmasıdır. Bu iki bir-birinə əks olan proses nəticəsində elektronların enerjisi dəyişir və sürətlənən elektronlar səthə doğru hərəkət edir. Səthə yaxın hissədə enerji artır. Toplanan enerji hesabına əlavə sürət qazanan elektronlar katodun səthini tərk edir.

Bələliklə, ekzoelektronların yaranmasına səbəb xarici təsirlər nəticəsində cismin səthində əlavə enerjinin toplanmasıdır.

Elektrostatik (və ya avtoelektron) emissiyası güclü elektrik sahəsinin təsiri ilə metal və ya yarımkəciriçinin səthindən elektronların qopmasıdır. Bu halda tətbiq edilən sahənin qiyməti $E = 10^6 - 10^7 V \cdot sm^{-1}$ intervalında dəyişir. Belə bir sahənin təsiri altında elektronların astana potensialı çəpər potensialına çevirilir. Təsir edən elektrik sahəsi güclü olduqca çəpərin eni kiçilir və həyəcanlaşdırılmayan elektronlar tunnel effekti nəticəsində cismi tərk edir. Bəzən bu emissiya növünü **soyuq emissiya** da adlandırırlar.

Səth geniş olduqca səthin mikroskopik çıxıntılarının sahəsi hesabına elektrostatik emissiyanın şiddəti artır. **Aktivləşdirici örtük**, xüsusilə də səthdə oksid təbəqə olduqda da elektrostatik emissiya güclənir. Xarici elektrik sahəsi həm yarımkəciriçi oksid təbəqəni, həm də əsas maddənin səthini keçərək onun həcmində daxil olur və bunun nəticəsində də elektronların maddədən çıxış işi azalır.

§ 1.1.2. Kombinasiyalı emissiya

Termoavtoelektron emissiyası hadisəsi qızdırılmış yarımkərıcı və ya dielektrikdə elektrik sahəsinin təsiri ilə elektronların maddədən xaricə çıxmasıdır. Elektronların tunel effekti hesabına emissiyası $T = 0$ qiymətində də mümkündür. $T > 0$ olduqda, cisimdəki sərbəst elektronların bir hissəsi qəfəsin istilik hərəkətinin enerjisi hesabına yuxarı enerji səviyyələrində məskunlaşır. Həmin yuxarı enerji səviyyələrinə keçmiş elektronlar üçün potensial çəpər dar və alçaq olduğundan elektronların çəpəri deşib keçmə ehtimalı da böyük olur. Xüsusilə də yarımkərıcı halında istilik hərəkəti nəticəsində emissiya cərəyanı bir qədər də artır. Çünkü valent zonadakı elektronlara nisbətən, keçirici zonada olan elektronlar üçün qadağan olunmuş zonanın eni böyüdükcə potensial çəpərin nüfuzluluğu böyür.

Fotoavtoemissiya hadisəsində yarımkərıcı materialları uyğun enerjiyə malik işıq kvantları ilə şüalandırıldıqda elektronlar valent zonadan keçirici zonaya keçərək maddəni tərk edir. Bu cür şüalandırma üsulu ilə yaranan emissiya kombinasiyalı fotoemissiya adlanır.

İon-elektronların potensial emissiyası, yaxud da bəzən ion-elektronların potensial qopması adlanan bu hadisə müsbət ionların köməyi ilə cismin səthində mənfi potensiallı sahə yaradılarkən baş verir. Bu zaman baş verən emissiya aktında cismin iki elektronu iştirak edir. Həmin elektronlardan biri enerjisini iona ötürərək onu neytrallaşdırır, digəri isə cisimdən əlavə enerji alaraq həyəcanlaşır və tunel effekti hesabına onu tərk edir.

FƏSİL 1.2

TERMOELEKTRON EMİSSİYASI


§1.2.1. Tam çıxış işi

Metallarda termoelektron emissiyası hadisəsi hələ təqribən 200 il əvvəl məlum olsa da, bu hadisənin mahiyyəti yalnız 1873-cü ildə amerika alimi Edisonun təcrübələri ilə öz izahını tapmışdır. Elektronların termoelektron emissiyası hadisəsi qısa müddət ərzində elektron texnikasında geniş tətbiq olunmağa başlamışdır. Əvvəllər termoelektron katodlarının hazırlanmasında təmiz metallardan, xüsusilə də volframdan istifadə edilsə də, sonralar volfram katodlar öz yerini oksid katidlara verdi.

Termoelektron emissiyası hadisəsinin fizikası sahəsində aparılan araşdirmalarda qəbul olunur ki, 1m^3 həcmdə 10^{29} sayda elektron mövcuddur. Bu elektronlar, hətta çox aşağı temperaturda da metalin daxilində daima sərbəst hərəkət edir, metalin səthinə çatdıqda isə onların metaldan kənara çıxmاسına əngəller yaranır. Metallardan elektronların xaricə çıxmاسına əks təsir göstərən müəyyən səbəblər mövcud olduğundan, cismi qızdırıldıqda ondan elektronların hamısı deyil, yalnız müəyyən bir qismi kənara çıxır. Həmin səbəblərin nədən ibarət olduğunu araşdırıraq. Bunun üçün fərəz edək ki, metal öz qarşısında yerləşmiş elektrik yükü ilə güzgü əksi qüvvəsi ilə təyin olunan qarşılıqlı təsirdədir (şəkil 1.2.1). Əgər hər hansı xarici təsir nəticəsində metal-dan bir elektronu müəyyən x məsafəyə qədər uzaqlaşdırı bilsək, onda həmin elektronun metalla qarşılıqlı təsirini metalin daxilində onun səthindən x məsafədə yerləşən $+e$ yükü ilə qarşılıqlı təsiri kimi qəbul edə bilərik. Bu qarşılıqlı təsir qüvvəsi güzgü əksi qüvvəsi (F_{gz}) adlanır və vakuumda


$$F_{gz} = \frac{1}{4\pi\epsilon_0} \cdot \frac{e^2}{4x^2} \quad (1.2.1)$$

ifadəsi ilə təyin olunur. Burada e – elektronun yükü, ϵ_0 – isə elektrik sabitidir. Bu qüvvə elektrona qarşı ləngidici qüvvədir və metalin səthindən kristal qəfəs sabiti (a) tərtibindəki məsafəyə qədər təsir göstərir. Metalin səthindən a –



Şəkil 1.2.1. Öks yüklerin qarşılıqlı təsiri

qalınlıqlı layda isə ikiqat elektrik sahəsi təsir edir. Bu layın yaranmasına səbəb metalin daxilində xaotik hərəkət edən sərbəst elektronların metalin vakuumla həmsərhəd olan üzündən (səthindən) a qədər məsafəyə uzaqlaşmasıdır. Həmin elektronların müəyyən hissəsi qəfəsin vakuumla həmsərhəd üzündə yerləşmiş müsbət yüklü ionlar tərəfindən metalin daxilinə qaytarılır, qalan hissəsi isə sərbəst hərəkət edərək metaldan uzaqlaşır və s. Buna görə də metalin səthindən a məsafədə həmişə elektron buludu mövcud olur və mənfi yüklü bu bulud onun səthindəki müsbət yüklərlə ikiqat elektrik layı yaradır. Bu laya müstəvi kondensator kimi baxa bilərik (Şəkil 1.2.2). Güzgü əksi qüvvəsi həmin kondensatorun köynəyinə qədər olan məsafədə təsir edir. Şottki nə-



Şəkil 1.2.2. Müstəvi kondensator

zəriyyəsinə görə kondensatorun köynəkləri arasında elektrona təsir edən qüvvənin qiyməti:

$$F_{il} = \frac{1}{4\pi\epsilon_0} \cdot \frac{e^2}{4a^2} \quad (1.2.2)$$

Bu qüvvələrin metalin səthindən olan məsafədən (x) asılılığı şəkil 1.2.3-də verilmişdir. Şəkildən görünür ki, metalin səthində elektrona təsir edən qüvvə Şottki nəzəriyyəsinə görə 1, Lənqmür nəzəriyyəsinə görə isə 2 əyrisinə uyğun dəyişir. Müstəvi kondensatorun daxilində yüksək təsir edən qüvvə sabit olduğundan, ikiqat lay daxilində elektrona təsir edən ləngidici qüvvə də sabittir.


Beləliklə, elektronun metaldan çıxmasına F_{gz} güzgü əksi və F_{il} ikiqat layın daxilindəki qüvvəsi kimi iki qüvvə mane olur. Bu iki ləngidici qüvvə birlikdə metalin səthində potensial çəpər yaradır. Elektronu metaldan çıxarmaq üçün həmin qüvvələrə qarşı müəyyən iş görmək lazımdır. Bu işə çıxış işi (W_0) deyilir və:

$$W_0 = W_{il} + W_{gz} = \int_0^a F_{il} dx + \int_a^\infty F_{gz} dx = \frac{1}{4\pi\epsilon_0} \frac{e^2}{4a^2} \int_0^a dx + \\ + \frac{1}{4\pi\epsilon_0} \frac{e^2}{4} \int_a^\infty \frac{dx}{x^2} = \frac{1}{4\pi\epsilon_0} \frac{e^2}{4a} + \frac{1}{4\pi\epsilon_0} \frac{e^2}{4a} = \frac{1}{4\pi\epsilon_0} \frac{e^2}{2a}$$

Deməli, sərbəst elektronlar üçün metalin səthindəki potensial çəpərin hündürlüyü:

$$W_0 = \frac{1}{4\pi\epsilon_0} \frac{e^2}{2a} \quad (1.2.3)$$

Burada a – kristalın qəfəs sabiti tərtibli kəmiyyətdir. Görülən işin metalin səthindən olan məsafədən asılılığının qrafiki şəkil 1.2.4-də təsvir edilmiş-



Şəkil 1.2.3. Metalin səthində elektrona təsir edən qüvvənin məsafədən asılılığı

dir. W_0 — metalin kənar mühitlə sərhədindəki potensial çəpərin tam hündürlüğünü xarakterizə edir və elektronun **tam çıxış işi** adlanır.


Şottki nəzəriyyəsində ikiqat lay ilə müstəvi kondensator oxşar sistemlər kimi qəbul edilir. **Klassik nəzəriyyəyə** görə isə metalin daxilində F qüvvəsi sıfıra bərabərdir. Başqa sözlə, elektron metaldan çıxarkən səthdən ℓ - məsafəsində bu qüvvə sıfırdan maksimal F_s qiymətinə qədər artmalıdır, sonra isə güzgü əksi qüvvəsinə çevrilərək azalmalıdır (şəkil 1.2.3-də 2-ci əyri).

Lənqmür ikiqat lay daxilində F - qüvvəsinin

$$F_{il} = F_s - k(x - s)^2 \quad (1.2.4)$$

qanunu ilə dəyişdiyini fərz etmiş və bu halda aşağıdakı şərtlərin ödənildiyini göstərmüşdür:

$$x = 0 \text{ olduqda, } F_{il} = 0;$$



Şəkil 1.2.4. Metalin səthində potensial çəpərin hündürlüğünün məsafədən asılılığı

zəriyyəsinə görə də tam çıkış işi:

$$W_0 = \int_0^a [F_s - k(x - s)^2] dx + \int_a^\infty \frac{1}{4\pi\epsilon_0} \cdot \frac{e^2}{4x^2} dx = \frac{1}{4\pi\epsilon_0} \frac{e^2}{2a} \quad (1.2.5)$$

$x = a$ olduqda isə,

$$F_{il} = \frac{1}{4\pi\epsilon_0} \frac{e^2}{4a^2}. \text{ Sonra isə}$$

bu şərtlərdən F_s , k və s - kəmiyyətlərini təyin edərək belə bir nəticəyə gəlmışdır ki, Şottki nəzəriyyəsində göstərildiyi kimi, elektron metalin səthindəki ikiqat layı keçərkən gördüyü iş:

$$F_{il} \cdot a = \frac{1}{4\pi\epsilon_0} \frac{e^2}{4a^2} \cdot a.$$

Beləliklə, **Lənqmür nə-**

Lakin Lənqmür nəzəriyyəsinə görə potensial çəpərin forması (şəkil 1.2.4-də 2-ci əyri), onun Şottki tərəfindən irəli sürürlən formasından fərqlənir (şəkil 1.2.4-də 1-ci əyri).

Qeyd etmək lazımdır ki, a - kəmiyyəti mahiyyətçə məlum deyil. Onun haqqında yalnız demək olar ki, o, atomlararası məsafənin bir neçə misli tərtibindədir. Həmin səbəbdən də, tam çıxış işinin, daha doğrusu potensial çəpərin hündürlüğünün qiymətini yalnız təcrubi yolla təyin etmək mümkündür. Bunu verilmiş metalın kristal qəfəsində elektronların difraksiyasını tədqiq etməklə həyata keçirirlər. İndiyədək aparılan təcrübələrdən məlum olmuşdur ki, müxtəlif metallar üçün tam çıxış işinin qiyməti $3,5 \div 18\text{eV}$ aralığında dəyişir.

§1.2.2. Termoelektronların enerjilərə görə paylanması

Metalın daxilində vahid həcmde yerləşən və sürətləri v_x -lə $v_x + dv_x$, v_y -lə $v_y + dv_y$, v_z -lə $v_z + dv_z$ arasında olan elektronların konsentrasiyasının dəyişməsini dn_{v_x, v_y, v_z} ilə işarə edək. Əgər X – oxunu metalın baxılan səthinə perpendicular yönəlsək, onda v_y və v_z -in istiqamətlərinin həmin səthə paralel olduğunu qəbul edə bilərik. Odur ki, 1 saniyə ərzində metalın daxilindən onun səthinin vahid sahəsinə

$$dv_{v_x, v_y, v_z} = v_x dn_{v_x, v_y, v_z} \quad (1.2.6)$$

sayda elektron gəlib çatır. Həmin elektronlardan isə metalın xaricinə yalnız elələri çıxar ki, onların kinetik enerjisi üçün

$$\frac{mv_x^2}{2} \geq W_0 \quad (1.2.7)$$

şərti ödənsin.

Vahid zamanda metalin vahid səthindən çıxan elektronların sayını tapmaq üçün elektronların metal daxilində enerjilərə və sürətlərə görə paylanma funksiyaları məlum olmalıdır. Elektronların metal daxilində enerjiyə görə paylanması **Fermi-Dirak statistikasına** tabedir. Bu statistikaya görə valent zonada elektronların enerjilərə görə paylanması:

$$dn_{\epsilon} = \frac{4\pi(2m)^{3/2}}{h^3} \cdot \frac{\sqrt{\epsilon}d\epsilon}{B^{-1}e^{\frac{\epsilon}{kT}} + 1} \quad (1.2.8)$$

Burada ϵ - elektronların enerjisi olub, valent zonanın dibindən hesablanır. Həmin statistikaya görə elektronların sürətlərə görə paylanması:

$$dn_{v_x, v_y, v_z} = \frac{2m^3}{h^3} \cdot \frac{dv_x dv_y dv_z}{B^{-1}e^{\frac{\epsilon}{kT}} + 1} \quad (1.2.9)$$

Bu ifadədəki B^{-1} - sabiti elektronların n - konsentrasiyası ilə T - temperaturundan asılı olub, normallaşma şərtindən təyin edilir:

$$n = \int_0^{\infty} dn_{\epsilon} = \frac{4\pi(2m)^{3/2}}{h^3} \int_0^{\infty} \frac{\sqrt{\epsilon}d\epsilon}{B^{-1}e^{\frac{\epsilon}{kT}} + 1} \quad (1.2.10)$$

Xüsusi halda $B^{-1} \gg 1$ olarsa, onda integrallaltı ifadədə vahidi nəzərə almamaq mümkündür:

$$n = \frac{4\pi(2m)^{3/2}}{h^3} \cdot \frac{1}{B^{-1}} \cdot \frac{\sqrt{\pi}}{2} (kT)^{3/2}$$

və

$$B^{-1} = \frac{(2\pi nkT)^{3/2}}{n} \cdot \frac{2}{h^3} \quad (1.2.11)$$

(1.2.11) ifadəsini (1.2.8) və (1.2.9) - də nəzərə aldıqda:

$$dn_{\epsilon} = \frac{2}{\sqrt{\pi}} \cdot \frac{n}{(kT)^{3/2}} e^{-\frac{\epsilon}{kT}} \sqrt{\epsilon} d\epsilon \quad (1.2.12)$$

və

$$dn_{v_x, v_y, v_z} = n \left(\frac{m}{2\pi kT} \right)^{3/2} e^{-\frac{m(v_x^2 + v_y^2 + v_z^2)}{2kT}} dv_x dv_y dv_z \quad (1.2.13)$$

Beləliklə, (1.2.13) ifadəsindən görünür ki, $B^{-1} \gg 1$ hələndə Maksvell-Bolsman statistikasına tabe olan sürətlərə görə paylanması təmin olunur.

İndi isə metallarda elektron qazı üçün $B^{-1} \gg 1$ bərabərsizliyinin, həqiqətən də, ödənildiyini yoxlayaq. Məlumdur ki, metallarda sərbəst elektronların konsentrasiyası $10^{29} m^{-3}$ tərtibində olur. Elektronların konsentrasiyasını və digər sabitlərin qiymətlərini (1.2.11) ifadəsində nəzərə alıb, hesablama apardıqda

$$2.5 \cdot 10^{-8} T^{3/2} \gg 1 \text{ və ya } T \gg 10^5 K$$

olar. Buradan da alınır ki, metallarda elektron qazı həmişə cırlaşmış haldadır və elektronların sürətlərə görə paylanması **Maksvell-Bolsman statistikasına** tabedir.

Zommerfeldin göstərdiyi kimi, B^{-1} -in kiçik qiymətlərində (1.2.10) ifadəsinin integrallanması

$$n = \frac{8\pi}{3h^3} (2mkT \ln B)^{3/2} \left[1 + \frac{\pi^3}{8} (\ln B)^{-2} - \dots \right] \quad (1.2.14)$$

şəklində yığılan sıraya gətirir.

Metal katodlarının işçi temperaturunda (2500K olduqda) $B^{-1} \gg 1$ olduğunu (1.2.14)-də orta mötərizə daxilindəki ikinci həd sıfır yaxınlaşar və buna görə də:

$$B = e^{\frac{\epsilon_f}{kT}} \quad (1.2.15)$$

Burada

$$\epsilon_f = \frac{h^2}{2m} \left(\frac{3n}{8\pi} \right)^{2/3} \quad (1.2.16)$$

Fermi enerjisidir. Bu qiyməti (1.2.8)-də nəzərə aldıqda, elektronların enerjiyə görə:

$$dn_{\epsilon} = \frac{4\pi(2m)^{3/2}}{h^3} \cdot \frac{\sqrt{\epsilon} d\epsilon}{B^{-1} e^{\frac{\epsilon}{kT}} + 1} = C \frac{\sqrt{\epsilon} d\epsilon}{e^{\frac{\epsilon - \epsilon_f}{kT}} + 1} \quad (1.2.17)$$

(1.2.9)-də nəzərə alıqda isə sürətlərə görə:


$$dn_{v_x, v_y, v_z} = \frac{2m^3}{h^3} \cdot \frac{dv_x dv_y dv_z}{e^{\frac{\epsilon - \epsilon_f}{kT}} + 1} \quad (1.2.18)$$

paylanma qanunu alınır. (1.2.17) və (1.2.18)-də h – Plank sabiti, ϵ – elektronların enerjisi, k – Boltzman sabiti, m – elektronların kütləsi, ϵ_f – isə Fermi enerjisi olub, mütləq sıfır temperaturda metallarda elektronların malik olduğu maksimal enerjini göstərir.

Metalda elektronların enerjiyə görə paylanması (1.2.17) müxtəlif hallar üçün təhlil edək.

Əvvəlcə, $T = 0K$ halına baxaq. Bu zaman müxtəlif hallar ola bilər:

a) $\epsilon > \epsilon_f$ olduqda, məxrəcdəki birinci həd sonsuz bö-



Şəkil 1.2.5. Metalda elektronların enerjiyə görə paylanması

1. $T=0K$ olduqda Fermi statistikasına görə
2. $T>0K$ olduqda Fermi statistikasına görə
3. Maksvel-Boltzman statistikasına görə

yüyür və $dn_{\epsilon} = 0$ olur;

b) $\epsilon < \epsilon_f$ olduqda, məxrəcdəki birinci həd sonsuz kiçilir və $dn_{\epsilon} = c\epsilon^{1/2} d\epsilon$ olur;

c) $\epsilon = \epsilon_f$ olduqda isə, e -üstlü (eksponensial) ifadə qeyri-müəyyənlilikdən kəsrin məxrəci də qeyri-müəyyən olur.

İkinci halda $T > 0K$ olduğunu qəbul edək. Bu zaman

- a) $\varepsilon > \varepsilon_f$ olduqda, $dn_\varepsilon \neq 0$;
- b) $\varepsilon < \varepsilon_f$ olduqda, $dn_\varepsilon = c\varepsilon^{1/2}d\varepsilon$ və
- c) $\varepsilon = \varepsilon_f$ olduqda, $e^{\frac{\varepsilon - \varepsilon_f}{kT}} = 1$, yəni Fermi səviyyəsin-dəki elektronların sayı $T = 0K$ halindakına nisbətən 2 dəfə azdır.

Müxtəlif hallar üçün metallarda elektronların enerjiyə görə paylanması qrafiki olaraq şəkil 1.2.5-dəki kimi təsvir olunur.

Bəzi metallar üçün ε_f -Fermi enerjisinin, W_0 - tam və χ_0 - effektiv çıxış işinin qiyməti cədvəl 1.2.1-də verilmişdir.

Cədvəl 1.2.1.

Metal	Valentliyi	ε_f, eV	W_0, eV	χ_0, eV
Li	1	4,72	6,9	2,2
Na	1	3,12	5,0	1,9
K	1	2,14	3,9	1,8
Cu	1	7,04	11,1	4,1
Ag	1	5,51	10,2	4,7
Au	1	5,54	10,3	4,8
Cd	2	4,26	7,5	3,2
Al	3	11,2	14,7	3,0

Cədvəldən görünür ki, Fermi enerjisi potensial çəpərin hündürlüyündən əhəmiyyətli dərəcədə kiçikdir. Deməli, elektronların emissiyasını təmin etmək üçün onlara:

$$\chi_0 = W_0 - \varepsilon_f$$

effektiv çıxış işi və ya çıkış işi qədər əlavə enerji vermək lazımdır. (1.2.18)-i (1.2.6)-da nəzərə aldıqda:

$$d\nu_{v_x, v_y, v_z} = v_x dn_{v_x, v_y, v_z} = \frac{2m^3}{h^3} v_x \cdot \frac{d\nu_x d\nu_y d\nu_z}{e^{\frac{\varepsilon - \varepsilon_f}{kT}} + 1} \quad (1.2.19)$$

Klassik anlayışlara görə, metalin səthində çatdıqda potensial çəpəri dəf edə bilmək üçün kifayət edən enerjiyə malik hər bir elektron hökmən bu çəpəri dəf etməlidir. Qeyd etmək lazımdır ki, kvant mexanikası müddəaları göstərir ki, bu belə deyil – heç də elektronların hamısı metal-dan çıxa bilmir. Belə ki, onların potensial çəpərdən qayıtması ehtimalı da sıfırdan fərqlidir. Potensial çəpərin elektronra **şəffaflıq əmsalı** (D), həmin çəpərin formasından, elektronun enerjisindən və onun çəpərin hündürlüyündən nə qədər böyük olmasından asılıdır. Bu səbəbdən də məsələnin ciddi həlli hökmən D – şəffaflıq əmsalını elektronun ε – enerjisinin funksiyası kimi (1.2.19) ifadəsinə daxil edib sonra integrallama aparmağı tələb edir. Bu, çox çətin məsələ olduğundan, sadə yola əl atılır, daha doğrusu, keçən elektronlar üçün çəpərin şəffaflıq əmsalının \bar{D} – orta qiymətini ifadəyə daxil edirlər.

Nəticədə, vahid zamanda metalin vahid səthindən çıxan elektronların sayı üçün:

$$\nu = \frac{2m^3}{h^3} \bar{D} \int_{v_{x_1}}^{\infty} \int_{-\infty}^{+\infty} \int_{-\infty}^{+\infty} v_x \frac{dv_x dv_y dv_z}{e^{\frac{\varepsilon - \varepsilon_f}{kT}} + 1} \quad (1.2.20)$$

alınır. (1.2.20) ifadəsini elektronun yükünə vurduqda **termo-elektron emissiyası cərəyanının sıxlığı** alınır:

$$j = \frac{2m^3}{h^3} \bar{D} \cdot e \int_{v_{x_1}}^{\infty} \int_{-\infty}^{+\infty} \int_{-\infty}^{+\infty} v_x \frac{dv_x dv_y dv_z}{e^{\frac{\varepsilon - \varepsilon_f}{kT}} + 1} \quad (1.2.21)$$

(1.2.21) bərabərliyində integrallaltı ifadənin məxrəcini araşdırıraq. İxtiyari enerjiyə malik elektronlar halına baxdıqda (1.2.21) ifadəsinin məxrəcindəki vahidi nəzərə alma-maq olar. Emissiya olunmuş elektronlar halında isə $\frac{mv_x^2}{2} \geq W_0$ şərtini ödəyən, yəni böyük enerjili elektronlar üçün $\varepsilon \geq W_0$ şərti ödənilir. Bu halda $e^{\frac{\varepsilon - \varepsilon_f}{kT}} \geq e^{\frac{W_0 - \varepsilon_f}{kT}}$. Digər

tərəfdən isə məlumdur ki, $W_0 - \epsilon_f = \chi_0$ və metallar üçün χ_0 -ın qiyməti $\sim 4eV$ tərtibindədir. Bundan başqa, metal katodlarının işçi temperaturu $\sim 2500K$ olduğu üçün, $kT \approx 0,2eV$. Bu qiymətlər nəzərə alındıqda

$$\frac{W_0 - \epsilon_f}{kT} = \frac{\chi_0}{kT} = \frac{4}{0,2} = 20$$

Beləliklə, $e^{\frac{\epsilon - \epsilon_f}{kT}} = e^{20} \gg 1$ olduğundan (1.2.21) ifadəsinin məxrəcindəki vahidi nəzərə almamaq mümkündür, yəni:

$$\begin{aligned} j &= \frac{2m^3}{h^3} \overline{D} \cdot e \int_{v_{x_1}}^{\infty} \int_{-\infty}^{+\infty} \int_{-\infty}^{+\infty} v_x e^{-\frac{\epsilon - \epsilon_f}{kT}} dv_x dv_y dv_z = \\ &= \frac{2m^3}{h^3} \overline{D} \cdot e \cdot e^{\frac{\epsilon_f}{kT}} \int_{v_{x_1}}^{\infty} \int_{-\infty}^{+\infty} \int_{-\infty}^{+\infty} v_x e^{-\frac{m}{2kT}(v_x^2 + v_y^2 + v_z^2)} dv_x dv_y dv_z = \\ &= \frac{2m^3}{h^3} \overline{D} \cdot e \cdot e^{\frac{\epsilon_f}{kT}} x \\ &\quad x \int_{v_{x_1}}^{\infty} v_x e^{-\frac{mv_x^2}{2kT}} dv_x \int_{-\infty}^{\infty} e^{-\frac{mv_y^2}{2kT}} dv_y \int_{-\infty}^{\infty} e^{-\frac{mv_z^2}{2kT}} dv_z \end{aligned} \quad (1.2.22)$$

(1.2.22) ifadəsindəki integralları ayrı-ayrılıqla hesablaşdıqda:

$$\begin{aligned} \int_{v_{x_1}}^{\infty} v_x e^{-\frac{mv_x^2}{2kT}} dv_x &= -\frac{kT}{m} \int_{v_{x_1}}^{\infty} e^{-\frac{mv_x^2}{2kT}} d\left(-\frac{mv_x^2}{2kT}\right) = \\ &= -\frac{kT}{m} e^{-\frac{mv_{x_1}^2}{2kT}} \Big|_{v_{x_1}}^{\infty} = \frac{kT}{m} e^{-\frac{mv_{x_1}^2}{2kT}} \end{aligned} \quad (1.2.23)$$

$$\begin{aligned} \int_{-\infty}^{\infty} e^{-\frac{mv_y^2}{2kT}} dv_y &= \sqrt{\frac{2kT}{m}} \int_{-\infty}^{\infty} e^{-\left(\sqrt{\frac{m}{2kT}} v_y\right)^2} d\left(\sqrt{\frac{m}{2kT}} \cdot v_y\right) = \\ &= \sqrt{\frac{2\pi kT}{m}} \end{aligned} \quad (1.2.24)$$

$$\int_{-\infty}^{\infty} e^{-\frac{mv_z^2}{2kT}} dv_z = \sqrt{\frac{2\pi kT}{m}} \quad (1.2.25)$$

olar. Burada $\int_{-\infty}^{\infty} e^{-y^2} dy = \sqrt{\pi}$ və $\int_0^{\infty} e^{-y^2} dy = \frac{\sqrt{\pi}}{2}$ cədvəl integralları nəzərə alınmışdır. (1.2.23), (1.2.24) və (1.2.25) həllərinə (1.2.22)-də nəzərə alıqda, **metalların termoemissiya tənliyi** və ya **Riçardson-Deşman tənliyi** adlanan ifadə alınır:

$$\begin{aligned} j &= \overline{D} \frac{2m^3}{h^3} e \cdot e^{\frac{\varepsilon_f}{kT}} \cdot \frac{kT}{m} e^{-\frac{m v_{x_1}^2}{2kT}} \cdot \sqrt{\frac{2\pi kT}{m}} \cdot \sqrt{\frac{2\pi kT}{m}} = \\ &= \frac{4\pi n e k^2}{h^3} \cdot \overline{D} \cdot T^2 \cdot e^{-\frac{W_0 - \varepsilon_f}{kT}} e^{\frac{\varepsilon_f}{kT}} = \\ &= A_0 \cdot \overline{D} \cdot T^2 e^{-\frac{W_0 - \varepsilon_f}{kT}} = AT^2 e^{-\frac{W_0}{kT}} \end{aligned} \quad (1.2.26)$$

$$\text{Burada } A = A_0 \overline{D}, \quad A_0 = \frac{4\pi n e k^2}{h^3} = 1,2 \cdot 10^6 \text{ A/m}^2 \text{K}^2$$

olub, metalların hamısı üçün eynidir. Volfram, molibden və tantal kimi metallar üçün A – kəmiyyətinin qiyməti, A₀ – kəmiyyətinin qiymətindən 2 dəfə kiçikdir. $\overline{D} = 0,5$ qəbul etdikdə, bu kəmiyyətlərin qiymətləri arasındakı fərqi izah etmək mümkün olmur. Çünkü hesablamalar $\overline{D} \approx (0,94-0,97)$ olduğunu verir. Məlumdur ki, Fermi enerjisinin (səviyyəsinin) $\varepsilon_f = \frac{h^2}{2m} \left(\frac{3n}{8\pi} \right)^{2/3}$ ifadəsinə daxil olan n – kəmiyyəti metaldakı sərbəst elektronların konsentrasiyasıdır. Metal qızdırıldıqda genişləndiyindən n – azalır. Uyğun olaraq ε_f – kiçilir. ε_f -in temperaturdan asılı olaraq xətti qanunla dəyişdiyini, yəni

$$\varepsilon_{fT} = \varepsilon_f - \alpha T$$

olduğunu qəbul etdikdə, (1.2.26) Riçardson-Deşman tənliyi

$$j = A_0 \cdot \overline{D} \cdot T^2 e^{-\frac{W_0 - \varepsilon_f}{kT}} = A_0 \overline{D} T^2 e^{-\frac{W_0 - \varepsilon_f + \alpha T}{kT}} = \\ = A_0 \cdot \overline{D} \cdot T^2 e^{-\frac{W_0 - \varepsilon_f}{kT}} \cdot e^{-\frac{\alpha T}{kT}} = A_0 \overline{D} e^{-\frac{\alpha}{k} T^2} e^{-\frac{\chi_0}{kT}}$$

şəklinə düşər. Təcrübi ölçmələr α – kəmiyyəti üçün $\alpha = (6 \div 7) \cdot 10^{-5}$ eV/dər qiymətini verir. α -nın bu qiymətini nəzərə alıqda isə $e^{-\frac{\alpha}{k}} \sim (0,45 \div 0,5)$ olur ki, bu da $A_0 \overline{D} \cdot e^{-\frac{\alpha}{k}}$ -nın təcrübədə alınan qiymətinə uyğun gəlir.

§1.2.3. Katodun emissiya ləkəliyi

Metallarda ε_f – Fermi səviyyəsinin vəziyyətinin temperaturdan asılı olmasına səbəb katodun emissiya ləkəliyidir. **Katodun emissiya ləkəliyi** dedikdə, onun səthində emissiya cərəyanının qeyri-bərabər paylanması nəzərdə tutulur və səthdəki ayrı-ayrı ləkələrdən axan cərəyanın qiyməti də fərqli olur. Katodun səthini hamarlılıq dərəcəsinə görə müxtəlif oblastlara bölmək olar. Həmin oblastlarda çıxış işlərinin qiyməti müxtəlif olduğuna görə metal katodlarda ləkələrdən axan cərəyanın qiyməti də müxtəlifdir. Məsələn, volframda müxtəlif oblastlar arasındaki çıxış işlərinin fərqi 0,3eV tərtibində olur.

Fərz edək ki, katodun səthi, çıxış işləri χ_{0_1} və $\chi_{0_2} > \chi_{0_1}$ olan iki hissəyə bölünür. Əgər bu hissələrin səthinin sahəsini uyğun olaraq, S_1 və S_2 ilə işaret etsək, onda həmin hissələrdə emissiya cərəyanın şiddəti uyğun olaraq:

$$I_1 = j_1 S_1 = S_1 A T^2 e^{-\frac{\chi_{01}}{kT}}$$

və

$$I_2 = j_2 S_2 = S_2 A T^2 e^{-\frac{\chi_{02}}{kT}}$$

Yekun emissiya cərəyanı isə:

$$I = I_1 + I_2 = S_1 A T^2 e^{-\frac{\chi_{01}}{kT}} + S_2 A T^2 e^{-\frac{\chi_{02}}{kT}} \quad (1.2.27)$$

Başqa şəkildə bu cərəyan

$$I = j \cdot S = S A T^2 \cdot e^{-\frac{\chi_0}{kT}} \quad (1.2.28)$$

kimi ifadə olunur. (1.2.28)-də S – katodun səthinin ümumi sahəsi, χ_0 – isə katodun tam səthi üçün orta çıxış işidir. (1.2.27) və (1.2.28) ifadələri bərabər olduğundan:

$$S A T^2 e^{-\frac{\chi_0}{kT}} = S_1 A T^2 e^{-\frac{\chi_{01}}{kT}} + S_2 A T^2 e^{-\frac{\chi_{02}}{kT}} \quad (1.2.29)$$

Sonuncu bərabərliyin hər iki tərəfini $S A T^2$ hasilinə böldükdə:

$$e^{-\frac{\chi_0}{kT}} = \frac{S_1}{S} e^{-\frac{\chi_{01}}{kT}} + \frac{S_2}{S} e^{-\frac{\chi_{02}}{kT}}, \quad (1.2.30)$$

və ya

$$e^{-\frac{\chi_0}{kT}} = e^{-\frac{\chi_{01}}{kT}} \left\{ \frac{S_1}{S} + \frac{S_2}{S} e^{-\frac{\chi_{02}-\chi_{01}}{kT}} \right\},$$

alınar. Bu ifadəni loqarifmalayıb alınmış bərabərliyin hər iki tərəfini $(-kT)$ hasilinə vurduqda

$$\begin{aligned} -\frac{\chi_0}{kT} &= -\frac{\chi_{01}}{kT} + \ln \left\{ \frac{S_1}{S} + \frac{S_2}{S} e^{-\frac{\chi_{02}-\chi_{01}}{kT}} \right\} \Rightarrow \\ \Rightarrow \chi_0 &= \chi_{01} - kT \ln \left\{ \frac{S_1}{S} + \frac{S_2}{S} e^{-\frac{\chi_{02}-\chi_{01}}{kT}} \right\} \end{aligned} \quad (1.2.31)$$

olar. Sonuncu ifadə göstərir ki, χ_{0_1} və χ_{0_2} kəmiyyətləri temperaturdan asılı olmadıqda belə, orta çıxış işi temperaturdan asılıdır. Kvadrat mötərizənin daxilindəki cəm temperaturdan zəif asılı olduğundan, qəbul etmək olar ki, bu cəmin loqarifması temperaturdan asılı deyil. Odur ki, ümumi ləşmə apardıqda:

$$\chi_0 = \chi_{0_1} + \alpha T.$$

Nəhayət, yuxarıdakı tənliklərdən α - kəmiyyəti üçün

$$\alpha = -k \ln \left\{ \frac{S_1}{S} + \frac{S_2}{S} e^{-\frac{\chi_{0_2} - \chi_{0_1}}{kT}} \right\}$$

ifadəsi alınar.

Beləliklə, katodun emissiya ləkəliyi temperaturun yüksəlməsi ilə çıxış işinin təqribən xətti qanunla böyüməsinə səbəb olur.

§1.2.4. Çıxış işinin və Riçardson sabitinin təcrübi yolla təyini

Riçardson-Deşman tənliyi adlanan

$$j = AT^2 \cdot e^{-\frac{\chi_0}{kT}} \quad (1.2.32)$$

ifadəsinə əsasən elektronların χ_0 - çıxış işini təyin etmək olar. Bunun üçün müxtəlif üsullar mövcuddur.


Riçardsonun düzxətlər üsulu. (1.2.32) ifadəsinin hər tərəfini T^2 -a bölüb, alınan ifadəni loqarifmaladıqda

$$\ln \frac{j}{T^2} = \ln A - \frac{\chi_0}{k} \frac{1}{T} \quad (1.2.33)$$

(1.2.33)-dən görünür ki, $\ln \frac{j}{T^2}$ -nın $\frac{1}{T}$ -dən asılılığının qrafiki düzxətdir (şəkil 1.2.6) və həmin düzxəttin absis oxu ilə əmələ gətirdiyi bucağın tangensi:

$$\operatorname{tg} \alpha = \frac{\chi_0}{k} = \frac{e\varphi}{k} \quad (1.2.34)$$

$$(1.2.34)\text{-dən } \varphi = \frac{k}{e} \operatorname{tg} \alpha = \frac{\operatorname{tg} \alpha}{11600}.$$



Şəkil 1.2.6. Emissiya cərəyanının sıxlığının katodun temperaturundan asılılığı

cərəyanının sıxlığını ölçmək və yuxarıda göstərilən qayda ilə qrafik qurub çıxış işini və Richardson sabitini təyin etmək olar.

Kalorimetrik üsul və ya telin soyumasının kompensasiyası üsulu. Birbaşa qızdırılan katodu olan vakuum diodu üzərində bu üsulun mahiyyətini izah edək. Bünün üçün fərz edək ki, şəkil 1.2.7-dəki sxem üzrə dövrəyə daxil olmuş lampanın (L) anod dövrəsi açıqdır. Metal katoddan elektronların emissiyası üçün onlara müəyyən qədər enerji vermək lazımdır. Katoddan axan cərəyan şiddətini I_0 , katodun müqavimətini isə R -lə işarə edək. Anod cərəyanının sıxlığı $j = 0$ olarsa, onda katodda ayrılan $I_0^2 R$ - istiliyi tamamilə şüalanmaya sərf olunur:

$$I_0^2 R = Sa\sigma T_0^4 \quad (1.2.35)$$

Burada, φ – elektron-voltlarla hesablanır. $\ln \frac{j}{T^2}$ -nın $\frac{1}{T}$ -dən asılılığının qrafikinin ordinat oxunda ayırdığı parça $OK = \ln A$. Bu üsulla elektronun çıkış işini təyin etmək üçün katodun temperaturunun bir neçə qiymətində emissiya

Burada S – katodun səthinin sahəsi, a – müəyyən sabit, σ – Stefan-Bolsman sabiti, T – katodun temperaturudur. K – açarını qapadıqda katodun istilik balansı, açar açık olduğu halda istilik balansından fərqlənəcəkdir. Çünkü açar bağlı olduğu halda katoddan elektronlar fasılısız emissiya olunaraq anoda çatır. Katoddan elektronların emissiyasına müəyyən qədər enerji sərf olunduğuundan, katodun temperaturunu əvvəlkinə nisbətən bir qədər aşağı düşür (katoddan keçən cərəyanın qiyməti dəyişmir). Katodun temperaturunu K – açarı açık olduğu halda kı qiymətində saxlamaq üçün, ondan keçən I_0 cərəyanını müəyyən ΔI_0 -qədər artırmaq lazımdır. Nəticədə:

$$(I_0 + \Delta I_0)^2 R = Sa\sigma T_0^4 + q_i \frac{jS}{e} \quad (1.2.36)$$

olur. Burada, q_i – elektronun katoddan apardığı istilikdir və:

$$q_i = e\varphi + 2kT_0 \quad (1.2.37)$$


(1.2.36)-dan:

$$I_0^2 R + 2I_0 \Delta I_0 R + \Delta I_0^2 R = Sa\sigma T_0^4 + q_i \frac{jS}{e}.$$

Sonuncu ifadədə bir sıra sadələşdirmələr apardıqdan sonra

$$q_i \frac{jS}{e} = 2I_0 \Delta I_0 R \quad (1.2.38)$$

və ya



Şəkil 1.2.7. Riçardson-Deşman tənliyinə daxil olan A - sabitini təyin etmək üçün təcrübi qurğunun sxemi

$$q_i = \frac{2I_0 \Delta I_0 R \cdot e}{jS} \quad (1.2.39)$$

alınar. (1.2.37) ifadəsinin (1.2.39)-da nəzərə alındıqda

$$e\varphi + 2kT_0 = \frac{2I_0 \Delta I_0 R \cdot e}{jS} \quad \text{və ya} \quad \varphi = \frac{2I_0 \Delta I_0 R}{jS} - \frac{2kT_0}{e}$$

olar.

Bələliklə, **kalorimetrik üsulla** çıxış işinin təyini, katom-dun emissiya cərəyanının müxtəlif qiymətlərində ondan çıxan hər bir elektronun daşıdığı enerjinin qiymətinin tapılmasına əsaslanır.

Kontakt potensiallar fərqi üsulu. Bu üsul, φ_m – çıxış işi məlum olmayan metalla, φ_e – çıxış işi məlum olan metal (etalon metal) arasında yaranan kontakt potensiallar fərqi-nin ölçülməsinə əsaslanır. Belə ki, iki metalın kontaktindakı $V_{k.p.f.}$ – kontakt potensiallar fərqi, təmasa gətirilmiş həmin metalların çıxış işlərinin fərqi-nə bərabər olduğundan, baxılan halda:

$$\varphi_m = \varphi_e - U_{k.p.f.}$$

Kontakt potensiallar fərqi isə **ləngidici potensial üsulu** ilə ölçülür. Bu üsulun mahiyyəti §1.4.1-də şərh edilir.

§1.2.5. Termoelektronların sürətlərə görə paylanması

Elektronların sürətlərə görə paylanması qanunundan (1.2.18) məlumdur ki, $\varepsilon \geq W_0$ şərtini ödəyən sürətli elektronlar üçün ifadənin məxrəcindəki vahidi nəzərə almamaq olar. Onda metallarda elektronların sürətlərə görə paylanması aşağıdakı düstur ilə ifadə edilər:

$$dn_{v_x, v_y, v_z} = Ce^{-\frac{\varepsilon}{kT}} dv_x dv_y dv_z \quad (1.2.40)$$

Burada

$$C = \frac{2m^3}{h^3} e^{\frac{\varepsilon_f}{kT}}.$$

(1.2.40) ifadəsinin (1.2.13) ifadəsi ilə müqayisəsindən görünürlü ki, metallarda sərbəst elektronların sürətlərə görə paylanması Maksvell-Bolsman statistikasına tabedir. (1.2.40)-dakı C – sabitinin qiyməti (1.2.13) ifadəsində olan uyğun sabitin qiymətindən böyükdür. Bu isə o deməkdir ki, verilmiş temperaturda cırlaşmamış qazda olduğu kimi metalda da cırlaşmış elektron qazında çoxlu sayıda sürətli elektronlar mövcud olur (şəkil 1.2.5-də 3-cü əyri).

Katoddan emissiya olunan elektronların sürətlərə görə paylanması müəyyənləşdirməkdən ötrü (1.2.40) düsturundan istifadə edərək, metalin 1m^2 səthindən emissiya olunan elektronların sayı üçün:

$$d\nu_{v_x, v_y, v_z} = v_x dn_{v_x, v_y, v_z} = C v_x e^{-\frac{m(v_x^2 + v_y^2 + v_z^2)}{2kT}} dv_x dv_y dv_z \quad (1.2.41)$$

yazmaq olur. Bu halda $\frac{mv_x^2}{2} \geq W_0$ şərtinə tabe olan elektronlara baxılır. Katodu tərk edən belə elektronların sayını tapmaq üçün (1.2.41) tənliyini potensial çəpərin D – şəffaflıq əmsalına vurmaq lazımdır:

$$d\nu_{v_x, v_y, v_z} = CD v_x e^{-\frac{m(v_x^2 + v_y^2 + v_z^2)}{2kT}} dv_x dv_y dv_z \quad (1.2.42)$$

Metalı tərk etdikdən sonra elektronun u_x – sürət toplananının qiyməti, metalin daxilindəki v_x – sürət toplananının nisbətən kiçik olur:

$$\frac{mu_x^2}{2} = \frac{mv_x^2}{2} - W_0.$$

Sonuncu ifadədən alınır ki, $u_x du_x = v_x dv_x$. Onda katodu tərk edən elektronların seli:

$$dv_{u_x, u_y, u_z} = CDu_x e^{-\frac{W_0}{kT}} e^{-\frac{m(u_x^2 + u_y^2 + u_z^2)}{2kT}} du_x du_y du_z, \quad (1.2.43)$$

emissiya olunan elektronların sürətlərə görə paylanması isə:

$$dn_{u_x, u_y, u_z} = LDe^{-\frac{m(u_x^2 + u_y^2 + u_z^2)}{2kT}} du_x du_y du_z \quad (1.2.44)$$


Burada:

$$L = Ce^{-\frac{W_0}{kT}}.$$

Enerjiləri potensial çəpərin W_0 – hündürlüyündən böyük olan elektronlar üçün D – şəffaflıq əmsali vahidə bərabərdir. Onda D – əmsalının elektronların enerjisindən asılı olmadığını qəbul etmək olar. Bu halda (1.2.44) düsturu göstərir ki, katod tərəfindən emissiya olunan elektronların sürətlərə görə paylanması Maksvell-Bolsman statistikasına tabedir.

§1.2.6. Sürətləndirici elektrik sahəsinin termoelektron emissiyasına təsiri

Vakuum diodunda katodun temperaturunun sabit qiymətində, anod gərginliyini (U_a) artırıqlıqca, anod cərəyanı (I_a) da artır (şəkil 1.2.8). Anod gərginliyini artırıqdə elə bir U_a – qiyməti alınır ki, həmin qiymətdən katoddan çıxan elektronların hamısı anoda çatır. Əslində, anod gərginliyinin bundan sonrakı artması ilə anod cərəyanı dəyişməməlidir, yəni $I_a(U_a)$ asılılığında doyma müşə-



Şəkil 1.2.8. Vakuum diodunun volt-amper xarakteristikası


hidə olunmalıdır. Lakin təcrubi ölçmələr göstərir ki, $U_a \geq U_{ak}$ oblastında da anod cərəyanı sabit qalmayıb, zəif də olsa artır. Bu, ondan irəli gəlir ki, sürətləndirici elektrik sahəsinin təsiri ilə katodun çıxış işi kiçilir və onun emissiya qabiliyyəti güclənir.

Məlumdur ki, katoddan çıxan elektrona ləngidici

$$F = \frac{1}{4\pi\epsilon_0} \frac{e^2}{4x^2} \quad (1.2.45)$$

qüvvəsi təsir göstərir. Katodun qarşısında E – intensivlikli sürətləndirici elektrik sahəsi olduqda, elektrona eyni zamanda (1.2.45) ifadəsi ilə təyin olunan və F – **ləngidici qüvvənin** əksinə yönəlmüş eE – qüvvəsi də təsir edir. Ona görə də, elektronu katoddan çıxarmaq üçün F – qüvvəsinə qarşı görülen iş (çıkış işi) eEx – qədər azalır.

Şəkil 1.2.9-da 1 – əyrisi sürətləndirici elektrik sahəsi olmadıqda potensial çəpərin hündürlüğünün, 2 – əyrisi isə – sürətləndirici elektrik sahəsinin görüdüyü işin məsafədən asılılığını təsvir edir. 1 – əyrisinin ordinatından 2 – əyrisinin ordinatını çıxdıqda, sürətləndirici elektrik sahəsi olduğu halda potensial çəpərin hündürlüğünün məsafədən asılılığının təsviri alınar (şəkil 1.2.9-da 3 əyrisi). Şəkil 1.2.9-da göründüyü kimi, katodun səthindən x_k – qədər məsafədə 3 əyrisi maksimumdan keçir. Bu isə o deməkdir ki, x_k məsafəsində ləngidici qüvvə, sürətləndirici qüvvəyə bərabərdir:



Şəkil 1.2.9. Metalın səthinin yaxınlığında potensial çəpərin forması

- 1 – xarici elektrik sahəsi olmadıqda;
- 2 – xarici sürətləndirici sahədən elektronun aldığı enerji;
- 3 – xarici sürətləndirici sahə olduqda

məsafədən asılılığının təsviri alınar (şəkil 1.2.9-da 3 əyrisi). Şəkil 1.2.9-da göründüyü kimi, katodun səthindən x_k – qədər məsafədə 3 əyrisi maksimumdan keçir. Bu isə o deməkdir ki, x_k məsafəsində ləngidici qüvvə, sürətləndirici qüvvəyə bərabərdir:

$$\frac{1}{4\pi\epsilon_0} \frac{e^2}{4x_k^2} = eE \quad (1.2.46)$$

Sürətləndirici elektrik sahəsi tətbiq edildikdə potensial çəpərin hündürlüyü

$$W_{es} = \int_0^{x_k} (F - eE) dx \quad (1.2.47)$$

və

$$W_0 = \int_0^{\infty} F dx, \quad (1.2.48)$$

olduğundan, çıxış işinin azalması:

$$\begin{aligned} \Delta\chi &= W_0 - W_{es} = \int_0^{\infty} F dx - \int_0^{x_k} (F - eE) dx = \\ &= \int_0^{x_k} F dx + \int_{x_k}^{\infty} F dx - \int_0^{x_k} F dx + eE \int_0^{x_k} dx = \\ &= \frac{1}{4\pi\epsilon_0} \int_{x_k}^{\infty} \frac{e^2}{4x^2} dx + eEx_k = \frac{1}{4\pi\epsilon_0} \frac{e^2}{4x_k} + eEx_k. \quad (1.2.49) \end{aligned}$$

(1.2.46) ifadəsindən:

$$x_k = \sqrt{\frac{1}{4\pi\epsilon_0} \frac{e}{4E}}.$$

x_k -nın bu ifadəsini (1.2.49)-də nəzərə aldıqda:

$$\begin{aligned} \Delta\chi &= \frac{1}{4\pi\epsilon_0} \frac{e^2}{4} \sqrt{\frac{1}{4\pi\epsilon_0} \frac{e}{4E}} + eE \sqrt{\frac{1}{4\pi\epsilon_0} \frac{e}{4E}} = \\ &= \frac{e^{3/2}}{2} \frac{\sqrt{E}}{\sqrt{4\pi\epsilon_0}} + \frac{e^{3/2}}{2} \frac{\sqrt{E}}{\sqrt{4\pi\epsilon_0}} = \frac{1}{\sqrt{4\pi\epsilon_0}} e^{3/2} \sqrt{E} \quad (1.2.50) \end{aligned}$$

olar.

$E = 0$ halında çıkış işini χ_0 -la, $E \neq 0$ halında isə χ_{0E} ilə işaret etdikdə:

$$\chi_{0E} = \chi_0 - \Delta\chi_0.$$

Sonuncu bərabərliyi Riçardson-Deşman düsturunda istifadə etdikdə, cərəyan sıxlığı üçün

$$\begin{aligned} j_E &= AT^2 \cdot e^{-\frac{\chi_{0E}}{kT}} = AT^2 e^{-\frac{\chi_0 - \Delta\chi_0}{kT}} = AT^2 e^{-\frac{\chi_0}{kT}} \cdot e^{\frac{\Delta\chi_0}{kT}} = \\ &= j_0 \cdot e^{\frac{1}{\sqrt{4\pi\varepsilon_0}} \frac{e^{3/2}}{kT} \sqrt{E}} \end{aligned} \quad (1.2.51)$$

İfadəsi alınar. Beləliklə, elektrik sahəsi tətbiq edildikdə, cərəyan sıxlığı (1.2.51) Şottki tənliyi ilə təyin olunur. Bu tənlikdən görünür ki, sürətləndirici elektrik sahəsi böyüdükcə, emissiya cərəyanı artır.


(1.2.51) tənliyini loqarifmalayıb, sonra alınan

$$\ln j_E = \ln j_0 + \frac{1}{\sqrt{4\pi\varepsilon_0}} \frac{e^{3/2}}{kT} \sqrt{E}, \quad (1.2.52)$$

İfadəsindən $\ln j_E$ -nin \sqrt{E} -dən asılılığının qrafikini qursaq, alınan xətti asılılığın qrafikinin (şəkil 1.2.10) meyil bucağının tangensinə görə k – Bolsman sabitinin qiymətini təyin etmək olar:

$$\operatorname{tg}\alpha = \frac{1}{\sqrt{4\pi\varepsilon_0}} \frac{e^{3/2}}{kT}$$

Elektrik sahəsinin böyük qiymətlərində Şottki nəzəriyyəsindən kənarçıxmalar müşahidə olunur – cərəyan daha sürətlə artdır. Bu kənarçıxmanın



Şəkil 1.2.10. Termoelektron emissiyası cərəyanının xarici elektrik sahəsinin intensivliyindən asılılığı
(Şottki düz xətləri)

əsl səbəbi güclü sahənin təsiri altında potensial çəpərin ensizləşməsidir. Buna görə də nəzərə almaq lazımdır ki, güclü elektrik sahələrində Şottki nəzəriyyəsinə görə katodun səthi yaxınlığında emissiya cərəyanının sıxlığını hesablamaq mümkündür.

§1.2.7. Təbəqəli katodlar

Metalın səthinə kənar maddənin atomları **adsorbsiya** olunduqda, bu maddənin emissiya xassələri dəyişir. Ona görə də metalın səthinə elə maddə adsorbsiya etdirmək olar ki, ondan hazırlanmış katodun çıxış işi müəyyən qədər azalsın. **Termoelektron katodlarının** hazırlanmasında bu xüsusiyətdən istifadə olunur. Belə termoelektron katodları (bəzən deyildiyi kimi, təbəqəli katodlar) iki kimyəvi simvolla işarə edilir. Bunlardan birincisi altlığın maddəsini, ikincisi isə adsorbsiya olunan maddəni göstərir. Ən geniş tətbiq tapmış və istifadə olunan katodlar $W - Cs$, $W - Ba$ və $W - Th$ katodlarıdır. $W - Cs$ katodu ilə ilk təcrübələr Lənqmür və onun əməkdaşları tərəfindən aparılıb. Həmin tədqiqatlarda Cs – buxarında yerləşən W – katodunun emissiya cərəyanı ölçülmüşdür. Müəyyənləşdirilmişdir ki, katodun temperaturunu $690K$ -ə qədər yüksəltidikdə emissiya cərəyanı artır. Temperaturun sonrakı yüksəldilməsində isə emissiya cərəyanı azalır. Temperaturun $690K$ qiymətində Cs – buxarında emissiya cərəyanının sıxlığı Riçardson düsturunun təmiz volfram üçün verdiyi emissiya cərəyanının sıxlığından 20 tərtib böyük olur. Hesablamalar göstərir ki, $W - Cs$ katodunun çıxış işi $\varphi_{W-Cs} = 1,38eV$. Müqayisə üçün demək olar ki, təmiz seziumun çıxış işi $\varphi_{Cs} = 1,92eV$, təmiz volframın çıxış işi isə $\varphi_W = 4,54eV$ ($\chi_0 = \varphi_W$). Yüksək emissiya qabiliyyətinə malik olduğuna baxmayaraq, $W - Cs$ katodu, digər katodlarla müqayisədə daha az istifadə edilir. Məsələ burasındadır ki, W – üzərində Cs – atomları az dayanıqlı

olur və temperaturun çox da yüksək olmayan qiymətlərində onu tərk edir. Cs – buxarı ilə doldurulmuş lampalarda buxarın təzyiqini elə seçmək olur ki, W – katodun səthindən buxarlanan Cs – atomları onun səthində kondensasiya edən atomlarla kompensə olunsun. Bu üsulla yüksəkkeyfiyyətli katod əldə etmək mümkündür.

$W - Ba$ katodunu hazırlamaq üçün lampanın daxilində yerləşdirilmiş mənbədən buxarlandırılan Ba – atomları W – üzərində çökürülür. Bu yolla alınmış $W - Ba$ katodunun çıxış işi $\varphi_{W-Ba} = 1,6eV$. Təmiz bariumun çıxış işi $\varphi_{Ba} = 2,4eV$. $W - Cs$ katodu üçün yuxarıda qeyd olunan çatışmazlıq $W - Ba$ katoduna da aiddir. Ona görə də $W - Ba$ katodunu hazırlayarkən elə konstruksiya seçilir ki, Ba atomları katodun daxilində yerləşmiş olsun. Belə olduqda katodun qızdırılması prosesində Ba – atomları W -in səthinə çıxaraq orada toplanır.

Volfram katodlarının termoelektron emissiyası tədqiq edilərkən müəyyənləşdirilmişdir ki, katodun közərdilməsi prosesində volframda onun iri kristalları yaranır. Bunun hesabına W – tel qeyri-bərabər qızır və nəticədə yanıb, sıradan çıxır. Müəyyən edilmişdir ki, bu hadisənin qarşısını almaq üçün həmin teldən hazırlanmış volframa təqribən 1%-ə qədər Th – oksidi əlavə etmək lazımdır. Eyni zamanda aşkar edilmişdir ki, belə toriumlaşmış volframı 2800K-də bir neçə dəqiqə qızdırıldıqdan sonra onun temperaturunu 1800–2000K-ə endirdikdə emissiya qabiliyyəti kəskin artır. Bu halda çıxış işi $\varphi_{W-Th} = 2,6eV$ olur. Toriumlaşdırılmış volfram telini qızdırıldıqda Th – atomları səthə çıxaraq, telin üzərində nazik təbəqə yaradır. Bu isə katodun çıkış işinin kiçilməsinə səbəb olur. Çıxış işinin kiçilməsini aşağıdakı kimi izah etmək olar. Torium ionları volfram telin səthində yerləşir və onların yaratdığı elektrik sahəsi W -dan çıxan elektronları sürətləndirir. Yaranmış elektrik sahəsini müstəvi kondensatorun elektrik sahəsi kimi qəbul etdikdə:

$$E = \frac{\sigma}{\epsilon_0} \quad (1.2.53)$$

Burada ϵ_0 – elektrik sabiti,

$$\sigma = en' \quad (1.2.54)$$

polyarlaşmış yüklerin səth sıxlığı, n' — isə təbəqənin polyarlaşmış atomlarının konsentrasiyasıdır.


Nəticədə elektrona təsir edən qüvvə:

$$F = eE = e \frac{en'}{\epsilon_0}. \quad (1.2.55)$$

Kondensatorun lövhələri arasındakı məsafə d – olduqda (d – məsafəsi dipolun qoluna bərabərdir):

$$\Delta\chi = Fd = \frac{e}{\epsilon_0} ed \cdot n' = \frac{e}{\epsilon_0} p \cdot n' \quad (1.2.56)$$

Burada $p = ed$ dipol momentidir.



Şəkil 1.2.11. Sezium ionlarının volfram katodun səthində yaranma mexanizmini təsvir edən enerji diaqramı. a) Sezium atomu volfram katodunun səthindən uzaqdadır; b) sezium atomu volfram katodun səthindədir

Cs – atomları
 W – səthindən müəy-yən x – məsafəsində olduqda potensial çə-pər həmin məsafədən asılı olaraq dəyişir. Bu xüsusiyyəti (şəkil 1.2.11)-də təsvir olunmuş qrafikdə əyani görmək olur. Şəkil 1.2.11, a-da sezium atomları volframın səthindən uzaq olduqda enerji diaqramı təsvir edilir. Cs – atomları volframın səthinə x məsafə-sindən kiçik qiymət-

lərə qədər yaxınlaşdıqda $W - Cs$ katodunda potensial çəpərin həm hündürlüyü, həm də eni azalır (şəkil 1.2.11, b). Bu cür potensial çəpər seziumun valent elektronları üçün şəffaf olur və ona görə də həmin elektronlar metalin daxilinə keçir, çünki metal daxilində enerji səviyyəsi bu elektronların enerjisində uyğun gəlir.

Elektronun təbəqə atomundan metalin tərkibinə keçməsi üçün metalin χ_0 – çıxış işi yaranan təbəqənin eU_i – ionlaşma enerjisindən böyük olmalıdır.


Beləliklə, bu halda çıxış işi:

$$\chi'_0 = \chi_0 - \Delta\chi = \chi_0 - \frac{e}{\epsilon_0} pn' \quad (1.2.57)$$

şəklində təyin olunur. Burada χ_0 – volframın səthində Cs-təbəqəsi olmadığı halda çıxış işinin qiymətidir. Təbəqənin qalınlığı artdıqca, çıxış işinin qiyməti də artır və (1.2.57) bərabərliyi ancaq $\theta \leq 1$ şərti daxilində olan monolay üçün ödənilir (şəkil 1.2.12). Burada θ – səthin optimal örtülmə əmsalıdır.

Təbəqəli katodlarda χ_0 - çıxış işindən əlavə, A – sabitinin azalması da müşahidə olunur. $W - Cs$ və $W - Th$ tipli katodlar üçün A – sabitinin qiyməti $3 \cdot 10^4 \text{ A/m}^2 \text{dər}^2$, $W - Ba$ katodu üçün isə $15 \cdot 10^4 \text{ A/m}^2 \text{dər}^2$ -na bərabərdir. A – sabitinin bu cür kiçilməsinin səbəblərindən ən başlıcası, burada kəskin görünən katodun emissiya ləkəliyidir.

A – sabitinin kiçilməsinin ikinci səbəbi




Şəkil 1.2.12. Müxtəlif tərkibli təbəqəli katodların effektiv çıxış işinin səthdə adsorbsiya olunmuş atomların örtülmə dərəcəsindən asılılığı qrafiki

isə dipolun elektrik sahəsinin təsiri altında potensial çəpərin formasının və D – şəffaflıq əmsalının qiymətinin dəyişməsidir (şəkil 1.2.13). Şəkil 1.2.13-də təmiz metalin potensial çəpəri 1 – əyrisi ilə, ikiqat təbəqə sahəsində elektronların potensial enerjilərinin dəyişməsi 2 – əyrisi ilə, dipol təbəqəsinin potensial çəpəri isə 3 – əyrisi ilə təsvir olunmuşdur. Bu halda W'_0 – potensial çəpərə malik olan nümunədə elektronların ε – enerjisi təbəqəli katodun tam çıxış işindən böyük olduqda, potensial çəpərin şəffaflıq əmsalının orta qiyməti kiçilir. Həqiqətən də, (*abcdef*) hərfləri ilə işaret edilmiş sıniq xəttlərlə məhdudlaşan potensial çəpərin eni hündürlüyünə nisbətən böyükdür. Faulerə görə potensial çəpərin orta şəffaflıq əmsalını

$$D = \frac{8(\pi k T W'_0)^{1/2}}{W} e^{-\frac{4\pi}{h} d \sqrt{2m(W-W'_0)}} \quad (1.2.58)$$

düsturu ilə təyin etmək olar.



Şəkil 1.2.13. Dipolun təsiri altında potensial çəpərin formasının dəyişməsinin qrafiki təsviri

m toriumlaşmış volfram katodda termoelektronların sürətlərə görə paylanması tədqiq edərkən məlum olmuşdur ki, $W - W'_0 = 1,5eV$. $W = 13.26eV$. Çəpərin və temperaturun $T = 1800K$ qiymətlərini potensial çəpərin orta şəffaflıq əmsalının ifadəsində yazış hesablama apardıqda:

Difraksiya üsulu ilə ölçmələrdən məlum olmuşdur ki, volframın W_0 – tam çıxış işi $13,6eV$ -a bərabərdir. Toriumlaşdırılmış volframda təbəqənin qalınlığının optimal qiymətində çıxış işi $\Delta\chi = 1,91eV$ və $W'_0 = 11,76eV$ tərtibində olur. Nottinqem

$$A = A_0 \cdot \bar{D}$$

və ya

$$\bar{D} = \frac{A_{tc}}{120,4 \cdot 10^4} = 0,025$$

alınır. Burada A_{tc} – kəmiyyəti A – sabitinin təcrübədən tapılış qiymətidir. Şəffaflıq əmsali məlum olduqda (1.2.58) düsturunda bir sıra çevirmələr aparmaqla potensial çəpərin d – enini qiymətləndirmək olar:

$$\begin{aligned} \frac{\bar{D} \cdot W}{8(\pi k T W'_0)^{1/2}} &= e^{-\frac{4\pi}{h} d \sqrt{2m(W - W'_0)}} \\ -\frac{4\pi}{h} d \sqrt{2m(W - W'_0)} &= \ln \frac{\bar{D} \cdot W}{8(\pi k T W'_0)^{1/2}} \\ h \ln \frac{8(\pi k T W'_0)^{1/2}}{\bar{D} \cdot W} &= 4\pi d \sqrt{2m(W - W'_0)} \\ d &= \frac{h \cdot \ln \frac{8(\pi k T W'_0)^{1/2}}{\bar{D} \cdot W}}{4\pi \sqrt{2m(W - W'_0)}} \end{aligned} \quad (1.2.59)$$

Təcrubi yolla tapılmış qiymətləri (1.2.59) düsturunda yazılıqda, potensial çəpərin eni üçün

$$d = 3,2 \cdot 10^{-10} m$$

qiyməti alınır. Alınan bu qiymət təqribən torium atomunun diametrinin ($3,59 \cdot 10^{-10} m$) tərtibinə uyğundur.

§1.2.8. Termoelektron katodları üçün anomal Şottki effekti


Təbəqəli katodlarda termoelektron emissiyası hadisəsi tədqiq edilərkən aşkar olunmuşdur ki, xarici sürətləndirici elektrik sahəsinin kiçik qiymətlərində emissiya cərəyanının sıxlığı sahədən asılı olaraq

$$j_E = j_0 \cdot e^{\frac{1}{\sqrt{4\pi\varepsilon_0}} \frac{e^{3/2}}{kT} \sqrt{E}}$$

Şottki tənliyi ilə ifadə olunan asılılığa nisbətən daha kəskin artır (şəkil 1.2.14). Bu hadisə **anomal Şottki effekti** adlanır. Qeyd etmək lazımdır ki, burada j_0 – xarici elektrik sahəsi təsir etmədikdə **termoelektron emissiyası doyma cərəyanının sıxlığı**, E – isə sürətləndirici xarici elektrik sahəsinin intensivliyidir. Şəkil 1.2.14-də **bc** hissəsi normal, **ab** hissəsi isə anomal Şottki effektinə uyğundur.

Anomal Şottki effekti ilk dəfə Lənqmürün ləkə nəzəriyyəsində irəli sürülmüşdür. Bu nəzəriyyəyə görə aktivləşdirilmiş katodun səthi aktiv maddə ilə qeyri-bərabər (ləkə şəkilində) örtülür.

Buna görə də katodun müxtəlif hissələri üçün çıxış işinin qiymətləri və ayrı-ayrı emissiya ləkələri arasında kontakt potensiallar fərqi (k.p.f.) yaranır. Əgər katod materialı olaraq volframdan, aktivləşdirici olaraq isə toriumdan istifadə edilərsə, onda çıxış işi az olan oblastların Th – ilə örtülmüş oblastlar, çıxış işi böyük olan oblastların isə yalnız volfram atomlarından ibarət olduğunu qəbul edə bilərik.



Şəkil 1.2.14. Təbəqəli katodun emissiya cərəyanının sıxlığının xarici elektrik sahəsinin intensivliyindən asılılığı

İstifadə etdiyimiz katod materialı volframdan, aktivləşdirici olaraq olaraq isə toriumdan istifadə edilərsə, onda çıxış işi az olan oblastların Th – ilə örtülmüş oblastlar, çıxış işi böyük olan oblastların isə yalnız volfram atomlarından ibarət olduğunu qəbul edə bilərik.

Fərzi edək ki, katodun səthində çıxış işləri χ_{\max} və χ_{\min} olan iki oblast müntəzəm olaraq növbələşir (Şəkil 1.2.15). Şəkildə oxlarla qüvvə xətlərinin istiqaməti deyil, elektrona təsir edən qüvvələrin istiqaməti göstərilib. Göründüyü kimi torium olan oblastlarda elektrona sürətləndirici, xalis volfram olan oblastlarda isə ləngidici qüvvə təsir edir. Başqa sözlə, həmin elektrik sahəsi volfram üzərində normal Şottki effektini yaradır. Lakin volframin çıxış işi böyük olduğundan bu odlastda cərəyan kontakt potensialları fərqiinin elektrik sahəsi hesabına azacıq artır.

Aktivləşdirici olmayan oblastda kontakt potensialları fərqiinin elektrik sahəsi katoddan çıxan elektronu təmizləyir, başqa sözlə, həmin oblast üzərində elektronlar üçün əlavə potensial çəpər yaranır. Aktivləşdirilmiş oblastdan axan cərəyanın sıxlığı:


$$j = j_0 \cdot e^{\frac{\Delta\chi}{kT}} \quad (1.2.60)$$

Bu ifadəyə daxil olan $\Delta\chi$ - kəmiyyəti, yəni əlavə çıxış işi:

$$\Delta\chi = e \int_0^{x_1} E_{x_1} dx \quad (1.2.61)$$

Burada E_{x_1} – kontakt potensialları fərqiinin elektrik sahəsidir və səthə normal istiqamətdə yönəlmüşdir.

Toriumlaşdırılmış səthə intensivliyi E_0 – olan xarici sürətləndirici sahə təsir göstərdikdə isə, həmin sahə təmiz volfram olan oblastlarda normal Şottki effekti yaradır. Aktivləşdirici ilə örtülmüş oblastlarda əmələ gələn əlavə $\Delta\chi$ – potensial çəpərin hündürlüyü:



Şəkil 1.2.15. Aktivləşdirilmiş katodun səthində elektrona təsir edən qüvvələrin istiqaməti

$$\Delta\chi = e \int_0^{x_1} (E_{x_1} - E_0) dx \quad (1.2.62)$$

və ya

$$\Delta\chi = e \int_0^{x_1} E_{x_1} dx - eE_0 x_1 \quad (1.2.63)$$

Burada x_1 – katodun səthindən etibarən götürülmüş elə məsafədir ki, həmin məsafədə xarici elektrik sahəsi kontakt potensialları fərqinin elektrik sahəsini kompensə etsin. E_0 – xarici elektrik sahəsi böyüdükcə, aktivləşdirici üzərindəki əlavə potensial çəpərin hündürlüyü kiçilir və buna görə də (1.2.60) ifadəsinə uyğun olaraq, həmin oblastlardan axan emissiya cərəyanı kəskin böyür (anomal Şottki effekti müşahidə olunur). Xarici elektrik sahəsini bir qədər də artırıqda anomal Şottki effekti normal Şottki effektinə çevrilir.

§1.2.9. Oksid katodlarının emissiya tənliyi

Oksid katod – qələvitorpaq metalların oksidlərinin nazik təbəqəsi ilə örtülmüş metal allıqdan ibarətdir. Bu katodlar təmiz metal və təbəqəli katodlarla müqayisədə bir sıra üstünlüklərə malikdir:

1) oksid katodların xüsusi emissiyası $1100K$ -də $\sim 10^4 A/m^2$ -a çatır ki, bu da volfram və toriumlaşdırılmış katodlardakından xeyli böykdür. Cərəyanın sıxlığını bir-iki tərtib də artırmaq olur. Bu isə oksid katodlardan böyük cərəyanlara dözə bilən kiçik ölçülü elektrodlar hazırlamağa imkan verir;


2) oksid katodlarının effektivliyi, yəni bu katodda emissiya cərəyanının qiymətinin katodun qızdırılmasına sərf olunan gücə nisbəti böykdür. Oksid katodlarının effektivliyi $\sim 20 \text{ mA/Vt}$ ion cihazlarında isə (qazatron və tiratrona) hətta $\sim 150 \text{ mA/Vt}$ tərtibindədir. Halbuki, volfram katodlarında bu kəmiyyət 1 mA/Vt ətrafındadır;

3) oksid katodları dolayısı yolla qızdırılan (ayrıca volfram qızdırıcısı ilə) katod şəklində hazırlamaq mümkündür. Bu da, öz növbəsində katodun səthinin ekvipotensiallığını təmin edir və emissiya qabiliyyəti əhəmiyyətli dərəcədə artır. TPI1-85/15 tiratronunda katodun emissiya cərəyanı $300A$ -ə, TGI-400/16 tipli impuls tiratronunda isə $400A$ -ə çatır.

Oksid katodlarının bəzi çatışmazlıqları da var. Belə ki, güclü elektrik sahəsinin təsiri ilə və eləcə də müsbət ionların bombardmanı nəticəsində oksid katodlar dağılır. Bu katodlar, hətta çox qısa müddətdə açıq atmosferdə və ya oksigen mühitində saxlanıldıqda sıradan çıxır. Oksid katodlar volfram katodlarla müqayisədə həm də daha qeyri-stabildir.

Oksid katoldarda metal altlıq kimi əksər hallarda nikel və volframdan istifadə edilir. Oksid örtük BaO və SrO -in, yaxud da BaO və CaO -in (ikikomponentli oksidlər) qarışığından ibarət olur.

Oksid katodlarının hazırlanması üsullarından biri aşağıdakı kimidir. Əvvəlcə, metal altlıq üzərinə qələvitorpaq metalların ərintilərindən ibarət karbonatlar (məsələn, BCO_3 və s.) çəkilir. Sonra katod bu şəkildə cihaza daxil edilir və cihazın daxilində hermetik şəraitdə müntəzəm sorulma rejimində qızdırılır. Qızdırılma prosesində metal karbonatları metal oksidə və karbon qazına parçalanır. Məsələn,



Əmələ gəlmış karbon qazı cihazın daxilindən çıxarılır. Altlığın üzərində qalan metal oksidləri isə uzun müddət qızdırıldıqdan sonra tədricən $BrSrO$ və ya $BrSrCaO$ bərk məhluluna çevrilir. Bu bərk məhlul öz elektrik xassələrinə görə dielektrikdir. Sonra katod aktivləşdirilir, yəni katodun temperaturu $1300K$ -ə qədər yüksəldilir və bu temperaturda bir neçə dəqiqə saxlanılır. Nəticədə, Ba — atomları ayrılib, katodun səthinə diffuziya edir və katod aktivləşir. Oksid katodlarının işçi temperaturu $1100K$ qədərdir.

Yarımkeçiricilərdə elektronların sürətlərə görə paylanması Fermi statistikasına tabedir. Ona görə də sürətləri v_x -lə

$v_x + dv_x$, $v_y - dv_y$, $v_z - dv_z$ arasında olan sərbəst elektronların konsentrasiyası aşağıdakı düstur ilə təyin olunur:

$$dn_{v_x, v_y, v_z} = \frac{2m^3}{h^3} \cdot \frac{dv_x dv_y dv_z}{e^{\frac{\epsilon - \epsilon_f}{kT}} + 1}.$$

Əgər bu halda x oxu katodun səthinə perpendikulyar olarsa, onda vahid zaman ərzində katodun daxilindən vahid səthinə çıxan elektronların sayı:

$$d\nu'_{v_x, v_y, v_z} = v_x dn_{v_x, v_y, v_z} = \frac{2m^3}{h^3} v_x \cdot \frac{dv_x dv_y dv_z}{e^{\frac{\epsilon - \epsilon_f}{kT}} + 1}.$$

Katodu tərk edən elektronların sıxlığını tapmaq üçün (1.2.19) ifadəsini potensial çəpərin orta şəffaflıq əmsalına \bar{D} vurub, alınan ifadəni elektronun katoddan çıxma şərtini $\frac{mv_x^2}{2} \geq W_0$ ödəyən müəyyən v_{x_1} -dən $-\infty$ -a qədər integrallamaq lazımdır. İnteqrallama v_y, v_z -ə görə, $-\infty$ -dan $+\infty$ -a kimi aparılır. Alınan ifadəni elektronun yükünə (e) vurduqda, emissiya cərəyanının sıxlığının ifadəsi alınar:

$$j = e \cdot \bar{D} \int_{v_{x_1}}^{\infty} \int_{-\infty}^{+\infty} \int_{-\infty}^{+\infty} v_x \frac{2m^3}{h^3} \frac{dv_x dv_y dv_z}{e^{\frac{\epsilon - \epsilon_f}{kT}} + 1} \quad (1.2.64)$$


Məlumdur ki, katoddan elektronların çıxma şərtini nəzərə alıqda (1.2.64) ifadəsinin məxrəcindəki vahidi atmaq olar.

Metalların termoelektron emissiyasından danışarkən göstərilmişdir ki, (1.2.64)-ün həlli Richardson düsturundan ibarətdir:

$$j = \frac{4\pi mek^2}{h^3} \cdot \bar{D} \cdot T^2 \cdot e^{-\frac{W_0 - \epsilon_f}{kT}} = AT^2 e^{-\frac{W_0 - \epsilon_f}{kT}} \quad (1.2.65)$$

Beləliklə, görürük ki, oksid katodun termoelektron emissiya tənliyi də Riçardson düsturu ilə ifadə olunur. Lakin burada bir məsələni nəzərə almalıyıq ki, metal katodlar üçün Riçardson düsturunu çıxararkən, Fermi enerjisinin tem-

peraturdan asılılığı birinci yaxınlaşmada nəzərə alınmayıb. Oksid katodlarında n-tip yarımkəciriçilərdən istifadə olduğundan Fermi enerjisi (ε_f) temperaturdan asılıdır və:



Şekil 1.2.16. Oksid katodun enerji diaqramı

$$\varepsilon_f = \frac{\varepsilon_k + \varepsilon_d}{2} - \frac{kT}{2} \ln \frac{2(2\pi mkT)^{3/2}}{n_d h^3} \quad (1.2.66)$$

Oksid katodlar üçün (1.2.65)-də ε_f -in yerinə (1.2.66) ifadəsini yazmaq lazımdır. Bunun üçün $W_0 - \varepsilon_f$ fərqiini (şəkil 1.2.16) hesablayaqlıq:

$$\begin{aligned}
 W_0 - \varepsilon_f &= W_0 - \frac{\varepsilon_k + \varepsilon_d}{2} + \frac{kT}{2} \ln \frac{2(2\pi n k T)^{3/2}}{n_d h^3} = \\
 &= \frac{2W_0 - \varepsilon_k - \varepsilon_d}{2} + kT \ln \left\{ \frac{2(2\pi n k T)^{3/2}}{n_d h^3} \right\}^{\frac{1}{2}} = \\
 &= \frac{2\varepsilon_k + 2\chi_{xar} - \varepsilon_k - \varepsilon_d}{2} + kT \ln \left\{ \frac{2(2\pi n k T)^{3/2}}{n_d h^3} \right\}^{\frac{1}{2}} = \\
 &= \frac{2\chi_{xar} + \theta}{2} + kT \ln \left\{ \frac{2(2\pi n k T)^{3/2}}{n_d h^3} \right\}^{\frac{1}{2}} \quad (1.2.67)
 \end{aligned}$$

$$\left. \begin{array}{l} W_0 = \varepsilon_k + \chi_{xar} \\ \theta = \varepsilon_k - \varepsilon_d \end{array} \right\} \text{əvəzləməsi}$$

aparılmışdır.

(1.2.66)-ni (1.2.65)-də nəzərə aldıqda

$$j = AT^2 e^{-\frac{\chi_{xar} + \frac{\theta}{2} + kT \ln \left\{ \frac{2(2\pi mkT)^{3/2}}{n_d h^3} \right\}^{1/2}}{kT}} =$$

$$= AT^2 e^{-\frac{\chi_{xar} + \frac{\theta}{2}}{kT}} \cdot e^{-\frac{-kT \ln \left\{ \frac{2(2\pi mkT)^{3/2}}{n_d h^3} \right\}^{1/2}}{kT}},$$

$e^{\ln x} = x$ olduğunu qəbul etdiqdə ikinci eksponent:

$$j = AT^2 \sqrt{\frac{h^3}{2}} \cdot \frac{1}{(2\pi mk)^{3/4}} \cdot \sqrt{n_d} \cdot \frac{1}{T^{3/4}} \cdot e^{-\frac{\chi_{xar} + \frac{\theta}{2}}{kT}} =$$

$$= BT^{5/4} \cdot e^{-\frac{\chi_{xar} + \frac{\theta}{2}}{kT}} \quad (1.2.68)$$


Bu ifadə oksid katodun termoelektron emissiyası tənliyidir. Burada B – yeni sabit olub, ilk dəfə T.P.Kazlovski tərəfindən daxil edilmişdir və

$$B = A \cdot \sqrt{\frac{h^3}{2}} \cdot \frac{1}{(2\pi mk)^{3/4}} \cdot \sqrt{n_d} \quad (1.2.69)$$

şəklində təyin olunur. Burada χ_{xar} – xarici çıxış işi, $\frac{\theta}{2}$ – daxili çıxış işi – keçirici elektronların aşağı enerji səviyyəsi, $\chi_{xar} + \frac{\theta}{2} = \chi_0$ isə effektiv çıxış işi adlanır. Son nəticədə:

$$j = B \cdot T^{5/4} \cdot e^{-\frac{\chi_0}{kT}} \quad (1.2.70)$$

(1.2.70) ifadəsin-
dən görünür ki, əvvəla,
emissiya cərəyanının
qiyməti aşqar barium
atomlarının $\sqrt{n_d}$ kon-
sentrasiyasından asılı-
dır; ikincisi, tempera-
tur yüksəldikcə, Fer-
mi səviyyəsinin enerjisi
kicilir; üçüncüüsü isə



Şekil 1.2.17. Oksid katodun emissiya cərəyanının temperatur asılılığı

Riçardson düsturunda olduğu gibi burada da eksponentin derecəsi $\frac{\chi_0}{kT}$ nisbəti ilə təyin olunur. (1.2.70) ifadəsinə loqarifmələyib, alınmış

$$\ln \frac{j}{T^{5/4}} = \ln B - \frac{\chi_{xar} + \frac{\theta}{2}}{kT},$$

ifadəsinə əsasən $\ln \frac{j}{T^{5/4}} - \ln \frac{1}{T}$ -dən asılılığının qrafikini qurub (şəkil 1.2.17), bu qrafikin (düz xəttin) α - meyil bucağının $(\operatorname{tg} \alpha = \frac{\chi_{xar} + \frac{\theta}{2}}{k})$ tangensinin, buradan isə $\chi_{xar} + \frac{\theta}{2} = \chi_0$ bərabərliyindən istifadə etməklə oksid katom effektiv çıxış işinin qiymətini təyin etmək olar.

FƏSİL 1.3

AVTOELEKTRON EMİSSİYASI

§1.3.1. Avtoelektron emissiyası hadisəsi

Avtoelektron emissiyası (sahə emissiyası, elektrostatik emissiyası, tunel emissiyası) – yüksək intensivlikli ($\sim 1 \text{ kV/m}$) xarici elektrik sahəsinin təsiri altında bərk və məye maddələrdən elektron qopmasıdır. Avtoelektron emissiyası hadisəsini ilk dəfə 1897-ci ildə R.U.Vudom aşkar etmişdir. 32 il sonra, yəni 1929-cu ildə R.E.Milliken və Ç.K.Loritsen avtoelektron emissiyasının cərəyan sıxlığının (j) loqarifmasının $1/E$ -dən xətti asılı olduğunu göstərmişlər:

$$\lg j = A - B/E$$

Burada A və B – sabit kəmiyyətlərdir. 1928–29-cu illərdə isə R.Fauler və L.Nordheym avtoelektron emissiyasını tunel effektinə əsaslanan nəzəriyyəsini vermişlər. **Avtoelektron emissiyası** anlayışı, əlavə enerji sərf etmədən, elektronların həyəcanlaşmasını ifadə edir. Ona görə də bəzən elmi ədəbiyyatlarda bu emissiya növünü **sahə emissiyası** da adlandırırlar.

Avtoelektron emissiyası zamanı termoelektron emissiyasından fərqli olaraq, xarici elektrik sahəsinin təsiri altında potensial çəpərin həm hündürlüyü, həm də eni azalır və belə potensial çəpəri elektronlar, tunel effekti hesabına, asanlıqla keçirlər. Elektron dalğasının bir qismi potensial çəpərdən əks olunur, digər qismi isə onu dəlib keçir. Xarici sürətləndirici elektrik sahəsinin qiyməti böyük, Fermi səviyyəsinin hündürlüyü və potensial çəpərin eni azalır. Nəticədə, vahid zamanda potensial çəpəri keçən elektronların

sayı ona uyğun olaraq, potensial çəpərin şəffaflıq əmsalının (D) qiyməti (potensial çəpəri keçən elektronların sayının potensial çəpərə düşən elektronların tam sayına olan nisbəti) və avtoelektron emissiya cərəyanının sıxlığı artır.

Metallarda avtoelektron emissiyasının xarakterik xüsusiyyətlərindən biri emissiya cərəyan sıxlığının yuxarı həddinin ($\sim 10^{14}$ A/m), çıxış işinin və elektrik sahəsinin intensivliyinin böyük olmasıdır. Emissiya cərəyanının sıxlığı ($j = 10^{10} \div 10^{11}$ A/m 2) həcmi yüklerin təsirindən və potensial çəpərin formasından asılı olaraq, tədricən azalır. Ümumiyyətlə, avtoelektron emissiya cərəyanın sıxlığı $j = 10^{12} \div 10^{14}$ A/m 2 həddinə qədər artır sonra isə **vakuumun deşilməsi** baş verir və katod sıradan çıxır. Bu hadisə **katodun şiddətli emissiyası** və ya **partlayışlı elektron emissiyası** ilə müşahidə olunur.

Avtoelektron emissiyası temperaturun kvadratı (T^2) ilə düz mütənasibdir. Katodun temperaturu yüksəldikdə və elektrik sahəsinin intensivliyi (E) azaldıqda, avtoelektron emissiyası termoelektron emissiyası ilə əvəz olunur.

Alçaq temperaturlarda cərəyanın keçməsi prosesində metalı tərk edən elektronlar orta qiymətcə Fermi enerjisindən az olan enerji aparır və katod, kontaktlar vasitəsilə elektrik sahəsindən müntəzəm olaraq enerji aldığına görə qızır. Yüksek temperaturlarda isə metalin əlavə qızması soyuma ilə əvəz olunur və avtoelektron emissiyası prosesi stabillaşır.

Yarımkeçiricilərdə avtoelektron emissiyasının xüsusiyyətləri bir sıra amillərdən asılıdır: 1) elektrik sahəsi yarımkəçiricinin dərin qatlarına nüfuz edərək, onun **enerji səviyyələrində** sürüşmələr yaradır, səthdə yüksək zərrəciklərin konsentrasiyasını artırır və **enerji spektrini** dəyişir; 2) sərbəst elektronların konsentrasiyası metallardakından xeyli kiçik olan yarımkəçiricilərdə avtoelektron emissiyası cərəyanın sıxlığı xarici təsirlərdən (temperatur, işıqlanma və s.) kəskin

asılı olduğuna görə məhduddur; 3) yarımkəcicilərdə səth yüklerinin vəziyyəti avtoelektron emissiyasının xarakteristikalarına təsir göstərir; 4) yarımkəcicilərdə volt-amper xarakteristikası və avtoelektronların enerji spektrləri zona quruluşunu təsvir edir; 5) yarımkəcicidən axan cərəyan potensialın paylanması və elektronların enerji spektrinə təsir göstərir.

Bütün bu xüsusiyyətlər yarımkəcicilərdə müşahidə edilən volt-amper xarakteristikalarının və avtoelektronların enerji spektrlərinin izahı üçün istifadə edilir.

Avtoelektron emitterlər (katodlar) sferik, köndələn həlqələr, müstəvi və s. formada hazırlanır. Yüksək cərəyanlıarda isə itiuchu və ya çoxemitterli sistemlərdən istifadə edilir. Emitterlərin ölçülərindən və anoda qədər olan məsafədən asılı olaraq, avtoelektron emissiyasının baş verməsi üçün elektrodlararasına bir neçə yüz voltdan bir neçə kilovolta qədər gərginlik tətbiq etmək lazımdır.

Avtoelektron emissiyasının stabilliyi iki amildən – E/V (burada E – elektrik sahəsinin intensivliyi, V – isə anodla katod arasına verilən gərginlikdir) nisbətindən və **katodun potensialından** asılıdır. Aşqar və emitterin atomlarının (molekullarının) adsorbsiyası və yerdəyişməsi (miqrasiyası) nəticəsində bu iki amil dəyişir. Məsələn, güclü xarici elektrik sahəsinin təsiri və ya ionların emitterin səthini bombardman etməsi nəticəsində emitterin səth atomları miqrasiyaya uğrayır (sahadə yenidənqurulma baş verir) və lokal sahədə E/V nisbətinin qiyməti artır. Vakuumun tərtibini artırmaq, impuls gərginliyinin təsiri ilə emitterin səthini təmizləmək (elektrik sahəsində atomların miqrasiyاسını azaltmaq üçün), emitteri qızdırmaq (emitterdə adsorbsiya olunan qazların çıxarılması üçün) və zəif adsorbsiya edən materiallardan istifadə etməklə, avtoelektron emissiyasının stabilliyini yüksəltmək mümkündür. Bərk materialların monokristalla-

rindan və habelə, metalların kimyəvi birləşmələrindən (LaB_6 , ZrC və b.) hazırlanmış emitterlərin parametrlərini ifrat yüksək vakuumda ölçmək olar.

Yüksək cərəyan sıxlığına malik şəraitdə və ya **elektron dəstəsinin** alınmasında avtoelektron emitterləri tətbiq edilir. Avtoelektron emitterlərinin əsas üstünlüyü onların ətalətsizliyi və qızma üçün əlavə enerji tələb etməməsidir. Metal avtoelektron emitterləri yüksək güc tələb olunan qurğularda istifadə edilir. Volt-amper xarakteristikası qeyri-xətti olan emitterlər isə ifrat yüksək tezlik (İYT) qurğularında (tezlik çeviricilərində, gücləndiricilərdə və detektorlarda) və **intensiv nöqtəvi elektron mənbəyində** (rastr mikroskopunda) tətbiq edilir. Belə emitterlərdən rentgen və adı elektron mikroskopunda, rentgen defektoskopunda, rentgen mikroanalizatorunda, elektron-şüa borularında, mikroelektron qurğularında və həmçinin gərginliyin dəyişməsinə həssas olan indikatorlarda da istifadə edilir.

Avtoelektron katodun, anodun və lüminessent ekranın birlikdə yaratdığı **avtoemissiya diodu – emissiya elektron mikroskopu** rolunu oynayır. Onun ekranında avtoelektron emissiya cərəyanının müəyyən bucaq altında paylanması müşahidə etmək olur.

Yarımkeçirici avtoelektron emissiyası emitterləri **infra qırmızı** (IQ) şüaları yüksək dəqiqliklə qəbul edir. İtiuchi emitter sistemləri IQ şüalarının çeviricisinin əsasını təşkil edir.

Yüksək gərginlikli vakuum qurğularında avtoelektron emissiyası əlavə cərəyanın yaranmasına və vakuumun deşilməsinə səbəb ola bilər. Bu nöqsanları aradan qaldırmaq üçün, elektrodlardakı elektrik sahəsinin qiymətini azaltmaq, elektrodların vəziyyətini və onlarda potensialın paylanması dəyişmək, çıxış işi kiçik olan materialdan və ya örtükdən istifadə etmək lazımdır.

§1.3.2. Avtoelektron emissiyası tənliyi

Güclü elektrik sahəsinin metala təsirini tədqiq edərkən (Şottki effekti) göstərilmişdir ki, belə elektrik sahəsinin təsiri altında metalın çıxış işinin (χ) qiyməti kiçilir və bu kiçilmə:

$$\Delta\chi = \frac{e^{3/2}}{\sqrt{4\pi\varepsilon_0}} \sqrt{E} \quad (1.3.1)$$

Burada E – metala təsir edən elektrik sahəsinin intensivliyi, ε_0 – isə elektrik sabitidir. Fərza edək ki, kritik qiymətə (E_{kr}) malik güclü elektrik sahəsinin təsiri ilə metalin səthindəki potensial çəpərin hündürlüyü ilkin halından (χ_0) Fermi səviyyəsinə qədər enir. Şottki nəzəriyyəsinə görə bu halda metalda elektronların intensiv (güclü) emissiyası baş verər və $\Delta\chi = \chi_0$ əvəzləməsini aparmaq olar:

$$\chi_0 = \frac{e^{3/2}}{\sqrt{4\pi\varepsilon_0}} \sqrt{E_{kr}} \quad (1.3.2)$$

Sonuncu ifadədən sahənin kritik qiymətini:

$$E_{kr} = \frac{4\pi\varepsilon_0\chi_0^2}{e^3} \quad (1.3.3)$$

tapıb, $\varepsilon_0 = 8,85 \cdot 10^{-12} \text{ F/m}$, $\chi_0 = 4,54 \text{ eV}$ olduğunu nəzərə almaqla volfram üçün hesablama apardıqda alarıq ki, $E_{kr} = 10^{10} \text{ V/m}$. Lakin təcrübələr göstərir ki, nəzərəçarpacaq elektron emissiyası elektrik sahəsinin göstərilən qiymətdən 1–2 tərtib kiçik ($10^8 \div 10^9 \text{ V/m}$ qiymətlərində də müşahidə olunur). Bunun əsas səbəbi odur ki, Şottki nəzəriyyəsinə görə (1.3.1) ifadəsini hesablayarkən, potensial çəpərin yalnız hündürlüğünün azalması nəzərə alınmış, eninin kiçilməsi isə nəzərə alınmamışdır. Kvant mexanikasının prinsiplərinə görə elektron dalğa təbiətli olduğu üçün onun enerji-

Şəkil 1.3.1. Düzbucaqlı formalı potensial çəpərin sxematik təsviri

si, hətta potensial çəpərin hündürlüyündən kiçik olduqda da ondan tunel effekti hesabına keçə bilər.

Məlumdur ki, elektronun potensial çəpəri keçməsi çəpərin şəffaflıq əmsalı ilə müəyyən olunur. Ən sadə potensial çəpər düzbucaqlı formasında olandır (şəkil 1.3.1).

Bələ potensial çəpərin hündürlüyü W , eni x , elektronların enerjisi isə ϵ_x olduqda şəffaflıq əmsalı:


$$D = c \cdot e^{-\frac{4\pi}{h} \sqrt{2m(W-\epsilon_x)} \cdot x} \quad (1.3.4)$$

Burada, m – elektronun kütləsi, h – isə Plank sabitidır.


Məlumdur ki, xarici elektrik sahəsi potensial çəpərin formasına təsir göstərir (şəkil 1.3.2). Elektrik sahəsi tətbiq edildikdə potensial çəpər 2 əyrisi, elektrik sahəsi olmadıqda isə 1 əyrisi ilə təsvir olunur. Başqa sözlə, elektrik sahəsinin təsiri altında potensial çəpər üçbucaq şəklini alır. Bu onunla əlaqədardır ki, elektrik sahəsinin təsiri altında cismin səthindən x – məsafəsində yerləşən çəpərin hündürlüyü eEx qədər kiçilir.

Metalın səthində real potensial çəpər mürəkkəb şəkildə olduğu üçün çəpərin şəffaflıq əmsalının hesablanması çətinlik törədir. Məsələni sadələşdirmək üçün fərz edilir ki, potensial çəpər üçbucaq formalıdır, yəni bu halda potensial çəpərin hündürlüğünün azalması deyil, həm də onun ensizləşməsi nəzərə alınır. Onda bu cür potensial çəpərə, qalınlığı dx və hündürlüyü $W_0 - eEx$ olan, n dənə elementar düzbucaqlı çəpərlərin cəmi kimi baxmaq olar.

Bu halda katodun səthindən x məsafəsində olan ϵ_x – enerjili elektronlar üçün şəffaflıq əmsalı:



$$D_n = C_n \cdot e^{-\frac{4\pi}{h}\sqrt{2m(W_0-eEx-\epsilon_x)} \cdot dx} \quad (1.3.5)$$



Şəkil 1.3.2. Üçbucaq formalı potensial
çəpərin sxematik təsviri

Bu düzbu-
caqlı çəpərlərin
şəffaflıq əmsal-
larını D_1, D_2, \dots ,
işarə etdikdə,
demək olar ki,
birinci çəpərdən
keçdikdə say D_1
- dəfə, ikinci-
dən keçdikdə
 D_2 - dəfə və s.
azalır. Üçbu-
caqlı potensial
çəpərin şəffaf-
lığını tapmaq
fürsət həmin çə-

pəri təşkil edən elementar çəpərlərin şəffaflıq əmsallarını bir-birinə vurmaq lazımdır, onda enerjisi ε_x -ə bərabər olan elektron üçün şəffaflıq əmsali:

$$D_{\varepsilon_x} = C \cdot e^{-\frac{4\pi}{h}\sqrt{2m} \int_0^{\lambda_1} (W_0 - eEx - \varepsilon_x)^{1/2} dx} \quad (1.3.6)$$

Bu ifadədəki integralı açdıqda:

$$\begin{aligned} & \int_0^{x_1} (W_0 - eEx - \varepsilon_x)^{\frac{1}{2}} dx = -\frac{1}{eE} \int_0^{x_1} (W_0 - eEx - \varepsilon_x)^{\frac{1}{2}} d(-eEx) = \\ & = -\frac{2}{3} \frac{1}{eE} (W_0 - eEx - \varepsilon_x)^{3/2} I_0^{x_1} = -\frac{2}{3} \frac{1}{eE} (W_0 - eEx_1 - \varepsilon_x)^{3/2} + \\ & + \frac{2}{3} \frac{1}{eE} (W_0 - \varepsilon_x)^{3/2} \end{aligned} \quad (1.3.7)$$

olar. $W_0 - eEx_1 = \varepsilon_x$ olduğundan (1.3.7)-də

$-\frac{2}{3} \frac{1}{eE} (W_0 - eEx_1 - \varepsilon_x)^{3/2}$ həddi sıfıra bərabər olur və buna görə də:

$$D_{\varepsilon_x} = C \cdot e^{-\frac{8\pi\sqrt{2m}}{3eh} \frac{(W_0 - \varepsilon_x)^{3/2}}{E}} \quad (1.3.8)$$

alınır.

$T = 0K$ halında emissiya cərəyanının sıxlığını tapaqq. Məlumdur ki, mütləq sıfırda metal daxilində elektronların maksimal enerjisi ε_f -ə bərabərdir. Bu enerjiyə uyğun olan impuls:

$$P_f = \sqrt{2m\varepsilon_f}$$

və ya komponentlərə görə yazdıqda:

$$P_f = \sqrt{P_{fx}^2 + P_{fy}^2 + P_{ fz}^2}.$$

İmpulslar fəzasında enerjisi ε_f -ə və impulsu P_f -ə bərabər olan elektronlara uyğun nöqtələr radiusu P_f -ə bərabər olan kürənin səthində yerləşir. Enerjisi ε_f -dən kiçik və uyğun olaraq, P_f -dən kiçik nöqtələr isə bu kürənin daxilində yerləşər. Lakin elektronun metaldan çıxmazı onun tam impulsu ilə deyil, bu impulsun metalin səthinə perpendikulyar toplananı ilə müəyyən olunur. X – oxu baxılan metalin səthinə perpendikulyar yönəldikdə, impulsları P_x -la $P_x + dP_x$ arasında olan elektronların konsentrasiyasını tapaqq. Aydındır ki, impulsları P_x -la $P_x + dP_x$ arasında olan elektronlar, mərkəzi P_x – məsafəsində, radiusu $\sqrt{P_f^2 - P_x^2}$ -ə, qalılığı isə dP_x -ə bərabər olan kürə layının daxilində yerləşir (şəkil 1.3.3). Həmin kürə layının həcmi:

$$dV = \pi(P_f^2 - P_x^2) dP_x.$$


Bu həcmi h^3 -ə (h – Plank sabitidir) bölüb, 2-yə vurduqda, həmin kürə layında yerləşən elektronların kon-sentrasiyası alınar:

$$dn_{P_x} = \frac{2\pi(P_f^2 - P_x^2)dP_x}{h^3} \quad (1.3.9)$$

Nəzərə alaq ki, qalınlığı h , kiçik radiusu a , böyük radiusu isə b olan kürə kəsiyinin həcmi:

$$V = \frac{1}{6}\pi h(3a^2 - 3b^2 + h^2).$$

Metalın daxilindən onun vahid səthinə vahid zamanda çıxan elektronların sayı:



Şəkil 1.3.3. $T = 0K$ -də metalda elektronların impuls fəzası

0 -dan $P_f = \sqrt{2m\varepsilon_f}$ -ə qədər integrallamaq lazımdır. Beləlik-lə, avtoelektron emissiya cərəyanının sıxlığı:

$$\begin{aligned} j &= e \cdot \int_0^{\sqrt{2m\varepsilon_f}} D_{\varepsilon_x} v_x dn_{P_x} = \\ &= e \cdot \int_0^{\sqrt{2m\varepsilon_f}} C \cdot e^{-\frac{8\pi\sqrt{2m}(W_0-\varepsilon_f)^{3/2}}{3ehE}} \cdot \frac{P_x}{m} \cdot \frac{2\pi(P_f^2 - P_x^2)}{h^3} dP_x = \end{aligned}$$

$$= \frac{e^3}{2\pi h} \cdot \frac{\epsilon_f^{1/2}}{W_0 \chi_0^{1/2}} \cdot E^2 e^{-\frac{8\pi\sqrt{2m}\chi_0^{3/2}}{3ehE}} \quad (1.3.11)$$

Burada, $v_x = \frac{P_x}{m}$. (1.3.11)


(1.3.11) ifadəsində $A_1 = \frac{e^3}{2\pi h} \frac{\epsilon_f^{1/2}}{W_0 \chi_0^{1/2}}$, $b_1 = \frac{8\pi\sqrt{2m}}{3eh} \chi_0^{3/2}$ əvəz-ləmələrini apardıqda:

$$j = A_1 E^2 \cdot e^{-\frac{b_1}{E}} \quad (1.3.12)$$

Bu ifadə Fowler-Nordheym düsturu adlanır. Onun hər iki tərəfini E^2 -yə böülüb, loqarifmalıqdır:

$$\ln \frac{j}{E^2} = \ln A_1 - b_1 \cdot \frac{1}{E} \quad (1.3.13)$$

Beləliklə, xarici elektrik sahəsinin intensivliyinin müxtəlif qiymətlərində avtoelektron emissiya cərəyanının sıxlığını tapıb, $\ln \frac{j}{E^2} = f\left(\frac{1}{E}\right)$ asılılığının qrafikini qurduqda (şəkil 1.3.4), absis oxu ilə α - bucağı əmələ gətirən düz xətt alınar. Bu düz xətt ordinat oxundan $\ln A_1 - a$ bərabər OK parçasını kəsir. Alınmış düz xəttin meyil bucağının tangensi isə $\operatorname{tg} \alpha = b_1$. A_1 və b_1 əmsalları üçün təcrübədə alınan bu qiymətlər nəzəri qiymətlərlə üst-üstə düşür. Alınmış nəticə yuxarıda irəli sürülen şərtlərin (nəzəriyyənin) doğruluğuna dəlalet edir.



Şəkil 1.3.4. Avtoelektron emissiya cərəyanının sıxlığının elektrik sahəsinin intensivliyindən asılılığı

Ümumi halda temperatur mütləq sıfırdan fərqləndikdə və elektrik sahəsi təsir etdikdə məsələnin həlli xeyli mürəkkəbləşir. Praktikada əksər vaxtlar:

$$j = A_2 (T + CE)^2 e^{-\frac{b_2}{T+CE}} \quad (1.3.14)$$

emprik düsturundan istifadə edilir.

Elektrik sahəsi sıfır olduqda (1.3.14) düsturu termo-elektron emissiyası üçün Riçardson-Deşman düsturuna çevrilir, sahə intensivliyi böyük, temperatur kiçik (otaq temperaturu tərtibində) olduqda isə (1.3.12) düsturu ilə üst-üstə düşür.

Məlumdur ki, elektrik sahəsinin intensivliyini böyütmək üçün elektrodlar arasındaki məsafənin sabit qiymətində elektrodlara tətbiq olunan potensiallar fərqini artırmaq lazımdır. E -ni artırmaq üçün digər yolla da getmək olar: katodla-anod arasındaki potensiallar fərqiñin sabit qiymətində bu elektrodları bir-birinə yaxınlaşdırıqdə da elektrik sahəsinin intensivliyi artar. Lakin bu halda məsafənin müəyyən qiymətindən etibarən katodun səthinin nahamarlılığı özünü göstərir. Katodun səthində olan çıxıntıılarda elektrik sahəsinin qiyməti böyüür, girintilərində isə sahənin intensivliyi katodun bütün səthi üzrə göstərilən orta intensivlikdən kiçik olur. Ona görə də müşahidə olunan emissiya cərəyanının qiyməti (1.3.12) düsturu ilə hesablanmış qiymətdən fərqlənir. Buna səbəb emissiya cərəyanının E -dən kəskin asılı olmasıdır. (1.3.12) düsturuna E -nin orta qiyməti daxildir. Ona görə də (1.3.12) düsturunu elə şəklə salmaq lazımdır ki, həmin düsturda katodun səthindəki çıxıntıılarda sahənin intensivliyinin artması nəzərə alınmış olsun. Nəhayət, deyilənləri yekunlaşdıraraq (1.3.12) düsturunu

$$j = A_2 (\delta \cdot E)^2 \cdot \beta \cdot e^{-\frac{b_2}{\delta \cdot E}} \quad (1.3.15)$$

şəklində yazmaq olar. Burada, δ – elektrik sahəsinin əmsali adlanır və elektrik sahəsinin intensivliyinin katodun səthi-

nin çıxıntılarındakı qiymətinin onun orta qiymətindən neçə dəfə böyük olduğunu göstərir ($\delta = 1,5 \div 2$), β – əmsalı isə səth əmsalı adlanır və katodun səthindəki çıxıntıların sahəsinin onun səthinin ümumi sahəsinin hansı hissəsini təşkil etdiyini göstərir ($\beta \sim 0,1 \div 0,001$). (1.3.11) və (1.3.12) düsturlarından görünür ki, avtoelektron emissiyası cərəyanının sıxlığı, termoelektron emissiyası cərəyani ilə müqayisədə metalin çıxış işindən daha güclü asılı olmalıdır. Ona görə ki, χ_0 – eksponentə birinci dərəcədən yox, $3/2$ dərəcədən daxil olur və eyni zamanda χ_0 – həm də A , – sabitinə daxildir.

Avtoelektron emissiyası elm və texnikada geniş tətbiq olunur. Elektron və ion proyektorlarının, elektron mikroskopunun, rentgen defektoskopunun, rentgen mikroanalizatorunun, elektron-şüa borularının, mikroelektron qurğularının, gərginliyin dəyişməsinə həssas olan indikatorların və s. qurğuların iş prinsipi bu emissiya hadisəsinə əsaslanır.

FƏSİL 1.4

FOTOELEKTRON EMİSSİYASI

§1.4.1. Fotoelektronların enerjilərə görə paylanması

Optik diapazondan olan elektromaqnit (ışılq) şüalarının təsiri altında, cisimdən elektron çıxması prosesi **xarici fotoeffekt hadisəsi və ya fotoelektron emissiyası** adlanır. Fotoelektronların yaratdığı **fotoelektron cərəyanının** qiyməti cisinin səthinə düşən işılq seli ilə düz mütənasibdir:

$$I_\Phi = k \cdot \Phi . \quad (1.4.1)$$

Burada, Φ – müəyyən spektral tərkibə malik olan **ışılq seli**, k – isə **fotokatodun həssaslıq əmsalıdır**. (1.4.1) dəsturundan:

$$k = \frac{I_\Phi}{\Phi} = \frac{I_\Phi t}{\Phi t} = \frac{q}{Q}.$$

Burada, q – fotoelektronların yaratdığı ümumi elektrik yükü, Q – isə cisinin üzərinə düşən işılq selinin enerjisiidir. Fotokatodun keyfiyyətini kvant çıxışı ilə də xarakterizə edirlər. **Kvant çıxışı** hər hansı müddət ərzində fotokatoddan çıxan elektronların sayının (n_e) həmin müddət ərzində fotokatodun üzərinə düşən işılq kvantlarının sayına (n_p) olan nisbətinə deyilir:

$$k' = \frac{n_e}{n_p} = \frac{I_\Phi / e}{\Phi / h\nu} = \frac{h\nu}{e} \cdot \frac{I_\Phi}{\Phi} = \frac{h\nu}{e} \cdot k$$

Burada h – Plank sabiti, ν – fotonun tezliyi, e – elektronun yüküdür. Kvant çıxışı $\frac{\text{elektron}}{\text{kvant}}$ -la ölçülür. k və k' kəmiyyətləri işığın tezliyindən (dalğa uzunluğundan) asılıdır. Fotokatodun həssaslığının işığın tezliyindən (dalğa

uzunluğundan) asılılığına **fotokatodun spektral xarakteristikası** deyilir.


Fotoelektronların maksimal enerjisi ışığın intensivliyindən asılı olmayıb, yalnız onun tezliyindən (dalğa uzunluğundan) asılıdır. Məlumdur ki, işıq selinə enerjiləri $h\nu$ -yə bərabər olan fotonların seli kimi baxmaq olar. Metala daxil olan hər bir işıq kvanti bir elektronla qarşılıqlı təsirdə olur və udulur. Bu zaman həmin elektronun enerjisi $h\nu$ – qədər artır (şəkil 1.4.1).

Əgər mütləq sıfırdan fərqli temperaturda metalin daxilindəki elektronun enerjisinin $\varepsilon_e = \varepsilon_f + \delta\varepsilon$ olduğunu fərz etsək (burada ε_f – Fermi səviyyəsinə uyğun enerjidir və $0K$ -də $\varepsilon_f = \varepsilon_i$ -dir), onda həmin işıqlandırılan metalda elektron $h\nu$ qədər əlavə enerji udduqdan sonra onun ümumi enerjisi $\varepsilon'_e = \varepsilon_f + \delta\varepsilon + h\nu$ olar. Fotonu udmuş elektron həmin nöqtədən metalin səthinə çatanadək öz enerjisinin müəyyən $\Delta\varepsilon$ – qədərini digər sərbəst elektronlarla toqquşma nəticəsində itirər. Metalin səthinə çatmış sərbəst elektronun sürətinin səthə normal komponenti kifayət qədər böyük, yəni $(\varepsilon'_e - \Delta\varepsilon) \geq W_0$ olduqda, elektron metalin səthindəki W_0 - potensial çəpəri dəf edərək metaldan kənara çıxar və enerjisini qalan

$$\frac{mv^2}{2} = \varepsilon_f + \delta\varepsilon + h\nu - \Delta\varepsilon - W_0 \quad (1.4.2)$$

hissəsini özü ilə kinetik enerji şəklində aparar. Xüsusi halda $\Delta\varepsilon = \delta\varepsilon$ olarsa, yəni metalin səthinə çox yaxın olan elektronlar üçün:

$$\left(\frac{mv^2}{2} \right)_{\max} = \varepsilon_f - W_0 + h\nu. \quad (1.4.3)$$



Şəkil 1.4.1. Metalın enerji diaqramı

Mütəqəsif temperaturda fotoelektronun maksimal kinetik enerjisi:


$$\left(\frac{mv^2}{2} \right)_{\max} = h\nu - \chi_0 \quad (1.4.4)$$

Bu ifadə **fotoeffekt üçün Eynsteyn tənliyi** adlanır. Bu tənlikdən görünür ki, fotoelektronların maksimal kinetik enerjisi fotoeffekti yaranan işığın fotonlarının tezliyindən asılıdır və fotoeffekti işığın tezliyinə görə müəyyən sərhədi (qırmızı sərhədi) mövcuddur. Doğurdan da, maddənin üzərinə düşən işığın tezliyini azaltdıqda, fotoelektronların kinetik enerjisi azalar və nəhayət, tezliyin elə bir qiymətinə (ν_0) gəlib çatmaq olar ki, fotonun yaratdığı fotoelektronun kinetik enerjisi sıfıra bərabər olar:

$$h\nu_0 - \chi_0 = 0. \quad (1.4.5)$$

Deməli, enerjisi $h\nu_0$ olan işığın kvantı elektronu metaldan yalnız kənara çıxarırlar, ona kinetik enerji vermir. Metallın üzərinə düşən işığın kvantının tezliyi $\nu < \nu_0$ olduqda isə fotoeffekt hadisəsi baş vermir. Yəni ν_0 – tezliyi **fotoeffekti qırmızı sərhədinin müəyyən edir**. Sərhədin qırmızı adlandırılmasına səbəb onun spektrin qırmızı dalğalar tərəfinində yerləşməsidir.

Odur ki, (1.4.5) tənliyini $h\nu_0 = \chi_0$ şəklində yazmaq olar.



Şəkil 1.4.2. P.İ.Lukirski və S.S.Prilejayev üsulu ilə fotoelektronların enerjiyə görə paylanması tədqiq etmək üçün qurğunun sxemi

Çıxış işinin bu qiymətini (1.4.4) ifadəsində nəzərə alıqda, fotoelektronun maksimal kinetik enerjisinin tezlikdən asılılığı

$$\left(\frac{mv^2}{2} \right)_{\max} = h(v - v_0). \quad (1.4.6)$$


alınar.

Fotoelektronun qırmızı sərhədi temperaturdan asılıdır. (1.4.2) ifadəsindən göründüyü kimi, fotoelektronların kinetik enerjisi $\delta\varepsilon$ və $\Delta\varepsilon$ – kəmiyyətlərindən də asılıdır.

Fotoelektronların enerjiyə görə paylanması tədqiq etmək üçün ləngidici sahə üsulundan istifadə edilir. Bu zaman müstəvi kondensator formalı elektrodlardan istifadə etdikdə təpişin paylanması, sürətin tam qiymətinə görə paylanması olmayıb, sürətin həmin elektrodların səthinə perpendikulyar toplananına görə paylanmasıdır. Göstərilmişdir ki, kürəvi kondensator formalı elektrodlardan istifadə etdikdə, sürətin tam qiymətinə görə paylanması tapmaq olur (şəkil 1.4.2). Bu üsulu ilk dəfə rus alimləri P.İ.Lukirski və S.S.Pri-lejayev təklif etmişdir. Bu məqsədlə istifadə olunan təcrübi qurğunun sxemi şəkil 1.4.2-də təsvir edilmişdir. C – kollektora (ikinci elektroda) K – katoda nisbətən mənfi potensial verdikdə, kollektora çatan fotoelektronlar üçün $\frac{mv^2}{2} \geq eU_C$

şərti ödənilir. Burada U_C – kollektorun potensialıdır. R_1 – potensiometri vasitəsilə kollektora verilən potensialın qiymətini dəyişməklə, fotoelektron cərəyanının volt-amper xarakteristikası (şəkil 1.4.3) çəkilir. Şəkildən (şəkil 1.4.3) göründüyü kimi absis oxunda kollektorla katod arasındaki potensiallar fərqi, ordinatda isə cərəyan şiddətinin elektro-nun yükünə olan nisbəti göstərilir. Kollektora verilən potensial elektronlara qarşı ləngidici təsir göstərir. Bu ləngidici potensialın həqiqi qiyməti:

$$U_{C,h} = U_{C,o} + U_{k,p,f} \quad (1.4.7)$$



Şəkil 1.4.3. Kollektor cərəyanının tətbiq olunan potensialdan asılılığı

isə ləngidici sahəyə uyğun gəlir. Düz xətli hissədən əyri xətli hissəyə kecid nöqtəsinin absisi isə elektrodlar arasındakı həqiqi potensiallar fərqiinin sıfır bərabər olduğu qiymətlə üst-üstə düşür. Həmin nöqtənin absisi:

$$U_{C \cdot h} = U_{C \cdot o} + U_{k \cdot p \cdot f} = 0$$

və ya

$$U_{C \cdot o} = -U_{k \cdot p \cdot f}.$$

Kollektora verilən **ləngidici potensialı** artırıqca, kollektora gəlib çatan fotoelektronların sayı (I_C – kollektor cərəyanının qiyməti) azalır. Nəhayət, U_C – kollektorun potensiali elə bir qiymət alır ki, potensialın həmin qiymətində I_C – kollektor cərəyanı sıfır bərabər olur. U_C – potensialının bu qiyməti **qapayıcı potensial** ($U_{C,q}$) adlanır. Kollektorun potensialı $U_{C,q}$ -dən kiçik olduqda kollektora heç bir elektron gəlmir. Deməli, potensialın ($U_{C,q}$) qapayıcı qiymətində kollektora Fermi səviyyəsindən çıxmış və metalın daxilində öz enerjisini itirməmiş elektronlar gəlir. Bu halda:


şəklində təyin olunur. Burada $U_{C \cdot o}$ – ölçülən, $U_{k \cdot p \cdot f}$ – isə kontakt potensialları fərqidir. Şəkil 1.4.3-də təsvir edilən xarakteristikanın düz xətli hissəsi elektrodlar arasındakı sürətləndirici sahəyə, əyri xətli hissəsi

$$\left(\frac{mv^2}{2} \right)_{\max} = eU_{eq}. \quad (1.4.8)$$

Kollektorun ləngidici potensialının müxtəlif qiymətlərində fotoelektron cərəyanının volt-amper xarakteristikası fotoelektronların enerjiyə görə paylanmasıının integral əyrisini verir. Enerjiləri W -lə $W + dW$ aralığında olan elektronların sayını dN_w ilə işarə etdikdə, enerjiləri W_1 -dən böyük olan elektronların yaratdığı cərəyan:

$$I_e = e \int_{W_1}^{W_{\max}} dN_w. \quad (1.4.9)$$

Adı paylanması əyrisinə keçmək üçün kollektorun volt-amper xarakteristikasını differensiallamaq lazımdır. Volt-amper xarakteristikanın differensiallaması fotoelektronların enerjilərə görə paylanması funksiyasını verir (şəkil 1.4.4). Şəkildə dalğası uzunluğu $\lambda = 240 \text{ nm}$ olan işıq təsir etdikdə mis (Cu) katod üçün fotoelektronların enerjilərə görə paylanması əyrisi



Şəkil 1.4.4. Mis (Cu) – fotokatod üçün fotoelektronların enerjiyə görə paylanması əyrisi

Şəkildən görünür ki, fotoelektronların ən ehtimallı enerjisi onların maksimum enerjisinin təqribən yarısına bərabərdir. İşıq fotonlarının tezliyini artırıqda elektronların maksimal enerjisi və uyğun olaraq U_{Cq} – qapayıcı potensialı da artır. Bunlarla yanaşı, ən ehtimallı enerjinin qiyməti də artır, yəni bütün paylanması əyrisinin maksimumu yüksək enerjilər

oblastına tərəf sürüsür. Bu halda ən ehtimallı enerjinin qiymətinin maksimal enerjinin qiymətinə olan nisbəti dəyişmir.


Qapayıcı potensial üsulu fotoelektron emissiyasının qırmızı sərhəddini, metalların çıkış işini və Plank sabitinin qiymətini də təyin etməyə imkan verir. (1.4.6) və (1.4.8) ifadələrinin müqayisəsindən:

$$\left(\frac{mv^2}{2} \right)_{\max} = eU_{C,q} = h(\nu - \nu_0),$$

$$eU_{C,q} = h(\nu - \nu_0)$$

və

$$U_{C,q} = \frac{h}{e}(\nu - \nu_0) \quad (1.4.10)$$



Şəkil 1.4.5. Həqiqi qapayıcı potensialın işıq kvantlarının tezliyindən asılılığı

Beləliklə, işıq fotonlarının ν – tezliyinin bir neçə qiymətində $U_{C,q}$ – qapayıcı potensialı ölçüb, $U_{C,q} = f(\nu)$ asılılığını qurduqda (Şəkil 1.4.5), absis oxunu hər hansı ν_0 – qiymətində kəsən, tezliyin qırmızı sərhədinin qiyməti alınar. Bu düz xəttin meyil bucağına görə isə $\tan \alpha = \frac{h}{e}$ nisbəti təyin edilir. Buradan isə

Plank sabiti hesablanır. Bu üsulla tapılmış Plank sabitinin və çıkış işinin qiymətlərinin digər üsullarla tapılan qiymətlərlə eyni olması, fotoeffekt haqqında Eynşteyn qanununun doğru olduğunu sübut edir.


§1.4.2. Metal fotokatodlarının spektral xarakteristikası

Metal fotokatodun spektral xarakteristikasının (fotoelektron cərəyanın onu yaradan işıq kvantlarının tezliyindən asılılığının) tədqiqi göstərmişdir ki, işıq kvantlarının tezliyi (ν) artıqca, fotokatodun fotohəssaslığı da artır (şəkil 1.4.6). Qələvi metalların spektral xarakteristikalarında isə maksimumlar müşahidə olunur. Spektral xarakteristikaların müşahidə olunan gedişini izah etmək üçün metalların enerji diaqramına baxaq (şəkil 1.4.1). Məlumdur ki, aşağı temperaturda fotokatoddan elektronlar yalnız o halda çıxır ki, həmin metalın üzərinə düşən işıq kvantının tezliyi $h\nu_0 = \chi_0$ şərtini ödəsin. Tezliyi ν_0 -dan

ν_1 -ə qədər artırıq və fərz edək ki, ν_1 qoyulan şərti ödəyir:

$$h\nu_1 + \varepsilon_1 = W_0. \quad (1.4.11)$$

Məlumdur ki, bu zaman enerjisi ε_1 -lə ε_f arasında olan elektronlardan $h\nu_1$ kvantını udanlar metaldan emissiya olunur. $h\nu_2 + \varepsilon_2 = W_0$ şərti daxilində tezliyi ν_2 -ə qədər artırıq, onda enerjiləri ε_2 – ilə ε_f – arasında olan $h\nu_2$ – kvantını udan elektronlar metaldan çıxa bilər. Beləliklə, katodun səthinə düşən işıq kvantlarının tezliyi artıqca, fotoemissiya prosesində iştirak edən elektronların sayı da artır. Bu isə fotocərəyanın artmasına səbəb olur.



Şəkil 1.4.6. Müxtəlif metallardan hazırlanmış fotokatodların spektral xarakteristikası.

Metal fotokatodun spektral xarakteristikani təsvir edən tənliyi müəyyənləşdirmək üçün $T = 0K$ və $\nu \approx \nu_0$ olduğunu qəbul edək. Metalın daxilində impulsları P_x ilə $P_x + dP_x$ aralığında olan elektronların sayı:

$$dn_{P_x} = \frac{2\pi(P_f^2 - P_x^2)}{h^3} dP_x \quad (1.4.12)$$

Burada fərz olunur ki, x – oxu metalin səthinə perpendikulyar istiqamətdə yönəlib və vahid zamanda metalin səthinin vahid sahəsinə çıxan elektronların sayı:

$$d\nu_{P_x} = v_x \cdot dn_{P_x} = \frac{2\pi(P_f^2 - P_x^2)P_x}{h^3 m} dP_x \quad (1.4.13)$$

Əgər a – əmsali elektronların hansı hissəsinin fotokatoda düşən işiq kvantını udduğunu ifadə edirsə, onda (1.4.13) ifadəsini a və e -yə vurub elektronların metaldan çıxma şərtini ödəyən impuls diapazonunda integralladıqda photocərəyanın sıxlığını tapmaq olar. $T = 0K$ -də maksimum enerji ε_f – Fermi enerjisi və buna uyğun impuls isə $P_f = \sqrt{2m\varepsilon_f}$ olduğundan, integrallamanın yuxarı sərhədi sonuncu ifadə ilə verilməlidir. İnteqralın aşağı sərhədini təyin etmək üçün isə fərz olunur ki, müəyyən ε_{\min} – enerjiyə malik elektron $h\nu$ kvantını udaraq metaldan çıxır:

$$h\nu + \varepsilon_{\min} = W_0$$

və ya

$$\varepsilon_{\min} = W_0 - h\nu.$$

Bu zaman ε_{\min} -ə uyğun impuls $P_{\min} = \sqrt{2m(W_0 - h\nu)}$ və integrallamanın aşağı sərhədini təyin edir. Beləliklə, (1.4.13) ifadəsinə əsasən photocərəyanın sıxlığı:

$$\begin{aligned}
j_f &= e \int_{\sqrt{2m(W_0-h\nu)}}^{\sqrt{2m\varepsilon_f}} a \frac{2\pi(P_f^2 - P_x^2)P_x}{h^3 m} dP_x = c \int_{\sqrt{2m(W_0-h\nu)}}^{\sqrt{2m\varepsilon_f}} (P_f^2 - P_x^2)P_x dP_x = \\
&= \frac{1}{2} c \int_{\sqrt{2m(W_0-h\nu)}}^{\sqrt{2m\varepsilon_f}} (P_f^2 - P_x^2) d(P_f^2 - P_x^2) = -\frac{c}{2} [(P_f^2 - P_x^2)^2] \Big|_{\sqrt{2m(W_0-h\nu)}}^{\sqrt{2m\varepsilon_f}} = \\
&= -c_1 \left\{ (2m\varepsilon_f - 2m\varepsilon_f)^2 - [2m\varepsilon_f - 2m(W_0 - h\nu)]^2 \right\} = \\
&= c_1 \cdot 4m^2 (\varepsilon_f - W_0 + h\nu)^2 = c_2 (h\nu - \chi_0)^2 = \\
&= c_2 (h\nu - h\nu_0)^2 = c_3 (\nu - \nu_0)^2
\end{aligned}$$


Burada $c = \frac{2\pi ea}{h^3 m}$, $c_1 = \frac{c}{2}$, $c_2 = c_1 4m^2$, $c_3 = c_2 h^2$,

$W_0 - \varepsilon_f = \chi_0$ və $\chi_0 = h\nu_0$ əvəzləmələri nəzərə alınmışdır. Nəhayət, fotoelektron emissiya cərəyanının sıxlığı:

$$j_f = c_3 (\nu - \nu_0)^2. \quad (1.4.14)$$

Metalların enerji diaqramının xüsusiyyətlərinə görə işıq kvantlarının enerjisinin müəyyən $h\nu_b = W_0$ qiymətində spektral xarakteristikanın gedişi dəyişməlidir. Məsələ burasındadır ki, tezliyin sonrakı böyüməsində emissiyada iştirak edən elektronların enerji diaqramının dəyişməsi baş vermir (şəkil 1.4.6). Çünkü işığın tezliyinin böyük qiymətlərində fotonun elektronlar tərəfindən udulma ehtimalı kiçilir. Bu səbəbdən tezliyin ν_b – **böhran qiymətindən** böyük qiymətlərində photocərəyanın qiyməti də kiçilir. Başqa sözlə, ν_b – tezliyi ətrafında spektral xarakteristika maksimumdan keçir. Qələvi metallar üçün W_0 – kiçik olduğundan, həmin maksimum ya optik spektrin görünən, ya da yaxın ultrabənövşəyi, çıxış işi böyük olan metallarda isə – uzaq ultrabənövşəyi oblastına düşür. Bu səbəbdən də sonuncu həddə həmin maksimumu müşahidə etmək çətin olur. Metalların

çıxış işi büyük olduğundan onların spektral xarakteristikaları spektrin görünən oblastını tam əhatə etmir. **Metal fotokatodları**ın kvant çıxışı kiçikdir. Ona görə də praktiki baxımdan metal fotokatodlardan az istifadə olunur. Çıxış işi kiçik olan **yarımkeçirici fotokatodlardan** istifadə etmək da-ha əlverişlidir. Yarımkeçirici fotokatodlardan ən geniş tətbiq tapanı O₂-Cs-dur. Bu katodlara bəzən sezium fotokatodları da deyilir.



Şəkil 1.4.7. Sezium-oksidi fotokatodun hazırlanmasında istifadə olunan: qurğu (a) və fotokatodun (b) quruluşu

O₂-Cs fotokatodu aşağıdakı qayda ilə hazırlanır. Şüşə kolbanın daxili səthinin yarısı nazik Ag təbəqəsi ilə örtülür. Bu təbəqə katod rollunu oynayır (şəkil 1.4.7 a, b). Kolbanın mərkəzdə üzük (halqa) şəkilli A – anodu, yuxarı hissəsində isə – içərisində Cs olan **ampula** yerləşdirilir. Bundan sonra kolbanın içə-

risində vakuum yaradılaraq buraya müəyyən təzyiqlə **təsir-siz qaz** doldurulur və elektrik boşalması (**səyriyyən boşalma**) alınır. Bu zaman Ag – üzərində Ag₂O – gümüş oksidi təbəqəsi əmələ gəlir. Sonra yüksəktezlikli elektrik sobası vasi-təsilə ampula qızdırılır və onun içərisindəki Cs – buxarlanaraq qabı doldurur. Cs atomları Ag₂O üzərinə qonaraq Cs₂O yaradır. Həmin oksid təbəqəsinin üzərində Cs – atomlarının monoatom layı əmələ gəlir. Qeyd etmək lazımdır ki, Cs₂O – təbəqəsinin daxilində Cs və Ag – atomları da mövcud olur. Bu katodun sxematik quruluşu şəkil 1.4.7-də göstərilmişdir. Cs₂O-in çıxış işi 0,9 ÷ 1,0 eV arasında dəyişir. Onun spektrinin qırmızı sərhədi **infraqırmızı oblasta** düşür, kvant çıxışı

isə metallarından böyükdür. Spektral xarakteristikasının maksimumu ultrabənövşəyi oblastda yerləşir və xarakteristikasının maksimumunda kvant çıxışı $\sim 3 \cdot 10^{-2}$ elektron/kvant. Cs_2O – fotokatodunun spektral xarakteristikası şəkil 1.4.8-də verilmişdir.

Sezium-oksidi fotokatodu n -tip yarımkəcəricidir. Bu fotokatodun enerji diaqramı şəkil 1.4.9-da təsvir edildiyi kimidir və onun qadağan olunmuş zolağında keçirici zonanın yaxınlığında (iki dayaz Cs və nisbətən dərin Ag) donor səviyyəsi var. Birinci halda, otaq temperaturundan aşağı temperaturda keçirici zonada olan elektronların işığın təsiri ilə çıxmاسını nəzərə almadiqda, düşən işığın tezliyi üçün


$$h\nu_1 = W_0 - \epsilon_{Cs} = \chi_{xar} + \epsilon_{Cs}$$

şərti ödənir. Bu halda Cs – atomlarına uyğun donor səviyyəsindəki elektronlar emissiya edir. Fotokatodun üzərinə düşən fotonların tezliyini ν_1 -dən başlayaraq artırıqdə I_f – fotocərəyan əvvəlcə artır, sonra isə azalır.


İkinci halda isə fərz edək ki, düşən işiq kvantları

$$h\nu_2 = W_0 - \epsilon_{Ag} = \chi_{xar} + \epsilon_{Ag}$$

şərtini ödəyir. Onda fotokatod Ag – atomuna uyğun donor səviyyəsindən elektronlar emissiya edir. Tezliyi ν_2 -dən baş-



Şəkil 1.4.8. Sezium-oksidi fotokatodun spektral xarakteristikası



Şəkil 1.4.9. Sezium-oksidi fotokatodun enerji diaqramı

layaraq, artırıldıqda photocərəyan da əvvəlcə artır, lakin ν -nün müəyyən qiymətindən sonra azalır. Təcrübədə alınan spektral xarakteristika göstərilən qanuna uyğunluqla dəyişir. Cs-u digər qələvi metalla əvəz etdiğdə, spektral xarakteristikada qırmızı sərhədin, eləcə də birinci maksimumun vəziyyəti dəyişir, 2-ci maksimumun vəziyyəti isə dəyişməz. Əgər Ag atomu Cs atomu ilə yox, başqa bir element atomu ilə əvəz olunsa, onda fotoemissiyanın spektrinin qırmızı sərhədinin və birinci maksimumunun vəziyyəti dəyişməz qalar. İkinci maksimumun vəziyyəti isə dəyişir. Təcrübədə bu halın müşahidə edilməsi spektral xarakteristika üçün yuxarıda irəli sürülən izahatın doğruluğunu təsdiq edir.


FƏSİL 1.5

İKİNCİ ELEKTRON EMİSSİYASI

§1.5.1. Metal və yarımkəçirici katodlarda ikinci elektron emissiyası

Artıq qeyd edildiyi kimi elektron emissiyasının məraqlı və geniş praktiki tətbiq tapan bir növü də müxtəlif materiallardan – metal və yarımkəçiricilərdən baş verən ikinci elektron emissiyasıdır.

Əvvəlcə metallardan baş verən ikinci elektron emissiyası hadisəsinə baxaq.




Şəkil 1.5.1. Metallardan ikinci elektron emissiyasını tədqiq etmək üçün istifadə olunan qurğunun sxemi:

K – katod, A – anod, C – kollektor, B_1 , B_2 – sabit cərəyan mənbələri, R_1 , R_2 – potensiometr, G_1 , G_2 – qalvanometr,
 V_1 , V_2 – voltmetr, E – emitter

Vakuumda metalin səthini sürətli elektronlar dəstəsi ilə bombardman etdikdə, ilkin (birinci) elektron dəstəsinin əksinə istiqamətdə katodu tərk edən ikinci elektronların seli

müşahidə olunur. Bu elektronlara **ikinci elektronlar** deyilir. Vahid zamanda katoddan çıxan ikinci elektronların sayı, birinci dəstənin enerjisinin yüksək qiymətlərində səthi bombardman edən elektronların sayından çox olur. Cismin səthini elektronlar seli bombardman edərkən həmin cisimdən elektron çıxmazı hadisəsi **ikinci elektron emissiyası** adlanır. İkinci elektron emissiyası hadisəsini tədqiq etmək üçün istifadə olunan qurğunun sxemi şəkil 1.5.1-də göstərilmişdir. İkinci elektron emissiyası prosesində n_2 – ikinci elektronların sayı, n_1 – birinci elektronların sayı ilə düz mütənasibdir:



Şəkil 1.5.2. Metalda ikinci elektron emissiyası əmsalının birinci elektronların enerjisindən asılılığı

$$n_2 = \sigma \cdot n_1.$$

Burada σ – mütənasiblik əmsali ikinci elektron emissiyasının əmsalı adlanır. Bu əmsal bir dənə birinci elektronun neçə dənə ikinci elektron yaratdığını göstərir. İkinci və birinci elektronların yaratdığı cərəyanların arasında ($I_2 = \sigma_1 I$) münasibəti

mövcuddur. Müəyyən edilmişdir ki, $\sigma = f(eU_1)$ əmsalı birinci dəstənin enerjisindən asılıdır. Metallar üçün σ – əmsalı $0,5 \div 1,8$ intervalında dəyişir. σ – əmsalının birinci elektronların enerjisindən asılılığı şəkil 1.5.2-də verilmişdir. Şəkildən göründüyü kimi, ikinci elektron emissiyası əmsalı birinci elektronların enerjisindən asılı olaraq əvvəlcə artır, sonra isə maksimumdan keçərək tədricən azalır. Birinci elektronların enerjisinin böyük qiymətlərində ikinci elektron emissiyası əmsalının maksimumdan keçərək azalmasına səbəb, çox böyük enerjili birinci elektronların metalin daha dərinliklərinə nüfuz etməsindən və belə böyük dərin-


liklərdə yaranan ikinci elektronların metalin qəfəs ionları və digər elektronlarla toqquşaraq enerjisini itirdiyindən kənara çıxa bilməməsidir.

Şəkil 1.5.1-də təsvir edilmiş qurğunun köməyi ilə ikinci elektronların enerjilərə görə paylanması tədqiq etmək olar. Bunun üçün C – kollektoruna ikinci elektron katalduna nəzərən müxtəlif mənfi potensiallar vərib, kollektor cərəyanının volt-amper xarakteristikasını çəkmək və alınan qrafiki differensiallamaq lazımdır (şəkil 1.5.3).


Şəkildən göründüyü kimi bu qrafik üç xarakterik oblasta bölünür. Bu oblastlardan kiçik enerjilərə uyğun birincisi emissiya cərəyanının əsasını təşkil edən əsl ikinci elektronlara, sonuncu dar zolaqlı maksimum katoddan elastiki əks olunan birinci elektronlarla, bu iki maksimumun arasındakı kiçik üçüncü maksimum isə qeyri-elastiki əks olunmuş az miqdarda elektronlarla bağlıdır.

Birinci maksimumun vəziyyəti birinci elektronların enerjisindən asılı deyil, sonuncu maksimumun vəziyyəti isə sürətləndirici anod gərginliyindən asılı olaraq yerini dəyişir.

Bu mühəhizələr, σ – ikinci elektron emissiyası əmsalinin birinci elektronların metalin səthinə düşmə bucağından (θ) asılı olması ilə də təsdiqlənir (şəkil 1.5.4). Düşmə bucağı sıfırdan



Şəkil 1.5.3. İkinci elektron emissiyasında ikinci elektronların enerjilərə görə paylanması



Şəkil 1.5.4. Müxtəlif katoldlardan ikinci elektron emissiyası əmsalinin birinci elektronların metalin səthinə düşmə bucağından asılılığı

fərqli olduqda, yəni birinci elektronların metalin səthinə düşmə bucağı böyüdükcə, σ – ikinci elektron emissiyası əmsalının qiyməti böyükür, çünki ikinci elektronlar metalin səthinə daha yaxın hissədə yaranır. Şəkil 1.5.4-də θ -nin 90° qiymətinə uyğun olan ikinci elektron emissiyası əmsali σ_0 – ilə göstərilmişdir.

Dielektriklərdə və yarımkəçiricilərdə də σ – ikinci elektron emissiyası əmsalının qiymətinin birinci elektronların enerjisindən asılılığı metallarda olduğu kimidir. Lakin ikinci elektron katodları dielektrik, yaxud mürəkkəb tərkibli yarımkəçirici olduqda σ – ikinci elektron emissiyası əmsalının qiyməti metallardakına nisbətən bir qədər böykdür. Dielektrik və yarımkəçiricilərdə ikinci elektron emissiyası əmsalının birinci elektronların eU_1 enerjisindən asılılığını şəkil 1.5.1-də təsvir edilən qurğunun köməyi ilə müəyyənləşdirmək mümkün deyil. Burada başlıca çətinlik, ikinci elektron katodunun yüklənməsindədir. Ona görə də yarımkəçiricilərdə ikinci elektron emissiyası prosesini tədqiq etmək üçün aşağıdakı üsullardan istifadə olunur:

1. **Çox kiçik birinci i_1 – cərəyanından istifadə üsulu.** Bu halda səthdə toplanan yük'lər keçirici elektronlar tərəfindən daşınaraq kompensasiya olunur. Ona görə də səthdə çox kiçik miqdarda sabit cərəyan qalır ki, onun da ölçülməsi praktiki çətinlik törədir.

2. **Yarımkeçiricinin temperaturunun yüksək qiymətlərində ikinci elektron emissianının tədqiqi.** Yarımkeçiricinin temperaturunu yüksəltidikdə keçirici zonadakı sərbəst elektronların konsentrasiyası artdıqından, onun elektrik keçiriciliyi də böyükür. Uyğun olaraq ikinci-elektron katodunun səthinin yüklənməsi azalır.

3. **İki elektron dəstəsi üsulu.** Bu halda ikinci elektron katodu iki müxtəlif elektron topundan çıxan elektronlar dəstəsi ilə bombardman edilir. Həmin elektron toplarının birindən çıxan kiçik enerjili elektron dəstəsi ilə katodun səthi fasiləsiz bombardman edilir. Bu halda $\sigma < 1$ şərti ödə-

nir. İkinci topdan isə katodun səthinə materialın ikinci elektron emissiyası əmsalının təmin edilməsinin tələb olunduğu eU_1 – enerjili sürətli elektronlar dəstəsi göndərilir. Sonuncu elektron dəstəsi fasıləsiz deyil, böyük dərinlikli və kiçik sürəkliyə malik impulslar şəklində göndərilir. Bu zaman kəsilməz və kifayət qədər intensiv elektron dəstəsinin təsiri hesabına ikinci elektron katodu mənfi yüklənərək, ikinci topun katodunun potensialına malik olur. İkinci elektron topundan cərəyan impulsunun keçmə müddətində ikinci elektron katodunun potensialı azacıq dəyişir və impulslar arasındaki fasılədə birinci elektron topunun köməyi ilə başlangıç hala qayıdır.

Beləliklə, ikinci elektron katodunun potensialı ikinci elektron topunun katoduna nəzərən dəyişməz qalır.

4. Təklənmiş impuls üsulu. Bu üsul hal-hazırda geniş tətbiq olunur. Üsulun mahiyyəti ondan ibarətdir ki, hədəfin üzərinə sürəkliyi $5-30 \text{ mks}$ olan birinci elektron impulsları göndərilir. Bu zaman səthə zərbə vuran hər bir elektrona katodun səthində $\sim 10^5$ sayda atom düşür. Nəticədə, səthin elektronlarla uzunmüddətli fasıləsiz bombardmanı zamanı baş verən yüklənməsinin və dağılmaşının qarşısı alınır.

§1.5.2. Anomal ikinci elektron emissiyası

1936-cı ildə Malter qabaqcadan oksidləşdirilən və sonra sezium buxarı ilə işlənilən alüminiumun səthində ikinci elektron emissiyasını tədqiq edərkən, σ – ikinci elektron emissiyası əmsalının çox böyük (> 1000) qiymət aldığıni aşkar etmişdir. Bundan başqa, o, həm də müəyyənləşdirmişdir ki, aşkar edilən effekt ikinci elektron emissiyası hadisəsindən bir sıra xüsusiyyətləri ilə fərqlənir. Belə ki:

1) yeni aşkar edilən emissiya hadisəsi daha ətalətlidir və səthin bombardman edilməsindən sonra yaranan ikinci

elektronların cərəyanı dərhal deyil, tədricən (uzun müdətdə) azalır;

2) σ – ikinci elektron emissiyası əmsali, birinci elektronların enerjisinin eyni bir qiymətində sabit qalmayıb, I_1 – birinci cərəyanın qiymətindən asılıdır və birinci cərəyanın artması ilə azalır;

3) birinci cərəyanın sabit qiymətində ikinci cərəyan allığıın potensialına nisbətən kollektorun U_k potensialından kəskin asılıdır; kollektorun potensialı artdıqca, ikinci cərəyan da artır.

Müşahidə edilən ikinci elektron emissiyasının bu xüsusiyyətləri ilə bağlı olaraq, o, **anomal ikinci elektron emissiyası** adlandırılmışdır.

Malter anomal ikinci elektron emissiyası prosesini nazik (təqribən $10^{-6} m$ qalınlıqlı) dielektrik təbəqəsi (Cs_2O) olan katodun səthini bombardman edən, birinci elektronlar dəstəsinin ikinci elektron emissiyasını yaratması ilə izah edirdi ($\sigma > 1$).

Bu zaman katodun səthi müsbət yüklenir və nazik aluminium allığından elektronları dielektrikin keçirici zonasına keçirən güclü sürətləndirici elektrik sahəsi ($10^8 + 10^9 V/m$) əmələ gəlir. Həmin elektronlar elektrik sahəsinin təsiri altında nazik dielektrik təbəqəsində sürətlənərək böyük sürət qazanır və müsbət yüklenmiş təbəqədən onu neytrallaşdırmadan keçir. Beləliklə, məxsusi ikinci elektron emissiyası cərəyanına, həm də böyük qiymətə malik avtoelektron emissiya cərəyanı əlavə olunur və bu, σ – əmsalının anomal böyük qiymətlərinin müşahidə edilməsinə gətirir.

D.V.Zernov anomal ikinci elektron emissiyası hadisəsində baş verən fiziki proseslərə Malterdən fərqli izahat vermişdir. Onun nəzəriyyəsinə görə elektron nazik təbəqədə olan güclü elektrik sahəsinin təsiri altında hərəkət edərək, maddədəki aşqar atomlarını həyəcanlaşdırır və ionlaşdırır. Bunula yanaşı, keçirici zonada sürətli elektronların konsen-

trasiyası və onların təbəqəni tərk etmə ehtimalı artır və əlavə olaraq, ikinci cərəyanın sel xarakterli böyüməsi baş verir. Nəticədə, prosesin ətalətliliyi təkcə təbəqənin səthində müəyyən müddətdə yükün saxlanılmasından deyil, həm də təbəqədə elektronların və deşiklərin rekombinasiya müddətlərindən də asılı olur.

Beləliklə, yekunda demək olar ki, ikinci elektron emisiyası prosesi heç də təbəqənin bütün səthində yox, yalnız aşqar atomlarının yerləşdiyi nöqtələrə uyğun olaraq, onun ayrı-ayrı ləkələrində baş verir. Təcrübədə də məhz bu hal müşahidə edilir.

II HİSSƏ

ELEKTROVAKUUM VƏ İON CİHAZLARI. ELEKTRON OPTİKASININ ƏSASLARI

Elektronikanın yaranması vakuum elektron-ion cihazlarının meydana gəlməsi və tədqiqi, onların sənaye, texnika və məişətdə tətbiqi ilə bağlıdır. Keçən əsrin 50-ci illərindən elektronikada yarımkəçirici cihazlar aktiv elementlər kimi geniş istifadə edilir. Müasir yüksəktezlikli prosessorlar məhz kiçikölülü yarımkəçirici çiplərin əsasında qurulur. Buna baxmayaraq, elektrovakuum cihazları, xüsusilə də böyük gücə malik elektrovakuum cihazları, müasir elm, texnika və sənayenin bəzi sahələrində hələ də əvəzedilməzdır. Məsələn, böyük gücə malik maqnetronlarda ancaq yüksək cərəyan sıxlığı ilə sürətləndirilmiş elektron dəstələrinin istifadəsi labüddür.

Digər tərəfdən, elektrovakuum və yarımkəçirici cihazların xarakteristikaları arasında, əksər hallarda yüksək dərəcədə oxşarlıq var. Bu elementlərin əsasında qurulmuş elektrik sxemlərinin iş prinsiplərində də oxşar cəhətlər çoxdur.

Elektrovakuum və ion cihazlarının iş prinsipi vakuum və plazmada baş verən proseslərə əsaslanır.

Müasir elm və texnikanın nailiyyətləri bir sıra hallarda müxtəlif növ elektron və ion mikroskoplarının, elektron-şüa borularının və s. tətbiqi ilə sıx bağlıdır. Bu cihazlar klassik optik mikroskoplara və digər optik cihazlara nəzərən bir sıra prinsipial üstünlüklərə və imkanlara malikdir. Məsələn, elektron və ion mikroskopları bir neçə tərtib kiçik obyektlərin müşahidə edilməsinə imkan verir. İndiyədək ion proyektorlarının vasitəsilə ayrı-ayrı

atomların təsviri alınmışdır. 1983-cü ildə yaradılmış və elektron mikroskoplarından fərqli iş prinsipinə malik olan zond mikroskopları səthin tədqiqi və modifikasiyası imkanlarını daha da artırmışdır.

Oxoculara təqdim edilən bu kitabın II hissəsində elektron və ion cihazlarının xassələri, iş prinsipləri haqqında, eləcə də elektron optikasının əsasları və bir neçə qurğular haqqında məlumat verilir.

FƏSİL 2.1

ELEKTROVAKUUM CİHAZLARI

§ 2.1.1. Elektrovakuum diodu

Vakuum diodu əsasən şüşə balonda (bu məqsədlə bəzi hallarda metaldan hazırlanmış balonlardan da istifadə olunur) yerləşən iki metal elektroddan ibarətdir. Elektrodlardan biri **katod** adlanır və elektron emissiyası baş verən temperatura (oksidli katodlar üçün $\sim 1000^{\circ}\text{C}$) qədər qızdırılır. Qızdırılmayan soyuq elektrod isə **anod** adlanır. Qızdırılmış katoda nəzərən anoda müsbət potensial verildikdə, katod və anod arasında elektron cərəyanı əmələ gelir. Bu cərəyan **anod cərəyanı** adlanır. Çox vaxt bu cihaza **iki elektrodlu elektron lampası** da deyirlər.


Vakuum diodunun əsas funksiyası dəyişən cərəyanı düzləndirməkdir və ya statik rejimdə sabit cərəyanı yalnız bir istiqamətdə buraxmaqdır.

İkielektrodlu elektron lampasının – **vakuum diodunun – statik volt-amper xarakteristikasını** müəyyənləşdirmək üçün onun bir-birindən d məsafədə yerləşən müstəvi elektrodlar şəklində təsvir olunmuş ən sadə modelinə baxaq (şəkil 2.1.1).

Fərz edək ki, diodun təşkil olunduğu müstəvi elektrodların eninə ölçüləri sonsuzdur. Bu fərziyə çərçivəsində diodda baş verən elektron proseslərini bir koordinatlı sistemlə təsvir etmək olar.

Belə bir sxemə malik vakuum diodunda katod soyuq olduqda və anoda katoda nəzərən müsbət potensial verildikdə onun elektrodları arasında **bircins elektrostatik sahəsi** yaranar. Bu halda katodla anod arasındaki fəzada gərginlik düşgüsü həmin elektrodların arasındaki məsafədən asılı olaraq xətti qanunla dəyişər (şəkil 2.1.1-də 1). Katod ter-

molektron emissiyası baş verən temperatura qədər qızdırılıqdırda **katod-anod dövrəsində** elektron cərəyanı (anod cərəyanı) əmələ gəlir və katod-anod aralığında potensialın paylanması forması dəyişir – xətti olmur. Anod cərəyanının böyük qiymətlərində isə dioddə katodun səthi yaxınlığında potensial minimumu əmələ gəlir (şəkildə 2.1.1-də 2) və



Şəkil 2.1.1. Müstəvi vakuum diodunda müxtəlif hallarda katod-anod aralığında potensialın paylanmasıının sxematik təsviri

cərəyanın fəza yükü ilə (həcmi yüklə) məhdudlaşması baş verir.

Katod üzərində potensialın sıfır, anod üzərində isə U_a -a bərabər olduğu

$$x = 0, \quad \frac{dU}{dx} = 0, \quad U = 0. \quad (2.1.1)$$

$$x = d, \quad U = U_a.$$

sərhəd şərtləri daxilində və fəza yükünün dioddakı cərəyanın sıxlığı ilə

$$j_e = -\rho_e v = -\rho_e \sqrt{\frac{2eU}{m}}. \quad (2.1.2)$$

Şəkildə əlaqədar olduğunu nəzərə alaraq, baxılan sistem üçün **Puasson tənliyini**

$$\frac{d^2U}{dx^2} = \frac{j_e}{\epsilon_0} \sqrt{\frac{m}{2e}} \frac{1}{\sqrt{U}}. \quad (2.1.3)$$

şəklində yazmaq olar. Bu tənliyi həll etmək üçün

$$\frac{d}{dx} \left(\frac{dU}{dx} \right)^2 = 2 \frac{dU}{dx} \frac{d^2U}{dx^2}. \quad (2.1.4)$$

kimi başqa bir diferensial operatordan istifadə edib və sonuncu ifadənin sağ tərəfindəki ikinci tərtib törəməni Puasson tənliyinin vasitəsilə əvəzləsək

$$d \left(\frac{dU}{dx} \right)^2 = 2 \frac{j_e}{\epsilon_0} \sqrt{\frac{m}{2e}} \frac{dU}{\sqrt{U}} = \frac{4j_e}{\epsilon_0} \sqrt{\frac{m}{2e}} d(U^{1/2}) = \frac{j_e}{\epsilon_0} \sqrt{\frac{8m}{e}} d(U^{1/2}) \quad (2.1.5)$$

alınar. (2.1.5) ifadəsini integralladıqdan sonra isə

$$\left(\frac{dU}{dx} \right)^2 = \frac{j_e}{\epsilon_0} \sqrt{\frac{8m}{e}} U^{1/2}. \quad (2.1.6)$$

olar. Buradan:

$$\frac{dU}{dx} = \sqrt{\frac{j_e}{\epsilon_0}} \sqrt{\frac{8m}{e}} U^{1/4}. \quad (2.1.7)$$

Sonuncu tənlikdə dəyişənləri ayırib

$$\frac{dU}{U^{1/4}} = \sqrt{\frac{j_e}{\epsilon_0}} \sqrt{\frac{8m}{e}} dx, \quad \frac{dU}{U^{1/4}} = \frac{4}{3} d(U^{3/4}) \quad (2.1.8)$$

integrallama apardıqdan sonra:

$$\frac{4}{3} U^{3/4} = \sqrt{\frac{j_e}{\epsilon_0}} \sqrt{\frac{8m}{e}} x. \quad (2.1.9)$$


$$\frac{16}{9} U_a^{3/2} = \frac{j_e}{\epsilon_0} \sqrt{\frac{8m}{e}} d^2. \quad (2.1.10)$$

və nəhayət,

$$j_e = \frac{4\epsilon_0}{9} \sqrt{\frac{2e}{m}} \frac{U_a^{3/2}}{d^2}. \quad (2.1.11)$$


Alınan (2.1.11) ifadəsi **vakuum diodunun volt-amper xarakteristikasının analitik ifadəsi** olub, Çayld-Lenqmür və ya **3/2 qanunu** adlanır.

Vakuum diodunun real volt-amper xarakteristikası isə **3/2 qanunundan müəyyən qədər fərqlənir** (şəkil 2.1.2)



Şəkil 2.1.2. İdeal və real vakuum diodunun volt-amper xarakteristikaları


Bu fərqli başlıca səbəbləri katodun müxtəlif hissələrinin qeyri-bərabər qızması və qeyri-ekvipotensiallığı, eləcə də katoddan emissiya olunan ayrı-ayrı elektronların sürətlərinin bir-birindən fərqlənməsidir. Belə ki, katodun mərkəzində temperaturun onun kənarlarındakı temperatura nəzərən daha yüksək və katod boyunca gərginlik düşgüsünün



Şəkil 2.1.3. Vakuum diodunun işçisi rejimdə dövrəyə qoşulma sxemi

yini (emitteri) biri-birindən ayıırlar. Daha doğrusu, vakuum diodlarında (eləcə də digər elektrovakuum cihazlarında) **birbaşa qızdırılmayan katodlardan** istifadə olunur (şəkil 2.1.3-də E və K).

İşçi rejimdə vakuum diodları, adətən, müəyyən bir R yükü ilə (işlədici ilə) ardıcıl qoşulmuş olur (şəkil 2.1.3). Belə bir elektrik dövrəsində cərəyanın qərarlaşmış (işçi) qiymətini tapmaq üçün bir qayda olaraq,



Şəkil 2.1.4. Vakuum diodunun işçisi nöqtəsinin təyin olunması.

asılılıq üçün qurulmuş qrafiklərdə təsvir olunmuş əyrilərin kəsişdiyi nöqtə cihazın işçisi nöqtəsini göstərir (şəkil 2.1.4).

Artıq qeyd etdiyimiz kimi vakuum diodları, əksər hallarda dəyişən cərəyanın düzləndirilməsi üçün istifadə edilir.

olması hesabına katoddan çıxan elektronlar müxtəlif temperatura maliq olur və buna görə onların başlangıç sürətləri də bir-birindən ferqlənir. Belə qüsurların bir qismının təsirini aradan qaldırmaq və ya azaltmaq üçün katodu və cərəyanın yanmasını təmin edən sərbəst elektronların mənbəyini (emitteri) biri-birindən ayıırlar. Daha doğrusu, vakuum diodlarında (eləcə də digər elektrovakuum cihazlarında) **birbaşa qızdırılmayan katodlardan** istifadə olunur (şəkil 2.1.3-də E və K).


$$\mathcal{E} = IR + U_a$$

$$I = \frac{\mathcal{E}}{R} - \frac{U_a}{R}$$

volt-amper xarakteristikasından və Çayld-Lenq-mür qanunundan istifadə edilir (burada U_a – dioda tətbiq olunan gərginlik, \mathcal{E} – mənbəyin e.h.q-dir).

Eyni şəraitdə həmin iki

Bu prosesin həyata keçirildiyi sadə elektrik dövrəsində sinusoidal gərginlik halında (şəkil 2.1.5, a) – dioda tətbiq edilən gərginliyin zamandan asılılığı və dioddan keçən cərəyanın volt-amper xarakteristikası (şəkil 2.1.5, b, 1 və 2), eləcə də dioddan keçən cərəyanın zamandan asılılığı (şəkil 2.1.5, c) sxematik olaraq şəkil 2.1.5-də təsvir olunur.



Şəkil 2.1.5. Vakuum diodu ilə dəyişən cərəyanın bir yarımrəsədli düzləndirilməsinin sxematik təsviri

Şəkildə göstərilən halda sinusoidal gərginliyin mənfi yarımrəsədində dioddan cərəyan keçmir. Buna görə dövrədə yalnız **bırısqıqəmətli cərəyan** mövcud olur.

Vakuum diodunun əsas **statik parametrləri** onun **VAX-nın dikliyi, differensial (daxili) müqaviməti, statik müqaviməti və tutumudur.**

Vakuum diodunun volt-amper xarakteristikasının dikliyi

$$S = \frac{dI_a}{dU_a}$$


cihazdan keçən cərəyanın anod gərginliyinə görə törəməsinə deyilir.

Bu kəmiyyət mA/V-la ölçülür. mA/V-un ölçü dərəcəsi Om^{-1} olduğundan və bu kəmiyyət özü, adətən, **Simens** ad-

landırıldılarından, diklik S-lə işarə olunur və onun ölçü vahidi Simensdir. Vakuum diodunun volt-amper xarakteristikası $3/2$ qanununa ($i_a \sim U^{3/2}$) tabe olduğundan, onun dikliyi:

$$S = \frac{2\epsilon_0}{3} \sqrt{\frac{2e}{m}} \frac{U^{1/2}}{d^2}. \quad (2.1.12)$$

Cihazın volt-amper xarakteristikasına çəkilən toxunanın gərginlik oxu ilə əmələ gətirdiyi bucağın tangensi xarakteristikanın dikliyinin həndəsi mənasını göstərir (şəkil 2.1.6)



Şəkil 2.1.6. Diodun VAX-nın dikliyinin həndəsi mənasının qrafiki təsviri ($S = \operatorname{tg}\alpha$)

Vakuum diodundakı anod gərginliyinin dioddan axan cərəyana görə törəməsi

$$R_i = \frac{dU_a}{dI_a} = \frac{1}{S}$$

onun **differensial (daxili) müqaviməti** adlanır [$R_i] = Om$. Anod gərginliyinin dioddan axan cərəyana nisbəti

$$R_o = \frac{U_o}{I_o}$$

isə cihazın sabit cərəyana görə müqaviməti, yaxud da **statik müqaviməti** adlanır.

Əgər (2.1.12)-ni və R_i -in ifadəsini nəzərə alsaq:

$$R_0 = \frac{U_a}{\frac{4\epsilon_0}{9} \sqrt{\frac{2e}{m}} \frac{U_a^{3/2}}{d^2}} = \frac{3}{2} \frac{1}{S} = \frac{3}{2} R_i \quad (2.1.13)$$

Beləliklə, vakuum diodunun sabit cərəyanaya görə (statik) müqaviməti onun differensial müqavimətindən 1,5 dəfə böyükdür. Bunun səbəbi şəkil 2.1.6-dan aydın görünür (α – bucağı α_1 – bucağından böyükdür).

Anodla katod öz aralarında bir kondensator sistemi yaratdıqlarından, vakuum diodu həm də müəyyən elektrik tutumuna malik cihazdır. Bəzi hallarda onun işində bu tutumun mövcudluğunu hökmən nəzərə almaq lazımdır. Soyuq katod halında (közərmə cərəyanı olmadıqda) diodun tutumu:

$$C = \frac{\epsilon_0 S}{d} \quad (2.1.14)$$

Dioddan cərəyan axdıqda isə elektrik sahəsi dəyişdiyindən diodun tutumu da dəyişər. Katod qızdırıldıqda vakuum diodunun tutumu:

$$C' = \frac{dq_a}{dU_a} \quad (2.14, a)$$

Bu halda cihazın müstəvi elektrodlarının S sahəsi ilə onların yaratdığı kondensatorun yükü arasındaki əlaqə

$$q_a = \epsilon_0 S E_a \quad (2.1.15)$$

şəklində təyin olunur. Burada

$$E_a = \sqrt{\frac{j_e}{\epsilon_0}} \sqrt{\frac{8m}{e}} U^{1/4} \quad (2.1.16)$$

anod üzərindəki elektrik sahəsinin intensivliyidir. (2.1.15) və (2.1.16) ilə yanaşı, (2.1.10) ifadəsini də nəzərə alıqda:

$$E_a = \frac{4}{3} \frac{U_a^{3/4}}{d} U^{1/4} = \frac{3}{4} \frac{U_a}{d}, \quad q_a = \varepsilon_0 S \frac{4}{3} \frac{U_a}{d}.$$

Buradan isə vakuum diodunun tutumu üçün

$$C' = \frac{4}{3} \frac{\varepsilon_0 S}{d} = \frac{4}{3} C \quad (2.1.17)$$

ifadəsi alınır.


Katod qızdırıldıqda (ondan termoelektron emissiyası baş verdiqdə) emissiya olunmuş elektronların yaratdığı **fəza yükü** hesabına vakuum diodunun elektrodlar arasındaki elektrik sahəsinin orta qiyməti kiçilir. Buna görə də qızdırılmış katodlu diodun tutumu soyuq katodlu dioddakı ilə müqayisədə böyük olur (2.1.17).

§2.1.2. Elektrovakuum triodu

Vakuum triodu, yaxud da **üç elektrodlu elektron lampası** – şüşə, yaxud metal balonda yerləşən üç elektroda malik elektrovakuum cihazıdır. Bu elektrodlardan biri katod (K), biri anod (A), onların aralığında yerləşən üçüncüüsü isə – **tordur** (T) (şəkil 2.1.7). İş rejimində katod termoelektron emissiyası baş verən temperatura qədər qızdırılır, anod isə soyuq saxlanılır.


Vakuum diodundan fəqli olaraq, trioda anodla katodun aralığında yerləşdirilmiş torşəkilli üçüncü elektrod anod cərəyanını idarə edir. Triodda tor katoda daha yaxın yerləşdirilir. Buna görə də onun **katoddan çıxan elektron selinə** və uyğun olaraq, anod cərəyanına təsiri daha böyük olur. Məhz bu səbəbdən torun vasitəsilə anod dövrəsində axan cərəyanı idarə etmək mümkün olur. Triodun əsas funksiyası dəyişən zəif elektrik siqnallarını gücləndirilmək-

dir. Triod dövrəyə müxtəlif sxemlər üzrə qoşula bilir. Ən geniş tətbiq olunan sxem, **ümumi torla qoşulma sxemidir** (şəkil 2.1.7):



Şəkil 2.1.7. Triodun sxematik təsviri (a)
və ümumi torla qoşulması sxemi (b)

Torun katoda nəzərən potensialı müsbət olarsa ($U_t > 0$), katoddan çıxan elektron səli (katod cərəyanı) tor və anod arasında paylanır: $I_k = I_t + I_a$. Torun potensialı mənfi olduqda ($U_t < 0$) isə katoddan çıxan elektronlar artıq tora düşə bilmir və torun cərəyanı sıfır olur: $I_k = I_a$. Triod **ümumi tor sxemində** işlədikdə, dövrəyə daxil olan başqa elementlərin mövcudluğundan asılı olaraq, burada müəyyən cərəyan reallaşır. Belə halda triodu ekvivalent, yəni dövrədəki cərəyanın qiyməti dəyişmədiyi, diodla əvəz etmək olar (şəkil 2.1.8). Aydındır ki, **ekvivalent dioda**, trioda nəzərən başqa gərginlik tətbiq olunmalıdır. Həmin gərginliyi qiymətləndirmək üçün elektrodlar arasındaki (katodla tor arasındağı C_{kt} və katodla anod arasındağı C_{ka}) tutumlar nəzərə alınmalıdır:



Şəkil 2.1.8. Triodun ekvivalent diodla əvəzlənməsi sxemi.
 C_{kt} – katod-tor arası tutum, C_{ka} – katod-anod arası tutum,
 U_{te} – təsiredici gərginlik

Ekvivalent diodun tərifindən görünüyü kimi onun yükünün triodun yükünə bərabərliyini qəbul etmək olar ($q_{tr} = q_d$). Bu şərt əsasında **ekvivalent diodun təsiredici gərginliyinin ifadəsini tapmaq** olar. Belə ki, deyilən şərtlər çərçivəsində

$$q_{tr} = C_{kt} U_t + C_{ka} U_a \quad \text{və} \quad q_d = CU_d$$

olduğundan,

$$CU_d = C_{kt} U_t + C_{ka} U_a,$$

buradan isə

$$U_d = \frac{C_{kt}}{C} \left(U_t + \frac{C_{ka}}{C_{kt}} U_a \right) \quad (2.1.18)$$

və

$$C \approx C_{kt} + C_{ka}, \quad (2.1.19)$$

Vakuum triodunda katod-anod arası tutumun katod-tor arası tutuma nisbəti $D = \frac{C_{ka}}{C_{kt}}$ triodun nüfuzluğu adlanır.

Bu kəmiyyəti (2.1.18) ifadəsində nəzərə alıqda

$$\begin{aligned} U_d &= \frac{C_{kt}}{C} (U_t + DU_a) = \frac{C_{kt}}{C_{kt} + C_{ka}} (U_t + DU_a) = \frac{1}{1+D} (U_t + DU_a) \\ U_d &= \frac{1}{1+D} (U_t + DU_a) \end{aligned} \quad (2.1.20)$$

olar. Triodun nüfuzluğu vahiddən xeyli kiçik ($D \ll 1$) olduğundan cihazın təsiredici gərginliyi üçün

$$U_{te} \approx U_t + DU_a. \quad (2.1.21)$$

ifadəsini yazmaq olar.

Buradan belə bir nəticəyə gəlmək olar ki, təsireddi gərginlik torun gərginliyi ilə müəyyən olunur və onun üçün anodun gərginliyi əhəmiyyət daşıdır, çünki katod torla ekranlanır.

Torun katoda nəzərən potensialı müsbət olduqda ($U_t > 0$), katod cərəyanı $I_k = I_t + I_a$. Buna görə də:

$$I_k = AU_{te}^{3/2} = A \left[\frac{1}{1+D} (U_t + DU_a) \right]^{3/2}. \quad (2.1.22)$$

Əgər tor cərəyanı sıfırdırsa ($I_t = 0$), onda

$$I_a = A(U_t + DU_a)^{3/2} \quad (D \ll 1). \quad (2.1.23)$$

Anod cərəyanının sıfıra bərabər olduğu halı müəyyən-leşdirək. Bunun üçün

$$I_a = 0, \quad U_t = U_{to}, \quad U_{to} + DU_a = 0.$$

şərtləri ödənməlidir

Vakuum triodunda anod cərəyanını sıfıra çevirən torun mənfi gərginliyinin qiymətinə

$$U_{to} = -DU_a \quad (2.1.24)$$

triodun bağlayıcı gərginliyi deyilir.

Katod cərəyanı tor və anod gərginliklərindən asılı olaraq aşağıdakı qanunla dəyişir:

$$\begin{aligned} dI_k &= \frac{1}{(1+D)^{3/2}} \frac{3}{2} (U_t + DU_a)^{1/2} (dU_t + DdU_a) = \\ &= \frac{3}{2} \frac{1}{1+D} U_{te}^{1/2} (dU_t + DdU_a). \end{aligned} \quad (2.1.25)$$

Əgər katod cərəyanının dəyişməsi sıfıra bərabər olarsa:

$$dI_k = 0,$$

onda

$$I_k = \text{const}$$

və ya

$$dU_t + DdU_a = 0$$

və

$$D = -\frac{dU_t}{dU_a} \quad (2.1.26)$$

Buradan triodun nüfuzluğu üçün ikinci tərif alınır. Daha doğrusu, triodun nüfuzluğu katod cərəyanının sabit qiymətində mənfi işaret ilə tor gərginliyinin dəyişməsinin anod gərginliyinin dəyişməsinə olan nisbəti ilə təyin olunur.

Torun katoda nəzərən potensialı müsbət olduqda katoddan çıxan elektron səli tor və anod arasında paylanır və buna görə də

$$I_k = I_a + I_t$$

olur.

Katod cərəyanının anod və tor dövrələri arasında paylanma nisbəti müvafiq əmsalla nəzərə alınır. Bu halda anod cərəyanının katod cərəyanına nisbəti ($k = \frac{I_a}{I_t}$) ilə təyin olunan kəmiyyət – **cərəyanın paylanması əmsalı** adlanır. Bu əmsalın vasitəsilə anod və katod cərəyanlarını

$$I_a = \frac{k}{1+k} I_k, \quad I_k = \frac{1}{1+k} I_a \quad (2.27)$$

şəkildə ifadə etmək olar.

Ümumi halda, triodun tor və anod cərəyanları tor və anod gərginliklərinin funksiyalarıdır:

$$\begin{aligned} I_a &= f(U_p, U_a) \\ I_k &= f(U_p, U_a) \end{aligned}$$

Bu funksiyaların hər birindəki iki dəyişəndən biri sabit qalarsa, triodun dörd xarakteristikası alınar:

$I_a = f_1(U_t)$, $U_a = \text{const}$ – anod-tor xarakteristikası;

$I_a = f_2(U_a)$, $U_t = \text{const}$ – anod xarakteristikası;


$I_t = \varphi_1(U_t)$, $U_a = \text{const}$ – tor xarakteristikası;

$I_t = \varphi_2(U_a)$, $U_t = \text{const}$ – tor-anod xarakteristikası.

Vakuum triodunun anod-tor və anod xarakteristikaları şəkil 2.1.9-da təsvir olunub. Soldakı şəkildə qısa əyrlər tor cərəyanına uyğundur. Şəkildən aydın görünür ki, anod potensialının kiçik qiymətlərində ($U \leq 100$ V) anod cərəyanı azalır, tor cərəyanı isə artır. Başqa sözlə, katod cərəyanının paylanması qanunu dəyişir.

Triodda anod və tor gərginlikləri sabit qalmadıqda, bu iki kəmiyyətin funksiyası olan anod cərəyanının dəyişməsi:

$$dI_a = \frac{\partial I_a}{\partial U_t} dU_t + \frac{\partial I_a}{\partial U_a} dU_a \quad (2.1.28)$$



a) $I_a = f_1(U_t)$

b) $I_a = f_2(U_a)$

Şəkil 2.1.9. Vakuum triodunun anod-tor (a)
və anod xarakteristikaları (b)

Bu ifadə triodun əsas parametrlərini təyin etməyə imkan verir. Həmin parametrlər aşağıdakılardır:

$$S = \left. \frac{dI_a}{dU_t} \right|_{U_a=const} - \text{ anod-tor xarakteristikasının dikliyi.}$$

Böyük diklik əldə etmək üçün torla katod arasındakı məsafə minimal (mümkün qədər kiçik) olmalıdır. Yüksək keyfiyyətli triodlarda bu məsafə 60–100 mkm intervalında olduğundan dikliyin qiyməti 1–50 mA/V arasında dəyişir.

$$R_i = \left. \frac{dU_a}{dI_a} \right|_{U_t=const} - \text{ triodun daxili (diferensial)}$$

müqaviməti. Triodlarda bir qayda olaraq diferensial müqavimətin qiyməti 1–100 kOm arasında yerləşir.

$$R_o = \left. \frac{U_a}{I_a} \right|_{I_t=const} - \text{ triodun statik müqaviməti.}$$

$$\mu = \left. \frac{dU_a}{dU_t} \right|_{I_a=const} - \text{ triodun statik gücləndirmə əmsalı.}$$

Triodlarda bir qayda olaraq gücləndirmə əmsalı 100-ə qədər çata bilir.

Triodon parametrləri arasında müəyyən əlaqələr mövcuddur. Belə ki, tor cərəyanı sıfırırsa ($I_t = 0$),

$$I_k = I_a D = \left. \frac{dU_t}{dU_a} \right|_{I_t=const}, \quad \mu = \frac{1}{D}.$$

Əsas parametrlərin ifadələrindən istifadə etməklə, anod cərəyanının dəyişməsi üçün

$$dI_a = SdU_t + \frac{1}{R_i} dU_a$$


ifadəsini yazmaq olar.

Anod cərəyanı sabit olduqda ($I_a = const$),

$$SdU_t + \frac{1}{R_i} dU_a = 0, \quad SR_i = -\frac{dU_a}{dU_t}, \quad SR_i = \mu, \quad SR_i D = 1.$$

Sonuncu ifadə triodun daxili tənliyi adlanır ($I_t = 0$).

Triod işçi rejimdə olduqda dövrədə müəyyən yük müqaviməti (R_y) və cərəyan mənbəyi ilə ardıcıl qoşula bilər (şəkil 2.1.10)




Şəkil 2.1.10. Triodun ümumi torla işçi rejimində dövrəyə qoşulma sxemi

Bu halda:

$$E_a = U_r + U_a = I_a R_a + U_a$$

$$\text{və } I_a = \frac{E_a}{R_a} - \frac{U_a}{R_a}$$

Anod cərəyanının ifadəsinə əsasən triodun işçi nöqtəsini təyin etmək olar. Bunun üçün tor dövrəsində dəyişən gərginlik mənbəyinin olduğunu nəzərə almaq və triodun anod-tor xarakteristikasından istifadə etmək lazımdır (şəkil 2.1.11).



Şəkil 2.1.11. Yük rejimdə triodun volt-amper xarakteristikasının sxematik təsviri

Bu halda triod, torun mənfi potensialında işləyir. Şəkil 2.1.11-dən göründüyü kimi dövrədə yük cərəyanının qiyməti statik rejimdəkinə nəzərən kiçikdir (şəkil 2.1.11, a). Tor gərginliyi zamandan asılı olaraq dəyişdikdə (işçi nöqtə ətrafında), anod cərəyanı da ona müvafiq olaraq dəyişir (şəkil 2.1.11, b). Dövrədə cərəyan artıqdır, trioddakı gərginlik azalır (şəkil 2.1.11, c). Bu halda tor gərginliyi anod gərginliyi ilə əks fazalı olur.

Yük rejimində $k_u = \left| \frac{\partial U_a}{\partial U_i} \right|_{\substack{R_a=const \\ E_a=const}}$ şəkildə təyin olunan

parametr – **triodun gərginliyə görə gücləndirmə əmsali** adlanır. Daxili müqavimət (R_i), yaxud statik gücləndirmə əmsali nə qədər böyük olarsa, k_u – əmsali da bir o qədər böyük olar.

$$S_i = \frac{dI_a}{dU_a} \Bigg|_{\substack{R_a = \text{const} \\ E_a = \text{const}}}$$

kemiyeti triodun işçi dikliyi adlanır.

olunduğundan:

$$S_i = \frac{S}{1 + \frac{R_a}{R_i}}. \quad (2.1.29)$$

$$R_a > 0, \quad S_i < S, \quad S_i = \frac{\mu}{R_i + R_a}.$$


olduğundan isə:

$$k_u = R_a S_i = \frac{R_a \mu}{R_i + R_e / R_a} \quad (2.1.30)$$

və statik rejimdə $R_u = 0$, $k_u = 0$ olar.

§2.1.3. Çoxelektrodlu elektrovakuum lampaları


Vakuum triodları əsasən aşağı tezlikli elektrik siqnallarının gücləndirilməsi üçün istifadə edilir. Triodla yüksək tezlikli siqnalların gücləndirilməsində triodun çatışmazlıqları ortaya çıxır. İlk növbədə, nəzərə almaq lazımdır ki, triodun təşkil olunduğu katod-tor və tor-anod cütləri müəyyən elektrik tutumuna malikdir (Şəkil 2.1.12). Yüksək tezliklərdə tor-anod tutum müqaviməti kiçilir və nəticədə mənfi əks rabitə



Şəkil 2.1.12. Triodlu gücləndiricinin sxemi:
 C_k – katod tutumu, R_k – katod müqaviməti,
 C_t – tor tutumu, R_t – tor müqaviməti,
 u_t – giriş siqnalı, C_a – anod tutumu, R_a – yük müqaviməti, E_a – qida mənbəyinin e.h.q-si.

(tutum rabitəsi) yaranır. Yəni, anod dövrəsində gücləndirilmiş siqnal torun potensialına təsir edir. Bunun nəticəsində triod **gücləndiricisi generatora** çevrilir. Belə çevrilmənin baş verməsinin səbəbi, triodun kiçik statik gücləndirmə əmsalına malik olmasıdır. Gücləndirmə əmsalını artırmaq üçün torun sarğılarının sıxlığını və ya tor-anod məsafəsini böyütmək lazımdır. Lakin bu zaman anod gərginliyinin də artırılması lazımlı gəldiyindən məsələ xeyli mürəkkəbləşir.


Triodda mövcud olan C_{ta} tor-anod tutumunu azaltmaq üçün bu iki elektrodun arasında əlavə elektrod – ekranlayıcı tor yerləşdirilir (t_2). Belə dörd elektrodlu vakuum lampası **tetrod** adlanır (Şəkil 2.1.13). Ekranlayıcı tor birinci torla (t_1) anod arasındaki tutumu $C_{ta} \sim 0,01 \text{ pF}$ qiymətinə qədər azaldır.



Şəkil 2.1.13. Tetrodun quruluş sxemi

İkinci təra bir qayda olaraq qiyməti $U_{t2} = (0,6 - 1)U_a$ aralığında dəyişən gərginlik verilir. Anodun gərginliyi **ekranlayıcı torun** gərginliyindən kiçik olduqda, anoddan emissiya olunan ikinci elektronlar əlavə (ikinci) torun üzərinə düşür. Nəticədə anod cərəyanı azalır, tor cərəyanı isə artır. Bu hadisə **dinatron effekti** adlanır (şəkil 2.1.14)

Şəkil 2.1.14-də təsvir olunmuş $I(U)$ asılılığının ikinci zolağı məhz dinatron effektinə uyğundur. Bu effekt anod gərginliyinin 20 Voltdan böyük qiymətlərində baş verir, çünki bu gərginlik **ikinci elektron emissiyasının** sərhəd enerjisini yaxındır.




Şəkil 2.1.14. Tetroddə dinatron effektinin qrafiki təsviri



Tetroddə dinatron effektinin qarşısını almaq üçün anod və ekranlayıcı tor arasında potensial minimumu yaratmaq lazımdır. Bu məqsədlə elektron selinin fəza yükündən istifadə edilir. Belə hal **şüali tetroddə** realizə olunmuşdur.

Şüali tetrod silindrik quruluşa malikdir (şəkil 2.1.15). Onun ikinci toru və anodu arasında sıfır potensiallı əlavə elektrod da var. Bu da, öz növbəsində elektron selinin sıxılmasını yaradır. Sıxılma nəticəsində selin sıxlığı kifayət qədər böyük qiymətə çatdıqda, anodun yaxınlığında potensialın min-

mumu əmələ gəlir və bu minimum anoddan emissiya olunan ikinci elektronları geri qaytarır (anodun potensialı ikinci torun potensialından kiçikdir). Anodun potensialı ikinci torun potensialından böyük olduqda isə tordan çıxan elektronlar da geri qayıdır, çünki elektron cərəyanının fəza yükü həmin elektronlar üçün potensial maneə yaradır. Bu deyilənlər şəkil 2.1.16 vasitəsilə izah olunur: $U_a < U_{t2}$ hələndə potensialın minimumu anoddan çıxan elektronları tormozlayır, $U_a > U_{t2}$ halında isə ikinci elektronlar tordan çıxa bilmir.




Şəkil 2.1.15. Şüali tetrodun quruluş sxemi



Şəkil 2.1.16. Şüali tetroddada potensialın paylanması

Dinatron effektinin qarşısını ekranolayıcı tor və anod arasında əlavə (üçüncü) tor yerləşdirməklə də almaq olar. Belə **beş elektrodlu vakuüm lampasında (pentodda)** ekranolayıcı tor və anod arasında yerləşən sıfır potensiallı **qoruyucu torun** sarğılarının sıxlığı kiçik götürülür. Bu cihazda katod anoddan üç tor vasitəsilə ekranolashdırılır. Ona görə də pentodun statik gücləndirmə əmsalı bir neçə minə çatır. Güclü ekranolashmanın nəticəsində pentodda katod-anod arası keçidin tutumu çox kiçikdir. Pentodda potensialın paylanması şəkil 2.1.17-də təsvir olunduğu kimiidir



Şəkil 2.1.17. Pentodda potensialın paylanması

Çoxelektrodlu lampaları da daxil olduqları elektrik dövrələrində ekvivalent diodla əvəz etmək mümkündür (şəkil 2.1.18). Bu halda triod üçün aparılan əməliyyatlar uyğun olaraq tetrod üçün də tətbiq edilir. Ona görə də yaza bilərik ki,

$$U_{te2} = U_{t2} + D_2 U_a, \quad (2.1.31)$$


$$U_{tel} = U_{tl} + D_1 U_{te2} = U_{tl} + D_1 (U_{t2} + D_2 U_a) = U_{tl} + D_1 U_{t2} + D_1 D_2 U_a$$

Burada D_2 – ekranolayıcı torun, D_1 – idarəedici torun, $D=D_1 D_2$ isə – tetrodun nüfuzluğunudur və $D_1 D_2 \ll 1$. Axırınca şərti nəzərə alıqda

$$U_{tel} \approx U_{tl} + D_1 U_{t2} \quad (2.1.32)$$

olur. Beləliklə, tetroddada katod torlarla güclü ekranlandığından, anod gərginliyi katod cərəyanının az təsir göstərir.

Pentodonun quruluşunu araşdırıldığda da eyni nəticəyə gəlmək olur.



Şəkil 2.1.18. Tetrodonun ekvivalent diodla əvəzlənməsinin sxematik təsviri

Beləliklə, həm tetroddada, həm də pentodda katodun torlarla güclü ekranlanması nəticəsində anod gərginliyi katod cərəyanına zəif təsir göstərir.

Adətən, pentodlar $U_{t1} < 0$ ($I_{t1} = 0$), $U_{t3} = 0$ ($I_{t3} = 0$), $U_{t2} = \text{const}$ şərtləri təmin olunan rejimlərdə istismar edilir. Buna görə də pentodon işini xarakterizə etmək üçün


$$I_a = f(U_{tb}, U_a) \quad \text{və} \quad I_{t2} = \varphi(U_{tb}, U_a)$$

asılıqlarını araşdırmaq məqsədə uyğundur. Birinci (idarəediçi) elektrodun mənfi potensialı artırıldığda anod cərəyanı azalır (Şəkil 2.1.19,a). Şüali tetroddada anod cərəyanı kifayət qədər azaldıqda dinatron effektinin qarşısı artıq daha alınır (Şəkil 2.1.19,b).

Tetrodonun anod-tor xarakteristikasına

$$I_k = A U_{tel}^{3/2} = A (U_{tb} + D_1 U_{t2})^{3/2} \quad (2.1.33)$$


baxaq və hansı şərtlər daxilində, başqa sözlə, tor potensialının hansı qiymətlərində, katod cərəyanının sıfır bərabər ($I_k = 0$) olduğunu müəyyənləşdirək. (2.1.33)-də $I_k = 0$ olduqda,



Şəkil 2.1.19. Pentodun- (a) və şüali tetrodun- (b)
anod xarakteristikaları

$$U_{t10} + D_1 U_{t2} = 0 \text{ və } U_{t10} = -D_1 U_{t2}$$

olar. Burada U_{t10} cihazın bağlayıcı gərginliyidir və anod gərginliyindən asılı deyil. Şəkil 2.1.20-də tetrodun anod gərginliyinin üç müxtəlif qiymətində anod-tor xarakteristikası təsvir olunub.



Şəkil 2.1.20. Müxtəlif anod gərginliklərində
tetrodun anod-tor xarakteristikası

Şəkildə görünür ki, anod cərəyanını həm katod cərəyanı (idarəedici torun potensialını), həm də cərəyanın paylanması əmsalını (qoruyucu torun potensialını) dəyişməklə

idarə etmək olar. Belə əməliyyat anod cərəyanının ikiqat idarəedilməsi adlanır.

Coxelektrodlu elektrvakuum lampalarının və anod dövrəsinin əsas statik parametrləri aşağıdakılardır:

Anod-tor xarakteristikasının dikliyi

$$S = \left. \frac{dI_a}{dU_{t1}} \right|_{U_{t2}=C_1, U_{t3}=C_2, U_a=C_3} .$$

Bu kəmiyyətin qiyməti şüalı tetrodlar və pentodlarda 2 – 20 mA/V aralığında yerləşir.

Diferensial müqavimət

$$R_i = \left. \frac{dU_a}{dI_a} \right|_{U_{t1}=C_1, U_{t2}=C_2, U_{t3}=C_3} .$$

Pentodlarda bu kəmiyyətin qiyməti 200 kOm – 10 Mom tərtibindədir.

Statik gücləndirmə əmsalı

$$\mu = \left. \frac{dU_a}{dU_{t1}} \right|_{I_a=C_1, U_{t2}=C_2, U_{t3}=C_3} .$$

Adətən tetrodda $\mu = 100 - 700$, pentodda isə $\mu \approx 10^4$ olur.

Ekranalayıcı torun statik xarakteristikasının dikliyi

$$S_{t2} = \left. \frac{dI_{t2}}{dU_{t1}} \right|_{U_{t2}=C_1, U_{t3}=C_2, U_a=C_3}, \quad S_{t2} < S ,$$

diferensial müqaviməti

$$R_{t2} = \left. \frac{dU_{t2}}{dI_{t2}} \right|_{U_{t1}=C_1, U_{t3}=C_2, U_a=C_3}$$

və gücləndirmənin statik əmsalı

$$\mu_{t2t1} = - \left. \frac{dU_{t2}}{dU_{t1}} \right|_{U_{t3}=0, U_a=C_1, I_{t1}=C_2} .$$

Qeyd etmək lazımdır ki, sonuncu iki parametr, triodun parametrlərinə yaxındır.

Pentodda **ikiqat idarəetmə** birinci və üçüncü torların potensiallarının dəyişməsi hesabına baş verir. Bu ikiqat idarəetmənin əsas parametrləri

$$S_3 = \left. \frac{dI_a}{dU_{t3}} \right|_{U_a=C_1, U_{t1}=C_2, U_{t2}=C_3} \quad (S_3 = 0,1 - 6 \text{ mA/V}),$$

$$S_1 = \left. \frac{dI_a}{dU_{t1}} \right|_{U_a=C_1, U_{t2}=C_2, U_{t3}=C_3}, \quad U_{t3} < 0$$

kimi təyin olunan uyğun dikliklər və


$$k_{ii} = \frac{\partial^2 I_a}{\partial U_{t1} \partial U_{t3}} = \frac{\partial S_1}{\partial U_{t3}} = \frac{\partial S_3}{\partial U_{t1}}$$

şəklində təyin olunan **ikiqat idarəetmənin əmsalıdır**.

Tetrod və pentodda diklik triodun dikliyindən kiçikdir. Bunun başlıca səbəbi isə cərəyanın paylanması nəticəsində $\Delta I_a < \Delta I_k$ ($U_{t1} < 0$) olmasıdır.

Yuxarıda qeyd edilmişdir ki, tetrodun nüfuzluğu $D_1 D_2$ hasilinə bərabərdir. Buna uyğun olaraq, **pentodun nüfuzluğu** $D = D_1 D_2 D_3 = -\left. \frac{dU_{t1}}{dU_a} \right|_{I_A=C}$ ifadəsi ilə təsvir olunur.

Cərəyanın paylanmasına görə $I_a < I_k$ və $\mu < \frac{1}{D}$. Yəni pentodun daxili tənliyi yerinə yetirilmir, $SR_i = \mu$ ifadəsi isə doğrudur. Qeyd etmək lazımdır ki, **soraq kitabçalarında** pentodun yalnız bir anod xarakteristikası verilir. Bu səbəbdən də xarakteristikalara görə onların statik parametrlərini təyin edə bilməkdən ötrü təcrübədə iki xarakteristikadan istifadə edilir (şəkil 2.1.21).



Şəkil 2.1.21. Pentodun anod xarakteristikası

Bu halda məlumatlar qrafikdən götürülür, qiymətləndirmələr isə

$$R_i = \frac{\Delta U_a}{\Delta I_a}, \quad S = \left. \frac{\Delta I_a}{\Delta U_{tl}} \right|_{U_A=C}, \quad \mu = SR_i.$$

ifadələri əsasında aparılır.

Katod və idarəedici tor arasında tutum ($C_g \approx C_{ktl} + C_{at12}$) **giriş**, katod və anod arasında tutum ($C_c \approx C_{ak} + C_{at2} + C_{at3}$) isə **çıxış tutumu** adlanır.

Gücləndirilən siqnalın tezliyi artdıqda cihazın **giriş** və **çıxış müqavimətləri**, uyğun olaraq gücləndirmə əmsali da kiçilir. Buna görə də tezlik diapazonu daha geniş olan xüsusi vakuum lampaları yaradılıb. **Enlizolaqlı elektrovakuum lampalarının** daha bir parametri – **kompleks müqaviməti** isə

$$z_a(\omega) = \frac{R_a}{1 + i\omega(C_u + C_g)R_a} \quad (2.1.34)$$


ifadəsi ilə təyin olunur. **Gərginliyə görə gücləndirmə əmsali**

$$k_u = \frac{\mu}{1 + R_i / R_a} = \frac{SR_i R_a}{R_a + R_i}, \quad R_i \gg R_a, \quad k_u \approx SR_a.$$

$$k_u = \frac{SR_a}{1 + i\omega(C_c + C_g)R_a}. \quad (2.1.35)$$

Pentodların dikliyini artırmaq üçün onlarda toru 30–40 mkm məsafəyə qədər katoda yaxınlaşdırırlar. Bundan daha yaxın məsafəyə yaxınlaşdırmaq mümkün deyil. Fərz etsək ki, telin diametri 5 mkm-dir, onda dikliyin qiyməti $S = 30 \text{ mA/V}$ olar.

Pentodun dikliyini başqa yolla da artırmaq mümkündür. Məsələ burasındadır ki, katoddan çıxan elektronların sürətləri sıfıra qədər tormozlandırıldıqda, anod cərəyanı tor gərginliyinin dəyişməsinə daha həssas olar. Bunun üçün birinci tora bir neçə volt tərtibində gərginlik verilir, ikinci torun gərginliyi isə sıfıra yaxın götürülür. Birinci və ikinci torun arasında elektronların fəza yükünün hesabına müəyyən nöqtənin potensialı sıfıra bərabər olur. Bu nöqtə **virtual katod** adlanır (Şəkil 2.1.22). Tetrodda olduğu kimi, bu halda da ekranlayıcı tor və anod arasında potensialın minimumu bu tordan ikinci elektronların çıxmışına mane olur. Nəticədə, pentodun dikliyi 50 mA/V qiymətinə çatır.




Şəkil 2.1.22. Pentod lampasında potensialın paylanmasıın qrafiki təsviri

Əvvəllər 6J22P – markalı belə pentodlardan istifadə edilirdi.

Şüali tetrodda və pentodda anodun səthindən ikinci elektronların emissiyası arzuolunmaz hadisədir və onun qarşısı müxtəlif üsullarla alınır. Lakin bu hadisədən faydalı məqsədlərlə də istifadə etmək mümkündür. Bunun üçün ikinci elektronları toplayıb anodun səthinə yönəltmək la-

zümdür. Belə elektrovakuum lampasının sxemi şəkil 2.1.23-də göstərilib. Həmin cihazın **dinodu** elə metaldan hazırlanır ki, onun ikinci elektron emissiya əmsali $\sigma = 4-5$ qiymətlərini alır. Dinodun gərginliyi anod gərginliyinin təqribən 60% -ni təşkil edir ($U_d \approx 0,6 U_a$). Sənayedə buraxılan 6V21P – markalı




Şəkil 2.1.23. İkinci elektron emissiyası istifadə olunan elektrovakuum lampasının sxemi

impuls lampasının dikliyi $S \sim 300 \text{ mA/V}$, impulsun sürəkliyi isə $\tau \sim 1$ mikrosaniyə tərtibində olur.

§2.1.4. Yüksəktezlikli və ifrat yüksəktezlikli elektrovakuum lampaları

İmpuls rejimində baş verən proseslərdə cərəyan anlayışı bir qədər dəqiqləşdirilməlidir. Bu məqsədlə sadə bir hala – iki paralel müstəvi elektrod arasında yüklü zərrəciyin hərəkətinə baxaq (şəkil 2.1.24). Fərz edək ki, elektrodlar bir-biri ilə qısa qapanıb. Buna görə də onların arasında potensiallar fərqi yoxdur. Həmin iki elektrodun aralığına düşmüş zərrəciyin yükü isə mənfidir. Bu zaman həmin zərrəciyin yaratdığı elektrik sahəsinin təsiri ilə elektrodların hər ikisində müsbət yüksək induksiyalanar və induksiyalanmış bu yüksəklərin qiyməti, zərrəciyin koordinatından (elek-



Şəkil 2.1.24. İnduksiyanmış cərəyanının
əmələ gəlməsinin sxematik təsviri

trodlara nəzərən vəziyyətindən) asılı olar. Zərrəcik elektroda yaxın olduqda, induksiyanmış yükün qiyməti böyük olar. Zərrəcik baxılan müstəvi elektrodların birindən digərinə yönəlmış istiqamətdə hərəkət etdikdə elektrodlardakı induksiyanmış yükün qiyməti dəyişər və bunun nəticəsində xarici dövrədə həmin istiqamətdə müəyyən induksiyanmış cərəyan axar. Həmin induksiyanmış cərəyanının qiymətini müəyyənləşdirək. Bunun üçün ($-q$) yükünün elektrodlarda induksiyaladığı yüklərlə elektrodlara qədər olan məsafələri nəzərə alaraq, yükün saxlanma qanunundan istifadə edək. Bu ifadələrdən

$$\begin{cases} \frac{q_a}{q_k} = \frac{x}{L-x}, & q_a(L-x) = xq_k, \\ -q + q_k + q_a = 0, & q_a \frac{L-x}{x} = q - q_a \end{cases}$$

$$\begin{cases} q_a = \frac{x}{L}q, \\ q_k = \left(1 - \frac{x}{L}\right)q. \end{cases}$$

yazmaq olar. Son ifadələrdən isə

$$i_{uu} = \frac{dq_a}{dt} = \frac{q}{L} \frac{dx}{dt} = \frac{qv}{L} \quad (2.1.36)$$

alınar. Stasionar rejimdə ($q = \text{const}$) isə induksiya cərəyanı anodla katod arasında yaranan yerdəyişmə (sürüşmə) cərəyanına bərabər olar:

$$I_{uu} = I_{yer} = \rho v S = jS \quad (2.1.37)$$

Elektrodlar arasındaki cərəyanın (potensialın) dəyişmə tezliyinin yüksək qiymətlərində elektronların elektrodlar arası uçuş müddəti dəyişən gərginliyin periodu ilə eyni tərtibdə olduqda, anod cərəyanı və gərginliyin arasında faza fərqi əmələ gələr. Çünkü elektron hələ anoda çatmamış, elektroddə potensialın qiyməti və istiqaməti dəyişir. Bu halda uçuş müddəti

$$\theta = 2\pi \frac{t}{T} = \omega t. \quad (2.1.38)$$

uçuş bucağı (θ) ilə bağlıdır: Burada T – cərəyanın dəyişmə periodu, t – zaman, ω – dairəvi tezlikdir. Bu bucağı qiymətləndirmək üçün sadə bir hala baxaq. Fərz edək ki, elektrodlar (katod və anod) arasındaki məsafə 1 sm, potensiallar fərqi isə 100 Voltdur. Onda yüklü zərrəciyin uçuş sürətinin maksimal qiyməti

$$v = \sqrt{\frac{2eU_a}{m}}, \quad (2.1.39)$$

və


$$v_{or} = \frac{v}{2}.$$

Buradan

$$t = \frac{L}{v_{or}} = \frac{2L}{\sqrt{\frac{2eU_a}{m}}} = \frac{2L}{5,9 \cdot 10^7 \sqrt{U_a}} = 3,4 \cdot 10^{-9} \frac{1}{\sqrt{U_a}} (\text{san}).$$

(2.1.39) ifadəsində m – yüklü zərrəciyin (elektronun) kütləsi, U_a – elektrodlar arasındaki potensiallar fərqiinin amplitud qiymətidir.


Əgər elektrodlar arasındaki dəyişən gərginliyin tezliyi 100 MHs olarsa, $T = 10^{-8}$ san, $\theta = 2\pi \frac{3,4 \cdot 10^{-9}}{10^{-8}} = 0,68\pi$ və uyğun olaraq cərəyanla gərginlik arasındaki **faza fərqi** 122° ola. Elektrovakuum diodunun **faza diaqramına** baxaq (şəkill 2.1.25).




Şəkil 2.1.25. Elektrovakuum diodunun dövrəyə qoşulma sxemi (a) və faza diaqramı (b)

Baxılan zaman anında induksiyalananmış cərəyanın ani qiyəti yerdəyişmə cərəyanının orta qiyətinə bərabərdir, dövrədəki tutum cərəyanı anod gərginliyini 90° qabaqlayır, yerdəyişmə cərəyanı elektronların etalətliyinə görə anod gərginliyindən geri qalır, induksiya cərəyanı isə öz növbəsində daha böyük sürətli proses olduğundan yerdəyişmə cərəyanını qabaqlayır. Nəticədə, dövrədəki i – yekun cərəyanı və u_a – anod gərginliyi arasında ψ – faza bucağı yaranır.

Pentodda elektronların etalətliyi katod-idarəedici tor aralığında özünü daha çox göstərir. Çünkü torun potensialı mənfidir, tormozlanan elektronların sürəti isə kiçikdir. Faza diaqramında (şəkil 2.1.26) nəzərə alınır ki, birinci tordan ikinci tor istiqamətində uzaqlaşan elektronlar da i_{12} – induksiya cərəyanını yaradır. Bu zaman yaranmış i_{11} və i_{12} –



a)




b)

Şəkil 2.1.26. Pentodun dövrəyə qoşulma sxemi (a)
və faza diaqramı (b)

cərəyanlarının işarələri bir-birinin əksinədir. Buna görə də $i_{ind} = i_{1,ind} - i_{1,2ind}$, $i = i_{ind} + i_{tl}$. Ümumiyyətlə, cərəyan və anod gərginliyi arasında faza bucağının azalması ona gətirir ki, anod dövrəsində cərəyanın aktiv toplananı əmələ gəlir və burada güc ayrılır. Ayrılan güc aşağıdakı düsturla ifadə olunur:

$$\delta_{akt} = \frac{1}{20} S_k \omega^2 t^2, \quad S_k = \frac{dI_k}{dU_{tl}}. \quad (2.1.40)$$

Yüksək tezliklərdə elektrovakuum lampasının çıxışlarının tutum və induktivliyi də nəzərə alınmalıdır (Şəkil 2.1.27). Çünkü bunların üzərində fazalar fərqi nə görə pentodun aktiv giriş müqaviməti və gücləndirmə əmsali da azalır.



Şəkil 2.1.27. Elektrovakuum lampasının
çıxışlarının tutumu və induktivliyi

Sərbəst elektronların elektrodlar arasındaki uçuş müddətini qısaltmaq üçün elektrovakuum lampalarında katod – tor məsafəsi mümkün qədər kiçik (minimal) götürülür, cihazın tutumlarını azaltmaq üçün isə elektrodların sahəsini kiçitmək lazımdır. Katod çıxışının induktivliyini kiçitmək üçün bir neçə paralel çıxışdan istifadə edilir.

Mayak formalı metal-keramika triodlar desimetrlik və santimetrlilik dalğa uzunluqlu elektrik siqnalları diapazonunda tətbiq olunur. Bu lampalarda katodla tor arasındaki məsafə 50-mkm-ə bərabər olub, çıxışları disk formasındadır. Çıxışlara koaksial xətlər birləşdirilir. Metal-saxsı lampalarda titan **şaybalardan** istifadə olunur ki, onlar da keramika ilə yaxşı lehimlənir. Katodla tor arasında məsafə 12–25 mkm-dir. Belə triodlar bir neçə min MHs tezliklərə qədər işləyir.

§2.1.5. Xüsusi təyinatlı elektrovakuum lampaları

Bu lampaların əsas nümunələri kimi kombinə olunmuş, tezlikçevirən, generator, elektrometrik və güclü elektrovakuum cihazlarını göstərmək olar.

Kombinə olunmuş elektrovakuum lampaları. §2.1.1–4-də danışılan geniş yayılmış elektrovakuum lampaları ilə yanaşı, müəyyən hallarda istifadə edilən xüsusi təyinatlı elektrovakuum lampaları da mövcuddur. Montaj sxemlərini sadələşdirmək üçün bir gövdənin daxilində bəzən iki elektrovakuum lampası yerləşdirilir. Belə kombinə olunmuş lampalar sistemində bir ümumi katod ola bilər. Kombinə olunmuş lampaların **ikiqat diod, diod-triod, triod-pentod, triod-qeksod** kimi növləri mövcuddur.

Tezlikçevirən elektrovakuum lampaları. Radioqəbuledicilərdə müxtəlif tezlikli siqnalların eyni səviyyədə gücləndirilməsi üçün həmin siqnalların tezliyinin çevrilməsindən istifadə edilir. Tezliyin çevrilməsi **qarışdırıcı lampada** baş verir. Həmin lampanın bir toruna faydalı siqnal, digər toru-

na isə köməkçi generatordan – **heterodindən** – yüksəktezlikli rəqsələr verilir. Çıxışda sabit, lakin fərqli tezliyə malik siqnal əmələ gəlir və bu siqnal gücləndirilir. Lampanın troid hissəsi heterodin, digər elektrodları isə qarışdırıcı elementlər kimi işləyir.

Güclü elektrovakuum lampaları. Triodlar, tetrodlar, şüali tetrodlar və pentodlar gücü onlarla vatdan, yüzlərlə kilovata qədər olan siqnalların generasiyası üçün istifadə edilir. Belə lampalarda emissiya cərəyanı onlarla amper, gərginlik isə onlarla kilovolt olur. Güclü lampalarda ($P > 1 \text{ kVt}$) anodlar hava axını, yaxud axar su ilə soyudulur.

Generator elektrovakuum lampalarının böyük gərginliklərdə işləyə bilməsi üçün onların **sağ anod-tor xarakteristikası** olmalıdır. **Modulyator lampalarında** xarakteristikanın düzxətli hissəsində işləmək üçün **sol anod-tor xarakteristikasından** istifadə edilir.

Elektrometrik elektrovakuum lampaları. Belə lampalar çox kiçik cərəyanları ($10^{-9} - 10^{-15} \text{ A}$) ölçmək üçün istifadə edilir. Tor cərəyanı $10^{-8} - 10^{-14} \text{ A}$ -ə qədər azaldılır. Lampanın daxilində borudakı qalıq qazı udmaq üçün xüsusi madadə (**getter**) yerləşdirilir. Anod gərginliyi 5–8 V, anod cərəyanı isə 300 μA -ə qədər olur, xarakteristikanın dikliyi $S = 20 - 80 \text{ mKA/V}$ təşkil edir.

§ 2.1.6. Elektrovakuum lampalarında küy

Elektrovakuum lampalarında hətta elektrodlar arasındakı gərginlik sabit saxlanıldıqda belə, anoda çatan elektronların sayı müəyyən orta qiymətin ətrafında ossillyasiya edir. Nəticədə, anod dövrəsində dəyişən **elektrik fluktasiyaları** yaranır və həmin fluktasiyalar lampanın vasitəsi ilə gücləndirilə bilir. Bununla da lampanın daxil olduğu dövrədə nəzərə çarpan siqnal əmələ gəlir. Buna misal olaraq, telefonda xarakterik xisiltinin eşidilməsini göstərmək olar. Belə fluktuaşıya xarakterli, yəni müəyyən sabit tezliyə

malik olmayan siqnal, **küy** adlanır. Hər hansı qurğuda yüksəldilə bilən siqnalın səviyyəsi məhz küyün səviyyəsi ilə təyin olunur.

Küyün yaranması **qırma effekti**, **səth fluktuasiya effekti**, lampanın elektrodlarından ikinci elektronların emissiyası, cərəyan paylanmasından dəyişməsi və lampanın balonundakı qalıq qazın ionlaşması ilə bağlı ola bilər.

Qırma effekti vahid zaman ərzində katoddan çıxan elektronların sayının qeyri-sabit olması ilə bağlı effektdir.

Katod cərəyanı Δi olduqda, Δt zaman müddəti ərzində katoddan çıxan elektronların orta sayı

$$\bar{n} = \frac{i_e \Delta t}{e} \quad (2.1.41)$$

ifadəsi ilə təyin oluna bilər.

Bu qiyməti nəzərə almaqla, cərəyanın ani dəyişməsi üçün

$$i_{\Delta t} = \frac{e(n - \bar{n})}{\Delta t} \quad (2.1.42)$$

yazmaq olar.

Küyün əhatə etdiyi tezlik zolağı Δf olduqda, anod cərəyanının katod cərəyanına bərabərliyi halında küy cərəyanının orta kvadratik qiyməti:

$$\bar{i}_k^2 = 2eI_a \Delta f \quad (2.1.43)$$

Fəza yükünün hamarlayıcı təsiri **depressiya əomsalı** adlanan

$$\Gamma^2 = 0,644 \frac{2kT_e S}{eI_a} \quad (2.1.44)$$

kəmiyyəti ilə nəzərə alınır. Beləliklə:

$$\bar{i}_k^2 = 2e\Gamma^2 I_a \Delta f \quad (2.1.45)$$


(2.1.45)-də T_k – katodun temperaturu, S – diod xarakteristikasının dikliyidir. Məsələn, $T_k = 1000K$ olduqda:

$$\Gamma^2 = 0,11 \frac{S}{I_a} .$$

Çoxelektrodlu elktrovakuum lampalarında küy cərəyanın paylanmasıının dəyişməsi nəticəsində də baş verir. Bu zaman yaranan küy cərəyanının orta kvadratik qiyməti və paylanması əmsalı ilə bağlı olub

$$\bar{i}_a^2 = \frac{k}{k+1} (\Gamma^2 I_a + I_{t2}) 2e\Delta f, \quad k = \frac{I_a}{I_{t2}}. \quad (2.1.46)$$

İfadəsi ilə təyin edilir.



$$u_k = \sqrt{4kTR\Delta f} \quad i_k = \sqrt{\frac{4kT\Delta f}{R}}$$

Şəkil 2.1.28. Küy generatorunun qrafiki təsviri.

Küy, ikinci elektronların emissiyası hesabına yaranmışdır isə:

$$\bar{i}_a^2 = 2eI_a \delta (\Gamma^2 \delta + 1) \Delta f. \quad (2.1.47)$$

İkinci elektronlar hesabına yaranan küy, qırma effektinin və cərəyanın paylanması hesabına yaranan küylərdən xeyli kiçikdir.

Səth fluktuasiya effekti katodun ayrı-ayrı nöqtələrində çıxış işininin təsadüfi dəyişməsi ilə bağlıdır.

Çoxelektrodlu elektrovakuum lampalarının küyü, diod və triodda ikinci elektron emissiyası hesabına yaranan küylərdən böyükdür.


R – müqavimətli naqildə ayrılan küyun orta kvadratik gərginliyi və cərəyanı naqilin temperaturundan asılıdır:

$$\bar{u}_k^2 = 4kTR\Delta f, \quad \bar{i}_k^2 = \frac{\bar{u}_k^2}{R^2} = \frac{4kT}{R} \Delta f. \quad (2.1.48)$$

Burada Δf – kүүгүн теzlik zolağının enini göstөрөр.

Elektrovakuum lampalarında cөрөyanın fluktuasiyaları, lampanın daxil olduğu dövrədə kүү yaratdır (şəkil 2.1.29). Bu halda **ekvivalent kүү müqaviməti** lampanın fluktuasiya cөrөyanının adı rezistordakı fluktuasiyaları ilə müqayisəsi əsasında qiymətləndirilir. Rezistorlu dövrədə kүүün olmasını ardıcıl qoşulmuş kүү generatoru vasitəsilə təsvir etmək mümkündür. Bu iki halda işarələnmiş rezistor tamamilə küysüz bir element kimi nəzərə alınır.

Yuxarıda göstөrilmiş əməliyyatı triod üçün də aparmaq olar.



Şəkil 2.1.29. Küylü triodun qrafiki təsviri

Məlum

$$dI_a = SdU_t,$$

$$\bar{u}_k^2 = \frac{\bar{i}_a^2}{S^2} = \frac{0,644 \cdot 2kT_k S \cdot 2eI_a \Delta f}{eI_a S^2} = \frac{0,644 \cdot 4kT_k}{S} \Delta f$$

və

$$4kTR_k \Delta f = \frac{0,644 \cdot 4kT_k}{S} \Delta f,$$

ifadələrini nəzərə almaqla kүү müqavimətinin

$$R_k = \frac{0,644T_k}{ST} \quad (2.1.49)$$

şəkildə təyin edildiyini göstərmək olar.

Qeyd etmək lazımdır ki, **miniatür triodların** küy müqaviməti $R \sim 200$ Om, tezlik çevirici lampalarınkı isə yüzlərlə kiloom tərtibində olur.

Elektrovakuum lampalarının küyunü kəskin azaltmaq üçün xarakteristikanın dikliyini artırmaq (katod-tor məsafəsini kiçitmək) lazımdır. Çoxelektrodlu lampalarda cərəyanın paylanması əmsalını azaltmaq üçün seyrək ekranlayıcı tordan istifadə edilir, ikinci elektron emissiyası əmsalını azaltmaq üçün isə elektrodların üzərinə ikinci elektron emissiyası əmsalı kiçik olan metal təbəqə çökdürülür.


Elektron lampalarının hər hansı dövrədəki işçi nöqtəsi, adətən, xarakteristikanın düzxətli hissəsində yerləşir. Bu, o deməkdir ki, lampanı şərti olaraq adı rezistorla əvəz etmək mümkündür. Belə rezistorun müqaviməti aşağı tezliklərdə lampanın diferensial müqavimətinə bərabərdir. Yüksək tezliklərdə isə həmin müqavimət kompleks şəkildə hesablanmalıdır. Əvvəlcə vakuum diodunun dövrəyə qoşulmasına baxaq (şəkil 2.1.30).

Diod ekvivalent sxemdə gərginliyin aşağı tezliklərində rezistorla əvəzlənə bilər, yüksək tezliklərdə isə lampanın tutum müqaviməti də nəzərə alınmalıdır (şəkil 2.1.31).


Triodun daxili tənliklərini cərəyanlarının

$$dI_a = SdU_t + \frac{1}{R_i}dU_a, \quad dI_t = S_t dU_t + S_{ta} dU_a. \quad (2.1.50)$$

diferensialları şəklində yazmaq olar.




Şəkil 2.1.30. Diodun sinusoidal gərginlik generatoru ilə ardıcıllıq qoşulması sxemi (a) və volt-amper xarakteristikası (b)



Şəkil 2.1.31. Diodun rezistorla əvəzlənməsi sxemi

Volt-amper xarakteristikanın düzxətli hissəsində differentialların əvəzinə


$$i_a = S U_t + \frac{1}{R_i} U_a, \quad i_t = S_t U_t + S_{ta} U_a, \quad (21.51)$$



Şəkil 2.1.32. Triodun dövrəyə qoşulmasının ekvivalent sxemi.

min yalnız sağ hissəsi qalar.

İfadələri yazdıqda bu düsturlara uyğun olaraq, triodun ekvivalent qoşulma sxemini təsvir etmək mümkündür (şəkil 2.1.32). Bu halda, əgər tora mənfi potensial verilərsə, sxem-




Şəkil 2.1.33. Torun potensialı mənfi olduqda triod dövrəsinin ekvivalent sxemi

(2.1.50) və (2.1.51) ifadələrindən triodun anod gərginliyi üçün


$$U_a = R_i i_a - S R_i U_t = R_i i_a - \mu U_t$$

alınır. Bu ifadəyə uyğun olaraq, triodun statik rejimdəki ekvivalent sxemini göstərmək olar (şəkil 2.1.34)



Şəkil 2.1.34. Statik rejimdə triod dövrəsinin ekvivalent sxemi

Dinamik rejimdə (dövrədə yük olduqda) sxemə rezistor daxil edilməlidir (şəkil 2.1.35)



Şəkil 2.1.35. Dinamik rejimdə triodon ekvivalent sxemləri

§ 2.1.7. Fotoelektron cihazları

Elektrovakuum cihazları sırasında böyük elmi maraq və praktiki əhəmiyyət kəsb edən bir qrupda fotoelektron cihazlarıdır. Bu cihazlarda işçi elektronlar elektrovakuum lampalarından fərqli olaraq, termoelektron emissiyası hesabına deyil, fotoelektron emissiyası hesabına yaranır. Fotoelektron cihazlarının iş prinsipi xarici fotoeffekt hadisəsinə əsaslanır. Elektromaqnit şüalanması (ışiq kvantlarının enerjisi) bu cihazlarda sərbəst elektronların yaradılmasına sərf olunur. Fotoelektron cihazları optik spektrin ultrabənövşəyi, görünən və infraqırmızı oblastlarında işləyir. Daha doğrusu, bu cihazlarda dalğa uzunluğu 10^{-2} mkm-dən 340 mkm-dək olan aralıqda yerləşən ışiq sərbəst elektronlar yarada bilər. Fotoelektron cihazlarında fotohəssas işçi maddə üzərinə ışiq dəstəsi düşdükdə həmin maddədən şüalanmanın təsiri altında sərbəst elektronlar çıxır. Fotoelektron cihazlarının xarakterik nümayəndələri **elektrovakuum fotoelementləri** və **fotoelektron çoxaldıcıları**dır.

Fotoelektron cihazlarını xarakterizə edən başlıca parametrlər **şüalanma seli, ışiq selinin fəza sıxlığı, fotokatodun spektral həssashişı, kvant çıxışıdır**.

Şüalanmanın gücü şüalanma seli ilə xarakterizə olunur:

$$F = \frac{dW}{dt}. \quad (2.1.51)$$

İnsanın görmə hissiyatı vasitəsilə qiymətləndirilən şüalanma **ışiq seli** adlanır. Bu kəmiyyətin ölçü vahidi Lümendir.

Bir Lümen ışiq seli platinin bərkimə temperaturunda ($T=2046$ K) şüalandırıcı $5,3 \cdot 10^{-3}$ sm^2 sahəyə malik mütləq qara cismin şüalandırıldığı sələ bərabərdir.

İnsan gözünün həssashişı işığın $\lambda = 0,555$ mkm dalğa uzunluğunda maksimuma malikdir. Belə həssashişı vahidə uyğun qəbul edirlər. $\lambda = 0,555$ mkm olduqda, 1 Lm ışiq selinin gücü $1/683 \text{ Vt-a}$ bərabərdir.

Şüalanmanın fəzada paylanması işiq selinin

$$J = \frac{F}{\omega} \text{ (Lm/ster)} \quad (2.1.52)$$

ifadəsi ilə təyin olunan fəza sıxlığı ilə nəzərə alınır. İstənilən maddə işığın hər bir dalğa uzunluğunda müəyyən fotohəssashişa malikdir. Bu xassəni **fotokatodun spektral həssaslığı** adlanan

$$K_\lambda = \frac{I_f}{F_\lambda} \text{ (mA/Vt)} \quad (2.1.53)$$

kəmiyyəti ilə qiymətləndirmək olar. Burada I_f – doyma halı fotocərəyanı, F_λ – isə müəyyən λ – dalğa uzunluğuna malik **monoxromatik işiq selidir**.

Maddənin üzərinə düşən bir fotonun təsiri ilə ondan qoparılan (vakuumda və ya qaz mühitinə çıxarılan) elektronların sayı **kvant çıxışı** adlanır:

$$K_\varsigma = \frac{n}{N}. \quad (2.1.54)$$

Burada n – maddədən çıxan elektronların, N – isə maddə üzərinə düşən fotonların sayıdır.

Sonuncu ifadədə $n=I_f/e$ və $N=F_\lambda/h\nu$ olduğunu nəzərə aldıqda:


$$K_\lambda = \frac{I_f / e}{F / h\nu} = \frac{I_f h\nu}{Fe} = \frac{I_f hc}{Fe\lambda} = K_\lambda \frac{12360}{\lambda}. \quad (2.1.55)$$

Burada, e – elektronun yükü, h – Plank sabiti, ν – işiq fotonunun tezliyi, λ – işığın dalğa uzunluğu, c – işiq sürətidir:

$$([K_\lambda] = \frac{\overset{\circ}{A}}{Vt}, \quad [\lambda] = \overset{\circ}{A}).$$

Spektrin görünən hissəsində yüksək kuant çıxışı yaratmaq üçün elektronların maddədən çıxış işinin 1,5 eV-dan kiçik olması ilə bərabər, işığın eks edilmə əmsalının və katomun həcmində fotoelektronların itkisinin az olması vacibdir. Metal fotokatodlar spektrin ancaq ultrabənövşəyi oblastında işləyə bilir. Buna görə də fotokatodları hazırlamaq üçün başlıca olaraq yarımkəcərilərdən istifadə olunur.

Vakuum fotoelementlərinin quruluşu və dövrəyə qoşulma sxemi şəkil 2.1.36-da təsvir olunub.



Şəkil 2.1.36. Vakuum fotoelementinin quruluşu və dövrəyə qoşulma sxemi


Bu cihazın volt-amper xarakteristikasında doyma baş verir, işıq xarakteristikası isə xətti xarakterə malikdir (şəkil 2.1.37).

Fotoelementdə yaranan fotocərəyan işçi maddənin üzərinə düşən şüalanma seli ilə düz mütənasibdir:

$$I_f = kF.$$

Burada $k = \text{tg} \alpha - \text{integral həssaslığıdır.}$


Fotokatod olaraq elektronların çıkış işi kiçik olan oksigen-sezium və sürmə-sezium örtüklü fotokatodlar daha çox istifadə olunur.



Şekil 2.1.37. Vakuum fotoelementinin volt-amper (a) ve ışık xarakteristikaları (b)

Vakuum fotoelementlərində işçi maddənin üzərinə düşən ışık səli sıfır olduqda, cərəyan sıfıra bərabər deyil. Bu zaman cihazda termoelektron emissiyası və şüşə səthinin keçiriciliyi hesabına müəyyən qaranlıq cərəyanı yaranır.


İon fotoelementləri də mövcuddur. Bu fotoelementlərin iş prinsipi vakuum fotoelementlərininkindən tamamilə fərqlənir. Bu halda cihazın balonu onlarla Paskal tərtibində təzyiqə malik qazla doldurulur. Elektrodlar arasında müəyyən gərginlikdə həmin **qazda qeyri-müstəqil boşalma** əmələ gəlir. Böyük gərginliklərdə isə boşalma müstəqil formaya keçə bilir (Şəkil 2.1.38).



Şekil 2.1.38. İon fotoelementinin volt-amper (a) ve ışık xarakteristikaları (b)


Boşalmanın hesabına **qaz gücləndirmə əmsali** $5 \div 10$ arasında ola bilir, yəni ion fotoelementləri vakuum fotoelementləri ilə müqayisədə daha həssasdır. Lakin, bu halda işçi gərginlik elə seçilməlidir ki, müstəqil boşalma əmələ gəlməsin. Digər tərəfdən katodun ionlarla bombardman edilməsi onu sıradan çıxara bilər. Buna görə də ion fotoelementləri çox nadir hallarda tətbiq olunur.

Elektron və ionun kütlələrinin böyük fərqi nə görə ion fotoelementlərinin tezlik xarakteristikası daha aşağı tezliklərdə enməyə başlayır (şəkil 2.1.39).



Şəkil 2.1.39. Elektron (1) və ion (2) fotoelementlərinin tezlik xarakteristikası

Geniş tətbiq tapmış fotoelektrovakuum cihazlarından biri də **fotoelektron çoxaldıcısıdır**. Fotoelektron çoxaldıcıları zəif işıq siqnallarının qeyd edilməsi üçün istifadə olunur. Bu cihazlar fotohəssas katoddan və **dinodlar sistemin-dən** ibarətdir (şəkil 2.1.40).



Şəkil 2.1.40. Fotoelektron çoxaldıcısının quruluşunun sxematik təsviri

Bu cihazın, üzərinə O-Cs örtüyü çökdürülmüş metal dinodlarının ikinci elektron emissiyası əmsalı $\sigma = 6 \div 8$ -dir.

Anoda verilmiş gərginlik dinodlar arasında bərabər paylanır. Dinodların sayı n olduqda katoddan çıxan elektronların sayı anoda çatanadək σ'' – dəfə artır. Cihazın əsas parametrləri **cərəyanaya görə gücləndirmə əmsalı (M) və integral həssaslığıdır (K_F)**

$$M = \frac{I_{F.a}}{I_{F.k}}, \quad K_F = kM. \quad (2.1.56)$$

Burada k – fotokatodun həssaslığıdır. Onun qiyməti yüzlərlə A/Lm tərtibindədir.

FƏSİL 2.2


İON CİHAZLARI

§2.2.1. Qazlarda elektrik boşalmaları

Elektronikada istifadə olunan maraqlı cihazlardan bir qrupu da **vakuum-ion cihazlarıdır**. Bərk cisimlərdə baş verən elektron prosesləri əsasında işləyən yarımkəcərıcı və vakuumdakı elektron prosesləri əsasında işləyən elektrovakuum cihazlarından fərqli olaraq, ion cihazlarının iş principi qaz boşalması plazmasında baş verən fiziki proseslərə əsaslanır.

Ayrı-ayrı ion cihazlarının quruluşuna, iş principinə baxmazdan əvvəl **qazlarda elektrik boşalmasının** (qaz boşalmalarının) bəzi məqamlarını nəzərdən keçirək. Qaz boşalmalarının bir neçə növü var. Sadə halda şüxə boruda **soyuq elektrodlar** arasındaki boşalmaya baxaq (Şəkil 2.2.1). Adətən, ion cihazlarında işçi maddə olaraq təsirsiz qazlardan, civə buxarlarından və hidrogendən istifadə edilir. Elektrodlar arasında mövcud olan az miqdarda ilkin sərbəst elektronlar və ionlar (X^-) xarici ionlaşdırıcının (məsələn, işığın, radioaktiv şüalanmanın) təsiri ilə əmələ gəlir. Elektrodlar (A və K) arasına gərginlik (U) tətbiq olunduqda qazdan sərbəst elektronların və ionların yaratdığı cərəyanların cəminə bərabər olan yekun cərəyan axır. Şəkil 2.2.1-də P – potensiometri elektrodlar arasındaki gərginliyi, R – yük müqaviməti dövrədəki cərəyanı tənzimləyən, V – voltmetri və A – ampermetri isə uyğun olaraq onları ölçmək üçündür. Elektrik sahəsində sürətlənən elektronların enerjisinin kifayət qədər böyük qiymətlərində atomların həyəcanlanması baş verə bilər və həmin atomlar həyəcanlanmış haldan təqribən 10^{-8} saniyədən sonra əsas hala qayıdır. Bu zaman işiq

kvantı şüalanır. Büyük ($10^{-3} \div 1$ san) yaşama müddətli **metastabil haldan** atomu həyəcanlaşdırmaq üçün nisbətən kiçik enerji tələb olunur. Qazda ionlaşma prosesi ilə bərabər, elektronların və müsbət ionların birləşməsi (**rekombinasiyası**) kimi eks proses də baş verir.



Şəkil 2.2.1. Soyuq elektrodlu boşalma borusunun dövrəyə qoşulma sxemi

İonların yaranması **ionlaşma əmsali** ilə xarakterizə olunur. Qazın elektrik boşalması prosesində elektrik sahəsi ilə sürətləndirilmiş elektron neytral atoma və ya yüklü iona zərbə vuraraq onun xarici elektron təbəqəsindəki elektronunu qoparır.

Vahid həcmindəki elektronların sərbəst qaçış yolunda yaradılan ionların sayı (α) ionlaşma əmsali adlanır.

Sürətlənmış müsbət ionlar isə katodla zərbə ilə toqquşduqda onun səthindən elektronlar qoparır. Katod üzərinə düşən hər ionun səthdən çıxardığı elektronların sayı isə **ion-elektron emissiyası əmsali** (γ) adlanır.

Şəkil 2.2.1-də təsvir olunan qurğuda müstəqil qaz boşalmasının yaranması prosesinə baxaq.

Xarici ionlaşdırıcı ilə yaradılan elektronların başlangıç konsentrasiyası n_0 olduqda, dx – qədər yolda yaranan sərbəst ionların və elektronların sayı $dn = n_0 dx$ olacaq. Elektrodlar arasında məsafə d olduqda, anodun səthinə düşən elektronların sayı

$$n_a = n_o e^{\alpha d} \quad (2.2.1)$$

ifadəsi ilə təyin olunur. Katod üzərinə düşən ionların kon-sentrasiyası isə:

$$n_i = n_a - n_o = n_o (e^{\alpha d} - 1). \quad (2.2.2)$$

İon bombardmanı nəticəsində katoddan çıxan elek-tronların konsentrasiyası:


$$n_e = \gamma n_o (e^{\alpha d} - 1). \quad (2.2.3)$$

Katodun səthindən çıxan elektronların sayı başlanğıc elektronların sayından kiçikdirse ($n_e < n_o$), boşalma qeyri-müstəqil olar. Müstəqil boşalmanın başlandığı sərhəd şərti isə $n_e = n_o$, yəni:

$$\gamma n_o (e^{\alpha d} - 1) = n_o, \quad \gamma (e^{\alpha d} - 1) = 1 \quad (2.2.4)$$

Bu şərt (Taunsend tənliyi) boşalma aralığına verilən gərginlik alışma gərginliyinə bərabər olduqda təmin olunur.


Gərginlik və cərəyandan başqa, boşalmanın para-metrlerinin hamısı sabit saxlanıldıqda, onun volt-amper xarakteristikası şəkil 2.2.2-dəki kimi olur.



Şəkil 2.2.2. Soyuq elektrodlar arasındakı qaz boşalmasının volt-amper xarakteristikası

Səriyən qaz boşalmasında katoddakı potensial düşgüsü qazın ionlaşma potensialından xeyli böyükür. Katoddan elektronlar ionların təsiri ilə çıxır. Gərginliyin sabit olduğu hissə, xarakteristikanın normal səriyən boşalmanın baş verdiyi oblastına uyğundur. Burada gərginliyin qiyməti qazın növündən və katodun materialından asılıdır. Baxılan halda cərəyan şiddəti katod üzərindəki boşalmanın en kəsiyinin sahəsinin hesabına dəyişir, cərəyan sıxlığı isə sabit qalır. Boşalmanın işıqlanan hissəsi (**müsbət sütunu**)

$E = \frac{\Delta U}{\Delta x}$ elektrik sahəsinin kiçik qiymətində yaranan plazmadır (şəkil 2.2.3). İonlaşmış qazda (**plazmada**) kvazi-neytrallıq avtomatik saxlanılır ($\rho_e \approx \rho_i$). Plazma yüksək elektrik keçiriciliyinə malik olduğuna görə elektrik sahəsi ona daxil olmur.



Şəkil 2.2.3. Qaz boşalmasında elektrodlar arasında potensialın paylanması

Qövs boşalması – katoddakı potensial düşgüsünün kiçik (ionlaşma potensialına bərabər və kiçik) qiyməti ilə xarakterizə olunur. İonlarla bombardman nəticəsində katod termo-elektron emissiyası temperaturuna qədər qızır. Katod üzərində boşalma bir nöqtəyə sıxılır və burada **katod ləkəsi** yaranır. Katod ləkəsi elektronların intensiv mənbəyidir. Buna görə də qövs boşalması cərəyanının qiyməti yüzlərlə amperə çata bilir.


Soyuq katodlu ion cihazları müxtəlif rejimlərdə işləyə bilər də, hər bir cihaz, adətən, yalnız bir rejimdə istifadə edilir. Universal ion cihazları hazırlanmış. Layihələndirmə

zamanı bu cihazların parametrləri onların yalnız müəyyən rejimdə işləməsi üçün hesablanır.

Nəzərdən keçirdiyimiz stasionar soyuq katodlu boşalmadan başqa, qazlarda elektrik boşalmaların bir neçə növləri də mövcuddur. Onların sırasında **közərən katodlu boşalmalar** daha geniş tətbiq tapıb. Bu cihazlarda volframlı katod dəyişən və yaxud sabit cərəyanla termoelektron emissiyası baş verən temperatura qədər qızdırılır. Nəticədə, boşalmanın alışması asanlaşır və elektrodlar arasında böyük qiyamətə malik cərəyanlar almaq mümkün olur.

Müxtəlif formalı xarici maqnit sahələrində də baş verən qaz boşalmaları geniş yayılmışdır. Bu zaman elektronun hərəkət trayektoriyası maqnit sahəsində xeyli uzanır və çoxsaylı toqquşmaların nəticəsində qazın yüksək ionlaşma dərəcəsi təmin olunur. Maqnit sahəsi ilə təsir etdikdə cihazlarda boşalmanın alışması asanlaşır və böyük həcmdə plazma almaq mümkün olur. Bununla yanaşı, bircins maqnit sahəsindəki plazma da bircins olur.

Yüksək tezlikli qaz boşalmalarında elektrodlar kamerasının xaricində də yerləşdirilə bilir (Şəkil 2.2.4). Belə halda plazma elektrodlarla kontaktda olmur. Buna görə də, boşalmaya elektrodlardan aşqarlar daxil ola bilmir. Belə boşalmalarda dəyişən gərginliyin tezliyi 10 MHz-ə qədər olur. Yüksək tezlikli (YT) boşalmalar, eksər hallarda müxtəlif formalı maqnit sahələrində reallaşdırılır.




Şəkil 2.2.4. Yüksək tezlikli qaz boşalmasının prinsipial sxemi

Qığılçım boşalması atmosfer təzyiqində elektrodlar arasında baş verir. Bu halda **boşalma qaytanının** bir çox qolları olur. Qığılçım boşalması zamanı qaz parlaq işıqlanır və istilik ayırır.

Qığılçım boşalmasının ən xarakterik nümunəsi **ıldırımdır**. İldirim müvafiq parametrlərin yüksək qiymətləri ilə ($I=10\div10^3$ kA, $U=10^8\div10^9$ V, $\tau \sim 1$ mksan) xarakterizə olunur.

§2.2.2. Bəzi ion cihazları

Stabilitron – soyuq katodlu dioddur və normal səyriyən boşalma oblastında işləyir. Bu cihazda katod böyük ölçülü səthə (sahəyə) malik içiböş silindr, anod isə sistemin oxunda yerləşən məftildir (şəkil 2.2.5). Stabil-




Şəkil 2.2.5. Stabilitronun quruluşu (a),
stabilleşdirmə sxemi (b) və volt-amper xarakteristikası (c)


ləşdirilmə rejimi, cərəyanın qiymətlərinin müəyyən intervalında baş verir. Praktikada istifadə olunan stabilitronlarda stabilleşmə gərginliyinin (U_o) qiyməti 75–150 V arasındadır.

Səyriyən boşalmalı tiratron – üç elektrodlu lampadır. Onun daxilində işçi qazın (neonun) təzyiqi 10^3 Paskaldır (şəkil 2.2.6). Bu cihazda katodun üzərinə, bir qayda ola-

raq nazik sezium təbəqəsi çökdürülür. Alışma gəlginliyi torun cərəyanının qiymətindən asılıdır. Əlaqəli boşalmanın



Şəkil 2.2.6. Tiratronun quruluşu (a) və alışma xarakteristikası (b)



Şəkil 2.2.7. Səriyən boşalmalı tiratronun volt-amper xarakteristikası


alışdırmaq üçün tora kiçik gərginlik verilir. Ən yaxşı idarəetmə xarakteristikanın düşən hissəsində təmin olunur. Katodla tor arasında vasitəçi boşalma alışandan sonra katod və anod arasındakı əsas boşalmanın alışması

asanlıqla baş verir (şəkil 2.2.7).

Tiratron hesablayıcı və impuls qurğularında istifadə edilir. Buna görə də bu cihazda boşalma plazmasının relaxasiya müddəti kiçik olmalıdır. Tiratronlar onlarla kHs tezliklərə qədər dayanıqlı işləyir.


Qazotron – közərən katodla, civənin buxarında, ya-xud qazda qeyri-müstəqil boşalma ilə idarə edilməyən ion diodudur. Bu lampanın anodu ikinci elektron emissiyası əmsalının kiçik qiymətinə malik olan materialdan (qrafit-

dən, molibdendən) hazırlanır. Katodun örtüyü isə nazik oksid təbəqəsidir (şəkil 2.2.8, a). Əks istiqamətdəki gərginliyin qiymətinin böyük olması üçün cihazın həcmindəki qazın təzyiqi kifayət qədər alçaq olmalıdır. Bu halda diodun çıxışları arasında qövsün yaranmaması üçün katodun közərmə gərginliyi qazın ionlaşma potensialından kiçik götürülür. Güclü qazotronlarda katodun emissiya cərəyanının qiyməti onlarla amperə çatır. Boşalma alışdıqdan sonra qazotronun gərginlik düşgüsü azalır və cərəyanın müəyyən intervaldakı dəyişməsində sabit qalır. A və B nöqtələri arasında (şəkil 2.2.8, b) lampanın müqaviməti cərəyanla tərs mütənasib olur.



Şəkil 2.2.8. Qazotronun qrafiki təsviri (a) və volt-amper xarakteristikası (b)


Qeyri-müstəqil qaz boşalmalı tiratron – közəren katodla işləyir (şəkil 2.2.9). Bu halda qazı ionlaşdırmaq üçün



Şəkil 2.2.9. Qövs boşalmalı tiratronun quruluşu (a), qrafiki təsviri (b) və açılma xarakteristikası (c)

tor və katod arasında əvvəlcədən köməkçi boşalma alışdırılır və tora mənfi potensial verilir ki, əsas boşalma katod və anod arasında yaransın. Cihazda qövs alışandan sonra, anod cərəyanının qiyməti təqribən $i = U/R$ tərtibində olur (burada, R – xarici dövrənin müqavimətidir).


Boşalma nəticəsində yaranan plazma torun elektrik sahəsini ekranlayır və o, öz idarəedici təsirini itirir. Boşalmanın kəsmək (prosesi dayandırmaq) üçün anodun gərginliyini sıfıra qədər endirmək lazımdır. Ətraf mühitin temperaturunun dəyişməsi, katodun emissiya cərəyanının fluktuasiyası və digər səbəblərə görə alışma gərginliyi müəyyən diapazonda (intervalda) dəyişir. Nəticədə cihazın qoşulma xarakteristikasında ayrı-ayrı əyirlər yox, müəyyən enə malik qoşulma oblastları alınır (şəkil 2.2.10).



Şəkil 2.2.10. Tiratronun alışma xarakteristikasının oblastları:
1 – lampanın toru seyrəkdir; 2 – tor səxdir


Tiratronun işçi tezlik diapazonu on kHs-lərdən yüksək deyil və o, **plazmanın relaksasiya zaman sabiti** ilə təyin olunur. Relaksasiya prosesi başa çatdıqdan sonra torun idarəetmə təsiri bərpa olunur.

İdarəedilən tiratron da, bir qayda olaraq dəyişən cərəyanın düzləndirilməsi üçün istifadə edilir (şəkil 2.2.11).




Şəkil 2.2.11. Tiratronlu düzləndiricinin sxemi

Torun mənfi potensialını dəyişərək tiratronunda boşalmanın alışma zaman müddətinin qiymətini tənzimləmək mümkündür. Beləliklə, tiratron ancaq müəyyən zaman müddəti ərzində açıq qalır və buna görə dövrədə cərəyanın orta qiyməti dəyişir (şəkil 2.2.12).



Şəkil 2.2.12. Tiratronunda anod gərginliyinin (a) və cərəyanın zamandan asılılığı (b).

İmpuls hidrogen tiratronlarınından qısamüddəli yüksək cərəyan almaq üçün modulyator kimi istifadə edilir (şəkil 2.2.13). Bu lampanın katodu (K) oksid təbəqəsinə malikdir, işçi qaz isə hidrogendir və onun təzyiqi 0,5 Pa-dir. Hidrogen, cihazdakı titan şaybasının (Ti) daxilində yerləşir və katod qızdırıldıqda xaricə çıxır. Elektronların katoddan anoda (A) birbaşa düşməməsi üçün onların arasında qoruyucu elektrod yerləşdirilir. Lampaya yüksək 10–20 kV gərginlik verilir. Anod və katodun sızma cərəyanları hesabına lampanın öz xarici səthi üzrə qapanmaması üçün, kolbanın yuxarı hissəsində çökəklik yaradılır. Boşalmanın alışma müddəti 0,02 san, impulsun sürəkliliyi müddəti bir neçə mksan, relaksasiya müddəti 10 mksan, impulsların tezliyi isə bir neçə kHs tərtibində olur.




Şəkil 2.2.13. İmpuls tiratronunun quruluşu.

§2.2.3. İon mənbələri

İon mənbələri – yüklü zərrəciklərin sürətləndiricilərinin, texnoloji qurğularının, kosmik mühərriklərin və ion ci-hazlarının tərkib elementləridir. Bu mənbələrin bir çox növləri mövcuddur, çünki hər konstruksiya müəyyən məqsədlə istifadə edilir.

İon mənbələri bir-birindən öz iş prinsipi və parametrləri ilə fərqlənir. Ən intensiv mənbələrdən biri boşalma plazmasının ikiqat sıxılması əsasında işləyən **duoplazmatrondur** (şəkil 2.2.14).




Şəkil 2.2.14. Duoplazmatronun sxemi: 1-katod; 2-aralıq elektrod; 3-anod; 4-maqnit sahəsini yaradan makara; 5-ekstraktor; 6-ion dəstəsi

Bu cihazda qaz boşalması qızdırılan katod (1) və aralıq elektrod (2) arasında alışdıqdan sonra anoda doğru (3) ötürülür. Plazmanın birinci sıxılması boşalma kamerasının daralması, ikinci sıxılması isə güclü qeyri-bircins maqnit sahəsi hesabına baş verir. Maqnit sahəsi makara (4) vasitəsilə yaradılır. Həmin maqnit seli poladdan hazırlanmış 2 və 3 elektrodların vasitəsilə aralıq elektrodun çıxışında cəmləşir, bu nöqtədə sahənin maksimal qiyməti və plazmanın ən yüksək konsentrasiyası alınır. Plazmadan ionların (yaxud elektronların) ayrılması və sürətləndirilməsi üçün **ekstraktor** adlanan xüsusi elektroddan (5) istifadə edilir. Ekstraktora yüksək çıxartma gərginliyi ötürülür.

Stasionar rejimdə duoplazmatronun çıkış dəliyində hidrogen ionları cərəyanının sıxlığı 200 A/sm^2 -ə çatır.

Mikroelektronikada aparılan texnoloji əməliyyatlarda, əksər hallarda böyük aperturlu və bircins sıxlığa malik olan dəstələr tələb olunur. Belə dəstələri almağa imkan verən ion mənbələri sırasında ən geniş tətbiq tapanı **Kaufman mənbəyi**dir (şəkil 2.2.15).



Şəkil 2.2.15. Kaufman mənbəyinin quruluşu:


1-boşalma kamerası; 2-katod; 3-anod;
4-maqnit makarası; 5-ion dəstəsi

Qaz boşalması kamerasında (1) elektromaqnit makarası (4) vasitəsilə yaradılan aksial maqnit sahəsində boşalma, közərmə katodu (2) və anod (3) arasında alışır. İon dəstəsi ikielektrodlu çoxaperturlu ion-optik sistemi vasitəsilə formalasdırılır. İşçi qazın yüksək dərəcədə ionlaşması elektronların anoda tərəf kəsişən elektrik və maqnit $\vec{E} \perp \vec{H}$ sahələrində uzun sikloidal trayektoriyalar üzrə hərəkət etməsi ilə əldə olunur. Bu işə kamerada işçi təzyiqi azaltmağa imkan verir. Plazmadan ionları çıxartma sisteminin orta toruna sonuncu tora nisbətən kiçik mənfi potensial verilir ki, dəstədə olan ikinci elektronlar birinci toru dağıtmassın. Bu mənbənin xarakterik cərəyanı $0,2 \text{ A}$, cərəyan sıxlığı isə $0,1 \text{ mA/sm}^2$ tərtibində olur.

Zolaqvari formalı ion dəstələri almaq üçün **Penninq boşalması** əsasında işleyən plazma generatorlarından istifadə olunur.

Penninq boşalmasında ikinci ion-elektron emissiyası hesabına yaranan elektronları boşalmanın baş verdiyi zonaya daşıyan həm soyuq, həm də közərən katodlardan istifadə olunur. Boşalma zonasından ionların çıxarılması isə anodda olan dar uzun yarıqlı ekstraktor (3) vasitəsilə həyata keçirilir. Soyuq katodlu ion mənbəyinin mövcud konstruksiyalarından biri şəkil 2.2.16-də təsvir edilmişdir.

Elektronlar maqnit sahəsi boyunca soyuq katodlar (1) arasında ossilyasiya edərək, işçi qazın effektiv ionlaşmasını həyata keçirir. Qaz anod kamerasına paylayıcı vasitəsilə daxil olur. Dəstə dar uzun yarıqlı ekstraktor (3) vasitəsilə formalasdırılır. Duoplazmatrondan fərqli olaraq, bu halda ionların plazmadan çıxarılması maqnit sahəsinin eninə istiqamətində baş verir.




Şəkil 2.2.16. Elektronların ossilyasiyası əsasında işləyən ion mənbəyinin sxemi: 1-katodlar; 2-anod kamerası; 3-ekstraktor; 4-ion dəstəsi

Elə ion mənbələri də mövcuddur ki, onlarda qazboşalması plazması yoxdur. **Səth ionlaşma mənbələrində** ionlar işçi maddənin buxarının məsaməli maddədən keçməsi nəticəsində əmələ gəlir. Bununla yanaşı, buxarın ionlaşma enerjisi, ionizatorun elektrodlarının çıxış işindən kiçik olmalıdır $E_i < A$. Belə mənbənin sxemi şəkil 2.2.17-də göstərilmişdir.

Sezium (Cs) buxarı buxarlandıricıdan (1) keçərək kifayət qədər məsaməli olan bişmiş volframdan hazırlanmış çıxışa (2) ötürülür.


Seziumun ionlaşma potensialı 3,89 V, volframın çıkışışı işe 4,52 eV-dur. Seziumun ionlaşması sürətlendirici aralığa yönəlmış səthdə baş verir (şəkil 2.2.17). Ionizatorun özəkləri mikrodəstələrin səpilməsinin azaldılması üçün içəri əyilmiş formaya malik ola bilər.



Şəkil 2.2.17. Səth ionlaşma mənbəyinin sxemi:
1-buxarlandırıcı; 2-məsaməli volfram; 3-ion dəstəsi;
4-ekstraktor; 5-qızdırıcı

Volframın temperaturu 1500K olduqda ondan sıxlığı 100 mA/sm²-ə çatan emissiya cərəyanı almaq mümkündür. Bu tip mənbələrin başlıca üstünlüyü dəstənin ionlarının enerjiyə görə [(0,2 - 0,5) eV] az paylanmasıdır. Dəstədə kənar atom ionları və çoxyüklü ionlar yoxdur, əsas ionların özəkləri isə həyəcanlaşmış vəziyyətdə deyillər.

Bərk cisimli hədəflərdən ion dəstəsi almaq üçün ionların **lazer-plazma mənbələrinin dən** istifadə olunur. Bu mənbələrdə də plazma, hədəfin səthinə fokuslandırılmış lazer şüalarının düşməsi nəticəsin-də əmələ gəlir (şəkil 2.2.18).



Şəkil 2.2.18. Lazer-plazma ion mənbəyinin sxemi:
1-lazer; 2-hədəf;
3,4,5-ekstraktorun elektrodları;
6-kamera

Burada **tezlik köklənməsi rejimində** işləyən lazerin şüalanması 1 hədəfinin 2 səthi üzərində fokuslandırılır. Dəstənin sürətləndirilməsi və formalasdırılması kameralının çıxışında yerləşən tor (ekspander) ilə fiksə olunmuş plazmanın sərhədindən ion-optik sistem vasitəsilə həyata keçirilir (3, 4 və 5 elektrodları).

Lazer-plazma ion mənbələrinin əsas üstünlüyü, onların vasitəsilə istənilən bərk maddələrin ionlarının alına bilməsidir. Bu qaydada müvafiq hədəflərdən istifadə olunması məlum stexiometrik tərkibli dəstələr almağa imkan verir.

İon mənbələrinin əsas parametrləri aşağıdakılardır:

1. Ümumi ion cərəyanının (I_i) qiyməti və cərəyanın ilkin sıxlığı (j):

$$j = \frac{I_i}{S_0}. \quad (2.2.5)$$

Burada S_0 – çıxış dəliyinin en kəsiyinin sahəsidir.

2. Sürətləndirilmiş ionların enerjisi.

3. Dəstədə ionların enerjisinin paylanması.

4. İon cərəyanının modullaşma dərəcəsi:

$$M = \frac{\Delta I_i}{I_i} \cdot 100\%, \quad (2.2.6)$$

Burada ΔI_i – dəstənin cərəyanının dəyişən toplananıdır.

5. Qənaətlilik və ya dəstə cərəyanının onu yaratmaq üçün sərf olunmuş ümumi gücə nisbəti:

$$H = \frac{I_i}{W} \text{ (mA/Vt)}. \quad (2.2.7)$$

6. Qaza qənaət və ya ionlara çevrilən atomların sayının mənbəyə daxil olan atomların sayına nisbəti:

$$\eta = \frac{n_a^+}{n_a} \quad (2.2.8)$$

7. Fokuslandırılmış dəstələr halında dəstənin fokusunda ion cərəyanı sıxlığının qiyməti.

Mənbənin təyinatından asılı olaraq, onun parametrlərinə müəyyən tələblər irəli sürülür.

FƏSİL 2.3

ELEKTRON OPTİKASININ ƏSASLARI

Müasir elm və texnikanın nailiyyətləri bir sıra hallarda müxtəlif növ elektron və ion mikroskoplarının, elektron-şúa borularının, kineskopların və s. tətbiqi ilə sıx bağlıdır. Bu cihaz və qurğuları klassik optik mikroskoplara və digər optik cihazlara nəzərən, bir sıra prinsipial üstünlük'lərə və imkanlara malikdir. Məsələn, elektron və ion mikroskopları adı mikroskoplara nəzərən bir neçə tərtib kiçik obyektlərin müşahidə edilməsinə imkan verir. İndi artıq ion proyektorlarının vasitəsilə ayrı-ayrı atomların təsviri alınır. 1983-cü ildə yaradılmış və elektron mikroskoplarından fərqli iş prinsipinə malik olan zond mikroskopları səthin tədqiqi və müxtəlif üsullarla modifikasiyasının imkanlarını daha da genişləndirmişdir. Həmin cihaz və qurğuların iş prinsipi elektron optikasının prinsiplərinə əsaslanır.


§2.3.1. Elektron optikasının əsas prinsipləri

Elektron optikası hələ ötən (20-ci) əsrin 20–30-cu illərində formalaşmağa başlamışdır. Onun meydana gəlməsi zərurəti elm və texnikanın müxtəlif məsələləri, ilk növbədə isə televiziya sistemlərinin yaradılması ilə bağlı idi. Həmin dövrdə kineskoplarda elektron şüalarının idarə edilməsi üçün effektli üsullar müəyyən olunmuş, elektrostatik və maqnit linzalar yaradılmışdır. İlk elektron mikroskopunun təsisini 1931-ci ildə alman alimi Ervin Ruska nümayiş etdirmiş, və həmin kəşfə görə 1986-cı ildə Nobel mükafatına layiq görülmüşdür.

İşıq və korpuskulyar optikada uyğun olaraq şüaların və zərrəciklər dəstələrinin yayılmasına və idarə edilməsinə

baxılır. Buna görə də optikanın iki hissəsi arasında analogiyalar çoxdur. Işıq şüalarının iki mühitin sərhədində sınması (şəkil 2.3.1) bir mühitdən digərinə keçdikdə işığın sürətinin dəyişməsi ilə bağlıdır. Vakuumdan mühitə keçdikdə işığın sürəti kiçilir:

$$n = \frac{\sin \alpha}{\sin \beta} = \frac{v_1}{v_2} = \frac{n_2}{n_1}$$




Şəkil 2.3.1. İki mühitin sərhədində işığın sınması

Burada v_1 və v_2 uyğun olaraq 1-ci və 2-ci mühitdə işığın sürəti, n_1 və n_2 isə həmin mühitlərin sindirma əməkdləridir.

Elektron şüasının iki mühitin sərhədində sınması (yanılma istiqamətinin dəyişməsi) mühitlərin potensialının müxtəlif olmasına görə baş verir (şəkil 2.3.2). Yəni zərrəcisinin sürətinin səthə perpendikulyar toplananı sürətlənmənin nəticəsində dəyişir. Bunu aralarında potensiallar fərqi mövcud olan iki müstəvi metal tor üzərinə elektron dəstəsi yönəltməklə həyata keçirmək olar. Elektron dəstəsi həmin torlardan keçərkən istiqamətini dəyişər. Bu zaman üfüqi istiqamətdə sürət dəyişmədiyindən:

$$v_{1t} = v_{2t}, \quad v_1 \sin \alpha = v_2 \sin \beta \quad (2.3.1)$$




Şəkil 2.3.2. İki müstəvi metal tor arasında elektron şüasının sınaması

$$n = \frac{\sin \alpha}{\sin \beta} = \frac{v_2}{v_1}. \quad (2.3.2)$$

Beləliklə, işıq və elektron optikasında sınama əmsallarının ifadələri fərqlidir. Zərrəciyin sürəti potensialın kvadrat kökü ilə mütənasib olduğuna görə $v \Rightarrow \sqrt{\varphi}$, elektron dəstəsinin müxtəlif potensiallara (φ_1 və φ_2) malik iki mühitin sərhədində sınama əmsali

$$n = \sqrt{\frac{\varphi_2}{\varphi_1}}. \quad (2.3.3)$$

Mühitdə işığın *A* və *B* – nöqtələri arasında (şəkil 2.3.3) yayılmasına Ferma prinsipi əsasında baxılır.



Şəkil 2.3.3. İşığın mühitdə yayılması

Bu zaman mühitdə işiq dalgasının yayılma trayektoriyası boyunca aşağıda göstərilmiş integrallın həlli sıfır bərabərdir:

$$\delta \int_A^B n ds = 0, \quad n = \frac{c}{v}, \quad \delta \int_A^B \frac{ds}{v} = 0. \quad (2.3.4)$$

(2.3.4)-də s – işığın keçdiyi yol, c və v isə – uyğun olaraq işığın vakuumdakı və mühitdəki sürətləridir.

Optikada işığın yayılmasına uyğun nəzəri mexanikada cisimlərin hərəkətini bir analogiya kimi göstərmək olar. Qravitasiya sahəsində cisimlərin iki nöqtə arasında mexaniki hərəkətinə **Mopertüi prinsipi** əsasında baxılır. Bu zaman da cismin hərəkət trayektoriyası boyunca aşağıda göstərilmiş integrallın viriali sıfır bərabərdir:

$$\delta \int_A^B \vec{P} d\vec{R} = 0. \quad (2.3.5)$$

Burada \vec{P} – cismin hərəkət impulsu, \vec{R} – radius-vektorudur.

Yüklü zərrəciklərin elektrik və maqnit sahələrində hərəkət trayektoriyalarını aşdırmaq üçün **Maksvell tənliklərindən** istifadə edilir.

$$\begin{aligned} \text{div} \vec{E} &= \frac{\rho}{\epsilon_0}, \\ \text{rot} \vec{E} &= -\frac{\partial \vec{B}}{\partial t}, \\ \text{div} \vec{B} &= 0, \\ \text{rot} \vec{E} &= \frac{1}{c^2} \frac{\partial \vec{E}}{\partial t} + \mu_0 \vec{j} \end{aligned} \quad (2.3.6)$$

Elektrik sahəsinin intensivliyi skalyar potensialın, maqnit sahəsinin induksiyası isə vektor-potensialın vasitəsilə ifadə edilir:

$$\vec{E} = -\text{grad}\varphi - \frac{\partial \vec{A}}{\partial t}, \quad \vec{B} = \text{rot}\vec{A}. \quad (2.3.7)$$

Statik halda

$$\text{rot}\vec{E} = 0, \quad \text{rot}\vec{B} = \mu_0 \vec{j}, \quad \vec{E} = -\text{grad}\varphi.$$

(2.3.6) sisteminin birinci tənliyindən:

$$\text{div}(\text{grad}\varphi) = -\frac{\rho}{\epsilon_0} \quad (2.3.8)$$


Puasson tənliyi alınır.

Dekart koordinat sistemində:

$$\frac{\partial^2 \varphi}{\partial x^2} + \frac{\partial^2 \varphi}{\partial y^2} + \frac{\partial^2 \varphi}{\partial z^2} = -\frac{\rho}{\epsilon_0}. \quad (2.3.9)$$

Elektron dəstələri daha çox silindrik formaya malik olduğundan hesablamalarda əsasən silindrik koordinat sistemindən istifadə edilir. Məlumdur ki, dekart və silindrik koordinatlar (şəkil 2.3.4) arasında:

$$x = R\cos\alpha, \quad y = R\sin\alpha, \quad z = z$$



Şəkil 2.3.4. Dekart və silindrik koordinat sistemləri

əlaqə vardır.

Puasson tənliyi silindrik koordinatlar sistemində bu-
caq üzrə də törəməni daxil edir:

$$\frac{1}{r} \frac{\partial}{\partial r} \left(r \frac{\partial \varphi}{\partial r} \right) + \frac{1}{r^2} \frac{\partial^2 \varphi}{\partial \alpha^2} + \frac{\partial^2 \varphi}{\partial z^2} = - \frac{\rho}{\varepsilon_0}. \quad (2.3.10)$$

Fəza yükünün sıxlığı sıfıra bərabər olduqda isə ($\rho=0$) Laplas tənliyi alınır.

Yükün elektrik və maqnit sahələrində hərəkəti **Lorens qüvvəsinin** təsiri altında baş verir:

$$\frac{d(m\vec{v})}{dt} = q(\vec{E} + [\vec{v}, \vec{B}]). \quad (2.3.11)$$

Bu tənliyin proyeksiyalarını tapmaq üçün

$$\begin{pmatrix} i & j & k \\ \frac{dx}{dt} & \frac{dy}{dt} & \frac{dz}{dt} \\ B_x & B_y & B_z \end{pmatrix} \quad (2.3.12)$$

matrisasından istifadə edilir. Nəticədə hərəkət tənliyinin

$$\begin{aligned} \frac{d^2x}{dt^2} &= \frac{q}{m} \left(E_x + B_z \frac{dy}{dt} - B_y \frac{dz}{dt} \right) \\ \frac{d^2y}{dt^2} &= \frac{q}{m} \left(E_y + B_x \frac{dz}{dt} - B_z \frac{dx}{dt} \right). \\ \frac{d^2z}{dt^2} &= \frac{q}{m} \left(E_z + B_y \frac{dx}{dt} - B_x \frac{dy}{dt} \right) \end{aligned} \quad (2.3.13)$$

proyeksiyaları alınır. Silindirik koordinat sistemində hərəkət tənlikləri

$$\begin{aligned} \frac{d^2 r}{dt^2} - r \left(\frac{d\alpha}{dt} \right)^2 &= \frac{q}{m} \left(E_r + r B_z \frac{d\alpha}{dt} - B_\alpha \frac{dz}{dt} \right) \\ \frac{1}{r} \frac{d}{dt} \left(r^2 \frac{d\alpha}{dt} \right) &= \frac{q}{m} \left(E_\alpha + B_r \frac{dz}{dt} - B_z \frac{dr}{dt} \right) \quad (2.3.14) \\ \frac{d^2 z}{dt^2} &= \frac{q}{m} \left(E_z + B_\alpha \frac{dr}{dt} - r B_z \frac{d\alpha}{dt} \right) \end{aligned}$$

kimi olur. Yüklü zərrəciklərin dəstələri əsasən silindrik formada alınır. Onların fokuslandırılması üçün sahələr də **ak-sial-simmetrik** olmalıdır.

Silindrik elektrik sahəsində potensial azimuthal bucaqdan asılı olmadığından:

$$\varphi(r, \alpha, z) \equiv \varphi(r, o, z). \quad (2.3.15)$$

Klassik elektron optikasında dəstələrin fəza yükü nəzərə alınmır (kiçik cərəyanlı dəstələrə baxılır) və buna görə də

$$\frac{\partial^2 \varphi}{\partial r^2} + \frac{1}{r} \frac{\partial \varphi}{\partial r} + \frac{\partial^2 \varphi}{\partial z^2} = 0. \quad (2.3.16)$$

Laplas tənliyindən istifadə edilir. Baxılan halda potensial iki koordinatdan asılıdır. Laplas tənliyində törəmələr arasındakı əlaqədən istifadə edərək, potensialın koordinatlarından asılılığında dəyişənləri ayırdıqda:

$$\varphi(r, z) = \varphi_o(z) + \varphi_2(z)r^2 + \varphi_4(z)r^4 + \dots \quad (2.3.17)$$

Potensial oxa nəzərən simmetrik olduğuna görə [$\varphi(r) = \varphi(-r)$], sırada radiusların ancaq cüt üstlü qüvvələri vardır. Sıranın birinci həddi potensialın ox üzərində başlanğıc qiymətinə bərabərdir: $\varphi_o(z) = \varphi(o, z)$. Əgər potensialın birinci və ikinci tərtib törəmələrini alsaq:

$$\begin{cases} \frac{\partial}{\partial r} \left\{ \begin{aligned} \varphi'(r, z) &= 2r\varphi_2(z) + 4r^3\varphi_4(z) + \dots \\ \varphi''(r, z) &= 2\varphi_2(z) + 12r^2\varphi_4(z) + \dots \end{aligned} \right. \end{cases} \quad (2.3.18)$$

$$\begin{cases} \frac{\partial}{\partial z} \left\{ \begin{aligned} \varphi'(r, z) &= \varphi'_o(z) + \varphi'_2(z)r^2 + \varphi'_4(z)r^4 + \dots \\ \varphi''(r, z) &= \varphi''_o(z) + \varphi''_2(z)r^2 + \varphi''_4(z)r^4 + \dots \end{aligned} \right. \end{cases} \quad (2.3.19)$$

Bu törəmələrdən Laplas tənliyində istifadə etdikdə isə

$$2\varphi_2(z) + 12r^2\varphi_4(z) + 2\varphi_2(z) + 4r^2\varphi_4(z) + \varphi''_o(z) + \varphi''_2(z)r^2 + \varphi''_4(z)r^4 = 0$$

$$\varphi''_o(z) + 4\varphi_2(z) + [\varphi''_2(z) + 16\varphi_4(z)]r^2 + \varphi''_4(z)r^4 + \dots = 0. \quad (2.3.20)$$

olar. Sonuncu tənliyin bütün hallarda sıfıra bərabər olması üçün ayrı-ayrı əmsallar sıfır olmalıdır:

$$\begin{aligned} \varphi''_o(z) + 4\varphi_2(z) &= 0, & \varphi_2(z) &= -\frac{1}{4}\varphi''_o(z), \\ \varphi''_2(z) + 16\varphi_4(z) &= 0, & \varphi_4(z) &= -\frac{1}{16}\varphi''_2(z) = \frac{1}{64}\varphi''_o(z) \end{aligned} \quad (2.3.21)$$

Beləliklə potensialın yekun ifadəsi:

$$\varphi(r, z) = \varphi_o(z) - \frac{1}{4}\varphi''_o(z)r^2 + \frac{1}{64}\varphi''_o(z)r^4 - \dots \quad (2.3.22)$$

Aparılan araşdırılmalarda istifadə edilən dəstələrin **paraxial**, yəni onların radiuslarının və oxa nəzərən yayılma bucaqlarının kiçik olduğu fərz edilir. Bu şərt daxilində:

$$\varphi(r, z) \approx \varphi_o(z) - \frac{1}{4}\varphi''_o(z)r^2. \quad (2.3.23)$$

Buradan isə elektrik sahəsinin intensivliyi:

$$\frac{\partial \varphi}{\partial r} = -\frac{1}{2}\varphi''_o(z)r, \quad E_r = \frac{1}{2}\varphi''_o(z)r. \quad (2.3.24)$$

İdeal halda intesivliyin birinci dərəcədə radiusdan asılılığı məlum olmalıdır. $r=0$ olduqda isə ox üzərində intensivlik sıfırı bərabər olur.

Silindrik maqnit sahəsində induksiyanın proyeysi-yaları:

$$\begin{aligned}\vec{B} &= \text{rot} \vec{A} \\ B_r &= \frac{1}{r} \left[\frac{\partial A_z}{\partial \alpha} - \frac{\partial (rA_\alpha)}{\partial z} \right] \\ B_\alpha &= \frac{\partial A_r}{\partial z} - \frac{\partial A_z}{\partial r} \\ B_z &= \frac{1}{r} \left[\frac{\partial (rA_\alpha)}{\partial r} - \frac{\partial A_r}{\partial \alpha} \right]\end{aligned}\tag{2.3.25}$$

Maqnit sahəsi aksial-simmetrik olduqda isə:

$$\begin{aligned}B_\alpha &= 0 \\ \frac{\partial A_r}{\partial z} - \frac{\partial A_z}{\partial r} &= 0 \\ B_r &= -\frac{\partial A_\alpha}{\partial z} \\ B_z &= \frac{1}{r} \frac{\partial (rA_\alpha)}{\partial r}\end{aligned}\tag{2.3.26}$$

Dəstənin cərəyanı kiçikdirse onun özü maqnit sahəsi yaratmır, yəni:

$$\vec{j} = 0, \quad \text{rot} \vec{B} = 0.$$

$$(\text{rot} \vec{B})_\alpha = \frac{\partial B_r}{\partial z} - \frac{\partial B_z}{\partial r} = 0.\tag{2.3.27}$$

Bu ifadələrdən:

$$\begin{aligned}\frac{\partial B_z}{\partial r} &= \frac{\partial}{\partial r} \left[\frac{1}{r} \frac{\partial(rA_\alpha)}{\partial r} \right] = \frac{\partial}{\partial r} \left[\frac{1}{r} \left(r \frac{\partial A_\alpha}{\partial r} + A_\alpha \right) \right] = \\ &= \frac{\partial}{\partial r} \left(\frac{\partial A_\alpha}{\partial r} + \frac{A_\alpha}{r} \right) = \frac{\partial^2 A_\alpha}{\partial r^2} + \frac{1}{r} \frac{\partial A_\alpha}{\partial r} - \frac{A_\alpha}{r^2}\end{aligned}\quad (2.3.28)$$

Vektor-potensial üçün diferensial tənlik:

$$\frac{\partial^2 A_\alpha}{\partial z^2} + \frac{\partial^2 A_\alpha}{\partial r^2} + \frac{1}{r} \frac{\partial A_\alpha}{\partial r} - \frac{A_\alpha}{r^2} = 0. \quad (2.3.29)$$

Vektor-potensialın ifadəsində dəyişənləri ayırdıqda:

$$A_\alpha(r, z) = f_1(z)r + f_3(z)r^3 + f_5(z)r^5 + \dots \quad (2.3.30)$$

Maqnit sahəsi aksial-simmetrik olduğuna görə $[B(r)=B(-r)]$ və $B=\text{rot } A$ ifadələrinində irəli gəlir ki, vektor-potensial radiusun tek qüvvətlərindən asılıdır. Vektor-potensialın törəmələri:

$$\begin{aligned}\frac{\partial}{\partial r} \left\{ A'_\alpha(r, z) \right. &= f_1(z) + 3r^2 f_3(z) + 5r^4 f_5(z) + \dots \\ \left. A''_\alpha(r, z) \right. &= 6rf_3(z) + 20r^3 f_5(z) + \dots \\ \frac{\partial}{\partial z} \left\{ A''_\alpha(r, z) \right. &= f_1''(z)r + f_3''(z)r^3 + f_5''(z)r^5 + \dots\end{aligned}\quad (2.3.31)$$

Alınmış törəmələri vektor-potensialın diferensial tənliyində istifadə etdikdə:

$$\begin{aligned}f_1''(z)r + f_3''(z)r^3 + f_5''(z)r^5 + 6rf_3(z) + \\ + 20r^3 f_5(z) + \frac{f_1(z)}{r} + 3rf_3(z) + 5r^3 f_5(z) - \\ - \frac{f_1(z)}{r} - f_3(z)r - f_5(z)r^3 = 0\end{aligned}\quad (2.3.32)$$

və

$$[f_1''(z) + 8f_3(z)]r + [f_3''(z) + 24f_5(z)]r^3 + \dots = 0. \quad (2.3.33)$$

Bu tənliyin sıfıra bərabərliyi üçün əmsalların sıfır olması zəruridir:

$$\begin{aligned} f_1''(z) + 8f_3(z) &= 0, & f_3(z) &= -\frac{f_1''(z)}{8}, \\ f_3''(z) + 24f_5(z) &= 0, & f_5(z) &= -\frac{1}{24}f_3''(z)\dots \end{aligned} \quad (2.3.34)$$

Maqnit induksiyanın ox üzərində ifadəsi:

$$\begin{aligned} B(z,0) &= \frac{1}{r} \frac{\partial(rA_\alpha)}{\partial r} = \frac{\partial A_\alpha}{\partial r} + \frac{A_\alpha}{r} = 2f_1(z), \\ f_1(z) &= \frac{B(z,0)}{2} = \frac{1}{2}B_o(z) \end{aligned} \quad (2.3.35)$$

Buradan əmsalların qiymətlərini nəzərə alaraq vektor-potensialın ifadəsini yazmaq olar:

$$A_\alpha(r,z) = \frac{1}{2}B_o(z)r - \frac{1}{16}B_o''(z)r^3 + \frac{1}{384}B_o'''(z)r^5 - \dots \quad (2.3.36)$$

Paraksial dəstələrdə zərrəciklərin eninə enerjiləri kiçikdir. Buna görə tam sürət təxminən z -oxu üzrə yönəlmüş sürətə bərabərdir:

$$v \approx v_z = \sqrt{\frac{2q}{m}} \sqrt{\varphi_o(z)} = \frac{dz}{dt}. \quad (2.3.37)$$

Yüklü zərrəciklərin radial koordinat üzrə hərəkət tənliyini yazaq:

$$\begin{aligned} F_r &= -qE, & E_r &= \frac{1}{2}\varphi_o''(z)r, \\ m \frac{d^2r}{dt^2} &= -\frac{1}{2}q\varphi_o''(z)r. \end{aligned} \quad (2.3.38)$$

Burada törəmənin dərəcəsini kiçitmək üçün aşağıdakı operatordan istifadə edək:

$$\frac{d}{dt} = \frac{dz}{dt} \frac{d}{dz} = v_z \frac{d}{dz},$$

$$\frac{d^2}{dt^2} = \frac{d}{dt} \left(\frac{d}{dt} \right) = \frac{d}{dt} \left(v_z \frac{d}{dz} \right) = v_z \frac{d}{dz} \left(v_z \frac{d}{dz} \right) \quad (2.3.39)$$

Alınmış ifadələri hərəkət tənliyində nəzərə almaqla

$$\sqrt{\frac{2q}{m}} \sqrt{\varphi_o(z)} \frac{d}{dz} \left(\sqrt{\frac{2q}{m}} \sqrt{\varphi_o(z)} \frac{dr}{dz} \right) = -\frac{q}{2m} \varphi''_o(z) r, \quad (2.3.40)$$

$$\frac{d}{dz} \left(\sqrt{\varphi_o(z)} \frac{dr}{dz} \right) = -\frac{1}{4} \frac{\varphi''_o(z)}{\sqrt{\varphi_o(z)}} r \quad (2.3.41)$$

$$\sqrt{\varphi_o(z)} \frac{d^2 r}{dz^2} + \frac{\varphi'_o(z)}{2\sqrt{\varphi_o(z)}} \frac{dr}{dz} = -\frac{\varphi''_o(z)}{4\sqrt{\varphi_o(z)}} r. \quad (2.3.42)$$

yazmaq olar.

Nəticədə dəstədən kənardakı zərrəciyin trayektoriya tənliyi alınar:

$$\frac{d^2 r}{dz^2} + \frac{\varphi'_o(z)}{2\varphi_o(z)} \frac{dr}{dz} + \frac{\varphi''_o(z)}{4\varphi_o(z)} r = 0. \quad (2.3.43)$$

Sonuncu ifadədən göründüyü kimi, radiusa görə tənlik bircins və zərrəciklərin trayektoriyaları biri-birinə oxşar olmaqla yanaşı, həm də tənlikdə zərrəciyin xüsusi yükü də yoxdur. Deməli, müxtəlif yüklü zərrəciklərə elektrik sahəsinin təsiri eynidir.

Silindrik maqnit sahəsində hərəkət tənliyinin proyeksiyaları

$$\begin{aligned} \frac{d^2 r}{dt^2} - r \left(\frac{d\alpha}{dt} \right)^2 &= \frac{q}{m} \left(r B_z \frac{d\alpha}{dt} - B_\alpha \frac{dz}{dt} \right) \\ \frac{1}{r} \frac{d}{dt} \left(r^2 \frac{d\alpha}{dt} \right) &= \frac{q}{m} \left(B_r \frac{dz}{dt} - B_z \frac{dr}{dt} \right) \quad (2.3.44) \\ \frac{d^2 z}{dt^2} &= \frac{q}{m} \left(B_\alpha \frac{dr}{dt} - r B_r \frac{d\alpha}{dt} \right), \end{aligned}$$

aksial-simmetrik sahədə isə $B_\alpha = 0$. Buna görə də

$$\begin{aligned} B_r &= -\frac{\partial A_\alpha}{\partial z} \\ B_z &= \frac{1}{r} \frac{\partial (r A_\alpha)}{\partial r} \quad (2.3.45) \end{aligned}$$

olduğunu nəzərə alaraq, hərəkət tənliyinin komponentlərini vektor-potensial vasitəsilə

$$\begin{aligned} \frac{d^2 r}{dt^2} - r \left(\frac{d\alpha}{dt} \right)^2 &= \frac{q}{m} \frac{d\alpha}{dt} \frac{\partial (r A_\alpha)}{\partial r} \\ \frac{1}{r} \frac{d}{dt} \left(r^2 \frac{d\alpha}{dt} \right) &= -\frac{q}{m} \left[\frac{dz}{dt} \frac{dA_\alpha}{dz} + \frac{1}{r} \frac{dr}{dt} \frac{\partial (r A_\alpha)}{\partial r} \right] = -\frac{q}{mr} \frac{1}{dt} (r A_\alpha) \quad (2.3.46) \end{aligned}$$

$$r^2 \frac{d\alpha}{dt} = -\frac{q}{m} r A_\alpha, \quad \frac{d\alpha}{dt} = -\frac{q}{m} \frac{A_\alpha}{r}, \quad A_\alpha = \frac{1}{2} B_o(z) r, \quad (2.3.47)$$

$$\frac{d\alpha}{dt} = -\frac{1}{2} \frac{q}{m} B_o(z).$$

şəklində yazmaq olar. Bu ifadəni birinci tənlikdə nəzərə alıqda:

$$\frac{d^2r}{dt^2} - \frac{q^2}{4m^2} B_o^2(z) = -\frac{q^2}{2m^2} \frac{B_o(z) 2r B_o(z)}{2} = -\frac{q^2 B_o^2(z)}{2m^2} r,$$

$$\frac{d^2r}{dt^2} = -\frac{q^2 B_o^2(z) r}{4m^2}, \quad v_z^2 \frac{d^2r}{dz^2} = -\frac{q^2 B_o^2(z)}{4m^2} r.$$
(2.3.48)

olar. Beləliklə, son nəticədə maqnit sahəsində yüklü zərrəciyin hərəkət trayektoriyasının tənliyini və bucaq sürətinin ifadəsini alırıq:


$$\frac{d^2r}{dz^2} = -\frac{q B_o^2(z)}{8m\varphi_o} r,$$

$$\frac{d\alpha}{dz} = \frac{1}{v_z} \frac{d\alpha}{dt} = -\sqrt{\frac{m}{2q\varphi_o}} \frac{q B_o(z)}{2m} = -\sqrt{\frac{q}{8m\varphi_o}} B_o(z).$$
(2.3.49)

Göründüyü kimi, zərrəciklərin maqnit sahəsində trayektoriyaları onların xüsusi yükündən asılıdır.

§ 2.3.2. Elektrostatik linzalar

Yüklü zərrəciklər dəstəsini fokuslandırmaq üçün bircins sahələr yaramır, çünki radius üzrə bütün zərrəcikləri ox üzərində bir nöqtəyə yönəltməkdən ötrü kənardakı zərrəciklərə daha böyük qüvvə təsir etməlidir. Buna görə də yüklü zərrəciklər dəstəsini fokuslandırmaq üçün qeyri-bircins sahələrdən istifadə edilməlidir. Daha dəqiq desək, təsireddi qüvvə radiusla düz mütənasib olmalıdır. Elektrostatik linza vasitəsilə yüklü zərrəciklər dəstəsinin fokuslandırılmasının sxemi şəkil 2.3.5-də təsvir olunub.



Şəkil 2.3.5. Elektrostatik linza vsitəsilə yüklü zərrəciklər dəstəsinin fokuslaşdırmasının sxemi

Elektrostatik linzalar fəza yükü nəzərə alınmadıqda, daha doğrusu, dəstələrin kiçik cərəyanlarında tətbiq edilir. Bu halda sistemin fokus məsafəsi bəzi ehtimallar çərçivəsində hesablanır. Daha doğrusu, məsələ paraksial yaxınlaşmada həll edilir, yəni dəstələrin kiçik radius və oxa nəzərən kiçik bucağa malik olması, sahələrin aksial-simmetriyili, oxun yaxınlığında potensialın azimut bucağından asılı olmadığı, onun radiusdan asılılığının isə cüt olduğu fərz edilir.

Bu şərtlər daxilində linzanın optik qüvvəsini tapmaq üçün (2.3.42) ifadəsini z oxu üzərində linzanın elektrik sahəsinin lokallaşlığı iki nöqtə arasında integrallasaq, şəkildə göstərilən üçbucaqdan optik qüvvənin

$$\frac{1}{f} = -\frac{1}{r} \left. \frac{dr}{dz} \right|_{z=b} = \frac{1}{4\sqrt{\varphi_b}} \int_{-\infty}^{\infty} \frac{\varphi_o''(z)}{\sqrt{\varphi_o(z)}} dz \quad (2.3.50)$$

ifadəsi tapılar. Burada həm də linzayaqədərki hissədə dəstənin paralel olduğu nəzərə alınır. Potensialın $\varphi_o''(z)$ ikinci tərtib törəməsinin integrallını istənilən ixtiyari halda almaq mümkün olmadığından, hissələr üzrə integrallanmadan istifadə edilir:

$$\frac{1}{\sqrt{\varphi_o(z)}} = u, \quad \varphi_o'(z) = v, \quad du = -\frac{1}{2} \frac{\varphi_o'(z)}{\varphi_o^{3/2}(z)} dz, \quad dv = \varphi_o''(z) dz \quad (2.3.51)$$

$$\frac{1}{f} = \frac{1}{4\sqrt{\varphi_b(z)}} \left\{ \left| \frac{\varphi'_o(z)}{\sqrt{\varphi_o(z)}} \right|_{-\infty}^{\infty} + \frac{1}{2} \int_{-\infty}^{\infty} \frac{[\varphi'_o(z)]^2}{\varphi_o^{3/2}} dz \right\} \quad (2.3.52)$$


Sonuncu ifadədə mötərizənin daxilindəki birinci həd sıfıra bərabərdir, çünki sonsuzluqda sahə yoxdur. Nəticədə, optik qüvvənin ikinci ifadəsi alınır:

$$\frac{1}{f} = \frac{1}{8\sqrt{\varphi_b(z)}} \int_{-\infty}^{\infty} \frac{[\varphi'_o(z)]^2}{\varphi_o^{3/2}} dz \quad (2.3.53)$$

Göründüyü kimi, optik qüvvə bütün hallarda müsbətdir. Bu isə o deməkdir ki, sahəsi fəzada məhdudlaşdırılmış elektrostatik linsalar həmişə toplayıcıdır.

Elektrostatik linsaların bir neçə növünə baxaq.

1. Diafrahma linsası. Belə linsa ortasında dəlik olan diskdir. Onun iki müxtəlif tərəfindəki potensiallar bir-birindən fərqlidir (şəkil 2.3.6). Yüklü zərrəciklər diafraqmaya daxil olaraq elektrik sahəsinin təsiri altında yayılma istiqamətlərini dəyişir.



Şəkil 2.3.6. Diafrahma linsasının quruluşu (a) ($E_2 > E_1$) və ətrafında sahənin potensialının (φ), intensivliyinin (φ'), ikinci tərtib törəməsinin (φ'') paylanması (b)

Diafraqma linzasının optik qüvvəsi

$$\frac{1}{f} = \frac{1}{4\varphi_o} \int_1^2 \varphi''(z) dz = \frac{1}{4\varphi_o} (\varphi'_2 - \varphi'_1) = \frac{|E_2| - |E_1|}{4\varphi_o}. \quad (2.3.54)$$


Əgər baxılan halda intensivliklər arasındaki nisbət əks olsa idi, dəstə yayılardı, yəni linza səpici olardı. Diafraqma-linza yeganə elektrostatik linsadır ki, həm toplayıcı, həm də səpici ola bilir.

1. Immersion linza. Belə linza bir-birindən müəyyən məsafədə yerləşən iki aksial-simmetrik elektroddan (diafraqmalar, içiböş silindirlər və s.) ibarətdir. Elektrodlar arasında potensiallar fərqi mövcuddur və bu potensiallar fərqinin işarəsi əhəmiyyət daşıdır. Immersion linzanın optik qüvvəsini hesablamaq üçün sadə halda iki nazik diafraqmalı sistemdən istifadə edək (şəkil 2.3.7). Potensialın real paylanması üç düzxətli parçadan ibarət ideal paylanması ilə əvəzləmək olar. Potensialın və intensivliyin koordinatdan asılılığı isə

$$\varphi(z) = \varphi_1 + \frac{\varphi_2 - \varphi_1}{d} z, \quad (2.3.55)$$

$$E = \frac{\varphi_1 - \varphi_2}{d} = \text{const.}$$

olar.



Şəkil 2.3.7. Immersion linzasının quruluşu (a) və etrafında potensialın (φ), intensivliyin (φ') paylanması (b)

Sonuncu ifadələrdən istifadə edərək, linzanın optik qüvvəsini hesablamaq mümkündür:

$$\begin{aligned}
 \frac{1}{f} &= \frac{1}{8\sqrt{\varphi_2}} \int_1^2 \frac{(\varphi')^2}{\varphi^{3/2}} dz = \frac{(\varphi_1)^2}{8\sqrt{\varphi_2}} \int_1^2 \frac{dz}{\left(\varphi_1 + \frac{\varphi_2 - \varphi_1}{d} z \right)^{3/2}} = \\
 &= -\frac{(\varphi')^2}{8\sqrt{\varphi_2}} \left. \frac{1}{2} \frac{(\varphi_1 - \varphi_2)}{d} \left(\varphi_1 + \frac{\varphi_2 - \varphi_1}{d} z \right)^{-1/2} \right|_0^d = \\
 &= -\frac{\varphi_2 - \varphi_1}{4d\sqrt{\varphi_2}} \left(\frac{1}{\sqrt{\varphi_2}} - \frac{1}{\sqrt{\varphi_1}} \right) = -\frac{(\varphi_2 - \varphi_1)}{4d\varphi_2} \frac{(\sqrt{\varphi_1} - \sqrt{\varphi_2})}{\sqrt{\varphi_1}\sqrt{\varphi_2}} = \\
 &= -\frac{(\varphi_2 - \varphi_1)}{4d\varphi_2} \left(1 - \frac{\sqrt{\varphi_2}}{\sqrt{\varphi_1}} \right) = \frac{(\varphi_2 - \varphi_1)}{4d\varphi_2} \left(\frac{\sqrt{\varphi_2}}{\sqrt{\varphi_1}} - 1 \right).
 \end{aligned} \tag{2.3.56}$$

Bu zaman elektrik sahəsinin ancaq linzanın daxilində cəmləndiyi (lokallaşlığı) fərz olunur. Əsl həqiqətdə isə, elektrik sahəsi linsadan kənara da müəyyən dərəcədə yayılır. Sahə oblastının genişlənməsi nəzərə alıñarsa, optik qüvvənin qiyməti cüzi artar:


$$\frac{1}{f} = \frac{3}{8d} \frac{(\varphi_2 - \varphi_1)}{\varphi_2} \left(\frac{\sqrt{\varphi_2}}{\sqrt{\varphi_1}} - 1 \right). \tag{2.3.57}$$

Nəzərə almaq lazımdır ki, diafraqmalar arasında potensiallar fərqi $(\varphi_2 - \varphi_1)$ sürətləndirici potensialdan (φ_2) xeyli kiçik olmalıdır $\frac{\varphi_2 - \varphi_1}{\varphi_2} \ll 1$. Əks halda linzanın daxilində dəstənin sürəti çox dəyişər. Əgər $\left(\frac{\varphi_2 - \varphi_1}{\varphi_2} \leq 0,2 \right)$ olarsa,

$$\frac{1}{f} \approx \frac{3}{16d} \left(\frac{\varphi_2 - \varphi_1}{\varphi_2} \right)^2 \tag{2.3.58}$$

Kvadratik asılılığa görə immersion linzanın optik qüvvəsi həmişə müsbətdir.

1. Təklənmiş linza. Üç elektroddan ibarət olan təklənmiş linzanın kənar elektrodları, adətən, öz aralarında qısa qapanır və potensial ancaq ortadakı elektroda verilir. Buna görə də elektrik sahəsi linzanın yalnız daxilində cəmlənir və sistemin başqa hissələrinə təsir göstərmir. Praktikada təklənmiş linzalardan daha geniş istifadə edilir. Sadə halda üç nazik diafraqmadan ibarət linzaya baxaq (şəkil 2.3.8).



Şəkil 2.3.8. Təklənmiş linzanın quruluşu (a) və daxilində sahənin potensialının (ϕ), intensivliyinin (ϕ'), potensialın ikinci tərtib törəməsinin (ϕ'') paylanması (b)


Quruluşuna görə təklənmiş linza ardıcıl yerləşən iki immersion linzadan ibarətdir. Buna görə də onun **optik qüvvəsi**:

$$\frac{1}{f} \approx \frac{3}{8d} \left(\frac{\varphi_2 - \varphi_1}{\varphi_2} \right)^2 \quad (2.3.59)$$

immersion linzanınkı ilə müqayisədə iki dəfə böyükdür. Şəkil 2.3.8-dən göründüyü kimi potensialın ikinci tərtib törməsinin paylanması müsbət və mənfi hissələrdən ibarət simmetrik əyridir. Bu əyrinin integrallı sıfır bərabərdir. Lakin optik qüvvə müsbətdir, çünki optik qüvvənin ümumi ifadəsində məxrəcdə olan potensialı nəzərə almaq lazımdır. İkinci tərtib törməsinin müsbət hissəsində potensialın qiyməti kiçik, mənfi hissəsində isə nisbətən böyükdür (şəkil 2.3.8). Nəticədə, integrallın qiyməti həmişə müsbətdir. Başqa sözlə, bu linzanın toplayıcı hissəsində zərrəciklərin sürətləri nisbətən aşağıdır.

§2.3.3. Maqnit linzaları

Qeyri-bircins maqnit sahəsi yüklü zərrəciklər dəstəsinə ancaq toplayıcı təsir göstərir. Belə aksial-simmetrik sahəni cərəyanlı makara vasitəsilə yaratmaq mümkündür (şəkil 2.3.9).



Şəkil 2.3.9. Maqnit linsası ilə dəstənin fokuslanması sxemi

Yüklü zərrəcik maqnit linsasına daxil olduqda radial impulsu dərhal almır. Əvvəlcə zərrəcik maqnit induksiyasının B_r – radial komponentinin təsiri ilə **azimutal impulsunu** alır və dəstə başlayır z – oxu ətrafında fırlanmağa. B_z – induksiya komponentinin hissəciyin v_α – azimutal sürətinə təsiri ilə o, ox istiqamətinə yönəlmüş **radial impulsunu** alır. Bu proses kəsilməz olaraq davam edir.

Maqnit linzasının optik qüvvəsini və dəstənin fırlanma bucağını tapmaq üçün

$$\begin{cases} \frac{d^2 r}{dz^2} = -\frac{q}{8m\varphi_o} B_o^2(z)r \\ \frac{d\alpha}{dz} = -\sqrt{\frac{q}{8m\varphi_o}} B_o(z) \end{cases}$$

İfadələrindən istifadə edək. Birinci tənliyi a və b kimi iki müəyyən nöqtə arasında integralladıqda

$$\left. \frac{dr}{dz} \right|_{z=b} - \left. \frac{dr}{dz} \right|_{z=a} = -\frac{q}{8m\varphi_o} \int_a^b B_o^2(z) r dz. \quad (2.3.60)$$

$$\frac{1}{f} = -\frac{1}{r} \left. \frac{dr}{dz} \right|_{z=b}. \quad (2.3.61)$$

alınar. Nazik linzada dəstənin en kəsiyinin radiusu dəyişmir ($r=\text{const}$). Nəticədə:

$$\begin{aligned} \frac{1}{f} &= \frac{q}{8m\varphi_o} \int_{-\infty}^{\infty} B_o^2(z) dz \\ \Delta\alpha &= -\sqrt{\frac{q}{8m\varphi_o}} \int_{-\infty}^{\infty} B_o(z) dz \end{aligned} \quad (2.3.62)$$

olur.

Elektrostatik linzalardan fərqli olaraq, maqnit linzasının optik qüvvəsi hissəciyin xüsusi yükündən asılıdır.

Nümunə üçün cərəyanlı makara şəklində nazik maqnit linzasının optik qüvvəsini təyin etmək olar. Cərəyanlı makara (elektromaqnit) ilə yaradılan maqnit sahəsi

$$B_o(z) = \frac{\mu_o r^2}{2} \frac{nI}{(r^2 + z^2)^{3/2}} \quad (2.3.63)$$

düsturu ilə təyin olunur. Burada μ_o – maqnit sabiti, n – makaradakı sarqların sayı, I – makaradan axan cərəyanın şiddətidir.

(2.3.63)-dən istifadə etdikdə belə maqnit linzasının optik qüvvəsi üçün

$$\begin{aligned} \frac{1}{f} &= \frac{q\mu_o^2 r^4 n^2 I^2}{8m\varphi_o 4} \int_{-\infty}^{\infty} \frac{dz}{(r^2 + z^2)^{3/2}} = \frac{q\mu_o^2 n^2 I^2 r^4}{32m\varphi_o r^5} \frac{3}{8} \operatorname{arctg} \frac{z}{r} \Big|_{-\infty}^{\infty} = \\ &= \frac{3\pi}{256} \frac{q\mu_o^2}{m} \frac{n^2 I^2}{\varphi_o r} \end{aligned} \quad (2.3.64)$$


İfadəsi alınar. Sabitləri nəzərə alıqda ($\mu_o = 4\pi 10^{-7}$ Hn/m):

$$f = \frac{256n}{3\pi\mu_o^2 q} \frac{\varphi_o r}{n^2 I^2} = \frac{256 \cdot 16}{3 \cdot 16\pi^3 10^{-14} \cdot 1,76 \cdot 10^{11}} \frac{\varphi_o r}{n^2 I^2} \approx 98 \frac{\varphi_o r}{n^2 I^2} \quad (2.3.65)$$

Dəstənin fırlanma bucağı isə:


$$\begin{aligned} \Delta\alpha &= \sqrt{\frac{q}{8m\varphi_o}} \int_{-\infty}^{\infty} B_o(z) dz = \sqrt{\frac{q}{8m}} \mu_o \frac{nI}{\sqrt{\varphi_o}} = \\ &= \sqrt{\frac{1,76 \cdot 10^{11}}{8}} 4\pi 10^{-7} \frac{nI}{\sqrt{\varphi_o}} = 0,186 \frac{nI}{\sqrt{\varphi_o}} (\text{rad}) = \quad (2.3.66) \\ &= 10,7 \frac{nI}{\sqrt{\varphi_o}} (\text{grad}) \end{aligned}$$

Adi makaranın maqnit sahəsi kifayət qədər böyük oblastı əhatə edir. Sahənin əhatə oblastını qısaltmaq üçün, adətən, makaranı dəmir örtüyün içində yerləşdirirlər (şəkil 2.3.10)



Şəkil 2.3.10. Örtüksüz makara (a) və örtüklü makara (b) ilə yaradılan maqnit sahəsi induksiyasının paylanması

İki eyni makara ardıcıl yerləşdirilərsə və onlardan axan cərəyan eks istiqamətlərdə yönələrsə, fokuslandırılan dəstənin fırlanma bucağı sıfır olar (Şəkil 2.3.11).



Şəkil 2.3.11. Antiparalel cərəyanlar ilə zirehli makaraların birləşdirilməsinin sxematik təsviri $I_1=I_2$, $I_1 \uparrow \downarrow I_2$, $n_1=n_2$, $\Delta \alpha=0$

Korpuskuluar optikada da təsvir olunan obyektlərin deformasiyası (xəyalın təhrifi – **aberrasiyası**) müşahidə olunur. Şəkillərin (xəyalların) deformasiyası həm linzanın sahələrinin paylanmasında baş verən təhriflər, həm də dəstələrin özlərinin xüsusiyyətləri ilə bağlı baş verə bilir.

Həndəsi təhriflər linzalarda sahələrin ayrılmاسının qeyri-xətti toplananları ilə bağlıdır. Əgər hərəkət tənliklərində üçüncü dərəcəli hədlər (r^3 , $r^2 dr/dZ$, $rd^2 r/dZ^2$, $d^3 r/dZ^3$) nəzərə alınarsa, formalaşma təhrifləri **üçüncü tərtibli aberrasiya**

rasiyalar adlanır. Belə xətalar aberrasion fiqurların beş növü ilə xarakterizə olunur: **sferik aberrasiya, koma, astigmatizm, çelləyəbənzər distorsiya, balıncabənzər distorsiya.**


Dəstənin özünün yaratdığı xəyal təhrifləri onunla bağlıdır ki, zərrəciklər praktik olaraq həmişə sürətlər üzrə başlangıç paylanması malikdir. Linzanın fokus məsafəsi zərrəciklərin enerjisindən asılı olduğuna görə, nöqtənin təsviri mütləq dəqiq olmayıcaq. Belə aberrasiya **xromatik aberrasiya** adlanır. Xromatik aberrasiyanı azaltmaq üçün dəstələrin enerjisini yüksəltmək və onların aperturunu kiçitmək lazımdır.

Dəstənin yaratdığı aberrasiyanın digər tipləri fəza yüksək və elektronların dalğa xüsusiyyətləri ilə bağlıdır.

§2.3.4. Sürətləndirici Pirs sistemləri

İdeal cihazlardan fərqli olaraq, real cihazlarda dəstənin diametri, adətən, kiçik, fəza yükünün itələmə qüvvələri isə böyük olduğundan, Kulon qüvvələrinin təsiri dəstələrin xeyli yayılmasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün müəyyən tədbirlər görmək lazımdır.

Xüsusi halda, zolaqvari elektron dəstəsinin alınmasına baxaq (şəkil 2.3.12)



Şəkil 2.3.12. Zolaqvari elektron dəstəsinin alınmasının sxematiq təsviri

Bu sistemdə katod müstəvidir və onun ancaq z – oxu istiqamətində (şəkil müstəvisinə perpendikulyar istiqamət-

də) ölçüsü sonsuzdur. Katodun qarşısında müsbət potensiallı və xüsusi formalı anod yerləşir. Baxılan sistem xoy yarımüstəvisində dəstənin bir hissəsinin kənarlaşdırılması nəticəsində müstəvi dioddan alınıb. Kənarlaşdırılmış hissəni bu halda elə əvəz etmək lazımdır ki, dəstənin qalan hissəsinin vəziyyəti dəyişməz (paralel) saxlanılsın. Belə məsələ ingilis alimi Pirs tərəfindən həll olunmuşdur.

Qəbul edək ki, anodun potensialı U , katodun potensialı isə sıfırdır və x oxu dəstənin kənar sərhədi boyunca yönəlib. İtləyici Kulon qüvvəsini neytrallaşdırmaq üçün ox tərəfə yönəlmış qüvvə yaratmaq lazımdır. Bunun üçün katodun kənarında θ bucağı altında yönəlmüş soyuq (termoelektron emissiyası yaratmayan) elektrod yerləşdirilir və onun da potensialı sıfır götürülür. Bucağın qiyməti elə hesablanmalıdır ki, dəstənin sərhədində elektrostatik sıxma qüvvəsi fəza yükünün itələnmə qüvvəsinə bərabər olsun.

Bucağın həmin qiymətini tapmaq üçün

$$U = \left(\frac{9j}{4\epsilon_0} \sqrt{\frac{m}{2e}} \right)^{2/3} x^{4/3} = Ax^{4/3} \quad (2.3.67)$$

Çayld-Lenqmür qanunundan istifadə edərək, potensialın koordinatdan asılılığını müəyyənləşdirək.

Bütün baxılan aralıqda

$$y = 0, \quad dU/dy = 0 \quad (2.3.68)$$

sərhəd şərti nəzərə alınır. Baxılan halda potensial iki koordinatdan asıldır:

$$U(x, y) = \operatorname{Re}[f(x + iy)] = \operatorname{Re}[A(x + iy)^{4/3}]. \quad (2.3.69)$$

Arqument isə kompleks müstəvidə

$$x + iy = \operatorname{Re}^{i\theta} = \sqrt{x^2 + y^2} e^{i\theta}$$

şəklində ifadə edilir. Burada, $\theta = \operatorname{arctg} \frac{y}{x}$.

Potensialın ifadəsində əvəzləmə aparsaq

$$U(x,y) = \operatorname{Re} \left[A(x^2 + y^2)^{2/3} e^{i\frac{4}{3}\theta} \right] = A(x^2 + y^2)^{2/3} \cos \frac{4}{3}\theta \quad (2.3.70)$$


$x = 0, U(0,y) = 0$ sərhəd şərtləri daxilində

$$\begin{aligned} Ay^{4/3} \cos \frac{4}{3}\theta &= 0, & \cos \frac{4}{3}\theta &= 0, \\ \frac{4}{3}\theta &= \frac{\pi}{2}, & \theta &= \frac{3}{8}\pi = 67,5^\circ \end{aligned} \quad (2.3.71)$$

olar.


Bələliklə, əlavə elektrodlə x oxu arasında bucaq $67,5^\circ$ -ə bərabər olduqda sürətləndirici fəzada dəstə paralel qalar.

Sistem silindrik formada olduqda (katod kürəvi səthin müəyyən bir hissəsidir) bucaq həmin qiymətə malik olar. Dəstənin böyük cərəyan sıxlığını almaq üçün o, konus şəklində olmalıdır (şəkil 2.3.13).



Şəkil 2.3.13. Pirs sistemində dəstənin fokuslandırılmışının sxematik təsviri

Ekstraktor kimi istifadə edilən diafraqmalar dəstələrin əlavə ayrılmamasına səbəb olur. Elektrik sahəsi ekstraktordakı dəliyə daxil olur, burada ekvipotensial səthlər qabarıl forma alır və elektrostatik qüvvələr dəstəni genişləndirir (şəkil 2.3.14).



Şəkil 2.3.14. Diafraqma ilə dəstənin genişləndirilməsinin sxematik təsviri

Diafraqmanın fokus məsafəsi

$$f_d = \frac{4U_a}{|E_2| - |E_1|}. \quad (2.3.72)$$

Əgər nəzərə alsaq ki, diafraqmanın xaricində sahə yoxdur ($E_2 = 0$), onda

$$E_1 = -\frac{dU}{dx} \Big|_{\substack{x=d \\ U=U_a}} = -\frac{4}{3} Ax^{1/3} \Big|_{\substack{x=d \\ U=U_a}} = -\frac{4}{3} \frac{U_a}{d} \quad (2.3.73)$$

$$f_d = -\frac{4U_a}{\frac{4}{3} \frac{U_a}{d}} = -3d \quad (2.3.74)$$


olar. Diafraqma səpici linza olduğuna görə onun fokus məsafəsi mənfiidir.

§2.3.5. Brillüen dəstəsi

Maqnit linzalar vasitəsilə dəstələrin fokuslandırılması həmin linzalarda sahənin qeyri-bircins olması hesabına baş verir. Linzadan sonra dəstə fəza yükünün itələmə qüvvələrinin təsiri altında dönməyən şəkildə genişlənər. Linzadan sonra sabit radiuslu elektron, yaxud ion dəstəsi tələb

olunursa, ona sabit maqnit sahəsi təsir etməlidir. Beləliklə, dəstə qeyri-bircins sahədən keçib fırlanması impulsunu aldıqdan sonra sabit maqnit sahəsində yayılmalıdır. Dəstənin cərəyan şiddətinin (fəza yükünün) və maqnit induksiyasının qiymətləri arasında əlaqə olmalıdır.

Dəstənin qeyri-bircins maqnit sahəsində fırlanması impulsu alması prosesinə baxaq (şəkil 2.3.15)



Şəkil 2.3.15. Maqnit sahəsində dəstənin fırlanması
schematik təsviri

Fərz edək ki, katod şəkil 2.3.15 göstərildiyi kimi maqnit sahəsində yerləşir. Hissəciyin fırlanması momentinin saxlanması qanununa görə:

$$\frac{d}{dt}(r^2 \varphi') = \frac{e}{m} \frac{d}{dt}(r A_\alpha). \quad (2.3.75)$$

Burada φ' – hissəciyin z – oxu ətrafında fırlanmasıın bucaq sürətidir.

$t = t_o$, $R = R_o$, $\varphi' = \varphi'_o$, $A_\alpha = A_{\alpha o}$ başlanğıc şərtlərdən istifadə edməklə, sonuncu ifadəni integralladıqda

$$R^2 \varphi' - R_o^2 \varphi'_o = \frac{e}{m} (R A_\alpha - R_o A_{\alpha o}) \quad (2.3.76)$$

olar.

Aksial simmetrik halda $A = A_\alpha$, $A_R = A_z = 0$, $A = \frac{\psi}{2\pi R}$.

Buradakı ψ – isə R – radiuslu halqadan keçən maqnit selidir:

$$\psi = 2\pi \int_0^R B_z r dr .$$

Buradan

$$R^2 \phi' - R_o^2 \phi'_o = \frac{e}{2\pi m} (\psi - \psi_o) . \quad (2.3.77)$$

Sonuncu ifadə **Buş teoremi** adlanır. Bu teoremə görə dəstənin fırlanma momenti maqnit seli ilə düz mütənasibdir.

Paraksial oblastda $B(r,z) \approx B_o(z)$, $\psi = \pi R^2 B_o(z)$, $\psi_k = \pi R^2 B_k$, $\phi'_k = 0$. Bu şərtləri nəzərə alıqda dəstənin bucaq sürəti üçün

$$\begin{aligned} R^2 \phi' &= \frac{e}{2\pi m} \pi [R^2 B_o(z) - R_k^2 B_k(z)] \\ \phi' &= \frac{e}{2m} B_o(z) \left[1 - \frac{B_k}{B_o} \left(\frac{R_k}{R} \right)^2 \right] \end{aligned} \quad (2.3.78)$$

alınır.

Katod maqnit sahəsinin təsirindən ekranlandırıldıqda ($B_k = 0$):

$$\phi' = \frac{e B_o(z)}{2m} . \quad (2.3.79)$$

Dəstənin fəza yükünü nəzərə alıqda itələmə elektrik qüvvəsinin ifadəsi:

$$F_e = \frac{eI}{2\pi \epsilon_o \sqrt{\frac{2e}{m} U_o R}} . \quad (2.3.80)$$

Hərəkət tənliyində elektrik və maqnit qüvvələrini nəzərə alıqda:

$$mR'' + \frac{e^2}{4m^2} B_o^2 \left[1 - \frac{B_k^2}{B_o^2} \left(\frac{R_k}{R} \right)^4 \right] R - \frac{eI}{2\pi \epsilon_o \sqrt{\frac{2eU_o}{m} R}} = 0 . \quad (2.3.81)$$

Sonra

$$\frac{d^2 R}{dt^2} = \frac{d^2 z}{dt^2} \frac{d^2 R}{dz^2} = v_z^2 \frac{d^2 R}{dt^2} = 2 \frac{e}{m} U_o \frac{d^2 R}{dz^2}. \quad (2.3.82)$$

şəkilli riyazi əməliyyatdan istifadə edərək, hərəkət trayektoriyasının tənliyini alarıq:

$$\frac{d^2 R}{dz^2} + \frac{e}{8mU_o} B_o^2 \left[1 - \frac{B_k^2}{B^2} \left(\frac{R_k}{R} \right)^4 \right] R - \frac{I}{4\pi\varepsilon_o \sqrt{\frac{2e}{m}} U_o^{3/2} R} = 0 \quad (2.3.83)$$

Dəstənin radiusunun sabit qalması üçün ona təsir edən elektrik qüvvəsi, maqnit qüvvəsinə bərabər olmalıdır:

$$F_e = F_m, \quad \frac{d^2 R}{dz^2} = 0 \quad \text{və yaxud} \quad \frac{d^2 R}{dt^2} = 0. \quad (2.3.84)$$

Əgər maqnit sahəsi katodun üzərində sıfır ($B_k = 0$), bundan sonrakı hissədə isə sabitdirsa, onda dəstənin radiusu sabit qalar. Belə dəstə **Brillüen dəstəsi** adlanır:

$$\frac{eB_o R_o^2}{2m} - \frac{I}{\pi\varepsilon_o \sqrt{\frac{2e}{m}} U_o^{3/2}} = 0. \quad (2.3.85)$$

Brillüen dəstəsinin əsas xassələri aşağıdakılardır:

1.

$$\frac{I}{4\pi\varepsilon_o \sqrt{\frac{2e}{m}} U_o^{3/2} R} = \frac{E_R}{2U_o} = \frac{1}{2U_o} \frac{dU}{dR},$$

$$B_k = 0, \quad \frac{e}{8mU_o} B_o^2 R = \frac{dU}{2U_o dR},$$

$$dU = \frac{eB_o^2}{4m} R dR, \quad U = U_o + \frac{eB_o^2}{8m} R^2,$$

$$v = \sqrt{v_z^2 + (R\varphi')^2} = \sqrt{\frac{2eU}{m}}, \quad (2.3.86)$$

$$v_z^2 = \frac{2eU}{m} - R^2\varphi'^2 = \frac{2eU_o}{m} + \frac{e^2B_o^2R^2}{4m^2} - \frac{R^2e^2B_o^2}{4m^2} = \frac{2eU_o}{m}, \quad v_z = \sqrt{\frac{2eU_o}{m}}.$$

yəni dəstədə bütün zərrəciklərin aksial sürətləri bərabərdir;

$$2. \Delta U = -\frac{\rho}{4\varepsilon_o}R^2 = \frac{eB_o^2R^2}{8m}, \quad \rho = -\frac{\varepsilon_o e B_o^2}{2m} \quad (2.3.87)$$

yəni fəza yükünün sıxlığı sabitdir;

$$3. j = -\rho v_z = \frac{\varepsilon_o e B_o^2}{2m} \sqrt{\frac{2eU_o}{m}} = \frac{\varepsilon_o}{\sqrt{2}} \left(\frac{e}{m}\right)^{1/2} B_o^2 U_o^{1/2}, \quad (2.3.88)$$


yəni, dəstənin cərəyan sıxlığı, sürətləndirici gərginlik və maqnit induksiyasının qiyməti biri-biri ilə bağlıdır.

Bu şərtlərin ödənilməsi heç də asanlıqla təmin oluna bilməz. Məhz buna görə də Brillüen dəstəsini təcrübədə əldə etmək xeyli çətindir.

§2.3.6. Elektron mikroskopu və ion proyektoru

Şüalandırıcı elektron mikroskopu (SEM). Optik mikroskopların **ayırdetmə qabiliyyəti** işıq şüalarının difraksiyası ilə əlaqədar hadisərlər məhdudlanır. Buna görə də həmin mikroskoplarda 0,3 mkm-dən kiçik ölçüyə malik obyektləri müşahidə etmək mümkün olmur. **Elektron və ionların de-Broyl dalğa uzunluğu** işığın dalğa uzunluğundan bir neçə tərtib kiçik olduğundan korpuskulyar optikanın imkanları daha böyükdür. İlk elektron mikroskopu 1932-ci ildə Almaniyada **Ervin Ruska** tərəfindən yaradılmışdır. Bu mikroskopun sxemi optik mikroskopun sxeminə oxşayır (şəkil 2.3.16).

Üçelektrodlu mənbəyin katodu və anodu arasında fokus formalaşır və elektron dəstəsi anoddan çıxdıqdan sonra təqribən 10^{-2} rad ($0,5^\circ$) apertura malik olur. Birinci konden-



Şəkil 2.3.16. Şüalandırıcı elektron mikroskopunun sxemi

isə bilavasitə fokusda yerləşdirilir. Elektron mikroskoplarında maqnit linsalarından istifadə edilir, çünki, onların aberrasiyası elektrostatik linsalarından daha azdır.

Nümunənin qalınlığı onu şüalandıran elektronların elastik toqquşmalarında sərbəst qaçış məsafəsinin orta uzunluğundan kiçik olmalıdır. Bir qayda olaraq, nümunənin qalınlığı ayırdetmə qabiliyyəti qiymətinin 10 mislindən böyük olmamalıdır. Bioloji obyektlər üçün qalınlığı 10–100 nm-ə çatan kəsikləri hazırlayan **ultramikrotomlar** (nazik volfram laylar), həmin qalınlıqlı metal, ərinti və yarımkəcicilərin təbəqələrini almaq üçün isə **mikroaşınanma** (kimyəvi işlənmə) üsulları işlənilib.

Obyektlər nazik təbəqədən hazırlanmış, mexaniki baxımdan möhkəm, istilik baxımdan davamlı və yüksək elektrik keçiriciliyinə malik oturacaq üzərində yerləşdirilir. Ən yaxşı təbəqələr vakuumda buxarlanma və ya kondensasiya üsulu ilə alınmış qalınlığı $\sim 20 \text{ } \overset{\circ}{\text{A}}$ olan karbon təbəqələridir. Adətən, elektron mikroskoplarında gərginlik 50–100 kV

sorun linsası fokusun kiçildilmiş şəklini sahənin daxilində linsalar arasında formalasdırır. İkinçi kondensor isə nümunədə ləkə almaq üçün əksi (1–2 hüdudlarında) böyüdür. Adətən, birinci kondensorun linsası dəstənin fokusunu 10–15 dəfə kiçildir. Qeyd etmək lazımdır ki, standart V şəkilli közərmə telindən istifadə etdikdə nümunədəki şüalanan ləkənin diametri 1 mkm-ə qədər azala bilir.

Obyekтивin linsası 1 mm-ə qədər endirilə bilən kiçik fokus məsafəsinə malik olur; nümunə


isə bilavasitə fokusda yerləşdirilir. Elektron mikroskoplarında maqnit linsalarından istifadə edilir, çünki, onların aberrasiyası elektrostatik linsalarından daha azdır.

Nümunənin qalınlığı onu şüalandıran elektronların elastik toqquşmalarında sərbəst qaçış məsafəsinin orta uzunluğundan kiçik olmalıdır. Bir qayda olaraq, nümunənin qalınlığı ayırdetmə qabiliyyəti qiymətinin 10 mislindən böyük olmamalıdır. Bioloji obyektlər üçün qalınlığı 10–100 nm-ə çatan kəsikləri hazırlayan **ultramikrotomlar** (nazik volfram laylar), həmin qalınlıqlı metal, ərinti və yarımkəcicilərin təbəqələrini almaq üçün isə **mikroaşınanma** (kimyəvi işlənmə) üsulları işlənilib.

Obyektlər nazik təbəqədən hazırlanmış, mexaniki baxımdan möhkəm, istilik baxımdan davamlı və yüksək elektrik keçiriciliyinə malik oturacaq üzərində yerləşdirilir. Ən yaxşı təbəqələr vakuumda buxarlanma və ya kondensasiya üsulu ilə alınmış qalınlığı $\sim 20 \text{ } \overset{\circ}{\text{A}}$ olan karbon təbəqələridir. Adətən, elektron mikroskoplarında gərginlik 50–100 kV

aralığında olur, ən yaxşı ayırdetmə isə $2-3 \text{ } \text{\AA}$ -ə çatır. Bu halda elektron mikroskopunun böyütməsi $M=10^6$ -ya çata bilir. Obyektlər yüksək vakuum şəraitində tədqiq edilir, belə hal bioloji obyektlər üçün əlverişli deyil.

Skaynerləyici elektron mikroskopunda nümunə üzərin-də çox kiçik ölçüdə ləkə əmələ gətirən və bu ləkəni nümunənin bütün səthi boyunca hərəkət etdirməyə imkan verən şüalandırıcı sistem tətbiq olunur (şəkil 2.3.17).



Şəkil 2.3.17. Skaynerləyici elektron mikroskopunun sxemi

Birinci dəstə tərəfindən generasiya olunan ikinci elektronların bir hissəsi toplanır və **katodoluminissent** səthə tə-rəf sürətlənir. **Şüaötürünün** digər ucunda çox kiçik küyə malik, yüksək həssaslıqlı və enlizolaqlı böyük gücləndirmə əmsalına malik **fotoçoxaldıcı** yerləşdirilir.

Displaydəki şəkil **skaynerləyən** hər bir nöqtədən detek-təedici sistem vasitəsilə toplanan elektron xəritəsindən ibarətdir. **Səthin topoqrafiyası**, hətta ikinci elektron emissiyası əmsalla eyni olduqda da normal sistemin optik oxuna nəzə-

rən nümunənin müstəvisindən bir qədər meyillənmiş yüksək ayırdetmə qabiliyyətinə malik displayin ekranında öz keyfiyyətli xəyalını alır.

Ləkənin ölçüsünün bir neçə mikron həddində saxlanmasının nəticəsi kimi görünüşün tamlığı çox böyükdür. Elektron mikroskopunun (SEM) nümunələrin səthinin strukturunun yüksək müşahidə etmək qabiliyyəti, hətta kiçik ölçülü böyütmələrdə belə, bu cihazların böyük praktiki əhəmiyyətini təmin edir. Optik və şüalandırıcı mikroskoplarda görünüşün məhdudluğu və kiçik qalınlıqlı nümunələrin müşahidə edilməsinin çətinliyi kimi xüsusiyyətləri, onların praktik tətbiq imkanlarını məhdudlaşdırır.

Şüalandırıcı SEM-in skaynerləyici sistemindən fərqli cəhəti daha az enerjiya malik (5–25 keV) elektronlarla işləməsidir. Lantan heksaboridindən hazırlanmış avtoelektron və ya termoelektron emissiyali nöqtəli mənbələrin tətbiqi yaxşı parlaqlığa malik 1 nm diametrli ləkələr almağa imkan verir.

Çox nazik nümunədən və şuanın daha yüksək enerjisindən istifadə edərək, bu mikroskopu şüalandırıcı rejimdə tətbiq etmək olar. Bu yolla artıq 0,3–0,5 nm ayırdetmə qabiliyyəti təmin olunmuş və ağır kimyəvi elementlərin ayrı-ayrı atomları müşahidə edilmişdir.

İon proyektorunun konstruksiyası sadədir. O, ekrana nəzərən V – potensialına malik katoddan (luminissent ekrannıñdan R – məsafəsində yerləşmiş r – radiuslu iynədən) ibarətdir (şəkil 2.3.18). İynənin ucunda elektrik sahəsinin intensivliyi


$$E = \frac{V}{kr} \quad (2.3.89)$$

düsturu ilə təyin olunur. Burada k – iynənin formasından asılı olan sabitdir. Elektrik sahəsinin intensivliyi 10^7 – 10^8 V/sm qiymətə malik olmalıdır.

Adətən, iynələr elektrik sahələrində aparılan termik işlənmə vasitəsilə formalasdırılan, təqribən 10 kV-luq gərginlik verilən və ucunun radiusu 1 mkm olan monokristallardır. İonlar radial istiqamətdə uçur. Böyütmə isə

$$M = \frac{R}{r} \quad (2.3.90)$$

kəmiyyəti ilə təyin olunur.



Şəkil 2.3.18. İon proyektorunun sxemi

Yüksək vakuum alındıqdan sonra cihaza təsirsiz qaz daxil edilir və qazın ionlaşması nəticəsində iynənin ucunun yaxınlığında əmələ gələn müsbət ionlardan istifadə edilir. Əgər atom və ya molekul 10^8 V/sm intensivlikli elektrik sahəsində yerləşdirilirsə, onlar əvvəlcə qütbləşir. Kritik sahədə isə elektronlar müsbət yüklənmiş ionu saxlayaraq tunnel effekti hesabına vakuumda keçir. Elektrik sahəsi ionu iynənin ucundan sürətləndirir və onun ekrana tərəf radial hərəkətini təmin edir.


İonlaşma, adətən, iynənin ucunun yaxınlığında, səthdən 0,1 nm məsafədə baş verdiyindən səth atomları tərəfindən elektrik sahəsinin dəyişməsi xeyalın yaranmasını təmin edir. Çox ehtimal ki, qütbləşmiş hissəcik ionlaşarkən həcm-

dəki atomlar arasındaki aralıqda yox, səthdəki atomlara yaxın hissədə yerləşir. İynə maye hidrogenin temperaturuna qədər soyudulduqda, bu effekt özünü daha güclü şəkildə bürüzə verir. Qaz qismində əsasən heliumdan istifadə olunur. Çünkü o biratomludur, kimyəvi cəhətdən təsirsizdir və kiçik **tozlandırma əmsalına** malikdir ki, bu da iş prosesində ekranın aşınmasının qarşısını alır. Sistemdə qazın təzyiqi təqribən 10^{-1} Pa təşkil edir. İonlar üçün de-Broyl dalğasının uzunluğu elektronlara nisbətən kifayət qədər kiçik olduğundan, bu halda daha yüksək ayırdetmə almaq mümkündür.

Proyektorda ekrana çatan ion cərəyanının sıxlığı çox kiçikdir və uzun müddət ərzində şəkli (xəyalı) müşahidə etmək üçün **kanallaşdırıcı çoxaldıcıclarдан** istifadə edilir. Bu qurğu oxuna nəzərən elektrik sahəsinə paralel yerləşmiş nazik kapillyarların ikiölçülü sistemindən ibarətdir. Kapillyara düşən ion borudan keçərkən kapillyarın divarları ilə toqquşduqda sayıları selşəkili artan ikinci elektronları yaradır. Kapillyarın digər ucundan çıxan bu elektronlar, üzərində parlaq şəkil (xəyal) alınan katodoluminissent ekran istiqamətində sürətlənir. Hal-hazırda ion proyektoru, atomlar sistemini normal rejimdə müşahidə edə bilən yeganə mikroskopdur.

§2.3.7. Elektron projektoru

Bir sıra elektron cihazlarının əsas elementlərindən biri olan **elektron projektoru** elektron şüasını yaratmaq üçün istifadə edilir. Sürətləndirici gərginlik cihazın tətbiq məqsədindən asılı olaraq, yüzlərlə voltdan onlarla kilovolta qədər, dəstə cərəyanının şiddəti isə mikroamperlərdən bir neçə milliamperə qədər dəyişə bilir. Elektron projektorları, adətən, iki linsəli optik sistem əsasında qurulur (şəkil 2.3.19).




Şəkil 2.3.19. İki linsalı elektron projektorunun quruluşu

Birinci linsa (A_1) katodun (K) kiçildilmiş xəyalını, da-ha zəif olan ikinci linsa (A_2) isə linsalar arasında dəstənin ən kiçik en kəsiyinin xəyalını ekranda (F) formalasdırır. Be-lə sxem, emitterin radiusu 1 mm olduqda ekranda 0,1 mm radiuslu ləkə (xəyal) almağa imkan verir.

Birinci linsa **immersion obyektivdir** və o, ancaq elektrostatik olmalıdır, çünki linsanın sahəsi elektronları sürətləndirməlidir. İkinci linsa kimi adətən maqnit linsasından istifadə edilir, çünki onun aberrasiyaları elektrostatik linsalarla müqayisədə kiçikdir.

Elektronlar katoddan istilik sürətləri ilə çıxır və buna görə də katodun xəyalını istənilən qədər kiçik ölçüdə almaq mümkün deyil (şəkil 2.3.20)



Şəkil 2.3.20. İstilik sürətlərinin nəticəsində elektronların səpilməsinin təsviri


İstilik sürətlərini nəzərə alaraq dəstənin fokusunda mümkün olan maksimal cərəyan sıxlığı Lənqmür tərəfindən hesablanmışdır:

$$j = j_k \left(1 + \frac{eU}{kT} \right) \sin^2 \theta. \quad (2.3.91)$$

Burada j_k – katod üzerinde cərəyanın sıxlığı, U – sürətləndirici gərginlik, T – elektronların temperaturu, θ – fokusda elektron dəstəsi ilə ox – oxu arasındaki bucaqdır.

Eyni zamanda emissiya cərəyanın sıxlığını artırmaq və katodun temperaturunu aşağı salmaq mümkün deyil. Temperatur aşağı düşdükcə emissiya da zəifləyir.

Şəkil 2.3.20-də göstərilmiş modulyator elektroduna (M) mənfi potensial verilir. Bu potensial emissiya cərəyanının tənzimlənməsinə və dəstənin fokuslandırılmasına xidmət edir. Bu halda cərəyanın anod (A) potensialından asılılığı $3/2$ qanununa tabe olmur. Bu onunla bağlıdır ki, modulyatorun mənfi potensialı katodun (K) üzərində emissiya sahəsini dəyişir. Mütləq qiymətcə böyük mənfi potensialarda emissiya kəsilsə də bilər. Emissiya cərəyanının modulyatorun potensialından asılılığı **elektron projektorunun modulyasiya xarakteristikası** adlanır. Həmin xarakteristikalar dan biri **Şəkil 2.3.21-də göstərilib**. Projektorun ikinci linsası **proyeksiya linsası** adlanır. Bu linsanın vasitəsilə ekranda, dəstə fokusunun xəyalı alınır və yüksək ayırdetmə qabiliyyəti təmin olunur. Bunun üçün ekranda dəstənin ölçüsü minimal olmalıdır. Məsələn, televizorlar üçün ekranaın mərkəzində ayırdetmə qabiliyyətinin standartı 625 sətirdir.




Şəkil 2.3.21. Triodlu elektron projektorunun modulyasiya xarakteristikası

Ləkənin radiusu dəstənin fəza yükü, elektronların başlangıç temperaturu və linzanın aberrasiyaları ilə müəyyən olunur. Yüksək sürətləndirici gərginlik fəza yükünün və xarici sahələrin təsirini azaldır, şüalanma parlaqlığını isə artırır.

Müasir televizorlarda elektron dəstəsinin enerjisi 25 keV olur. Şüa paraksial olduğuna görə bütün həndəsi aberrasiya növlərindən sferik aberrasiya ən nəzərəçarpandır.

Qeyd etmək lazımdır ki, bu halda fokus radiusu anlayışı şərtidir, çünki radius üzrə cərəyanın paylanması qeyri-bircinsdir və dəstənin kəskin sərhədi yoxdur. Buna görə də ləkə radiusunun şərti ölçüsünü təyin etmək lazımdır. Ekrana işıqlanma parlaqlığı cərəyan sıxlığı ilə təqribən düz mütənasibdir. Buna görə də parlaqlıq əyrisinin yarımeni ($B_m/2$) ləkənin radiusu (R_d) kimi qəbul edilir. Daha doğrusu, bu halda elə radiuslu dairədən söhbət gedir ki, onun sərhədin-də parlaqlıq, maksimal (B_{\max}) parlaqlığın 50%-ni təşkil etmiş olsun (Şəkil 2.3.22).




Şəkil 2.3.22. Ekrana düşən dəstənin fokusunda parlaqlığın paylanması

Fokusda cərəyan sıxlığının və en kəsiyində parlaqlığın paylanması eyni eksponensial qanuna tabedir:

$$B = B_o e^{-\frac{r^2}{b^2}}. \quad (2.3.92)$$

Burada, B_o – ləkənin mərkəzində parlaqlıq, b – isə sabit kəmiyyətdir.

Dəstə cərəyanının qiyməti artdıqda o, genişlənir. Bu zaman apertur bucaqları da böyüür. Nəticədə, proyeksiya linsasının aberrasiyalarının artması ayırdetmə qabiliyyətinin azalmasına səbəb olur. Maqnit fokuslandırma ilə projektorlarda cərəyanın artırılması zamanı ayırdetmə qabiliyyətinin kiçilməsi, elektrostatik sistemlərdəki ilə müqayisədə zəifdir. Ayırdetmə qabiliyyətinin (D^*) cərəyandan (I_d) asılılığı təcrübədə alınır (şəkil 2.3.23)



Şəkil 2.3.23. Elektron projektorunun ayırdetmə qabiliyyətinin şüa cərəyanından asılılığı

Şəkil 2.3.23-də ayırdetmə qabiliyyətinin 100% (maksimal) qiyməti olaraq şüanın 1 mA cərəyanındaki qiyməti qəbul edilib.


§2.3.8. Meyiletdirici sistemlər

Elektron şüasının ekranın istənilən nöqtəsinə yönəldilməsi müxtəlif **meyiletdirici sistemlər** vasitəsi ilə həyata keçirilir. Bu sistemlərə aşağıdakı əsas tələblər qoyulur:

1. Yüksək həssaslıq.
2. Meyiletmənin düzxətliyi.
3. Fokuslandırılmanın sabitliyi.

Elektrostatik və maqnit meyiletdirici sistemlərin həssaslığı aşağıdakı qaydada təyin olunur. Elektron dəstəsi

müstəvi kondensatora daxil olaraq eninə elektrik sahəsinin təsiri ilə parabolik trayektoriya üzrə hərəkət edir və kondensatorun lövhələri arasından çıxdıqdan sonra düz xət boyunca ekrana qədər yayılır (şəkil 2.3.24). Bu zaman dəstənin lövhələr arasında hərəkəti bərabərtəcilli, dreyf fəzasındaki (sahə olmayan hissədəki) hərəkəti isə bərabərsürətlidir.




Şəkil 2.3.24. Elektrostatik meyiletdirici sistemin sxematik təsviri

Dəstənin α – meyil bucağı elektronların sürətinin komponentləri ilə təyin olunur:

$$\operatorname{tg} \alpha = \frac{v_{\perp}}{v_z} = \frac{at}{v_z} = \frac{eE\ell}{mv_z^2} = \frac{eE\ell}{2eU_a} = \frac{E\ell}{2U_a}. \quad (2.3.93)$$

Burada U_a – sürətləndirici gərginlikdir.

Maqnit meyiletdirici sistemdə maqnit sahəsi (B) elektronların sürətinə (v) perpendikulyar yönəlir və Lorens qüvvəsinin təsiri ilə zərrəcik çəvrənin qövsü üzrə hərəkət edir (şəkil 2.3.25):



Şəkil 2.3.25. Maqnit meyiletdirici sistemin sxematik təsviri

$$\begin{aligned} \operatorname{tg} \alpha &= \frac{v_{\perp}}{v_z} = \frac{a_m t}{v_z} = \frac{e v_z B \ell}{m v_z v_z} = \\ &= \frac{e B \ell}{m v_z} = \frac{e B \ell}{m} \sqrt{\frac{m}{2 e U_a}} = \sqrt{\frac{e}{2 m}} \frac{B \ell}{\sqrt{U_a}} \end{aligned} \quad (2.3.94)$$

Bircins sahələrdə intensivliklər müvafiq olaraq gərginlik (elektrik sahəsi) və cərəyanla (maqnit sahəsi) düz mütənasibdir:

$$\begin{aligned} E &= a U_e, \quad B = b n I_m, \quad h = L \operatorname{tg} \alpha, \\ h_E &= L \frac{\ell a}{2 U_a} U_e, \quad \varepsilon_E = \frac{h_E}{U_e} = \frac{a L \ell}{2 U_a} (\text{mm/V}), \\ h_m &= \sqrt{\frac{e}{2 m}} \frac{b L \ell n}{\sqrt{U_a}} I_m, \\ \varepsilon_m &= \frac{h_m}{n I_m} = \sqrt{\frac{e}{2 m}} \frac{b L \ell}{\sqrt{U_a}} (\text{mm/A} \cdot \text{s}). \end{aligned} \quad (2.3.95)$$

Burada U_e – meyletdirici lövhələr arasındaki gərginlik, n – maqnit sahəsini yaradan elektromaqnitin sarğularının sayı, I_m – makaradakı cərəyanın şiddəti, ε_E və ε_m isə – uyğun olaraq elektrik və maqnit sistemlərinin həssaslığıdır.


Göründüyü kimi **maqnit sistemlərinin həssaslığı** dəstənin enerjisindən daha az asılıdır. Buna görə də yüksəkgərginlikli cihazlarda əsasən maqnit meyletdirici sistemlər tətbiq edilir. Elektrostatik sistemlərdə elektrodların yüksək dərəcədə izolə edilməsi zəruridir.

Maqnit sistemlərinin aberrasiyaları elektrik sistemlərininkı ilə müqasıyədə kiçikdir. Elektrik sahələrində ləkənin təhrifi artıq şüanın açılış bucağının $15-20^\circ$ qiymətlərində nəzərə çarpan qədər olur. Maqnit sahələrində isə bu təhrif yalnız $50-60^\circ$ -dən böyük bucaqlarda özünü bürüzə verir. Buna görə də maqnit meyletdirici sistemlərdə şüanın tam aralanma bucağı 120° olur.

Enerji sərfi baxımından elektrik sistemləri daha əlverişlidir, çünki bu halda sahəni yaratmaq üçün güc sərf olunmur. Lövhələrin tutumu kiçik olduğuna görə elektrik sistemləri ətalətsizdir. Bu sistemlər yüzlərlə MHs-ə, maqnit sistemləri isə onlarla kHs-ə qədər tezliklərdə işləyə bilir. Elektrik meyletdirici sistemləri daha tez-tez ossilloqraflarda, maqnit sistemləri isə **kineskoplarda** istifadə olunur.

Elektrik sistemlərində lövhə cütləri biri-birindən ekranaşdırılmalıdır ki, sahələr təhrif olunmasın. Maqnit sistemlərində sarğılar fəzada üst-üstə düşür, çünki simmetrik yerləşmədə bir sarğının maqnit seli o birindən keçmir.

Parallel müstəvi lövhəli sistemlərin həssaslığı böyük olmur. Buna görə də sistemin girişində lövhələr arasındaki məsafəni kiçitmək lazımdır ki, elektrik sahəsinin intensivliyinin orta qiyməti böyüsün (Şəkil 2.3.26). Elektrik sahəsinin aksial toplananını nəzərə almayaraq, belə sistemin həssaslığını təyin edək:



Şəkil 2.3.26. Qeyri-paralel lövhələr əsasında yaradılmış meyletdirici sistem

$$E_y = \frac{U_m \ell}{b_1 + (b_2 - b_1)z}. \quad (2.3.96)$$

$$\begin{aligned}
v_y &= \frac{e}{m} \int_0^\ell E_y dt = \frac{e}{m} \int_0^\ell E_y \frac{dz}{v_z} = \frac{e}{m} \frac{U_m}{v_z} \int_0^\ell \frac{dz}{b_1 + \left(\frac{b_2 - b_1}{\ell} \right) z} = \\
&= \frac{e U_m}{m v_z} \frac{\ell}{b_2 - b_1} \ln \frac{b_2}{b_1} \\
\tg \alpha &= \frac{v_y}{v_z} = \frac{e U_m \ell}{m v_z^2 (b_2 - b_1)} \ln \frac{b_2}{b_1}, \tag{2.3.97}
\end{aligned}$$


$$h = (L' + \ell') \tg \alpha = \frac{U_m}{2U_a} \frac{\ell}{b_2 - b_1} \ln \frac{b_2}{b_1} (L' + \ell'), \quad L' + \ell' = L.$$

$$\epsilon = \frac{h}{U_m} = \frac{1}{2U_a} \frac{\ell L}{b_2 - b_1} \ln \frac{b_2}{b_1}. \tag{2.3.98}$$

Burada, U_m – lövhələr arasındaki gərginlik, L – sistemin ortasından ekrana qədər olan məsafədir.


Paralel lövhəli sistemlə müqayisədə baxılan sistemin həssaslığı 58% artıqdır: ($\epsilon = 1,58 \epsilon_{par}$). Praktikada, əksər hallarda **kombinə olunmuş sistemlər** tətbiq edilir. Onların birinci – dar hissəsi paralel, ikinci hissəsi isə ayrılan lövhələrdən ibarətdir. Ossiloqraflarda istifadə edilən belə sistemlərin həssaslığı $\epsilon = 1,8 \epsilon_{par}$. Elektrik sistemlərinin həssaslığının qiyməti 1 mm/V-dan artıq olmur.

Kineskoplarda eninə maqnit sahəsini yaratmaq üçün xüsusi qaydada sarılmış makaralardan istifadə edilir. Bu makaralar borunun xaricində qarşı-qarşıya (ardıcıl), yaxud da yanaşı (paralel) yerləşdirilir (şəkil 2.3.27) və öz aralarında ardıcıl birləşdirilir ki, makaralardan axan cərəyanların qiyməti eyni olsun.



Şəkil 2.3.27. Maqnit sellərinin ardıcıl və paralel toplanmasının sxematik təsviri

Makaraların sıxlığı bərabər olduqda, borunun mərkəzində induksiyanın qiyməti böyük olur. Makaraları qeyri-bərabər sıxlıqla sariyaraq, bircins sahə yaratmaq mümkündür (şəkil 2.3.28)



Şəkil 2.3.28. Maqnit sistemində bircins sahənin alınmasının sxematik təsviri

Maqnit sistemlərinin həssaslığının qiyməti $1 \text{ mm/A} \cdot \text{sən}$ qədər olur.

Meyiletdirici sistemlərdə baş verən təhriflər aşağıdakı kimi qruplaşdırıla bilər:

1. Ekrandakı rastrın (ekranda düzbucaq şəklin) formasını dəyişən, meyiletmə düzxətliyinin pozulması.

2. Ekranda ləkənin formasını dəyişən fokuslanmanın pozulması.

Elektrik sistemində lövhələrə simmetrik gərginlik və rilmədikdə **rastr** (açılış) trapesiya formasını alır. Bunun qarşısını almaq üçün lövhələrin potensialları qiymətcə bərabər, lakin əks işaretli olmalıdır. Ümumiyyətlə, fəza potensialının qeyri-sabit olması elektrik sistemlərinin prinsipial çatışmazlığıdır.

Maqnit sistemlərində meyiletmə düzxətliyinin pozulması daha kiçikdir, çünki Lorens qüvvəsi elektronların sürətini dəyişmir. Lakin sistemin mərkəzindən keçən elektronlar, kənardan keçən elektronlara nəzərən daha uzun yol çizirlər. Buna görə də ekranda rastrın forması dəyişir. Aydındır ki, sistemin oxunun kənarında maqnit induksiyasının qiyməti nisbətən kiçik olmalıdır. Daha doğrusu, bu halda maqnit sahəsi balınc formasında olmalıdır.


§2.3.9. Lüminessent ekranlar

İlk növbədə qeyd etmək lazımdır ki, maddənin istilik şüalanmasından başqa, ixtiyarı digər şüalanması **lüminessensiya** adlanır. Lüminessensiya şüalanması yaranan maddələr **luminofor** adlanır.

Həyacanlandırma üsullarından asılı olaraq lüminessensiyanın aşağıdakı növləri mövcuddur: **fotoluminessensiya**, **katadolüminessensiya**, **elektrolüminessensiya**, **radiolüminessensiya**, **xemilüminessensiya**. Elektron optikası elementlərdə başlıca olaraq katadolüminessensiyadan istifadə edilir. Buna görə də biz həmin növ lüminessensiyaaya baxacayıq.

Luminoforlar, bir qayda olaraq xüsusi müqaviməti $\rho = 10^{12} \div 10^{14}$ Ohm·sm və qadağan olunmuş zonasının eni $1,5 \div 2$ eV olan bərk cisimdir.

Həyəcanlanma və şüalanma müddətlərinə görə lüminessensiya prosesi **fluoresensiya** və **fosforossensiya** kimi iki qrupa ayrılır. Lüminessensiyanın bu növlərinə enerji zolaqları modelində baxaq (şəkil 2.3.29).



Şəkil 2.3.29. Lüminessensiyanın müxtəlif növlərinə uyğun elektron keçidlərinin sxematik təsviri

1 – Fluorossensiya (saxlanma müddəti $\tau \leq 10^{-8}$ san);

2 – Fosforossensiya (τ ≤ 10⁻⁸ san); 3 – İkinci elektronların emissiyası

Fosforossensiya qadağan olunmuş zonadakı tutucu səviyyələrin hesabına yaranır. İşıqlanmanın tələb olunan parlaqlığını əldə etmək üçün lüminoforlara **aktivləşdiricilər** – ağır kimyəvi elementlərin ionları (məsələn, Ag, Cu, Mn) daxil edilir. Bu aktivləşdirici atomların miqdəri 1 atom faizdən az olur. Bəzi aşqarlar (məsələn, Fe, Co) işıqlanmanı söndürür.

Lüminoforların əsas parametrləri **faydalı iş əmsali** (f.i.ə.) və **ışıqlanma müddətidir**. Lüminoforlar bir sıra əsas tələbləri ödəməlidir. Belə ki, bu materialların faydalı iş əmsali (lüminoforun şüalandığı enerjinin, həyəcanlaşdırmaq üçün onun üzərinə düşən elektron dəstəsinin enerjisiniə nisbəti) kifayət qədər böyük olmalıdır. Qeyd etmək lazımdır ki, ən effektiv material sayılan sulfid lüminoforlarında f.i.ə. 15–20% -ə qədərdir.

Ossiloqrafların ekranlarının işıqlanma müddəti qısa, lokatorların işıqlanma müddəti isə böyük (bir neçə dəqiqə) olmalıdır. Lüminoforlarda həm də effektiv ikinci elektron emissiyası baş verməli və bu materiallar yüksək dərəcədə fiziki-kimyəvi dayanıqlıqla malik olmalıdır. Lüminofordan ikinci elektron emissiyası zəif olarsa, onlar daim yüklenər və elektron dəstəsini geri qaytarar.

Lüminessent ekranların əsas parametrləri – **ışıqlanma** (η), **parlaqlıq** (B) və **emissiya əmsalıdır** (δ).

Elektron dəstəsinin vahid gücündə ekranın işıqlanması kifayət qədər yüksək olmalıdır. Bu fiziki xassə işıq saçma parametri ilə xarakterizə olunur:

$$\eta = \frac{I}{P_{el}} [Kd / Vt]. \quad (2.3.99)$$


Burada, I – işıq selinin intensivliyidir.

Ekranın parlaqlığı (B) isə dəstə cərəyanının sıxlığı və enerjisindən asılıdır:


$$B = Aj(U_a - U_o)^n [Kd / m^2]. \quad (2.3.100)$$

Burada, j – dəstənin cərəyan sıxlığı, U_a – sürətləndirici gərginlik, U_o – işıqlanmanın sərhəd gərginliyi, $n = 1 \div 2,5$. Belə asılılıqlar şəkil 2.3.30-da təsvir edilir.

Cərəyan sıxlığı $0,1 \text{ mA/sm}^2$ qiymətindən böyük olduqda dəstə genişlənir, ekrandakı ləkənin diametri böyür və ayırdedici qabiliyyət kiçilir. Cərəyan sıxlığının kiçik qiymətlərində dəstənin enerjisini artırmaq daha sərfəlidir. İnsan gözünün həssaslığına ($Zn_2SO_4 \cdot Mn$) villemiit maddəsinin lüminessensiya şüalanmasının spektral paylanmasının xarakteristikası ən yaxındır (şəkil 2.3.31).



Şəkil 2.3.30. Parlaqlığın dəstənin sürətləndirici gərginliyindən (a) və cərəyanın sıxlığından (b) asılılığı




Şəkil 2.3.31. Villeminin lüminessensiya şüalanmasının (1) və insan gözünün həssaslığının (2) spektral xarakteristikaları

Ekranların işıqlanması çox qısa müddətdə baş verir. Ekrana üçün daha böyük əhəmiyyət kəsb edən parametr elektronların zərbəsindən sonra lüminoforun işıqlanma müddətidir. **Kineskoplarda** bu müddət 0,01 san, **radiolokatorlarda** isə saniyələr tərtibindədir. Daha uzunmüddətli (bir neçə dəqiqə) işıqlanmanı qısaladğalı həyəcanlandırmanın vasitəsilə əldə etmək olar. Bunun üçün radiolokator borularında ikilaylı örtüklər tətbiq edilir. Bu laylardan birincisi sürətli elektronlarla bombalanır və bənövşəyi oblastda,

İkinci işə qısalalğalı şüaların təsiri ilə görünən oblastda işıqlanır.

Boruların hazırlanması üçün istifadə edilən texniki şüşələrin xüsusi müqaviməti $10^{11} \div 10^{13}$ Om·m-dir. İkinci elektron emissiyası əmsalının qiyməti (δ) elektron şüasının enerjisindən asılıdır (Şəkil 2.3.32). Şəkildən göründüyü kimi gərginliyin iki qiymətində emissiya əmsalı vahidə bərabərdir. Bu potensiallara böhran potensialları deyilir. Sürətləndirici potensial birinci böhran potensialından kiçik olduqda ($U < U_{b1}$) ekran yüklenir və onun potensialı avtomatik olaraq sıfıra qədər enir. Sürətləndirici potensial ikinci böhran potensialından böyük olduqda isə ($U > U_{b2}$), ekran yüklenir və onun potensialı ikinci böhran potensialına bərabər olur. Potensialın aralıq qiymətində ($U_{b1} < U < U_{b2}$) ekranın potensialı sürətləndirici potensialdan azca böyük olur.



Şəkil 2.3.32. İkinci elektron emissiyası əmsalının birinci elektronların (elektron şüasının) enerjisindən asılılığı

Praktikada tətbiq olunan ekranlarda lüminofor kimi, başlıca olaraq sink və kadmium sulfidlərindən, sink silikatı və volframatından istifadə edilir.

Sulfid ekranlarının işıqlanma verməsi 15 Kd/Vt, işıqlanma müddəti 10^{-3} saniyədən ($ZnS+Ag$) 10 saniyəyədək ($ZnCdS+Cu$), böhran potensialı 30–35 kV-dur. Belə lumi-

noforlar fiziki və kimyəvi baxımdan aşağı keyfiyyətə malikdir. Onlar ağır mənfi ionların təsiri ilə dağılır, aşqarlar və xırda dənəcikli strukturların olması nəticəsində ekranın parlaqlığı azalır.

Villemitin işıqlanma verməsi $3,5 \text{ Kd/Vt-a}$ qədərdir. Bu material ən davamlı lüminoforlardan biridir və $500\text{--}600^\circ\text{C}$ qədər qızdırılmaya dözür.

Tərkibində nadir torpaq elementləri olan lüminoforlar sulfid materiallardan daha davamlıdır. Çox dar işıqlanma zolağına malik olmaları onların əsas xüsusiyyətidir. Bu xüsusiyyət rəngin yüksək təmizliyini təmin edir. Məsələn, $(\text{YVO}_4\text{-Eu})$ birləşməsinin dar maksimumu işıqlanmanın $\lambda = 619 \text{ nm}$ dalğa uzunluğunda alınır.

Sulfidlərin xırda dənəli strukturunda dənələrin ölçüləri 5-8 mkm , silikat və volframatların ölçüləri isə 1 mkm-dən kiçikdir .

Lüminessent ekranların xassələrini yaxşılaşdırmaq üçün lüminoforun üzərinə nazik (qalınlığı $0,1\text{--}0,5 \text{ mkm}$ olan) alüminium təbəqəsi çökdürülür. Belə təbəqə xəyalın kontrastlığını və parlaqlığını artırır, ekranın potensialı ikinci emissiyadan asılı olmur (işçi gərginlik ikinci böhran potensialından böyükdür), ağır mənfi ionlar təbəqədən keçmir. Lüminoforun işıqlanması təbəqədən əks olunur. Buna görə də 10 kV -dan böyük gərginlikdə alüminiumlu ekranların işıqlanma verməsi adı ekranlarından 50-60% böyük olur.

§2.3.10. Qəbulədici televiziya boruları – kineskoplar

Televiziya borularının (kineskopların) parametrləri ixtiyari yox, insanın fizioloji imkanlarını nəzərə almaqla müəyyən edilir. **Kineskoplara** qoyulan əsas tələblər: **xəyalın parlaqlığı, kontrastlıq** – ən parlaq nöqtələrin işıqlanmasının, ən tutqun (qara) nöqtələrin işıqlanmasına nisbətinin 50-ə qədər olması, yüksək ayırdedici qabiliyyətə malik olmalıdır.

Məlumdur ki, insan üçün ən rahat görmə bucağı 15° -lik müşahidə bucağıdır, yəni baxılan obyektə qədər məsafə elə seçilməlidir ki, obyektin kənar nöqtələri arasında müşahidə bucağı 15° -yə bərabər olsun. Məsələn, televizora qədər məsafə 2 m olduqda, onun diaqonalının ölçüsü $d = 2 \operatorname{tg} 15^\circ \approx 53,5$ sm-ə bərabər olar. Əvvəlki standarta görə ekranın tərəflərinin nisbəti 4:3 idi. Hal-hazırda 16:9 kimi yeni standart da tətbiq edilir.

Lüminoforum işıqlanması şüşənin daxilindən bir neçə dəfə eks edildikdən sonra ekranda **interferensiya halqları** yarada bilər. Bunun qarşısını almaq üçün ekranın şüşəsini xüsusi materialdan hazırlayırlar. Bu materialın buraxma əmsali 0,6–0,7-ə bərabərdir və şüşədə işıqlanmanın udulması hesabına kontrast bir neçə dəfə artır.

İnsanın gözü $\alpha_a = 1,5'$ bucaq altında görünən iki nöqtəni bir-birindən ayıra bilir. Bunu nəzərə alaraq, ekranda yerləşən sətirlərin sayını hesablamaq mümkündür:

$$n = \frac{\alpha}{\alpha_a} = \frac{15 \cdot 60}{1,5} = 600.$$


Ekranın hündürlüyü 30 sm olduqda şüa ləkəsinin diametri:

$$d = \frac{30}{600} = 0,05 \text{ sm} = 0,5 \text{ mm}.$$

Diaqonalı 0,5 m-dən böyük olan ekranların parlaqlığı 200–300 nt təşkil etməlidir. Sulfidli ekranlar üçün belə parlaqlıq elektron dəstəsinin bir neçə vatt gücündə alınır. Cərəyan şiddəti 300 mkA olan dəstə üçün sürətləndirici gərginlik:

$$U_a = \frac{N}{I_e} = \frac{6}{3 \cdot 10^{-4}} = 2 \cdot 10^4 = 20 \text{ kV}.$$

Kineskopun konstruksiyası bir neçə sürətləndirici və elektron-optik elementlərdən ibarətdir (şəkil 2.3.33)




Şəkil 2.3.33. Kineskopun quruluşu:

K – katod, M – modulyator, SE₁ – birinci sürətləndirici elektrod, SE₂ – ikinci sürətləndirici elektrod, MS – maqnit meyletdirici sistem, YG – yüksəkgərginlikli elektrod, E – ekran

Burada elektrostatik fokuslandırma əsasında işləyən projektor pentod sistemi əsasında qurulur. Modulyator və təkənləmiş linza arasında birinci sürətləndirici elektrod yerləşdirilir. Onun potensialı 200–600 V-dur və o, linzanın girişində şüanın səpilməsini məhdudlaşdırır.

Şüanın maqnit meyiledilməsində mənfi ionlar (O^- , Cl^- , CO_2^-) əsasən ekranın mərkəzinə düşür. Baxmayaraq ki, onların yaratdığı cərəyan kiçikdir ($10^{-10} - 10^{-9}$ A), lakin ağır ionlar lüminoforu dağıdır. Alüminiumlu çökdürmələr mənfi ionları buraxmir. Maqnit meyledici sistemlər 110° -li bucaqlarda meyletmənin düzxətliyini saxlıyır. Makaraların ölçülərinin kiçik olması üçün boruların diametрini mümkün qədər kiçik edirlər (29–30 mm).


İkkilikomponentli lüminoforların rəngi stabil deyil, komponentin biri daha tez dağılır və onların parlaqlığı bərabər olmur. Kifayət qədər yüksək keyfiyyətə malik $ZnS \cdot Ag$, P tərkibli lüminoforanın şüalanmasının spektral xarakteristikası şəkil 2.3.34-də göstərilib.



Şəkil 2.3.34. $(\text{ZnS}\cdot\text{Ag}, \text{P})$ tərkibli lüminoforanın şüalanmasının spektral xarakteristikası

Rəngli təsvirlər kineskoplarda müəyyən qaydada çök-dürülülmüş üç cür lüminoforanın hesabına əldə edilir. Elektron dəstəsinin təsiri ilə lüminoforlar üç əsas rəng verir: qırmızı, yaşıl və göy. Lüminofor ekranın üzərinə **mozaika** şəklində çökdürülür, ləkənin diametri 0,45 mm olur. Bu rənglərin ardıcılılığı dəyişməzdir. Kineskopun üç elektron projektoru var və hər dəstə həmişə eyni rəngli lüminoforanın üzərinə düşməlidir. Dəstələrin cərəyanlarını müəyyən qaydada dəyişərək ixtiyarı rəngi almaq olar.

Delta-kineskoplarda projektorlar bərabərtərəfli üçbucağın təpələrində yerləşir və oxa 1° bucaq altında yönəlir. Ekrandan 12 mm məsafədə nazik kölgə maskası yerləşdirilir. Metal maska elektron şüalarının qonşu ləkələr üzərinə düşməsinin qarşısını almağa xidmət edir. Maskada 0,25 mm-lik deşiklərin sayı 550000-ə bərabərdir. Ekranın kənarında şüaların ayrılmاسının qarşısını almaq üçün **statik** və **dinamik maqnit sistemlərindən** istifadə edilir (şəkil 2.3.35)



Şəkil 2.3.35. Elektron şüasının tənzimlənməsi üçün tətbiq edilən statik və dinamik maqnit sistemləri

Bu sistemdə sabit maqnitin vəziyyətini dəyişməklə elektron dəstələrini (şüalarını) radial istiqamətdə sürüşdürmək mümkündür. Şüaları dinamik yaxınlaşdırmaq üçün makaralardan xüsusi formalı kadr və sətir tezlikli cərəyanlar axıdırlar. Bundan başqa, təmiz rəng almaq üçün şüa borusunun üzərində iki maqnit halqa yerləşdirilir.

Delta-kineskopun bir neçə çatışmazlığı var: elektron şüaların dinamik yaxınlaşdırılma sxemi mürəkkəbdir, maskanın şəffaflığı aşağıdır və onun üzərinə elektron cərəyaniının yalnız 80%-i düşür.

Bu çatışmazlıqları aradan qaldırmaq üçün “Trinitron” adlı kineskoplarda projektorlar üfüqi müstəvidə yerləşdirilir. Yaşıl projektor ortada yerləşdirilir, kənardakı şüalar isə oxa $1,5^\circ$ bucaq altında yönəlir. Lüminofor ekrana nazik zolaqlar şəklində çökdürülür. Rənglərin ardıcılılığı dəyişməzdır. Ekranın qabağında yerləşən maskada isə nazik yarıqlar var. **Komplanar kineskopun** başlıca üstünlüyü onunla bağlıdır ki, burada aberrasiyalar simmetrikdir və buna görə də şüaların müstəvidə yaxınlaşdırılma sistemi sadələşir. Yarıqlar uzun olduğuna görə maskanın şəffaflığı yüksəkdir, rənglər təmizdir. Ekranın kənarında şüaları yaxınlaşdırmaq üçün mürəkkəb sistem lazımdır. Bunun üçün meyletdirici maqnit sahəsini tələb olunan dərəcədə astigmatik edirlər.

Dəstələrin en kəsiyi aberrasiyanın hesabına ellips şəklini alır və kənar nöqtələr arasında məsafə azalır.

§2.3.11. Yaddaşlı elektron-şüa boruları

Televiziya və **hesablama sistemləri**, yaddaşlı ossilograflar və radiolokatorlar, eləcə də bir sıra digər cihaz və qurğular **yaddaşlı elektron-şüa boruları** olmadan işləyə bilməz.


Bələ borular informasiyanın ikiqat çevrilməsinə xidmət edir: birinci mərhələdə giriş siqnalları dielektrikin üzərində elektrik yüklerinin paylanmasına çevirilir – potensial relyef yaradılır, ikinci mərhələdə isə potensial relyef çıxış siqnallarına çevirilir.

Yaddaşlı cihazlarda informasiyanı yazmaq və sonra onu canlandırmaqdan (oxumaqdan) başqa, üçüncü əməliyyat da zəruridir ki, bu da yeni informasiyanı yazmaq üçün əvvəlki informasiyanın silinməsidir.

İnformasiyanın saxlanması müddəti ondabir saniyədən bir neçə günədək ola bilir. Bu, hədəfin yüksək təcrid edilməsi, yaxud da potensial relyefi saxlayan xüsusi köməkçi elektron şüasının vasitəsilə təmin olunur.

Dielektrik hədəf keçirici altlığın üzərinə çökdürülür. Bələ altlıqlar siqnal lövhəsi adlanır. Siqnal həmin lövhəyə verilə və ondan oxuna bilir.

Potensial relyef yaratmaq üçün, adətən, ikinci elektron emissiyasından istifadə edilir (bax şəkil 2.3.36). Bu halda, hədəfin hər bir nöqtəsində potensialın qiyməti elektron şüasının enerjisindən asılıdır (şəkil 2.3.36).



Şəkil 2.3.36. Hədəfin potensialının onun üzərinə düşən elektronların enerjisindən asılılığı

Elektron şüasının enerjisinin müxtəlif qiymətlərində ekranın potensialı da müxtəlif olur. Dielektrikin üzərində informasiyanı yazmaq üçün aşağıdakı üsullardan istifadə edilir: **tarazlı, bistabil, qeyri-tarazlı, keçiricilik**.

Tarazlı yazma halında elektronların enerjisi eU_{b1} -dən kiçik və yaxud eU_{b2} -dan böyük götürür. Modullaşdırılmış dəstə meyil ediləndə hədəfin nöqtələrində tarazlı potensial və yaxud sıfır alınır. Faydalı siqnal katoda verilərsə, hədəfin nöqtəsində katodun potensialına bərabər potensial alınar. Ancaq bu potensial kollektora nəzərən dəyişən olur. Başqa sözlə, hədəfin üzərində giriş informasiyasına uyğun potensial relyef əmələ gəlir.

Yazılan informasiya ikilik sistemində ifadə olunduqda bistabil yazma tətbiq edilir. Hədəfin potensiali bir-birindən çox fərqlənən iki qiymətə malik ola bilər. Dəstənin enerjisini $E < eU_{b1}$ -dən $E > eU_{b2}$ -dək, yaxud $E < eU_{b2}$ -dən $E > eU_{b1}$ -dək dəyişmək olar. Bunlara uyğun olaraq, hədəfin potensiali sıfırdan U_a -dək, yaxud U_a -dan U_{b2} -dək dəyişir.

Qeyri-tarazlı yazmada siqnal lövhəsinə kollektorun ilkin potensialından çox fərqlənən potensial verilir. Modullaşdırılmış elektron şüası hədəfin elementlərinin potensiallarını tarazlıq qiymətindən sürüşdürürlər və səth üzərində potensial relyef əmələ gəlir.

Keçiricilik hesabına yazma sürətli elektronlar dəstəsi ilə ($E \approx 10 \text{ keV}$) nazik (0,5-1 mkm) dielektrik təbəqələrin şüalandırılması zamanı həmin təbəqələrdə keçiriciliyin əmələ gəlməsinə əsaslanır. Bu üsulda siqnal lövhəsinin potensialını ilkin qiymətinə nəzərən dəyişirlər. Modullaşdırılmış dəstənin düşmə nöqtəsində potensial lövhənin potensialına bərabər olur, nəticədə relyef alınır.

Giriş siqnalı borunun müxtəlif elektrodlarına (projektorun modulyatoruna; meyletdirici sisteminə; projektorun anoduna, eləcə də kollektora və ya siqnal lövhəsinə) verilə bilər.

Dielektrikin üzərində yazılmış faydalı informasiyanın oxunması prosesi **yenidən yüklənmə, torla idarə edilmə və yüklerin yenidən paylanması** hesabına təmin edilir.


Yenidən yüklənmə ilə oxumada meyil edilən elektron şüası elementar kondensatorları boşaldır və hədəf elementlərin potensiallarının tarazlıq qiymətinə uyğun hala gəlir. Boşalma zamanı siqnal lövhəsinin dövrəsində tutum cərəyanı axır və çıxış siqnalı yaranır. Hədəfdən kollektora qayıdan ikinci elektronların hesabına kollektoranın dövrəsində çıxış siqnalı alına bilər. Elektron dəstəsinin cərəyanı böyük deyilsə, relyef tam hamarlanmır və yazılmış informasiya bir neçə dəfə oxuna bilir.

Torla idarə edilmə əsasında oxuma – halında hədəfin səthindəki potensial relyef lokal elektrik sahələri yaradır və bu sahələr səthin yaxınlığından keçən elektronlara təsir edir. Dəstənin elektronları hədəfə düşmür və potensial relyef hamarlanmır. Buna görə də yazılmış məlumat dəfələrlə oxuna bilir.

Yazılmış siqnalın yüklerin yenidən paylanması üsulu ilə oxumasında – ikinci elektronların bir qismi kollektora keçir, digər qismi isə hədəfə qayıdır. Buna görə də potensial relyef tam hamarlanmır.

Yaddaşlı boruların növlərindən biri də **maneə torlu yaddaşlı borulardır**. Bu boruların bir elektron projektoru

var və o, $E=1000 \text{ eV}$ enerjisi ilə fokuslandırılmış dəstəni yaradır (şəkil 2.3.37). Dielektrik hədəf metal lövhənin üzərində yerləşir. Borunun daxili səthindəki keçirici örtük kollektor roluunu oynayır. Hədəfin qarşısında kollektorun potensialından yüzlərlə volt kiçik potensiala malik tor yerləşir. Tordan keçən ikinci elektronlar kollektor dövrəsində faydalı siqnalı yaradır, sürətsiz elektronlar isə hədəfin həmin nöqtəsinə qayıdır. Beləliklə, potensial relyef hamarlanmır. Maneə tor nazik paralel tellərdən hazırlanır. Həmin tellərin sayı ekrandakı sətirlərin sayına bərabərdir. İlk tarazlı potensial təxminən torun potensialına bərabər olur ($\sigma > 1$). Tarazlı yazma rejimində giriş siqnalı lövhəyə verilir, çıxış məlumatı isə kollektorun dövrəsində alınır. Yazma zamanı hər nöqtənin yükü hədəf və siqnal lövhəsinin arasındakı ani potensiallar fərqindən asılı olur. Oxuma zamanı ikinci elektronların cərəyanı hər nöqtədə yükün qiymətindən asılı olur. Çıxış siqnalının qütbü giriş siqnalının qütbünün əksinədir. Yeni yazma əvvəl yazılmış məlumatı avtomatik silir. Yazma və oxuma əməliyyatları ardıcıldır.



Şəkil 2.3.37. Maneə torlu yaddaşlı borunun quruluşu:
1 – projektor; 2 – kollektor; 3 – tor; 4 – hədəf; 5 – siqnal lövhəsi.

Yazma zamanı kollektorun cərəyanı siqnal lövhəsinin potensialına uyğundur və bu siqnalların qütbü üst-üstə düşür. Giriş siqnalını kəsilməz siqnal lövhəsinə verərək və

elektron şüasını meyil etdirərək kollektor dövrəsində iki ardıcıl siqnalın fərqini almaq olar.

§2.3.12. Elektron-optik çeviricilər və xəyal parlaqlığının gücləndiriciləri

Elektron-optik çeviricilər (EOÇ) – optik xəyalı spektrin bir (görünməyən) oblastından digər (görünən) oblastına keçirir. **Parlaqlıq gücləndiriciləri** isə spektral oblastı dəyişmir, yalnız xəyalın parlaqlığını dəyişdirir. Bu cihazlarda ikiqat çevrilmə prosesi baş verir: Əvvəlcə işıq xəyalı elektron xəyalına, sonra isə elektron xəyalı işıq xəyalına çevrilir. Birinci çevrilmədə fotokatoddan, ikinci çevrilmədə isə lüminofor ekranından istifadə olunur. Güclü elektrik sahəsində elektronların sürətlənməsi hesabına parlaqlıqda uduş əldə edilir.

Fotokatodun minimal işıqlanmasını hesablayaq. Bunu üçün fərz edək ki, fotokatodun sahəsi S_k və həssaslığı k , ekranın sahəsi S_e , sürətləndirici gərginlik U_a , ekranın işıqlanması η -dır. Ekranın parlaqlığının fotokatodun işıqlanmasından asılılığı:

$$I_k = k\Phi = kS_k E \quad (2.3.101)$$

Burada, F – katodun üzərinə düşən işıq seli, E – katodun işıqlanmasıdır.

Ekranda şuanın gücü:

$$P_e = I_k U_a = kS_k EU_a, \quad [k] = mkA / Lm. \quad (2.3.102)$$

$$B = \frac{I}{S_e} = \frac{\eta P_e}{S_e} = k\eta EU_a \frac{S_k}{S_e} 10^{-6} [nt]. \quad (2.3.103)$$

Burada I – işıq selinin intensivliyidir.

Parlaqlığa görə insan gözünün həssaslığı təqribən 10^{-5} nt tərtibindədir.

Çeviricilərin parametrləri $k=50 \text{ mA/lm}$, $\eta=10 \text{ Kd/Vt}$, $S_k = S_e$, $U_a = 10 \text{ kV}$ olduqda:

$$E_{\min} = \frac{B \cdot 10^6}{k \eta U_a} = \frac{10^{-5} 10^6}{50 \cdot 10 \cdot 10^4} = 2 \cdot 10^{-6} \text{ lk.}$$

Elektron şüa selinin çəvrilmə əmsalı ekrandan çıxan işiq selinin katoda düşən işiq selinə nisbətini göstərir:


$$G = \frac{\Phi_e}{\Phi_k}, \quad P_e = I_k U_a = k \Phi_k U_a, \quad \Phi_e = \eta P_e = \eta k \Phi_k U_a,$$

$$G = \frac{\eta k \Phi_k U_a}{\Phi_k} = \eta k U_a \quad (2.3.104)$$

Fotokatoddan çıxan elektronların sürətə görə paylanması EOÇ-in ayırdetmə qabiliyyətini məhdudlaşdırır. Uzununa maqnit sahəsi tətbiq etməklə sürətlərə görə paylanması bu parametrə təsirini azaltmaq mümkündür.


Lüminoforan işıqlanması müəyyən dərəcədə kolbaya qayıdır və fotokatodu həyəcanlandırır. Bunun qarşısını almaq üçün ekranın üzərinə alüminium təbəqəsi çökdürülür və daha mükəmməl elektron optikası tətbiq edilir.

Elektron-optik çeviricilərində fotoelektron şüalarının elektrostatik və maqnit fokuslandırılması tətbiq edilir (şəkil 2.3.38)



Şəkil 2.3.38. Elektrostatik və maqnit fokuslandırmalı elektron-optik çeviricilər. FK – fotokatod, A_1 və A_2 – uyğun olaraq birinci və ikinci anodlar, E – ekran, M – maqnitdir

EOÇ-in ən uğurlu tətbiqi gecəgörmə cihazlarında istifadə edilməsidir. EOÇ-dən fərqli olaraq, parlaqlıq gücləndiricilərinin həssaslığı spektrin görünən oblastında maksimaldır. Parlaqlığı artırmaq üçün cihazı iki kameralan ibarət hazırlayırlar. Birinci kameranın ekranından çıxan işıq selinin itkisini minimuma endirmək üçün lüminoforu və fotokatodu çox nazik şüşə lövhənin hər iki tərəfinə çökdürülərlər (şəkil 2.3.39)



Şəkil 2.3.39. İki kameralı parlaqlıq gücləndiricisi
 E_1 və E_2 – ekranlar, FK_2 – isə fotokatoddur

Bu cihazda istifadə edilən lüminoforanın tərkibi gümüş atomları ilə aşqarlanmış ZnS təbəqəsindən ($ZnS \cdot Ag$) ibarətdir və onun maksimal parlaqlığı spektrin mavi oblastındadır. SbCs tərkibli fotokatodon da həssaslığı həmin oblastdadır.

İki kameralı EOÇ-də işıq selinin gücləndirilməsi 10^3 , üç kameralı cihazda isə -10^4 tərtibindədir.

Şüşə lövhədə işığın səpilməsi səbəbindən ayırdetmə qabiliyyəti yüksək olmur. Ayırdetmə qabiliyyətini artırmaq üçün lifli optikadan istifadə olunur. Liflərin diametri 5–6 mkm olduqda ayırdetmə hər 1 mm-də onlarla cüt qıymətinə çatır.

III HİSSƏ

ELEKTRİK KEÇİDLƏRİ

Bərk cisim, daha doğrusu, yarımkəçirici cihazlar, öz tərkiblərinə görə iki qrupa bölünür: bircins və qeyri-bircins cihazlar. Bircins cihazlar yalnız rezistor tipli olub, cərəyan kontaktları istisna edilməklə yalnız bir işçi maddədən təşkil olunur. Bu cihazların işində kontakt hadisələri iştirak etmir və cərəyan kontaktları, yalnız həmin cihazları iştirak etdikləri elektrik dövrəsinə qoşmağa xidmət göstərir. Belə bərk cisim və ya yarımkəçirici cihazlara misal olaraq, rezistorların hamisini (termorezistorları, fotorezistorları, tenzorezistorları, maqniterezistorları və s.), o cümlədən Holl qeyd edicilərini, Qann diodlarını göstərmək olar.

Qeyri-bircins yarımkəçirici cihazda isə işçi element bircins material yox, ya kimyəvi tərkibinə, ya da keçiricilik tipinə və ya aşqarlanma səviyyəsinə görə bir-birindən fərqlənən müxtəlif materialların kontaktıdır və onların iş principi, məhz kontaktın keçid oblastında baş verən fiziki proseslərə əsaslanır. Bu cihazların işçi elementi metal-yarımkəçirici, metal-oksid-yarımkəçirici, metal-dielektrik-yarımkəçirici kontaktları, eləcə də homo- və hetero- $p-n$ keçidlər, $p \pm p$, $n \pm n$, $n-i$ və $p-i$ keçidlər ola bilər.

Qeyd etmək lazımdır ki, rezistor tipli (bircins) yarımkəçirici cihazlar da elm, texnika və sənayenin müxtəlif sahələrində kifayət qədər geniş tətbiq və tədqiq olunsalar da, müasir elektron cihaz və qurğularının, ən başlıcası isə onların daha geniş və unikal imkanlıları, məhz müxtəlif kontakt strukturları əsasında yaradılmış qeyri-bircins yarımkəçirici cihazlardır. Bu cihazların xarakterik nümayəndələri bütün tip yarımkəçirici diodlar və tranzistorlar, injeksiya işiq diodları və injeksiya lazerləri, müxtəlif fotoqəbul edicilərdir.

Məhz bu deyilənlər göstərir ki, bərk cisim cihazlarının fizikasını öyrənmək üçün ilk növbədə bərk cisim və yarımkəcəricilərin, eləcə də kontaktlarda baş verən elektron proseslərinin fiziki əsaslarını mənimsemək lazımdır. Bərk cisim və yarımkəcəricilərin fizikası «Bərk cisim fizikası», «Yarımkecəricilərin fizikası», «Elektron texnikasının materialları» kurslarında lazımı səviyyədə tədris edildiyindən, həmin məsələlər üzərində burada ətraflı dayanmağa ehtiyac duyulmur. Kontakt strukturlarının yaranması mexanizmi, əsas parametr və xarakteristikaları, onlarda baş verən elektron prosesləri, bu strukturların praktiki tətbiq imkanları, qüsür və məhdudiyyətləri haqqında ən ümumi məlumatların belə bir dərs vəsaitində verilməsi zərurəti isə danılmazdır.

Ona görə də ayrı-ayrı yarımkəcərici cihazlar haqqında məlumatların şərhinə keçməzdən əvvəl, bərk cisim (yarımkecərici) elektron cihazlarında əsas işçi element funksiyasını daşıyan elektrik keçidləri: metal-yarımkəcərici kontaktı, hetero və homo *p-n* keçidlər haqqında ən vacib məlumatları vermək məqsədə uyğundur.


FƏSİL 3.1

ELEKTRON-DEŞİK KEÇİDİ (P-N KEÇİD)

§ 3.1.1. *p-n* keçid: əmələ gəlməsi və əsas parametrləri

Elektron-deşik keçidi (*p-n* keçid) əks tip keçiriciliyə malik iki yarımkəcəricinin kontaktındaki elektrik keçidinə deyilir. Əgər bu yarımkəcəricilər eyni kimyəvi tərkibə malikdirlər, belə keçid **homohetero keçid** adlanır.

p-n keçidin əmələ gəlmə mexanizminə baxaq. Fərz edək ki, eyni yarımkəcərici materialdan, lakin əks tip (biri *p*-, digəri isə *n*-tip) keçiriciliyə malik, eyni səviyyədə ($N_D^n = N_A^p$) aşqarlanmış iki yarımkəcərici kristal onların keçiricilik tipini təyin edən aşqar atomlarının tamamilə ionlaşlığı temperaturdan (T_i) aşağı olmayan temperaturda ($T \geq T_i$) elektrik kontaktına gətirilib (şəkil 3.1.1, a). Bu o deməkdir ki, toxun-



Şəkil 3.1.1. Eyni kimyəvi tərkibli *p*-və *n*-tip keçiricilikli iki yarımkəcəricidən ibarət sistemin kontakta götürüldüyü ilk anda (a) və yarımkəcərici *p-n* keçidin xarici gərginlik olmadıqda ($U_x = 0$) termodinamik tarazlıq hali qərarlaşıqdıqdan sonrakı (b) enerji diaqramı

ma yerində (kontakt müstəvisində) bir sistem təşkil edən bu iki kristalın birindən digərinə keçdikdə kristal qafəsin ölçüləri tərtibində heç bir təhrif hiss olunmur. Həmin hissələrdə: $n_{no} = p_{po}$; $p_{no} = n_{po}$ və $p_{no} \ll n_{no}$; $n_{po} \ll p_{po}$. Burada n_{no}, n_{po} uyğun olaraq, əsas və qeyri-əsas elektronların, p_{po}, p_{no} isə deşiklərin konsentrasiyasıdır. İndekslərdəki n və p işarələri yarımkəcicinin keçiricilik tipini göstərir. Belə ($N_D = N_A$ olan) $p-n$ kecid **simmetrik $p-n$ kecid** adlanır. Həmin iki əks tip keçiricilikli kristalı bir-birindən ayıran müstəviyə $p-n$ kecidin **metallurji sərhədi** deyilir. Həqiqətdə isə belə bir kəskin sərhəddən danışmaq düzgün olmasa da, əksər hallarda sadəlik üçün qəbul edilir ki, sərhəd kəskindir və hesablamalarda, eləcə də izahatlarda həmin sərhədi «X» koordinatının başlangıcı kimi götürmək olar. Bu halda fərz edilir ki, kristal X oxu boyunca yönəlib.

Belə sistem boyunca sərbəst elektron və deşiklərin konsentrasiyasının qradienti mövcud olduğundan həmin hissəciklərin bir-birinin əksinə yönəlmış diffuziyası baş verir. Bu prosesdə kecid müstəvisindən hər iki tərəfdə yalnız L_D – **diffuziya uzunluğundan** böyük olmayan məsafədə yerləşən elektron və deşiklər iştirak edir. Diffuziya olunmuş elektron və deşiklər rekombinasiya olunduğuundan, kecid müstəvisinin hər iki tərəfində müəyyən qalınlıqdakı qatda kompensə olunmamış əks işarəli ionlar hesabına (p – hissədə mənfi, n – hissədə isə müsbət) **həcmi yükler** müəyyən E_d – **daxili elektrik sahəsi** yaradır. Həmin elektrik sahəsinin qiyməti ilk anlarda böyüyür. Yaranmış daxili sahənin təsiri altında, eyni zamanda sərbəst yüksəkdaşıyıcıların diffuziyanın əksi istiqamətində dreyfi də baş verir. Daxili sahənin qiyməti böyüdükcə dreyf posesi də güclənir. Nəhayət, keçiddən baş verən diffuziya və dreyf prosesləri bir-birini tarazlaşdırır


və sistemin dinamik tarazlıq hali qərarlaşır (şəkil 3.1.1, b). Belə tarazlıq halında:

$$j_D = j_{D_p} + j_{D_n} = j_E = j_{E_p} + j_{E_n}; \quad j_T = j_D + j_E = 0. \quad (3.1.1)$$

Burada j_D – tam dif-fuziya cərəyanının sıxlığı, j_{D_p} və j_{D_n} – isə uyğun olaraq onun elektron və deşik komponentləri; j_E – tam dreyf cərəyanının sıxlığı, j_{E_n} və j_{E_p} – isə uyğun olaraq onun elektron və deşik komponentləri, j_T – dinamik tarazlıq halında keçiddən axan yekun cərəyanın sıxlığıdır.

Məlumdur ki, $j_0 = 0$ – tarazlıq halında baxılan $p-n$ kecidli sistemin F – Fermi səviyyəsi hər yerdə eyni olar. Nəticədə, tarazlıq halında sərhəddə qiy-məti **kontakt potensiallar fərqinə** bərabər olan və hissəciklərin diffuziyasına mane olan potensiallar fərqi (φ_{k0}) yaranır (şəkil 3.1.1, b).

Simmetrik, kəskin $p-n$ kecidin sərhədi yaxınlığında oblastda sərbəst yükdaşıyıcıların konsentrasiyasının (p, n), potensialın (φ_k), daxili sahənin intensivliyinin (E_d) və bağlı yüklerin konsentrasiyasının (λ) koordinatdan asılılığı şəkil 3.1.2-dəki kimi olar. Burada şaquli punktir xətlərlə məh-



Şəkil 3.1.2. $p-n$ kecid oblastında sərbəst yükdaşıyıcıların konsentrasiyasının (a), daxili sahənin potensialının (b) və intensivliyinin (c), bağlı (həcmi) yüklerin konsentrasiyasının (λ) koordinatdan asılılığı

dudlanmış və n , p , φ , E , λ -nın dəyişməsinin baş verdiyi $\ell_{p-n} = \ell_p + \ell_n$ qalınlıqlı sərhədyanı oblast (qat) p - n keçidin **bağlayıcı təbəqəsi** adlanır.

p - n keçidi əmələ gətirən eks tip keçiricilikli yarımkəçiricilərin bağlayıcı təbəqədən kənardakı hissələrinin enerji diaqramı dəyişmir. Bu hissələr **p - n keçidli sistemin ballast hissəsi** adlanır. Ballast hissələrdə materialın elektroneytrallığı saxlanılır və $E_d=0$ olur.

Bağlayıcı təbəqədə isə elektroneytrallıq pozulur. p - hissədə - akseptor, n - hissədə isə - donor atomlarının tərpənməz ionlarının qaldığı bu (bağlayıcı) təbəqədə sərbəst yükdaşıyıcılar olmadığından, onun R_{p-n} - müqaviməti ballast hissənin R_b - müqavimətindən çox-çox böyük olur ($R_{p-n} \gg R_b$).

p - n keçidin potensial çəpərinin hündürlüyü kontakta gətirilmiş yarımkəçirici materialarda çıxış işlərinin fərqi nə ($\varphi_{K0} = \varphi_{op} - \varphi_{on}$) bərabər olduğundan və çıxış işləri hər iki hissədəki uyğun Fermi səviyyəsindən (F_n və F_p) hesablanğından:

$$e\varphi_{K0} = \varepsilon_{Fn} - \varepsilon_{Fp} \quad . \quad (3.1.2)$$

Sonuncu bərabərlikdə

$$\varepsilon_{Fn} = \varepsilon_c - kT \ln \frac{N_c}{N_D} ; \quad \varepsilon_{Fp} = \varepsilon_v + kT \ln \frac{N_\vartheta}{N_A} \quad \text{və}$$

$$\varepsilon_g = \varepsilon_c - \varepsilon_v$$

olduğunu nəzərə alıqda:

$$e\varphi_{K0} = \varepsilon_{Fp} - \varepsilon_{Fn} = \varepsilon_c - \varepsilon_v - kT \ln \frac{N_v N_c}{N_A N_D} \quad . \quad (3.1.3)$$

Burada ε_g keçidin yaradıldığı yarımkəçiricinin qadağan olunmuş zonasının eni, N_v və N_c uyğun olaraq valent və keçirici zonadakı enerji hallarının sıxlığı, k - Boltzman sabiti, T - sistemin temperaturudur. Nəzərə alsaq ki,

$$N_V N_c = n_i^2 \exp\left(\frac{E_g}{kT}\right),$$

Onda

$$e\varphi_{K0} = kT \ln \frac{N_A N_D}{n_i^2}. \quad (3.1.4)$$

Sonuncu ifadədə n_i – baxılan temperaturda keçidin təşkil olunduğu yarımkəcərıcı materialda sərbəst yükdaşıyıcıların məxsusi konsentrasiyasıdır.

$N_A = p_{po}$, $N_D = n_{no}$ və $n_i^2 = n_{no} p_{no} = p_{po} n_{po}$ olduğundan:

$$e\varphi_{K0} = kT \ln \frac{n_{no} p_{po}}{n_i^2} \rightarrow e\varphi_{K0} = kT \ln \frac{p_{po}}{p_{no}} = kT \ln \frac{n_{no}}{p_{po}} \quad (3.1.5)$$

Keçid oblastı üçün Puasson tənliyini həll etdikdə E_d -nin qiymətinin

$$\ell_p \leq x < 0 \text{ aralığında } E_K(x) = -\frac{eN_A}{\epsilon\epsilon_0}(\ell_p + x);$$

$$0 < x \leq \ell_n \text{ aralığında } E_K(x) = -\frac{eN_A}{\epsilon\epsilon_0}(\ell_n - x);$$

$$x = 0 \text{ nöqtəsində isə } E_K(\max) = \frac{eN_A \ell_p}{\epsilon\epsilon_0} = \frac{eN_D \ell_n}{\epsilon\epsilon_0}$$

olduğunu yaza bilərik.

Baxılan $p-n$ keçid üçün Puasson tənliyini ikiqat integralladıqda isə keçidin potensial çəpərinin hündürlüyü üçün:

$$\varphi_{K0} = -\frac{1}{2} E_k(\max)(\ell_p + \ell_n)$$

İfadəsi alınar. Buradan da $p-n$ keçidin bağlayıcı təbəqəsinin eninin

$$\ell_{p-n} = (\ell_p + \ell_n) \sqrt{\frac{2\epsilon\epsilon_0\varphi_{k0}}{e} \left(\frac{N_A + N_D}{N_A \cdot N_D} \right)} \quad (3.1.6)$$

olduğu alınar.

§ 3.1.2. p-n keçidə xarici elektrik sahəsinin təsiri

§ 3.1.1.-də deyilənlər, xarici elektrik sahəsi təsir etməyən ($U_x = 0$) simmetrik ($N_A^{(p)} = N_D^{(h)}$ olan) $p-n$ keçidlər üçündür.

$p-n$ keçidə müəyyən $U_x \neq 0$ xarici gərginlik təsir etdikdə isə vəziyyət dəyişir.

Qeyd etmək lazımdır ki, xarici gərginliyin müsbət qütbünün $p-n$ keçidin p – hissəsinə qoşulduğu (xarici gərginliklə kontakt potensiallar fərqi bir-birinin əksinə yönəldiyi) hal $p-n$ keçidin **açıq və ya düzünə**, n hissəsinə qoşulduğu hal isə **bağlayıcı və ya əksinə istiqaməti** adlanır.

Fərz edək ki, $p-n$ keçidə düzünə istiqamətdə müəyyən xarici gərginlik (U_x) təsir edir və bağlayıcı təbəqənin R_{p-n} – müqaviməti sistemin R_b – ballast müqavimətindən çox-çox böyükdür ($R_{p-n} >> R_b$). Bu halda tətbiq edilən xarici gərginlik, demək olar ki, tamamilə $p-n$ keçiddə düşər ($U_x \approx U_{p-n}$) və keçidin potensial çəpərinin hündürlüyü φ_{k0} -dan $\varphi_k = \varphi_{k0} - U_x$ qiymətinə qədər azalar (şəkil 3.1.3, a). Nəticədə, keçidin tərazlığı pozular, $j_D > j_E$ olar və $p-n$ keçiddən sıfırdan fərqli ($j_T^d \neq 0$) yekun cərəyan axar. Başqa sözlə, düzünə istiqamətdə xarici gərginlik ($U_x > 0$) təsir etdikdə keçidin potensial çəpərinin hündürlüyü azaldığından, uyğun zonalarda daha aşağı səviyyələrdə yerləşmiş əsas yükdaşıyıcıların, hə-

min yükdaşıyıcıların qeyri-əsas olduqları digər hissəyə dif-fuziyası baş verər. Bu proses **qeyri-əsas yükdaşıyıcıların injeksiyası** adlanır.

$U_x > 0$ gərginliyi təsir etdikdə, $p-n$ keçidin potensial çəpərinin hündürlüyü, keçiddəki daxili elektrik sahəsinin qiyməti ilə yanaşı, bağlayıcı təbəqənin eni də kiçilərək,

$$\ell_{p-n}^d = \sqrt{\frac{2\epsilon\epsilon_0(\varphi_{k0} - U_x)}{e} \left(\frac{N_A + N_D}{N_A \cdot N_D} \right)} \quad (3.1.7)$$

qiymətini alır.

Bu halda injeksiya olunmuş qeyri-əsas yükdaşıyıcıların $p-n$ keçidin sərhədlərindəki konsentrasiyası xarici gərginlikdən asılı olaraq:

$$p_n = p_{no} e^{\frac{eU_x}{kT}} \quad (3.1.8)$$

və


$$n_p = n_{po} e^{\frac{eU_x}{kT}}$$

şəklində eksponensial qanun-la artır.

Adətən, $p-n$ keçiddən (kontaktdan) baş verən injeksiyanı xarakterizə etmək üçün

$$\delta = \frac{\Delta p_n}{n_{no}} = \frac{\Delta n_p}{p_{po}}, \quad (3.1.9)$$

şəklində təyin olunan və **injeksiya səviyyəsi** adlanan kə-miyyətdən istifadə edilir. Burada Δp_n və Δn_p uyğun ola-raq n - və p - hissəyə injeksiya



Şəkil 3.1.3. Düzünə (a) və əksinə (b) istiqamətdə təsir edən xarici elektrik sahəsində ($U_x \neq 0$) $p-n$ keçidin enerji diaqramı

olunmuş deşiklərin və elektronların konsentrasiyalarıdır. δ -kəmiyyətinin qiymətindən asılı olaraq: **aşağı** ($\delta \ll 1$), **orta** ($\delta \approx 1$) və **yüksək** ($\delta > 1$) **injeksiya səviyyələri** halları mümkündür.

$p-n$ keçidə əksinə (bağlayıcı) istiqamətdə xarici gərginlik ($U_x < 0$) tətbiq edildikdə isə onun potensial çəpərinin hündürlüyü $\varphi_k = \varphi_{k0} + |U_x|$ qiymətinə qədər artır. Nəticədə keçiddə tarazlıq pozulur və ondan axan diffuziya cərəyanının qiyməti kiçilir, yəni $j_D < j_E$ olur (şəkil 3.1.3, b). Bu halda keçiddən qeyri-əsas yükdaşıyıcıların (p – hissədən n -ə elektronların və əksinə n -hissədən p -yə deşiklərin) dreyfi hesabına yaranan sıfırdan fərqli (j_T'') cərəyan axır. Keçidin eni isə:

$$\ell_{p-n}^\partial = \sqrt{\frac{2\epsilon\epsilon_0(\varphi_{k0} + |U_x|)}{e} \cdot \frac{N_A + N_D}{N_A \cdot N_D}} \quad (3.1.10)$$

İfadəsi ilə təyin olunur.

Əksinə gərginliyin artması ilə, bağlayıcı təbəqənin eni və E_d – daxili sahənin qiyməti böyür, keçiddən axan əksinə cərəyanın (j_T^∂) qiyməti isə dəyişmir. Bu, ondan irəli gəlir ki, $p-n$ keçiddəki əksinə gərginliyin artması ilə keçidin sərhədləri yaxınlığında qeyri-əsas yükdaşıyıcıların konsentrasiyasının qradienti dəyişmir, lakin qeyri-əsas yükdaşıyıcıların əksinə cərəyanda iştirak edən hissəsinin miqdarı artır. Nəhayət, keçiddəki əksinə ($U_x < 0$) gərginlik elə bir qiymətə çatır ki, mövcud olan qeyri-əsas yükdaşıyıcıların hamısı j_T^∂ – əksinə cərəyanda iştirak edir. Əksinə gərginliyin bu qiymətdən böyük qiymətlərində $p-n$ keçiddən axan cərəyan dəyişməz bir qiymət ahr. Əksinə istiqamətdə qoşulmuş $p-n$ keçiddən axan belə cərəyanın $p-n$ keçidin **doyma cərəyanı**

(I_0) deyilir. Eyni $p-n$ keçiddə I_0 – cərəyanının qiyməti yalnız temperaturun dəyişməsi ilə dəyişir.

$p-n$ keçiddən axan cərəyanın kecidə tətbiq edilən xarici U_x – gərginliyindən asılılığının, daha doğrusu, ideal $p-n$ keçidin volt-amper xarakteristikasının analitik şəkli (ifadəsi) ilk dəfə hələ XX əsrin əllinci illərində Şokli tərəfindən müəyyənləşdirilmişdir. Ona görə də bu ifadə çox vaxt $p-n$ kecid üçün Şokli düsturu, uyğun nəzəriyyə isə ideallaşdırılmış $p-n$ kecid üçün Şokli nəzəriyyəsi adlandırılır.

İdeallaşdırılmış $p-n$ kecid dedikdə bir sıra şərtləri ödəyən $p-n$ kecid nəzərdə tutulur. Daha doğrusu, fərz edilir ki:

- 1) $p-n$ keçidin həcmi yükler oblastındakı aşqar atomlarının hamısı ionlaşışib ($T \geq T_i$);
- 2) $p-n$ keçidin həcmi yükler oblastında sərbəst yükdaşıyıcıların generasiyası baş vermir ($G_n, G_p = 0$, burada G_n və G_p uyğun olaraq elektron və deşiklərin generasiya əmsallarıdır);
- 3) $p-n$ keçidin eninə ölçüləri elədir ki, keçiddə gedən proseslərə səhə effektlərinin təsiri yoxdur;
- 4) $p-n$ kecid çox nazikdir (həcmi yükler oblastının qalınlığı yükdaşıyıcıların diffuziya məsafəsindən çox-çox kiçikdir ($\ell_{p-n} \rightarrow 0$));
- 5) ballast müqavimət (R_b) və cərəyan kontaktlarının (R_K) müqavimətləri keçidin R_{p-n} – müqavimətindən çox-çox kiçikdir ($R_b, R_K \ll R_{p-n}$). Ona görə də baxılan sistemə tətbiq olunan xarici gərginlik tamamilə $p-n$ keçiddə düşür ($U_x = U_{p-n}$);
- 6) $p-n$ keçidin həcmi yükler oblastında sərbəst yükdaşıyıcıların rekombinasiyası baş vermir ($r_e, r_p = 0$, burada r_e

və r_p – uyğun olaraq elektron və deşiklərin rekombinasiya əmsallarıdır);

7) Cərəyan kontaktları $p-n$ keçidindən elə uzaqlıqdadır ki, onlarda baş verən proseslər $p-n$ keçidə təsir göstərmir;

8) Cərəyan kontaktlarından injeksiyanın səviyyəsi çox-çox aşağıdır;

9) $p-n$ keçidin sərhədləri kəskindir (yəni onun kənarlarında elektrik sahəsi dəqiqliklə sıfıra bərabərdir);

10) $p-n$ keçidin təşkil olunduğu yarımkəcərici cırlaşmayıb (elektron və deşiklərə Bolsman statistikası tətbiq olunur);

11) İnjeksiya olunmuş qeyri-əsas yükdaşıyıcıların konsentrasiyası əsas yükdaşıyıcıların konsentrasiyası ilə müqayisədə çox kiçikdir.

Bu şərtlər daxilində $p-n$ kecidli sistemin istənilən en kəsiyi üçün doğru olan:

$$\begin{cases} \frac{\partial p}{\partial t} = D_p \frac{\partial^2 p}{\partial x^2} - \mu_p E \frac{\partial p}{\partial x} - p \mu_p \frac{\partial E}{\partial x} \\ \frac{\partial n}{\partial t} = D_n \frac{\partial^2 n}{\partial x^2} + \mu_n E \frac{\partial n}{\partial x} + n \mu_n \frac{\partial E}{\partial x} \end{cases} \quad (3.1.11)$$

cərəyanın kəsilməzliyi tənliyini yazıb, onu $x = 0; x = \ell_n$; $x = -\ell_p$ sərhəd şərtləri daxilində həll etdikdə $p-n$ keçidin VAX-nın $\ell_n \gg L_p$; $\ell_p \gg L_n$ şərtləri ödənən olan hal üçün (burada L_n və L_p – uyğun olaraq elektronların və deşiklərin diffuziya məsafələrinin, D_n və D_p – diffuziya əmsallarının, μ_n və μ_p isə yüksürlüklerinin qiymətləridir):

$$I = S \cdot e \cdot \left[\frac{D_p p_{no}}{L_p} + \frac{D_n n_{po}}{L_n} \right] \exp\left(\frac{e U_x}{kT}\right) - 1 \quad (3.1.12)$$

$\ell_n \ll L_p$; $\ell_p \ll L_n$ şərtləri ödənən hal üçün isə:

$$I = S \cdot e \cdot \left[\frac{D_p p_{no}}{\ell_n} + \frac{D_n n_{po}}{\ell_p} \right] \exp\left(\frac{eU_x}{kT} - 1\right] \quad (3.1.13)$$

İfadəsini almaq olar. Bu ifadələrdə S – keçidin en kəsiyinin sahəsi, e – elektronun yüküdür.

$\ell_n \gg L_p$; $\ell_p \gg L_n$ olduqda:

$$I_o = S \cdot e \cdot \left[\frac{D_p p_{no}}{L_p} + \frac{D_n n_{po}}{L_n} \right] \quad (3.1.14)$$

$\ell_n \leq L_p$; $\ell_p \leq L_n$ olduqda isə:

$$I_0 = S \cdot e \left[\frac{D_p p_{no}}{\ell_n} + \frac{D_n n_{po}}{\ell_p} \right] \quad (3.1.15)$$


İfadəsi ilə təyin olunan I_0 – kəmiyyəti **p-n keçidin doyma cərəyanı adlanır**.

Doyma cərəyanı üçün alınmış (3.1.14) və (3.1.15) ifadələrindən göründüyü kimi bu cərəyan *p-n* keçidə tətbiq edilən xarici gərginlikdən asılı olmayıb, yalnız *p-n* keçidin hazırlanıldığı yarımkəcirici material, keçidin ölçüləri və temperaturla təyin olunur.

Ona görə də *p-n* keçidin VAX-1 daha sadə şəkildə:

$$I = I_0 \left(e^{\frac{eU_x}{kT}} - 1 \right) \quad (3.1.16)$$

düsturu ilə ifadə oluna bilər. (3.1.16)-dan görünür ki, $U_x > 0$ qiymətlərində (düzünə istiqamətdə) VAX-ın eksponentsiyal həddi:



Şəkil 3.1.4. İdeal *p-n* keçidin volt-amper xarakteristikası

$$\exp\left(\frac{eU_x}{kT}\right) \gg 1 \quad (3.1.17)$$

və $p-n$ keçiddən axan düzünə cərəyan:

$$I_d = I_0 e^{\frac{eU_x}{kT}}. \quad (3.1.18)$$

Başqa sözlə, düzünə cərəyan keçidə tətbiq edilən xarici gərginlikdən eksponensial asılıdır.

Əksinə istiqamətdə ($U_x < 0$) isə:

$$\exp\left(\frac{eU_x}{kT}\right) \ll 1 \quad (3.1.19)$$

və $p-n$ keçiddən axan əksinə cərəyan:

$$I_s = -I_0. \quad (3.1.20)$$

Bütün deyilənlərə əsasən ideal $p-n$ keçidin VAX-nı qrafiki olaraq şəkil 3.1.4-dəki kimi təsvir etmək olar.

Qeyd etmək lazımdır ki, $U_x > 0$ və $U_x < 0$ olduqda bu qrafikin gərginlik oxundakı miqyasları eyni deyil və müxtəlif p-n keçidlər üçün ~ 10 və ya ~ 100 dəfələrlə fərqlənir. Belə ki, düzünə istiqamətdə işçi oblastın eni cəmi bir neçə volt təşkil etdiyi halda, əksinə istiqamətdə 10 və 100 voltlarla məhdudlanır.

Əksinə istiqamətin başlangıç hissəsində cərəyanın müşahidə olunan kiçicik artması, əksinə gərginliyin sıfırdan U_{ds} – qiymətinə qədər artması ilə qeyri-əsas sərbəst yüksəyicilərin daha çox hissəsinin cərəyana səfərbər edilməsi ilə əlaqədardır.

§ 3.1.3. p - n keçidin növləri

p - n keçidin simmetrik, qeyri-simmetrik, kəskin, tədrisi, nöqtəvi, müstəvi, birtərəfli və s. kimi müxtəlif növləri var.

Ən sadə və nəzəriyyəsi ətraflı işlənilmiş p - n kecid – ideallaşdırılmış simmetrik, kəskin p - n keçiddir (şəkil 3.1.5, a). Belə p - n keciddə $n_n = p_p$; $N_D = N_A$; $p_n = n_p$, yəni aşqarların öz tip və konsentrasiyalarına görə dəyişməsinin baş verdiyi oblastın Δx – qalınlığı çox-çox kiçik olur ($\Delta x \rightarrow 0$). Qeyd etmək lazımdır ki, real p - n keçidlərdə həmişə Δx sıfırdan fərqlidir və real p - n kecid o halda kəskin p - n kecid adlanır ki, Δx , yəni keçiricilik tipinin dəyişdiyi qalınlıq bağlayıcı təbəqənin ℓ_{p-n} – enindən çox-çox kiçik olsun ($\Delta x \ll \ell_{p-n}$). Əgər belə p - n keçidlərdə $N_A \neq N_D$ (yaxud $p_p \neq n_n$; $p_n \neq n_p$) olarsa, o, qeyri-simmetrik kəskin p - n kecid adlanır. Qeyri-simmetrik kecid (məsələn, $N_A \gg N_D$) halında kəskin p - n keçidlərin eni:

$$\ell_{p-n} \approx \ell_n = \sqrt{\frac{2\epsilon\epsilon_0\varphi_{k0}}{e} \cdot \frac{1}{N_D}} . \quad (3.2.21)$$

Kəskin p - n keçidlər, bir qayda olaraq **əritmə üsulu** ilə hazırlanır.

Praktikada demək olar ki, əksər hallarda elə p - n keçidlərdən istifadə edilir ki, onlarda Δx -in qiyməti həcmi yükler oblastının ℓ_{p-n} -eninin qiyməti ilə müqayisə edilə biləcək olur. Belə keçidlərə **tədrici p - n keçidlər** deyilir.

Tədrici p - n keçidləri, adətən, diffuziya üsulu ilə hazırlanırlar.

Simmetrik, tədrici p - n keçidlərin xarici gərginlik təsir etməyən haldakı ($U_x = 0$) eni:

$$\ell_{p-n} = \sqrt[3]{\frac{12\epsilon\epsilon_0}{e\left(\frac{dN_A}{dx} + \frac{dN_D}{dx}\right)} \varphi_{K0}} . \quad (3.1.22)$$

Bu ifadədən göründüyü kimi, kəskin p - n keçidlərdən fərqli olaraq, tədrici p - n keçidlərin eni hər iki hissədəki keçiricilik tipini təyin edən aşqar atomlarının konsentrasiyasından (N_A və N_D -dən) deyil, konsentrasiyanın baxılan sistem (X - oxu) boyunca dəyişmə qradiyentindən (dN_A/dx və dN_D/dx -dən) asılıdır. Bu halda, həm də asılılıq kvadrat kök yox, kub köklə ifadə olunur.

Müxtəlif səviyyədə aşqarlanmış, yəni

$$\frac{dN_A}{dx} \neq \frac{dN_D}{dx}$$

olan yarımkəçiricilərin kontaktında əmələ gələn tədrici p - n kecid isə **qeyri-simmetrik tədrici p - n kecid** adlanır. Belə p - n keciddə:

$$\frac{dn_n}{dx} \neq \frac{dp_p}{dx}; \frac{dn_p}{dx} \neq \frac{dp_n}{dx} \quad (3.1.23)$$

Hər iki tip p - n keciddə p - və n - hissələrdəki sərbəst yüksəşiyicilərin konsentrasiyası bir-birindən bir tərtibdən çox fərqlənərsə (məsələn, $p_p >> 10 n_n$), belə p - n kecidə **bir tərəfli p - n kecid** deyilir.

Qeyri-simmetrik p - n keciddə daxili elektrik sahəsi az aşqarlanmış hissəsiyə daha çox nüfuz edir (şəkil 3.1.5, b).

Qeyri-simmetrik, tədrici p - n keçidlərdə (məsələn,

$\frac{dN_A}{dx} >> \frac{dN_D}{dx}$ olduqda) :


$$\ell_{p-n} \approx \ell_n \approx \sqrt[3]{\frac{12\epsilon\epsilon_0}{e \frac{dN_D}{dx}} \varphi_{K0}} . \quad (3.1.24)$$

Yarımkeçirici cihazlar, bir qayda olaraq qeyri-simetrik $p-n$ keçidlər əsasında hazırlanır. Bu halda əsas yüksəşiyicilərin konsentrasiyasının daha böyük olduğu hissə **emitter**, ikinci hissə isə **baza** adlanır.

$p-n$ keçidlər öz həndəsi ölçülərinə görə **nöqtəvi** və **müstəvi** $p-n$ keçidlərə ayrılır. Nöqtəvi $p-n$ keçidin eninə ölçüləri onun qalınlığı tərtibində, müstəvi $p-n$ keçidlərin eninə ölçüləri isə onun qalınlığından çox-çox böyük olur.


Yarımkeçirici cihazların hazırlanmasında eyni materialdan, eyni keçiricilik tipinə malik, lakin müxtəlif səviyyədə aşqarlanmış yarımkəçiricilərin, yaxud da aşqarlanmış və aşqarlanmamış (məxsusi keçiriciliyə malik) yarımkəçiricilərin kontaktunda

yaranan $p^+ - p$,
 $n^+ - n$ və $p - i$,
 $n - i$ tipli keçidlərdən də istifadə edilir. Burada «+» işarəsi daha çox aşqarlanmanı, «i» isə məxsusi keçiriciliyi göstərir. Belə elektrik keçidlərində bağlayıcı təbəqə zəif aşqarlanmış və ya məxsusi keçiriciliyə malik yarımkəçirici hissəyə daha çox nüfuz edir.



Şəkil 3.1.5. Simmetrik (a) və qeyri-simmetrik (b) $p-n$ keçidlərdə həcmi yüklerin paylanması qrafiki təsviri


§ 3.1.4. *p-n* keçidin tutumu



Şekil 3.1.6. *p-n* keçidin ekvivalent şemasi

Məlumdur ki, hər bir *p-n* keçidin bağlayıcı təbəqəsində metallurji sərhədin hər iki tərəfində hərəkətsiz (bağlı) ionlar hesabına yaranmış müsbət və mənfi həcmi yüksəklər, eləcə də bu hissələrin kənar sərhədində toplanmış mütəhərrik yüksəklər (elektron və deşiklər) vardır.

p-n keçidin metallurji sərhədin-dən müxtəlif tərəflərdə işarəcə əks yüksəklərin olmasını, keçidlə paralel qoşulmuş müəyyən ekvivalent elektrik tutumunun mövcudluğu kimi təsəvvür etmək olar (Şəkil 3.1.6). Bu tutum ***p-n* keçidin tutumu** adlandırılır (C_{p-n}). Keçidə və onun kənar sərhədlərində toplanmış olan həcmi yüksəklərin qiyməti keçidə tətbiq edilən xarici gərginlikdən asılı olaraq dəyişir. Çünkü xarici gərginliyin dəyişməsi ilə həm bağlayıcı təbəqənin ℓ_{p-n}



Şekil 3.1.7. Kəskin və tədrici *p-n* kecid halında çəpər tutumunun əksinə gərginlikdən asılılığı (əksinə istiqamətdə qoşulmuş kəskin və tədrici *p-n* kecidin volt-farad xarakteristikası)

eni ($\ell_{p-n} \sim \sqrt{\varphi_{k0} \pm |U_x|}$), həm də injeksiya hesabına keçidin kənar sərhədləri yaxınlığında toplanmış qeyri-əsas yükdaşıyıcıların kon-sentrasiyası (3.1.7, 3.1.8 və 3.1.10) ifadələrinə uyğun şəkildə dəyişir.

Ona görə də ümumi halda *p-n* keçidin tutumu, kecidə tətbiq edilən xarici gərginliyin funksiyasıdır.

Lakin bağlayıcı təbəqədə və onun hüdudlarından kənarda olan həcmi yüklerin qiyməti keçidə tətbiq edilən xarici gərginlikdən müxtəlif şəkildə asılı olduğundan, keçidin C_{p-n} tutumunun iki komponentdən ibarət olduğu qəbul edilmişdir.

Bunlardan biri bağlayıcı təbəqədəki yüklerin dəyişməsini xarakterizə edir və **çəpər tutumu** adlanır ($C_{\text{çəp}}$), digəri isə injeksiya və ekstraksiya prosesləri hesabına keçidin sərhədindəki yüklerin dəyişməsini təsvir edir və **p - n keçidin diffuziya tutumu** (C_{dif}) adlanır. p - n keçidin çəpər tutumunu köynəklərində $Q_n \approx Q_p$, qədər elektrik yükü olan müstəvi kondensatorun tutumu kimi təsəvvür etdikdə:

$$Q_n = eN_D S \ell_{p-n} . \quad (3.1.25)$$

Bu ifadədəki S – kəmiyyəti p - n keçidin en kəsiyinin sahəsidir.

Q_n – yükü keçidə tətbiq edilən xarici gərginliklə mütənasib olmadığından (çünki $eN_D S$ – gərginlikdən asılı deyil, ℓ_{p-n} isə gərginlikdən düz mütənasib yox, mürəkkəb şəkildə asılıdır):

$$C_{\text{çəp}} = \frac{dQ}{dU} \quad (3.1.26)$$

Ona görə də (3.1.25) və (3.1.26) ifadələrini nəzərə alıqda

$$C_{\text{çəp}} = \frac{\epsilon \epsilon_0 S}{\ell_{p-n}} \sqrt{\frac{\varphi_{K0}}{\varphi_{K0} + |U_x|}} . \quad (3.1.27)$$

Sonuncu düsturdan göründüyü kimi qeyri-simmetrik, kəskin p - n keçidin çəpər tutumu $C_{\text{çəp}} \sim \frac{l}{\sqrt{U_x}}$.

$C_{\text{çap}} = f(U_x)$ asılılığı keçid oblastında aşqar atomlarının konsentrasiyasının dəyişmə qanunundan daha güclü asılıdır. Keçid oblastında aşqar atomlarının konsentrasiyasının paylanması qanunu dəyişdikdə, $C_{\text{çap}} = f(U_x)$ asılılığı da dərhal dəyişir. Məsələn, kəskin $p-n$ keçid üçün bu asılılıq $C_{\text{çap}} \sim \frac{I}{\sqrt{U_x}}$ şəklində olduğu halda, tədrici $p-n$ keçid

üçün: $C_{\text{çap}} \sim \frac{I}{\sqrt[3]{U_x}}$ şəklinə düşür. Bu xüsusiyyətdən praktikada $p-n$ keçidin kəskin və ya tədrici olmasını müəyyənləşdirmək üçün istifadə edilir.

$C_{\text{çap}} = f(U)$ asılığına **$p-n$ keçidin volt-farad xarakteristikası** deyilir. Kəskin və tədrici $p-n$ keçidlər üçün $\frac{C_{\text{çap}}}{C_{\text{çap},0}} = f(U)$ asılılığı şəkil 3.1.7-də təsvir edildiyi kimidir.

Burada $C_{\text{çap}} -$ hər hansı $U_x \neq 0$; $C_{\text{çap},0} -$ isə $U_x = 0$ qiymətlərində $p-n$ keçidin çəpər tutumunun qiymətləridir. Şəkil 3.1.7-dən göründüyü kimi keçidin çəpər tutumu əksinə gərginliyin mütləq qiyməti azaldıqca artır və $U_x = 0$ halındakı qiymətinə yaxınlaşır. Xarici gərginliyin istiqaməti dəyişdikdə ($U_x > 0$ olduqda) ℓ_{p-n} -nin kiçilməsi (bağlayıcı təbəqənin daralması) hesabına çəpər tutumu artır. Lakin bu halda injeksiyanın səviyyəsi də kəskin artır və nəticədə diffuziya tutumu $p-n$ keçidin ümumi C_{p-n} – tutumunda daha güclü rol oynamağa başlayır.

$p-n$ kecidə tətbiq edilən əksinə gərginliyin yalnız çox kiçik qiymətlərində (VAX-ın doyma halına çatana qədərki hissədə) əksinə istiqamətdə diffuziya tutumu müşahidə olunur və onun qiyməti çəpər tutumunun qiymətindən kiçik

olur. Əksinə gərginliyin sonrakı artımında qeyri-əsas yüksəkdaşıyıcıların paylanması qanunu praktiki olaraq dəyişməz qalır.

p - n keçidin sərhədyanı oblastlarında həcmi yüklerin miqdarının ciddi şəkildə dəyişməsi yalnız sistemə düzünə istiqamətdə ($U_x > 0$) gərginlik tətbiq edildikdə baş verir. İnjeksiya səviyyəsi $\delta \geq 1$ olduqda bu yüklerin miqdarının dəyişməsi daha böyük olur.

Qeyri-əsas yükdaşıyıcıların yaratdığı ΔQ – yükünün baxılan qeyri-simetrik kəskin p - n kecid halında n – oblast-dakı, yəni $x = (0 \div \omega_n)$ qalınlığındakı (burada ω_n – sistemin n – hissəsinin, yəni bazanın qalınlığıdır) artımını hesablaşdırıb, sonra onu xarici gərginliyə görə diferensialdıqda, $\omega_n > L_p$ hali üçün:

$$C_{dif} \approx \frac{e}{kT} I \tau_p, \quad (3.1.28)$$

$\omega_n < L_p$ hali üçün isə:

$$C_{dif} \approx \frac{e}{kT} I \frac{\omega_n^2}{2D_p} \quad (3.1.29)$$

ifadəsi alınar. Bu ifadələrdə e – elektronun yükü, k – Boltzman sabiti, I – keçiddən axan düzünə cərəyanın qiyməti, τ_p – qeyri-əsas yükdaşıyıcıların yaşama müddəti, D_p – isə qeyri-əsas yükdaşıyıcıların diffuziya əmsalıdır.

Bu ifadələrdən göründüyü kimi, p - n keçidin C_{dif} – diffuziya tutumu keçiddən axan düzünə cərəyanla düz mütənasibdir. Düzünə cərəyanın kifayət qədər böyük qiymətlərində C_{dif} – diffuziya tutumu $C_{çəp}$ – çəpər tutumundan bir neçə tərtib böyük ola bilir.

§ 3.1.5. p - n keçidin deşilməsi

p - n keçidə tətbiq edilən xarici gərginliyi heç də sonsuz olaraq artırmaq mümkün deyil. Hər iki istiqamətdə xarici gərginliyin kifayət qədər böyük qiymətlərində p - n keçidin xüsusiyyətlərinə güclü şəkildə təsir edə bilən müxtəlif təbiətli hadisələr baş verir. Düzünə istiqamətdə tətbiq olunan U_x – xarici gərginliyin, hətta çox da böyük olmayan qiymətlərində p - n keçiddən axan cərəyan həddən artıq böyük qiymət alır, onun yaratdığı Coul istiliyi və bunun nəticəsinde baş verən istilik prosesləri p - n keçidi sıradan çıxarır.

Əks istiqamətdə baş verən proseslər isə daha maraqlı və mürəkkəbdir. Belə ki, əksinə gərginliyin çox böyük qiymətlərində p - n keçiddən axan əksinə cərəyanın, demək olar ki, sıçrayışla (kəskin) artması müşahidə olunur. Bu hadisəyə, yəni əksinə gərginliyin müəyyən böyük qiymətində əksinə cərəyanın kəskin artmasına p - n keçidin deşilməsi deyilir.

Lakin p - n keçidin deşilməsi hadisəsi öz-özlüyündə müxtəlif səbəblərdən baş verə bilər. Ümumiyyətlə isə, bu hadisə keçiddəki **güclü elektrik sahəsi effektləri**, yaxud da ayrılan böyük Coul istiliyi ilə bağlı olur.

p - n keçidin əsas deşilmə mexanizmləri **sel**, **tunel** və **istilik deşilmələridir**. Bəzən p - n keçidin səth deşilməsindən də danışılır ki, bu da öz-özlüyündə sel, tunel və ya istilik deşilmələrindən hər hansı birinin və ya bir neçəsinin vəhdət həlinda keçidin səthə çıxan oblastında baş verməsidir.

Sel deşilməsi – əsasən az aşqarlanmış yarımkəcəricilərdən hazırlanmış p - n kecidlərdə daha çox ehtimallıdır. Belə p - n kecidlərin bağlayıcı təbəqəsinin eni kifayət qədər böyük olduğundan buraya düşən sərbəst yükdaşıyıcılar ($E = E_d + E_x$) yekun elektrik sahəsinin təsiri altında kifayət qədər böyük qiymətə malik əlavə kinetik enerji toplamağa və nəticədə qarşılaşlığı neytral atomlarla, yaxud ionlarla

toqquşaraq onlardan əlavə sərbəst yükdaşıyıcılar (elektronlar) qoparmağa imkan qazanır. Yaranmış yeni sərbəst yükdaşıyıcılar da, öz növbəsində eyni qaydada yenilərini yarada bildiyindən proses selvari şəkil alır. Nəticədə, p - n keçidin həcmiyüklər oblastına daxil olan nisbətən az sayda sərbəst yükdaşıyıcılar əvəzinə, onun çıxışında ilkən halda olanla müqayisədə bir neçə tərtib çoxalmış sayda sərbəst yükdaşıyıcılar cərəyanıa iştirak edir. Ona görə də gərginliyin müəyyən dəyişməz bir qiymətində p - n keçiddən axan əksinə cərəyanın qiyməti kəskin artır (sel deşilməsi baş verir).

Bu proses **sərbəst yükdaşıyıcıların sel çoxalma əmsalı** adlanan və p - n keçidin bağlayıcı təbəqəsini (həcmi yüksəklər oblastını) tərk edən yükdaşıyıcıların sayının həmin təbəqəyə daxil olanların sayına nisbəti ilə təyin olunan kəmiyyətlə:

$$M = \frac{N_1 + N_2 + N'_2}{N_1} \quad (3.1.30)$$

xarakterizə edilir. Sonuncu ifadədə N_1 - keçidə daxil olan, N_2 - keçid oblastındaki, N'_2 - isə zərbələrlə yaranmış əlavə yükdaşıyıcıların konsentrasiyasıdır.

M - əmsalı p - n keçidə tətbiq edilən əksinə xarici gərginliyin, keçidin təşkil olunduğu yarımkəcəricinin xüsusi müqavimətinin (aşqarlanma səviyyəsinin) qiymətindən və başqa amillərdən asılıdır. Xarici gərginliyin M - kəmiyyətinin sonsuzluğğa yaxınlaşlığı qiyməti **sel deşilməsi gərginliyi** adlanır ($U_{d.sel}$).

M - əmsalı $U_{d.sel}$ - gərginliyi ilə


$$M = \frac{1}{1 - \left(\frac{U_x}{U_{d.sel}} \right)^b} \quad (3.1.31)$$

şəklində əlaqədardır. Bu ifadədəki b – kəmiyyəti $p-n$ keçidin baza hissəsinin materialından asılıdır. Məsələn, $n - Ge$ və $p - Si$ üçün $b = 3$; $p - Ge$ və $n - Si$ üçün isə $b = 5$.

Sel deşilməsi üçün başlıca xüsusiyyəti keçidə tətbiq edilən əksinə gərginliyin praktiki olaraq sabit qiymətində keçiddən axan cərəyanın qiymətinin kəskin artmasıdır. Bu növ deşilmənin ikinci bir xüsusiyyəti temperaturun yüksəlməsi ilə deşilmə gərginliyinin qiymətinin böyüməsidir. Deşilmə gərginliyinin temperaturla artmasının səbəbi temperaturun yüksəlməsi ilə kecidə oblastında sərbəst yükdaşı-

yıcıların orta sərbəst qacış yolunun kiçilməsi və buna görə də zərbələrlə ionlaşmanın yarada biləcək enerjinin əldə olunması üçün daha böyük elektrik sahəsinin lazım gəlməsidir.

Tunel deşilməsi əsasən kiçik xüsusi müqavimətli və dar qadağan olunmuş zonaya malik yarımkəcicilər əsasın-



Şəkil 3.1.8. Sel, tunel və istilik deşilməsi halında $p-n$ keçidin əksinə istiqamətdəki volt-amper xarakteristikası

dakı $p-n$ keçidlərdə üstünlük təşkil edir.

$p-n$ keçidin **tunel deşilməsi** sərbəst yükdaşıyıcıların öz enerjisini dəyişmədən (tunel etməklə) valent zonadan keçirici zonaya keçməsi hesabına yaranan elektrik deşilməsinə deyilir. Qeyd etmək lazımdır ki, elektronların bu şəkildə tunel etməsi o halda mümkündür ki, onların dəfə edəcəkləri potensial çəpərin eni kifayət qədər kiçik olsun. Eyni bir yarımkəciriçi material halında, potensial

çəpərin eni tətbiq edilən xarici elektrik sahəsinin qiyməti ilə təyin olunur. Tunel deşilməsi hadisəsi, $p-n$ keçiddəki gərginlik düşgüsü, həmin keçid üçün tunel deşilməsi gərginliyinə bərabər olduqda baş verir. Tunel deşilməsi gərginliyi yarımkəcəricidəki aşqar atomlarının konsentrasiyasının birinci dərəcəsi ilə tərs mütənasibdir. Tunel etmək üçün potensial çəpərin və bağlayıcı təbəqənin eninin kiçik olması tələb edildiyindən, tunel deşilməsi yüksək səviyyədə aşqarlanmış yarımkəcərici-lərdən hazırlanmış $p-n$ keçidlərdə daha effektli baş verə bilir.

Tunel deşilməsi halında da $p-n$ keçiddəki gərginlik-düşkübü deşilmə gərginliyinə bərabər olduqda keçiddən axan cərəyan sel deşilməsi halındakı kimi çox kəskin dəyişir – sıçrayışla artır (şəkil 3.1.8). Lakin sel deşilməsi halından fərqli olaraq, tunel deşilməsi halında deşilmə gərginliyi aşqar atomlarının konsentrasiyası ilə yanaşı, temperaturun da yüksəlməsi ilə kiçilir. Çünkü əksər yarımkəcəricilərdə temperaturun yüksəlməsi ilə qadağan olunmuş zonanın eni kiçilir. Uyğun olaraq bu zaman $p-n$ keçidə tətbiq edilən gərginliyin eyni bir qiymətində potensial çəpərin eni də kiçilir. Bu isə öz növbəsində potensial çəpərdən sərbəst yüksəlyicilərin tunel ehtimalını artırır.

Sel deşilməsi halında deşilmə gərginliyinin temperaturdan asılılığı tunel deşilməsi halındakının əksinə olduğundan, bəzən VAX-ın formasına görə bir-birinə çox oxşayan həmin iki deşilmədən (şəkil 3.1.8) hansının baş verdiyini $U_{des} = f(T)$ asılılığına görə ayırd edirlər.

İstilik deşilməsi – Coul istiliyi hesabına yaranan deşilmədir. Bu deşilmə o vaxt üstünlük təşkil edir ki, keçiddən axan əksinə cərəyanın $p-n$ keçidə yaratdığı:

$$P_c = \sigma E^2 \quad (3.1.32)$$

Coul gücü, istilikkeçirmə hesabına keçiddən ətraf mühitə ötürülə bilən P_{ay} – ayrılma gücündən böyük olsun. Sonuncu ifadədə E – keçiddəki elektrik sahəsinin intensivliyi, σ – isə keçid oblastının xüsusi elektrik keçiriciliyidir. Məsələ burasındadır ki, yarımkəcirici materiallar üçün σ – elektrik keçiriciliyinin qiyməti temperaturdan eksponentsiyal qanunla asılı olduğundan $p-n$ keçidin Coul istiliyi hesabına qızması öz növbəsində onun keçiriciliyinin artmasına, keçiriciliyin artması isə xarici elektrik sahəsinin eyni bir qiymətində $p-n$ keçidin temperaturunun kəskin yüksəlməsinə səbəb olur. Nəticədə, xarici gərginliyin müəyyən bir $U_x = U_{ist.d}$ qiymətində bu iki proses arasında yaranan qarşılıqlı müsbət əks rabitə $p-n$ keçiddən axan cərəyanın kəskin artmasına, yəni keçidin deşilməsinə səbəb olur. Qeyd etmək lazımdır ki, istilik deşilməsinin iki əsas parametri arasında müsbət əks rabitənin olması bu cür deşilmə halında $p-n$ keçidin VAX-nın əksinə qolunda «S» şəkilli (mənfi diferensial müqavimətli) hissənin yaranmasına səbəb olur (şəkil 3.1.8).

$p-n$ keçidlərdə əksinə cərəyanın qiymətinin kiçik olmasına, əksər hallarda istilik deşilməsinin tunel və sel deşilmələrini müşayiət edən və ümumi deşilmənin ikinci mərhəlesi olan bir proses kimi baş verməsinə səbəb olur.

$p-n$ keçidin istilik deşilməsi digər növ deşilmə mexanizmlərindən VAX-in şəkinə görə asanlıqla seçilir (şəkil 3.1.8).

Səth deşilməsi dedikdə $p-n$ keçidin səthinin müəyyən yerində sel, tunel və ya istilik effektleri əsasında başverən elektrik deşilməsi nəzərdə tutulur. Bu deşilmənin baş vermə ehtimalı kristalın səthindəki səth yüklərinin işarəsindən aslidir: səth yüklərinin işarəsi $p-n$ keçidin baza hissəsindəki əsas yükdaşıyıcıların işarəsinin əksinə olarsa, bazonın sət-

hində yükdaşıyıcılarla zənginləşmiş lay əmələ gələr və bu yerdə p - n keçidin eni onun həcmindəki eninə nisbətən kiçilər. Buna görə də p - n keçidin deşilməsi onun məhz həmin səth hissəsində baş verər.

Adətən, p - n keçidin deşilmə gərginliyi olaraq, əksinə cərəyanın $I_s \approx 10I_0$ qiymətinə çatdığı əksinə gərginliyin qiyməti götürülür.

FƏSİL 3.2

METAL-YARIMKEÇİRİCİ KONTAKTLARI VƏ HETEROKEÇİDLƏR

§ 3.2.1. Metal-yarımkeçirici kontaktı – Şottki keçidi

Həm praktiki tətbiq imkanlarına, həm də fundamental tədqiqatlar baxımından əhəmiyyətinə görə yarımkeçirici materiallar əsasındakı elektrik keçidləri sırasında böyük maraq kəsb edən biri də metal-yarımkeçirici kontaktdır. Bu kontaktlar təmasa gətirilən metal-yarımkeçirici cütünün kimyəvi tərkibindən, fiziki xüsusiyyətlərdən, əsas parametrlərinin (qadağan olunmuş zonanın eni, çıxış işi, elektrona hərislik, elektromənfilik və s.) qiymətlərinə görə həm düzləndirici, həm də omik xarakterə malik ola bilər. Düzləndirici metal-yarımkeçirici kontakt başlıca olaraq kecid-də yaranmış Şottki potensial çəpəri əsasında fəaliyyət göstərir və ondan Şottki diodlarının yaradılmasında istifadə edilir. Omik kontaktlar isə, istisnasız olaraq, demək olar ki, bütün yarımkeçirici cihazların ayrılmaz hissəsidir və həmin cihazların qidalandırılması, müxtəlif ölçü, qeydedici, gücləndirici, düzləndirici və başqa elektron sxemlərinə daxil olması (qoşulması) üçün əsas vasitəci rolunu oynayır. Bu baxımdan metal-yarımkeçirici sərhədindəki omik kontakt böyük elmi və praktiki əhəmiyyətə malik olub, ayrıca araşdırılmağa layiq bir məsələdir. Bu səbədən də düzləndirici və omik xarakterli metal-yarımkeçirici kontaktlarına (elektrik keçidlərinə) ayrı-ayrılıqlıda baxmaq məqsədə uyğundur.

Sadəlik üçün ideal metal-yarımkeçirici kontaktını araşdırıraq, yəni fərz edək ki, təmasa gətirilmiş metalla ya-

rımkəçirici arasında kiməyi tərkibinə görə həmin materiallardan fərqlənən başqa bir təbəqə yoxdur və metalla yarımkəçiricinin ayırma sərhəddində səth halları mövcud deyil, yaxud da onların sıxlığı çox-çox kiçikdir və buna görə də onların kontaktda baş verən proseslərə təsirini nəzərə alma- maq mümkünündür.

Bu şərtlər daxilində metalla yarımkəçiricini kontakta gətirsək, sərbəst elektronların həmin materialların birindən digərinə diffuziyası baş verər. Bununla belə, çıxış işi kiçik olan materialdan çıxış işi böyük olan materiala sərbəst yükdaşıyıcıların diffuziyası üstünlük təşkil edər. Bu halda elektronun çıxış işi dedikdə, onun (elektronun) Fermi səviyyəsindən sərbəst enerji zonasının tavanına qaldırılması üçün lazım olan (termodinamik çıkış işi A_m və A_y) və keçirici zonanın dibindən hesablanan və xarici çıkış işi (son vaxtlar ona «elektrona hərislik»də deyilir) adlanan çıkış işi (x_m və x_y) anlayışlarında istifadə olunur.

Elektronların bu cür diffuziya prosesi və yüklerin sistemdə yenidən paylanması nəticəsində, kontakta gətirilmiş metalın və yarımkəçiricinin ayırma sərhədinə söykənən oblastlarının elektroneytrallığı pozular. Son nəticədə, sərhəddə

$$\varphi_k = (A_m - A_y) / e \quad (3.2.1)$$

ifadəsi ilə təyin olunan potensialalar fərqi və buna uyğun:

$$\varepsilon_k = \frac{A_m - A_y}{e \cdot L_k} \quad (3.2.2)$$

kontakt elektrik sahəsi yaranar. Burada A_m və A_y – uyğun olaraq metaldan və yarımkəçiricidən elektronun çıkış işi, e – isə elektronun yükü, L_k isə həcmi yüklerin kontakt-yarı layının qalınlığındır və

$$L_k = \sqrt{\frac{\epsilon \varphi_k}{2\pi e^2 n_0}} \quad (3.3.3)$$

Kontakt (yaxud diffuziya) elektrik sahəsinin mövcud olduğu və metalla yarımkəcəricinin kontaktı nəticəsində yaranan keçid layı (təbəqəsi) **Şottki keçidi** adlanır.

Metalda sərbəst elektronların konsentrasiyası yarımkəcəridəkindən çox-çox böyük olduğundan, Şottki keçidindəki elektrik sahəsi praktiki olaraq yalnız yarımkəcəridə lokallaşır ($L_k = L_x$). Metalda elektronların yenidən paylanması yalnız qalınlığı atomlararası məsafə ilə müqayisə olunabilən çox nazik layda ($L_k \ll L_y$) baş verir.

Metalla təmasa gətirilmiş yarımkəcəricinin keçiricilik tipindən və bu iki materialdakı çıxış işlərinin qiymətlərinin nisbətində asılı olaraq yarımkəcəridə **tükənmiş (yoxsullaşmış)**, bəzən də **invers (zənginləşmiş)** lay əmələ gələ bilər. Belə ki, metalda çıxış işi yarımkəcəridəkindən kiçik olduqda ($A_m < A_y$) elektronlar böyük ehtimalla metaldan yarımkəcəriyə keçər. Bu isə *p*-tip yarımkəcəricinin temas oblastında sərbəst yükdaşıyıcıların tükəndiyi təbəqəni yaradır. $A_m \ll A_y$ olduqda, *n*-tip yarımkəcəricinin həmin oblastında, hətta invers təbəqə əmələ gələ bilər. Yarımkəcərici *n*-tip keçiriciliyə malik olduqda isə kontaktın yarımkəcərici hissəsində elektronlarla **zənginləşmiş** təbəqə əmələ gəlir.

$A_m > A_y$ olduqda *n*-tip yarımkəcəridə tükənmiş və ya invers, *p*-tip yarımkəcəricisində isə **zənginləşmiş** lay əmələ gəlir.

Tükənmiş layda həcmi yük ionlaşmış aşqarların yükünün əsas yükdaşıyıcıların yükü ilə kompensasiyasının pozulması, zənginləşmiş layda isə əsas yükdaşıyıcıların yükü-

nün toplanması hesabına formalaşır. Tükənmiş layın xüsusi müqaviməti yarımkəcəricinin həcmindəki xüsusi müqavimətdən çox-çox böyük olur və belə lay *bağlayıcı lay* adlanır. Belə laylı kontakt düzləndirmə xassələrinə malik olur. Zənginləşmiş lay kontaktyanı hissənin müqavimətinin yarımkəcəricinin həcmının xüsusi müqavimətinə nəzərən kiçilməsinə səbəb olur. Belə lay antibağlayıcı lay adlanır və uyğun kontakt düzləndirmə xassəsinə malik olmur.

Şottki keçidinin $p-n$ keçiddən başlıca fərqli xüsusiyyəti, Şottki keçidində elektron və deşiklər üçün potensial çəpərin hündürlüğünün müxtəlif olmasıdır. Bunun nəticəsin-də Şottki keçidindən qeyri-əsas yükdaşıyıcıların injeksiyası baş verməyə bilir. Belə bir keçidi düzünə istiqamətdə qoşduqda kontaktyanı oblastda deşiklər üçün potensial çəpərin hündürlüyü kiçilir və deşiklər yarımkəcəricidən metala keçir. Keçidə tətbiq edilən gərginliyin qiyməti artırıldıqda bu prosesin ehtimalı böyüyür, lakin metaldan yarımkəcəriciyə doğru hərəkət edən elektronlar üçün potensial çəpərin hündürlüyü hələ də böyük qala bilir. Ona görə də elektronların metaldan yarımkəcəriciyə axını zəif olur, yəni praktiki ola-raq qeyri-əsas yükdaşıyıcıların yarımkəcəriciyə injeksiyası baş vermir.

Əksinə istiqamətdə təsir edən gərginlik halında (xarici gərginliyin istiqaməti dəyişdikdə) deşiklər üçün potensial çəpərin hündürlüyü yüksəlir və onların keçiddən hərəkəti kəsilir. Qeyri-əsas yükdaşıyıcılar (baxılan halda elektronlar) üçün keçiddəki elektrik sahəsi sürətləndirici sahə olur. Bu-na görə də qeyri-əsas yükdaşıyıcılar keçiddən keçərək əksinə cərəyan yaradır. Lakin yarımkəcəricidə bu yükdaşıyıcıların konsentrasiyası kiçik olduğundan, yaranan əksinə cərəya-nın qiyməti də kiçikdir.

Əgər kontakta gətirilmiş yarımkəciriçi ilə metalın çıxış işlərinin qiymətləri arasındakı fərq böyük olarsa, onda yarımkəciriçinin kontaktyanı oblastında invers lay əmələ gələr. Bu halda düzünə gərginliyin kiçik qiymətlərində də invers laydan yarımkəciriçinin ona bitişik olan həcmində qeyri-əsas yükdaşıyıcıların injeksiyası baş verir. Düzünə gərginliyin böyük qiymətlərində invers lay tamamilə aradan qalxa bilər.

Metalla yarımkəciriçinin kontaktında yaranmış kecidlərdə yarımkəciriçinin kontaktyanı hissəsində qeyri-əsas yükdaşıyıcıları üçün potensial çuxurun əmələ gəlməsi nəticəsində bu hissədə qeyri-əsas yükdaşıyıcıların toplanması baş verə bilər.

Bu hadisə yarımkəciriçi cihazın ətalətliyinə (cəldliyinə) təsir göstərə bilər. Bu potensial çuxurun aradan qaldırılması üçün eyni çıkış işinə malik cütlər seçməklə, metal-yarimkeciriçi kontaktındaki potensial çəpəri yox etmək lazımdır. Lakin bu, heç də praktiki olaraq asanlıqla həyata keçirilə bilən iş deyil. Cünki həm belə materiallar cütünün sayı məhduddur, həm də yarımkəciriçidə sərbəst yükdaşıyıcıların konsentrasiyasının və temperaturun hər qiyməti üçün yeni bir metal seçmək zərurəti yaranır.

Yarimkeciriçidə kontaktyanı hissədə sərbəst yükdaşıyıcıların toplanmasının qarşısını almaq üçün həmin hissəni əlavə aşqarlamaq lazımdır. Bu halda kontaktda potensial çəpər qalsa da, güclü aşqarlanma nəticəsində onun qalınlığı (eni) xeyli kiçilir. Potensial çəpərin qalınlığının kiçik olması isə yarımkəciriçidəki potensial çuxurdan qeyri-əsas yükdaşıyıcıların tunel yolu ilə metala keçməsini təmin edir.

§ 3.2.2 Omik kontaktlar

Omk kontaktlar həm yarımkəcirici cihazlarda, həm də yarımkəcirlilərin tədqiqində mühüm əhəmiyyət kəsb edir. Omik kontaktların əsas vəzifəsi – yarımkəciricini və ya yarımkəcirici cihazların işçi elementlərini cərəyan keçirən metal hissələrlə qalvanik birləşdirməkdir. Omik kontaktların praktikada daha tez-tez tətbiq edilməsinə baxmayaraq, onların nəzəriyyəsi $p-n$ keçidlərin nəzəriyyəsindən xeyli zəif işlənib və omik kontaktların formalasdırılması, əksər hallarda eksperimentə əsaslanır.

Aşağıdakı hallarda omik kontaktlar yarımkəcirici cihazların işinə az mənfi təsir göstərir:

- 1) Qeyri-əsas yükdaşıyıcıların omik kontaktdan yarımkəcirlinin həmin kecidə bitişik hissəsinə injeksiyası olmadıqda və omik kecidə, yaxud da ona yaxın hissədə qeyri-əsas yükdaşıyıcıların toplanması baş vermədikdə;
- 2) Omik kontaktndakı gərginlik düşgüsü və ya kecidin müqaviməti minimal olduqda;
- 3) Omik kontaktların volt-amper xarakteristikası xətti olduqda, yəni kecid həqiqətən omik olduqda.

Omk kontaktlarının keyfiyyətini qiymətləndirmək və ayrı-ayrı omik kontaktları bir-biri ilə müqayisə edə bilmək üçün yükdaşıyıcıların kontaktndakı rekombinasiya sürəti (S_p), omik kontaktın müqaviməti (R_{ok}) və xəttılık əmsali (K) kimi əsas parametrlərindən istifadə olunur.

Omk kontaktndakı rekombinasiyanın sürəti sərbəst yükdaşıyıcıların kontakt yaxınlığında konsentrasiyasının tarazlıq halindəki konsentrasiyadan neçə dəfə fərqləndiyini göstərir. Səth rekombinasiyanın sürətinə oxşar olaraq, omik kontaktndakı rekombinasiyanın sürəti də kontaktdan keçən yükdaşıyıcılar selinin sıxlığının (Φ_k), həmin yük-

daşıyıcıların kontaktdakı artıq konsentrasiyasına (Δn) nisbəti kimi təyin edilir:

$$S_R = \frac{\Phi_k}{\Delta n} \quad (3.2.4)$$

Omk kontaktın müqaviməti kontaktdakı gərginlik düşgüsünün (ΔU_k), həmin kontaktdan axan cərəyanın şiddətinə (i) nisbəti kimi təyin olunur:

$$R_{ok} = \frac{\Delta U_k}{i} \quad (3.2.5)$$

Omk kontaktın müqaviməti kiçik olduqca, bu kontakt daha keyfiyyətli sayılır. Omik kontaktın müqaviməti onun sahəsindən (S_k) asılıdır. Ona görə də əksər hallarda *omik kontaktın xüsusi müqaviməti* (ρ_{ok}) adlanan parametrdən istifadə olunur. Bu parametr

$$\rho_{ok} = \frac{\Delta U_k}{j} \quad (3.2.6)$$

ifadəsi ilə təyin edilir. Burada j – kontaktdan axan cərəyanın sıxlığıdır. Omik kontaktın xüsusi müqavimətinin ölçü vahidi $\text{Om} \cdot \text{sm}^2$ -dir. Kontaktın müqaviməti ilə xüsusi müqaviməti arasında

$$R_{ok} = \frac{\rho_{ok}}{S_k} \quad (3.2.7)$$

ifadəsi ilə təyin olunan əlaqə var.

Omk kontaktın xəttılıyini xarakterizə edən parametrlər, onun VAX-na qoyulan tələblərdən asılı olaraq, müxtəlif cür təyin edilir. Belə ki, əgər real omik kontakt düzləndirmə xassəsinə malikdirsə, onda həmin kontaktın voltamper xarakteristikasının qeyri-xəttiliyi *düzləndirmə əmsali* ilə, yəni düzünə və əksinə gərginliyin eyni mütləq qiymətlərinə uyğun düzünə və əksinə cərəyanların mütləq qiymətləri-

nin nisbəti ilə təyin olunur. İdeal omik kontaktın düzləndirilmə əmsalı vahidə bərabər olmalıdır.

Müqaviməti tətbiq edilən xarici gərginlikdən asılı olan koordinat başlanğıcına görə simmetrik VAX-a malik omik kontaktın qeyri-xəttiliyi isə keçiddən axan cərəyanın sabit komponentinin verilmiş qiymətində statik müqavimətin differential müqavimətə olan nisbəti şəklində təyin olunan *qeyri-xəttilik əmsalı* ilə qiymətləndirilir. Xətti VAX-a malik ideal omik kontaktın qeyri-xəttilik əmsalı vahidə bərabərdir.

§ 3.2.3. Heterokeçidlər

Eyni kimyəvi tərkibə malik, lakin keçiricilik tipinə (n - və p - tip olmasına) və ya aşqarlanması səviyyəsinə görə bir-birindən fərqlənən iki yarımkəçiricisinin kontaktında yaranan $p-n$, p^+-p , n^+-n , $n-i$, $p-i$ tripli homokeçidlərdən fərqli olaraq, heterokeçidlər ümumi halda iki müxtəlif maddənin ayrılma sərhəddi kimi təyin olunur. Yarımkəçiricilər fizikası və elektron cihazlar kursunda isə heterokeçid dedikdə, müxtəlif fiziki-kimyəvi təbiətə malik iki yarımkəçirici materialın təmasa gətirilməsindən yaranan kontakt strukturları nəzərdə tutulur. Heterokeçidlərə misal olaraq *Ge-Si*, *Ge-GaAs*, *GaAs-GaP* və başqa bu kimi keçidləri göstərmək olar.


Bələ heterokeçidlər ayırma sərhədindən hansı məsafədə bir materialdan digərinə keçidin baş verməsindən asılı olaraq iki qrupa – kəskin və tədrici heterokeçidlərə bölünür. Adətən, kəskin hetekrokeçidlərdə bu məsafə ~1 mkm-dən

böyük olmur, tədrici heterokeçidlərde isə bir materialdan digərinə keçidin baş verdiyi məsafə sərbəst yükdaşıyıcıların diffuziya uzunluğunun bir neçə misli qədər olur.

Ayrıma sərhədindəki defektlərin (səth hallarının) sıxlığı çox kiçik olan heterokeçidlər yarada bilmək üçün təmasa gətirilmiş (heterokeçidin təşkil olunduğu) yarımkəçircilərdən hər birinin kristal qəfəsi minimal təhriflərlə digərinin kristal qəfəsinə keçməlidir. Buna görə də heterokeçidi yaratmaq üçün təmasa gətirilən yarımkəçircilərin kristal qəfəsinin parametrləri çox yaxın, həmin materialların kristalları isə eyni kristal tipinə mənsub olmalıdır. Belə heterokeçidlər *ideal heterokeçid* adlanır. İdeal heterokeçidin enerji modeli ilk dəfə Anderson tərəfindən təklif olunub. Bu model *Anderson modeli* adlanır. Qadağan olunmuş zonalarının eni və keçiricilik tipi fərqlənən yarımkəçircilərin kontaktında yaranan heterokeçidlər daha geniş tətbiq tapsa da, eyni tip keçiriciliyə malik yarımkəçircilərin kontaktında yaranan heterokeçidlər də kifayət qədər həm elmi maraq, həm də praktiki əhəmiyyət kəsb edir. Müxtəlif tip keçiriciliyə malik yarımkəçircilərin kontaktında yaranan heterokeçidlər *anizotip* (*p-n*), eyni tip keçiriciliyə malik yarımkəçircilərin kontaktında yaranan heterokeçidlər isə – *izotip* (*n-n*, *p-p*) *heterokeçidlər* adlanır.

Qadağan olunmuş zonasının eni böyük olan *n*-tip yarımkəçiriçi ilə, qadağan olunmuş zonasının eni onunla müqayisədə kiçik olan *p*-tip yarımkəçiricinin kontaktında yaranmış anizotip heterokeçidin timsalında anizotip *p-n* heterokeçidin enerji diaqramına baxaq (şəkil 3.2.1). Qeyd edək ki, bu şəkildə elektronun vakuumdakı enerjisi hesablaşma başlangıcı qəbul edilib. χ – kəmiyyəti elektronun yarımkəçiricinin keçirici zonasının dibindən vakuuma çıxması

üçün lazım olan işi, yəni uyğun materialın elektrona hərisliyi, A – isə termodinamik çıkış işidir.



Şəkil 3.2.1. Anizotip heterokeçidin enerji diaqramı

Kontakta gətirilmiş iki yarımkəciriçidən ibarət sistemin (kontaktın) tarazlıq halı bərəqərar olduqda, bütün sistem boyunca Fermi səviyyələri bərabərləşir. Şəkil 3.2.1-dən də göründüyü kimi heterokeçidin homo p-n keçiddən başlıca fərqi, keçirici və valent zonada uyğun olaraq $\Delta\epsilon_c$ və $\Delta\epsilon_v$ qədər enerji kəsilmələrinin yaranmasıdır. Keçirici zonadakı enerji kəsilməsi p - və n - tip keçiriciliyə malik yarımkəciriçilərdə elektrona hərisliyin (həqiqi çıkış işinin) fərqlənməsi ilə bağlıdır:

$$\Delta\epsilon_c = \chi_2 - \chi_1 \quad (3.2.8)$$

Valent zonadakı enerji kəsilməsi isə həm də 1-ci və 2-ci yarımkəciriçidə valent zonanın tavanına uyğun ϵ_v – enerjisinin qiymətinin (valent zonanın tavanının vəziyyətinin) fərqlənməsi ilə əlaqədardır. Məhz keçirici və valent zonada bu enerji kəsilmələrinin fərqlənməsi nəticəsində ya-

ranmış heterokeçiddə elektronlar üçün potensial çəpərin hündürlüyü, deşiklər üçün olan potensial çəpərin hündürlüyündən fərqlənir. Heterokeçidə düzüñə istiqamətdə xarici gərginlik tətbiq etdikdə elektronlar üçün potensial çəpərin hündürlüyü kiçilir və elektronlar n -tip yarımkəcəricidən p -tip yarımkəcəriciyə injenksiya edir. Bu zaman p-hissədəki deşiklər üçün olan potensial çəpərin hündürlüyü kiçilir, lakin yenə də elə qiymətə malik olur ki, deşiklərin keçidin p - oblastından n - oblastına injeksiyası praktiki olaraq baş vermir.

Qeyd etmək lazımdır ki, çoxlu sayda (əksər) yarımkəcərici cihazların (tranzistorların, işıq diodlarının və s.) işi $p-n$ keçidin oblastlarından yalnız birinə yükdaşıyıcıların (məsələn, n - oblastdan p - oblasta elektronların) injeksiyası ilə bağlıdır. Bu zaman deşiklərin p - oblastdan n - oblasta injeksiyası cihazın parametrlərini pisləşdirir. Homokeçiddə bir oblastdan digərinə injeksiya cərəyanları:

$$i_n \sim e \frac{D_n n_p}{L_n} \quad \text{və} \quad i_p \sim e \frac{D_p p_n}{L_p}.$$

Əgər $n_p p_p = n_n p_n = n_i^2$ ifadəsindən istifadə etsək, bu münasibətlər:

$$i_n \sim e \frac{D_n}{L_n P_n} n_{ip}^2 \quad \text{və} \quad i_p \sim e \frac{D_p}{L_p P_p} n_{in}^2$$

şəklinə düşər. Burada D_n , D_p uyğun olaraq elektronların və deşiklərin diffuziya əmsalları, L_n , L_p – onların diffuziya məsafələri, n_{ip} və n_{in} isə keçidin p və n oblastlarının təşkil olunduğu yarımkəcəricilərdə sərbəst yükdaşıyıcıların məxsusi konsentrasiyasıdır. İnjeksiyanın effektivliyi

$$\frac{i_p}{i_n} = \frac{D_p L_n p_p}{D_n L_p n_n} \cdot \left(\frac{n_{in}}{n_{ip}} \right)^2 \quad (3.2.9)$$

kəmiyyəti ilə xarakterizə etmək olar. Cihazın parametrlərinin yüksək göstəricisini təmin etmək üçün bu kəmiyyətin qiyməti minimal olmalıdır. Homokeçidlərdə $n_{ip} = n_{in}$ olduğundan belə bir qiymət n - oblastı p - oblasta nəzərən daha güclü aşqarlamaqla ($n_n >> p_p$) təmin edilir. Bu prosesi isə sonsuz davam etdirmək olmaz, çünki bir tərəfdən hər bir aşqarın yarımkəciriçidə həll olma hüdudu var, digər tərəfdən isə aşqarlama zamanı yarımkəciriçiyə nəzərdə tutulan aşqarla bərabər, həm də çoxlu sayıda müxtəlif arzuolunmayan aşqar və defektlər daxil olur. Həmin defektlər isə p - n keçidin parametrlərini pişləşdirir. Bu baxımdan uyğun hallarda heterokeçidlərdən istifadə olunması daha perspektivlidir.

Yarımkəciriçidə sərbəst yükdaşıyıcıların məxsusi konsentrasiyasının qiymətinin

$$n_i^2 = 4 \left(\frac{2\pi kT}{h^2} \right)^3 \left(m_n^* m_p^* \right)^{3/2} \exp(-\varepsilon_g kT) \quad (3.2.10)$$

ifadəsini nəzərə almaqla, yaza bilərik ki:

$$\left(\frac{n_{in}}{n_{ip}} \right)^2 = \left(\frac{m_{pn}^*}{m_{pp}^* m_{np}^*} \right)^{3/2} \exp\left(-\frac{\varepsilon_{gn} - \varepsilon_{gp}}{kT} \right). \quad (3.2.11)$$

Burada hər kəmiyyətin yanındakı ikinci indeks həmin kəmiyyətin hansı oblasta aid olduğunu göstərir. Aşqarlarının konsentrasiyası aşqarlanma səviyyəsi bərabər (eyni) olan ($n_n = p_p$) yarımkəciriçilərdən təşkil edilmiş heterokeçidlədə sərbəst yükdaşıyıcıların effektiv kütlələri və digər parametrləri bərabər olduğunun fərz edildiyi sadə halda (3.2.9) ifadəsi

$$\frac{i_p}{i_n} = \exp[-(\varepsilon_{gn} - \varepsilon_{gp}) / kT] \quad (3.2.12)$$

şəklində yazılır. Məsələn, n -Si və p -Ge-dan təşkil olunmuş anizotip heterokeçiddə ($\epsilon_{gn} - \epsilon_{gp} \approx 0.4$ eV). Otaq temperaturunda ($\frac{kT}{e} \approx 0.025$ V) bu nisbət $\frac{i_p}{i_n} \approx e^{-16}$, yəni təqribən sıfır olar. Sonuncu isə o deməkdir ki, belə heterokeçiddən axan cərəyan yalnız n -oblastdan p -oblasta injeksiya olunan elektronların hesabına yaranır. Halbuki, bununla təmamilə eyni bir şəraitdə homokeçiddə $\frac{i_p}{i_n} \approx 1$, yəni elektron və deşik cərəyanları bir-birinə bərabərdir.

Bələliklə, heterokeçidlər praktiki olaraq yükdaşıyıcılarının bir istiqamətli injeksiyاسını təmin edir. Qeyd etmək lazımdır ki, heterokeçiddən axan cərəyan artdıqda da bir istiqamətli injeksiya öz gücündə qalır. Homokeçidlərdə isə cərəyanın artması ilə bu şərt pozulur.

IV HİSSƏ

YARIMKEÇİRİCİ CİHAZLAR

Yarımkeçirici cihazlar işçi elementi yarımkəçirici materialdan olan və iş prinsipi yarımkəçiricilərə xas fiziki proseslərə əsaslanan cihazlardır.

Yarımkeçirici cihazlar müxtəlif əlamətlərinə görə qruplaşdırılır. On geniş yayılmış qruplaşdırımlar işçi materialına, iş prinsiplərinə, quruluşuna, hazırlanma texnologiyasına, işçi tezlik diapazonuna, tətbiq sahəsinə, gücünə görə aparılan qruplaşdırımlardır.

Belə ki, yarımkəçirici cihazlar işçi materialına görə germanium, silisium, selen, $A^{II}B^{IV}$, $A^{III}B^{IV}$ birləşmələri və başqa yarımkəçirici materiallardan hazırlanmış cihazlar; bircins və qeyri-bircins ($p-n$ kecid, heterokecid, metal-yarımkəçirici və başqa kontakt kecidləri əsasında işləyən) cihazlar; iş prinsipinə görə (fotoelektrik, maqnetoelektrik, termoelektrik, tenzoelektrik effektləri əsasında işləyən cihazlar) və başqa cihazlar qrupuna ayrılır. İşləyə bildiyi tezlik diapazonuna görə isə alçaq, yüksək və ifrat yüksək tezlikli; gücünə görə kiçik, orta və böyük güclü; tətbiq sahələrinə və ya yerinə yetirdiyi funksiyaya görə – düzləndirici, qeydedici; çevirdikləri enerjinin növünə görə – elektroçevirici, fotoçevirici, şüalandırıcı və başqa yarımkəçirici cihazlar var.

Bəzi hallarda yarımkəçirici cihazlar quruluşuna və hazırlanma texnologiyasına görə də qruplaşdırılır (ərintili, difuziyalı, meza, $n-p-n$, $p-n-p$, $p-i$, $n-i$ cihazlar).

İndi tədqiqat üçün maraq kəsb edən yarımkəçirici materiallar çox olsa da, yarımkəçirici cihazların hazırlanma-

sında onların yalnız çox az bir qismindən (germanium, sili-
sium, selen, bəzi A_2B_6 və A_1B_5 birləşmələrindən və s.) istifadə olunur.

Yarımkeçirici cihazların istehsalında kimyəvi təmiz
yarımkeçirici materiallardan nadir hallarda istifadə olunur.
Bu məqsədlə başlıca olaraq aşqarlanmış yarımkəçirici ma-
teriallar istifadə edilir.

Yarımkeçirici cihazın işçi həcmi onun əsas elementi
olan yarımkəçirici materialın həndəsi ölçüsünün fiziki sər-
hədləri ilə məhdudlanır. Əsas işçi element xüsusi bir her-
metik örtük (korpus) daxilində yerləşdirilir. Bu örtük işçi
yarımkeçirici materialı ətraf mühitdən təcrid (izolə) edir və
müxtəlif arzuolunmaz təsirlərdən qoruyur. Örtük metaldan,
şüşədən və ya plasmasdan düzəldilir. Cihazın işçi elementi
xarici elektrik dövrəsinə müxtəlif üsullarla (lehimləmə,
qaynaq, pərcim və s.) ona bərkidilmiş xüsusi çıxışlar vasitə-
silə qoşulur.

Kiçik güclü yarımkəçirici cihazlarda işçi materialın ölçüləri $10^{-2} \div 10^{-1} \text{ mm}^3$ tərtibində olur. Daha güclü cihazlarda isə bu ölçülər bir neçə, bəzən onlarla kub millimetrə çatır.

Yarımkeçirici cihazların örtüklərinin (korpuslarının)
ölçüləri həmin cihazların istismar olunduğu sahələrin xa-
rakterindən, səpilən gücün qiymətindən, uyğun elektron
sxemlərinin tip və təyinatından asılı olur.

Yarımkeçirici cihazlar indi öz elektrovakuum analoqlarından daha intensiv tədqiq olunur və daha geniş istifadə edilir. Bunun başlıca səbəbi onların elektrovakuum cihazları ilə müqayisədə bir sıra əsaslı üstünlük'lərə malik olmasıdır. Daha mühüm əhəmiyyət kəsb edən üstünlük'lər isə yarımkəçirici cihazların öz elektrovakuum analoqlarına nisbətən daha kiçik kütlə və həndəsi ölçüyə malik olmaları; kiçik közərmə enerjisi tələb etmələri; yüksək etibarlılığı, böyük

xidmət müddətinə, yüksək mexaniki davamlılığa və daha böyük faydalı iş əmsalına malik olmaları; kiçik qidalanma gərginliklərində işləyə bilmələri, mikroelektronika sxem və qurğularında istifadə oluna bilmələri, daha ucuz başa gəlmələridir.

Lakin bu cihazların da müəyyən çatışmazlıqları var. Belə ki, elektrovakuum cihazlarından fərqli olaraq yarımkəcirici cihazların parametr və xarakteristikaları temperaturdan və radioaktiv şüalanmaların təsirindən güclü asılı olmaqla yanaşı, həm də zaman keçdikcə pişləşir. Bundan əlavə, yarımkəcirici cihazlarda məxsusi küy böyük, giriş müqavimətinin qiyməti isə kiçikdir. Tranzistorların faydalı gücünün kiçik olması da yarımkəcirici cihazların çatışmazlıqlarındandır.

Lakin bu qüsür və çatışmazlıqlar yarımkəcirici cihazların konstruksiya və texnologiyasının getdikcə təkmilləşdirilməsi hesabına ya tamamilə aradan qaldırılır, ya da nisbətən zəiflədirilir.

Əksər yarımkəcirici cihazlar müxtəlif kontakt keçidləri əsasında işləyir. Bu keçidlərin sırasında ən başlıcası: homo $p-n$ keçidlər, heterokeçidlər, metal-yarımkəcirici kontaktlarıdır.

FƏSİL 4.1

YARIMKEÇİRİCİ DİODLAR

p-n keçidlər və digər kontakt strukturları (heterokeçidlər, metal-yarımkeçirici kontaktları və s.) **qeyri-xətti** və **qeyri-simmetrik volt-amper xarakteristikaya** malikdir. Bu xüsusiyyət həmin strukturlardan dəyişən elektrik cərəyanını düzləndirən, elektron sxemlərinin müəyyən hissələrində elektrik siqnallarının bir istiqamətliliyini (ventil rejimini) təmin edən cihazların, eləcə də elektrik açarlarının düzəldilməsində istifadə etməyə imkan verir.

p-n keçid əsasında düzəldilən ən sadə, lakin çox geniş tətbiq tapmış cihazlar **yarımkeçirici diodlardır**.

Yarımkeçirici diod – ümumi halda bir *p-n* kecidə, iki elektrik çıxışına malik olan və düzləndirici elektrik keçidinin xassələrindən hər hansı birini həyata keçirən yarımkeçirici cihazdır.

Yarımkeçirici diodlar iş prinsipinin xüsusiyyətlərinə və tətbiq olunduğu sahələrə görə bir neçə qrupa ayrılır.

Bəzən diodlar onları təşkil edən hissələrin aşqarlanması xüsusiyyətlərinə, hazırlanma texnologiyası və ya həndəsi forma və ölçülərinə görə də qruplaşdırılır. Bu halda **simmetrik** ($N_D^n = N_A^p$) və **qeyri-simmetrik** ($N_D^n \neq N_A^p$) diodlardan söhbət gedir. Qeyri-simmetrik diodon zəif aşqarlanmış hissəsinə **baza** (buraya həmin hissə üçün qeyri-əsas olan yükdaşıyıcılar injeksiya olunur), yüksək aşqarlanmış hissəsinə isə **emitter** (bu hissədən qeyri-əsas yükdaşıyıcılar emisiya olunur) deyilir.

Həndəsi ölçü və formalarına görə diodlar **müstəvi** və **nöqtəvi diodlara** ayrılır. Müstəvi diodların elektrik keçidinin en kəsiyinin sahəsini təyin edən xətti ölçüləri *p-n* kecidin

ℓ_{p-n} enindən, qeyri-əsas yüksəkdaşıyıcıların bazadakı L_D - difuziya məsafəsindən və bazarın ω_B - qalınlığından əhəmiyyətli dərəcədə böyük olur. Nöqtəvi diodlarda isə keçidin eninə ölçüləri ℓ_{p-n} , L_D və ω_B - dan çox kiçik olur.

Diodlar onların elektrik keçidinin hazırlanma texnologiyasına görə **diffuziya**, **epitaksial**, **ərintili**, **ion implantasiyalı diodlar** qrupuna ayrılır.

Bəzən yarımkəçirici diodlar işçi materialına (germanium, silisium, selen diodları və s.), ayrılan gücünə (**kiçik güclü, orta güclü və güclü diodlar**), işçi tezlik diapazonuna (**alçaq tezlikli, yüksək tezlikli, ifrat yüksək tezlikli diodlar**), çevikliyinə (**milli saniyəlik, mikrosaniyəlik, nanosaniyəlik**, yaxud da **aşağı sürətli, ifrat sürətli diodlar**) və başqa əlamətlərinə görə də qruplaşdırılır.

Ən başlıca qruplaşdırma isə tətbiq və istismar sahələrinə, eləcə də iş prinsiplərinə görə aparılan qruplaşdırımlarıdır. Bu baxımdan, yarımkəçirici diodlar: **düzləndirici diodlar, impuls diodları, yüksək tezlik və ifrat yüksək tezlik diodları, tunel diodları, stabilitronlar, varikaplar, maqnitodiodlar, fotodiодlar, işiq diodları, tenzodiodlar** və başqa bu kimi qruplara ayrılır.

§ 4.1.1. Düzləndirici, yüksək tezlik və ifrat yüksək tezlik diodları

Düzləndirici diod dəyişən cərəyanı düzləndirmək (sabit cərəyanaya çevirmək) üçündür. Bu tip diodların əsas parametrləri maksimal düzünə cərəyan ($I_{d,max}$), düzünə cərəyanın verilmiş qiymətində dioddakı gərginlik düşgüsü (U_d), əksinə gərginliyin verilmiş qiymətində dioddan axan əksinə cərə-

yanın qiyməti (I_s), maksimal əksinə gərginlik ($U_{s,max}$), düzləndirilən cərəyanın verilmiş səviyyədən aşağı düşmədiyi tezlik diapazonunun (Δf) qiymətidir.

Düzləndirdiyi elektrik cərəyanının gücünə görə düzləndirici diodlar üç qrupa ayrılır: **kiçik güclü** ($I_d < 0,3A$), **orta güclü** ($0,3 < I_d < 10A$) və **güclü** ($I_d > 10A$) **düzləndirici diodlar**.

Düzləndirici diodlar adətən əritmə və diffuziya üsulları ilə alınmış müstəvi $p-n$ keçidlər əsasında hazırlanır.

Qeyd etmək lazımdır ki, I_d -nin mümkün qədər böyük qiymətini təmin edə bilmək üçün düzləndirici diodlarda böyük en kəsiyə (S) malik $p-n$ keçidlərdən istifadə edildiyindən, onlarda çəpər ($C_{cap.}$) və diffuziya ($C_{dif.}$) tutumlarının qiyməti böyük olur. Buna görə də düzləndirici diodlar yalnız çox da yüksək olmayan tezliklərdə ($f \leq 20kHs$) geniş tətbiq oluna bilir. Daha yüksək tezliklərdə diodon $R_c = 1/\omega C$ – tutum müqaviməti həddən artıq kiçik olduğundan və bu müqavimət, $p-n$ keçidlə (onun R_{p-n} kecid müqaviməti ilə) paralel qoşulduğundan (şəkil 3.1.6) cərəyanın böyük hissəsi $p-n$ keçidin R_c -tutum qolundan axır və düzləndirilmir. Nəticədə, diodon düzləndirməsi keyfiyyətsiz olur.

Düzləndirici dioda tətbiq edilən əksinə gərginliyin daha böyük qiymətlərini təmin edə bilmək üçün bu diodların baza hissəsi, bir qayda olaraq böyük xüsusi müqavimətə malik yarımkəcirici materialdan hazırlanır.

Müasir düzləndirici diodlar başlıca olaraq silisium (Si) və germaniumdan (Ge) hazırlanır. Selen (Se) düzləndirici diodları müəyyən hallarda əvəz olunmaz bir cihaz kimi tətbiq edilir. Mövcud halların hamısında, ayrılan Coul istiliyi hesabına yaranabilən fəsadların qarşısını almaqdan


ötürü düzləndirici diodların gövdələrinə və qoruyucu örtüklərinə böyük toxunma səthinə malik olan və üzərlərindən intensiv hava axımı keçməsini təmin edən xüsusi forma verilir.

Real düzləndirici diodların VAX-1, ideallaşdırılmış $p-n$ keçidin-kindən əhəmiyyətli dərəcədə fərqlənir (şəkil 4.1.1). Belə ki, düzləndirici diodlarda düzünə istiqamətdə tətbiq edilmiş xarici gərginliyin çox da böyük olmayan qiymətlərində cərəyanın


gərginlikdən eksponensial asılılığı aradan qalxır və cərəyan $p-n$ keçidə deyil, onun hazırlanlığı yarımkəcirici materiala xas olan xüsusiyyətlərlə təyin olunur. Əksinə istiqamətdə isə VAX-da kəskin doyma əvəzinə, əksinə cərəyanın tətbiq olunan xarici gərginlikdən zəif də olsa asılılığı müşahidə edilir. Buna səbəb, real $p-n$ keçidin bağlayıcı təbəqəsində generasiya və rekombinasiya proseslərinin tamamilə yox olmaması, eləcə də sistemdə baş verən səth hadisələrinin, istilik effektlərinin və başqa proseslərin də təsir göstərməsidir.

Bu deyilənlərə baxmayaraq, bütün hallarda real $p-n$ keçidin VAX-nın qeyri-simmetrikiyi saxlanıldılarından onun əsasında hazırlanmış diodların düzləndirmə qabiliyyəti itmir və bu diodlar dəyişən cərəyan düzləndirciləri, cərəyan ventilləri və açarları kimi kefiyyətlə fəaliyyət göstərir.

Yarımkecirici düzləndirici diodon **vakuum diodundan** da bir sıra fərqləri var. Belə ki, yarımkecirici dioddə vakuum diodundan fərqli olaraq, əksinə cərəyan sıfır bera-




Şəkil 4.1.1. İdeal $p-n$ keçidin və real düzləndirici diodun volt-amper xarakteristikası



Şekil 4.1.2. Vakuum diodunun ve yarımköprücü diodun volt-amper xarakteristikası

də ayrı-ayrı parametrlərin temperaturdan və tətbiq edilən xarici gərginliyin tezliyindən asılılığıdır.



Şekil 4.1.3. Düzləndirici diodun sxemlərdə qrafiki təsviri

nunda yüksək tezlik və ya ifrat yüksək tezlik diodlarından istifadə olunur. Bu diodlar **çevirici (sürüsdürücü)** və **detektor diodları** olmaqla iki qrupa bölünür.

Çevirici (yaxud sürüsdürücü) diodlar **superheterodin qəbuledicilərində** yüksək tezlikli siqnalları aralıq tezlikli siqnallara çevirir və bununla da **çevirici lampalarla** eyni bir funksiyani yerinə yetirir. Bu diodların konstruksiyasında

bər deyil, düzünə cərəyanın gərginlikdən asılılığında doyma müşahidə olunmur, VAX isə cihazın temperaturunun dəyişməsinə yüksək dərəcədə həssasdır (Şəkil 4.1.2).

Düzləndirici yarımköprücü diodlarının əsas xarakteristikası VAX, əsas asılılıqları isə həm VAX-in, həm

Sxemlərdə düzləndirici diodlar qrafiki olaraq Şəkil 4.1.3-dəki kimi işarə olunur.

Düzləndirici diodların passportunda göstərilən əsas parametrləri üçün adətən, $T = 300K$ (otaq) temperaturundakı qiymətlər götürülür.

Daha yüksək tezlikli dəyişən elektrik siqnalları diapazon-

onların **dalğaötürən**, yaxud da **koaksial xətlərə** qoşulmalı olduğu nəzərə alınır. Tutum müqavimətinin ($R_c = \frac{1}{\alpha C}$) qiymətini kiçitmək üçün yüksək tezlik diodları nöqtəvi p-n kecid əsasında hazırlanır. Elektrodları (cərəyan kontaktları) arasındaki tutumunun kiçik (1 Pf-dan az) olması, həmin diodların təqribən bir neçə Qiqahers tezliklərə qədər uğurla tətbiq edilməsinə imkan verir.

Bu diodların əsas parametrləri **çevirmə itkisi** ($L_{\text{çev}}$), **küy temperaturu** (T_s), **yol verilən maksimal güc** (\tilde{P}_m), **giriş müqavimətidir** (Z_{gir}).

Çevirmə itkisi

$$L_{\text{çev}} = 10 \lg \frac{P_{y.t.}}{P_{a.t.}} \quad (4.1.1)$$

ifadəsi ilə təyin olunur. Burada $P_{y.t.}$ və $P_{a.t.}$ – uyğun olaraq dioda girən (daxil olan) yüksəktezlikli siqnalın və həmin siqnalın çevrildiyi alçaqtezlikli siqnalın gücləndir.

$L_{\text{çev}}$ – kəmiyyətinin qiyməti diodon volt-amper xarakteristikasının istifadə edilən (işçi rejiminə uyğun) hissəsinin xəttılık dərəcəsindən və uyğun olaraq, dioddan axan cərəyanın qiymətindən asılı olaraq dəyişir. Müxtəlif diodlar üçün $L_{\text{çev}} \approx 5 \div 10 \text{ db}$ arasında qiymətlər alır.

Küy temperaturu adlanan parametr diodda yaranan küyun (P_k), otaq temperaturu şəraitində ekvivalent müqavimətdə ayrılan istilik küyləri gücünə ($kT \Delta f$) nisbəti kimi təyin olunur:

$$T_s = \frac{P_k}{kT \Delta f} . \quad (4.1.2)$$

Yüksək tezlikli diodlarda işçi cərəyanın qiyməti elə seçilir ki, $L_{\text{çev}}$ və T_s -in mümkün qədər kiçik qiymətləri təmin olunsun.

Maksimal yol verilən güc (\tilde{P}_m) – dioda daxil olan gücün yol verilən elə ən böyük qiymətidir ki, həmin qiymətdə diod hələ də tab gətirə bilsin, yəni sıradan çıxmasın. Adətən, Ge və Si-dan hazırlanmış çevirici diodlarda $\tilde{P}_m \leq 150 \text{ mVt}$ olur.

Diodun giriş müqaviməti (Z_{gir}) onun iştirak etdiyi dövrə ilə uzlaşması üçün əsas parametrdir.

Detektor diodları (yaxud detektədici diodlar) radio-qəbulədici və müxtəlif ölçü qurğularında radiotəzlikli siqnalların detektə olunması, daha doğrusu, bürüyücü siqnalın ayrılması üçündür. Bu diodların əsas parametrləri: **cərəyanı** (β_i) və **gərginliyə** (β_u) **görə həssaslıq əmsallarıdır**. Həmin parametrlər uyğun olaraq:

$$\beta_i = \frac{\Delta i_d}{P} \quad (4.1.3)$$

və

$$\beta_u = \frac{\Delta U_{\text{cix}}}{P} \quad (4.1.4)$$

İfadələri ilə təyin olunur. Burada Δi_d – **düzləndirilən cərəyanın artımı**, ΔU_{cix} – **diodun çıxışındakı gərginliyin artımı**, P – **isə dioda tətbiq olunan siqnahın gücüdür**.

Detektor diodları, düzünə qolunda cərəyan gərginlikdən xətti asılı olan volt-amper xarakteristikaya malikdir. Bu diodların deşilmə gərginliyi çox kiçik olur. Ona görə ki, həmin diodların baza hissəsinin müqavimətini azaltmaq üçün bu hissə yüksək dərəcədə aşqarlanır. Praktikada bir sıra hallarda böyük amplituda malik olan siqnalları da detektə etmək lazımlı gəlir və belə hallarda, adətən Şottki diodlarından (Şottki keçidləri əsasında yaradılmış diodlardan) istifadə edilir.

§ 4.1.2. İmpuls diodu


İmpuls diodu – impuls rejimli elektrik dövrələrində elektrik impulsunu formalasdırmaq və çevirmək üçün, eləcə də açar vəzifəsində və **məntiq sxemlərində** işlədilmək üçündür.

Bu diodlarda kontakt keçidlərinin en kəsiyinin sahəsi, bir qayda olaraq kiçik götürülür. Keçidin sahəsinin belə kiçik olması, öz növbəsində diodun tutumlarını xeyli azaltmağa imkan verir. İmpuls diodlarının tutumu bir neçə pikofaraddan (pF) böyük olmur. Kontaktın tutumunun (C_k) belə kiçik olması impuls diodunda $\tau_r = RC_{p-n}$ – relaksasiya müddətinin qiymətini azaltmağa və uyğun keçid prosesinin cihazın işinə təsirini minimuma endirməyə imkan verir. İmpuls diodlarında keçidin en kəsiyinin sahəsinin belə kiçik olması nəticəsində, həmin diodlarda **yol verilən səpilmə gücünün (P_s)** qiyməti də kiçik olur ($P_s \leq 20 \div 30 \text{ mVt}$).

İmpuls diodunun xarakteristika və parametrlərinə, ona təsir edən xarici elektrik impulsunun qoşulduğu və kəsildiyi məqamda uyğun olaraq **qeyri-əsas yükdaşıyıcıların** keçidin kənar sərhədlərində injeksiya hesabına baş verən **toplantı və sorulması prosesləri** nəticəsində dioddan axan cərəyanın və ondakı gərginlik düşküsünün öz qərarlaşmış qiymətlərini tədricən alması hadisələri əsaslı şəkildə təsir edir. **Keçid prosesləri** – adlanan bu hadisələri (toplanma və sorulma) xarakterizə edən kəmiyyətlər impuls diodlarının əsas parametrləri sayılır.

Bu parametrlərdən biri diodda **düzünə gərginliyin** qiymətinin **qərarlaşması** prosesini xarakterizə edən zaman **müddətidir ($t_{qər}$)**. Həmin parametr düzünə gərginlik impulsunun (şəkil 4.1.4, a) təsir etməyə başladığı ($t = t_B$) anda al-

dıgtı $U_{d,pik}$ – pik qiymətindən, qərarlaşmış (U_d) qiymətinin 1,2 mislinə bərabər qiymətə ($U = 1,2 U_d$) qədər düşməsi üçün lazım olan zaman müddətidir (şəkil 4.1.4, b). Həmin bu zaman müddəti $t_{qər}$ – **impuls diodunun düzünə gərginliyinin qərarlaşma müddəti** adlanır. $t_{qər}$ – injeksiya olunmuş yükdaşıyıcıların bazadakı diffuziyasının orta sürəti və bu diffuziya prosesi nəticəsində bazonın müqavimətinin azalması ilə təyin olunur. Çünkü dioda tətbiq edilən xarici gərginlik əsasən keçiddə düşdüyündən ($U_x \approx U_{p-n}$), baza oblastında yükdaşıyıcılara, demək olar ki, xarici elektrik sahəsi təsir etmir.



Şəkil 4.1.4. İş rejimində impuls diodunda cərəyanın (a, d) və gərginliyin (b, c) zamandan asılılığı

İmpuls dioduna tətbiq edilmiş xarici gərginlik impulsunun düz istiqamətdən əks istiqamətə çevrilməsi zamanı da (şəkil 4.1.4, c) injeksiya olunmuş yükdaşıyıcıların diffuziya və rekombinasiya prosesləri hesabına bazadan sorulması heç də ani olaraq baş vermir. Belə ki, bu halda diodda ək-

sinə cərəyan həm tarazlıqda olan, həm də sərhəddə toplanmış tarazlıqda olmayan qeyri-əsas yükdaşıyıcılar hesabına yaranır. Tarazlıqda olmayan yükdaşıyıcıların geriyə sorulması prosesi başa çatdıqdan sonra əksinə cərəyan öz qərarlaşmış qiymətini alır. Bu proses diodun əksinə müqavimətinin bərpası müddəti ($t_{bər}$) adlanan parametrlə xarakterizə olunur. $t_{bər}$ – gərginliyin düzünə istiqamətdən əksinə istiqamətə çevrildiyi t_B – anından, əksinə cərəyanın $I_{d,pik}$ – pik qiymətindən $I_d = 0,1I_{d,pik}$ qiymətinədək azaldığı ana qədər keçən zaman müddəti ilə ölçülür (şəkil 4.1.4, d).

Əksinə müqavimətin bərpası prosesini sürətləndirmək üçün bir qayda olaraq, impuls diodlarının baza hissəsi qeyri-əsas yükdaşıyıcıların sürətli rekombinasiyasını təmin edən aşqar atomları ilə aşqarlanır. Məsələn, germaniumdan hazırlanmış impuls diodlarında bazanın qızıl (Au) atomları ilə aşqarlanması əksinə müqavimətin bərpa müddətini $\sim 10^{-9}$ saniyəyə qədər azaltmağa imkan verir.

İmpuls diodlarının əsas parametrləri olaraq, bəzən düzünə maksimal impuls gərginliyi ($U_{d,max}$) və düzünə maksimal impuls cərəyanı ($I_{d,max}$), eləcə də onların nisbətinə bərabər olub, impuls müqaviməti adlanan ($R_i = U_{d,max} / I_{d,max}$) kəmiyyətdən də istifadə olunur.

Əksinə müqavimətin bərpası müddətinə görə, adətən, impuls diodlarını üç qrupa bölgürlər: $t_{bər} > 0,1ms$ olan – millisaniyəlik (asta), $0,1ms > t_{bər} > 0,1mks$ olan – mikrosaniyəlik (sürətli) və $t_{bər} < 0,1mks$ olan – nanosaniyəlik (ifrat sürətli) impuls diodları.

§ 4.1.3. Stabilitron

Elektrik dövrələrində, eləcə də müxtəlif elektron cihaz, qurğu və sistemlərində əksər hallarda müəyyən stabil qiymətə malik gərginliklər tələb olunur. Hər hansı işçi element, cihaz və ya qurğuya tətbiq edilən xarici gərginliyin qiymətinin uzun müddətli fasılısız iş rejimində müəyyən nominal qiymətdən heç olmasa bir neçə faizdən artıq dəyişməməsi – yüksək dərəcədə stabil qalması tələb olunan belə hallarda, əvvəllər **stabilovolt** və **stabilizator** adlanan və bir qayda ola-raq qaz boşalması hadisəsi əsasında işləyən cihazlardan istifadə edilirdi. İndi də bir çox hallarda bu cür stabilləşdirici cihazlardan istifadə edilir. Ölçülərinin və çəkisinin mikro-elektronika və miniatürləşdirilmiş elektron sxemləri baxı-mından çox böyük olması, yüksək voltlu əlavə qidalandırıcı gərginlik tələb etməsi və digər başqa qüsurları həmin cihaz-ların (stabilovoltların və stabilizatorların) müasir elektron texnikasında, xüsusilə də mikroelektronika sxemlərində, tətbiq edilməsinə imkan vermir. Buna görə də elektronika, ən başlıcası isə bərk cisim elektronikası inkişaf etdikcə, yeni – daha miniatür, kiçik çəkiyə və həndəsi ölçüyə malik, əlavə qidalanma gərginliyi tələb etməyən, kiçik ətalətli, mikro-elektronika sxemlərində və cihazlarında tətbiq oluna bilən, eləcə də böyük mütləq qiymətə malik olan gərginliklərlə ya-naşı, həm də çox kiçik (mkV, mV, bir neçə volt tərtibində) gərginlikləri də stabilləşdirməyə yarayan gərginlik stabilləş-diricilərinin hazırlanması zərurəti yaranmışdır. Bu məsələ **yarımkeçirici stabilitronların (stabilitronların)** kəşf olunması ilə öz praktiki həllini tapmışdır.

Stabilitron (yarımkeçirici stabilitron) – hər hansı bir dövrəni və ya işçi elementi qidalandırmaq üçün tətbiq edilən gərginliyin stabilləşdirilməsi, yaxud da onun səviyyəsinin

fiksə edilməsi üçün istifadə oluna bilən və $p-n$ keçidin tunel, yaxud sel deşilmələri rejimində işləyən əksinə istiqamətdə qoşulmuş yarımkəcərıcı dioddur.


İstifadə edilən yarımkəcərıcıının materialından, aşqarlanma səviyyəsindən və başqa amillərdən asılı olaraq, deşilmə gərginliyinin qiyməti müxtəlif olan $p-n$ keçidlər hazırlamaq mümkün olduğundan, gərginliyin bir neçə voltdan bir neçə yüz volta qədər qiymətləri diapazonunda tətbiq edilə bilən yarımkəcərıcı gərginlik stabiləşdiriciləri, (stabilitronlar) düzəltmək mümkündür. Praktikada bu imkanlardan geniş istifadə olunur.

Stabilitronlar sxemlərdə qrafiki olaraq şəkil 4.1.5-dəkə kimi işarə olunur.

Müasir stabilitronlar əsasən germanium və silisiumdan, əksər hallarda isə p - tip silisiumdan hazırlanır. Belə seçim, silisium diodlarının bir sıra xüsusiyyətləri ilə, ən başlıcası isə: əksinə cərəyanın qiymətinin kiçik olması, əksinə gərginliyin qiymətinin azacıq dəyişməsi ilə cihazın kəskin şəkildə sel və ya tunel deşilməsi rejiminə keçə bilməsi və nəhayət, silisium $p-n$ keçidinin yol verilən işçi temperaturunun yüksək qiyməti ilə bağlıdır.


Bir daha qeyd etmək lazımdır ki, ion stabilovoltları kimi yarımkəcərıcı stabilitronların da istifadə olunması prinsipi, müəyyən şəraitdə ($p-n$ keçidin deşilmə rejimində) cihazdan axan cərəyanın ən kəskin (güclü) dəyişməsi zamanı cihazın elektrodları arasındakı gərginliyin çox cüzi dəyişməsinə əsaslanır.

Stabilitronların elektrik sxemlərinə qoşulması şəkil 4.1.6-dakı kimiidir. Bu halda U_q – qidalandırıcı gərginliyin artması ilə, ümumi dövrədəki və R_0 – rezistorundakı cərə-



Şəkil 4.1.5. Stabilitonun sxemlərdə qrafiki təsviri

yan, eləcə də R_y – yük rezistorundakı $U_y = I_y \cdot R_y$ gərginlik düşküsü artmalıdır. Lakin ümumi dövrədəki I – cərəyanının artımı stabilitron tərəfindən udulur. Daha doğrusu, $p-n$ keçidin deşilməsi hesabına stabilitronun müqaviməti kəskin azalır, ondan axan I_{st} cərəyanı isə buna müvafiq olaraq kəskin artır. Nəticədə, stabilitronun sıxacları arasındakı $U_{st} = I_{st} \cdot R_{st}$ və uyğun olaraq R_y – yük müqavimətindəki gərginlik düşküsü isə dəyişməz (stabil) qalır.



Şəkil 4.1.6. Stabilitronun köməyi ilə işlədici də (R_y -də) gərginliyin stabillaşdırılmasına elektrik sxemi

Yarımkeçirici stabilitronların əsas parametrləri stabillaşdırılən gərginliyin qiyməti (U_{st}), yol verilən maksimal ($I_{st,max}$) və minimal ($I_{st,min}$) cərəyanlar, stabilitronun r_{dif} – differensial və R_{stat} – statik müqavimətləri, α_T – stabillaşdırılən gərginliyin temperatur əmsali və Q_k – keyfiyyət əmsalıdır.

U_{st} – stabillaşdırılən gərginlik stabilitrondan müəyyən stabillaşdırıcı cərəyan axarakən, onun sıxaclarındaki gərginliyin qiymətidir. Bu parametrin (U_{st}) qiymətinə görə yarımkəçirici stabilitronlar alçaqvoltlu və yüksəkvoltlu stabilitronlar qruplarına bölünür. Sənayedə 400 V-a qədər gərginlikləri stabillaşdırıb ilən yarımkəçirici stabilitronlar istehsal olunur.

Stabilitronun $I_{st,max}$ və $I_{st,min}$ – cərəyanları dedikdə, stabilitronun uzunmüddətli və etibarlı iş rejiminin təmin olunduğu cərəyan oblastının aşağı və yuxarı hündürləri nəzərdə tutulur.

Stabilitronun diferensial müqaviməti:

$$r_{dif} = \frac{\Delta U_{st}}{\Delta I_{st}}, \quad (4.1.5)$$

statik müqaviməti isə:

$$R_{stat.} = \frac{U_{st}}{I_{st}} \quad (4.1.6)$$

ifadəsi ilə təyin olunur. Bu ifadələrdəki U_{st} , I_{st} – verilmiş işçi nöqtədəki uyğun gərginlik və cərəyan, ΔU_{st} və ΔI_{st} – isə həmin kəmiyyətlərin kiçik dəyişmələridir.

Stabilitronun Q_k – keyfiyyət əmsalı

$$Q_k = \frac{r_{dif}}{R_{stat.}} = \frac{\Delta U/U_{st}}{\Delta I/I_{st}} \quad (4.1.7)$$

şəklində təyin olunur və iş rejimində cihazdan axan cərəyanın vahid dəyişməsinə uyğun olaraq, onun sıxaclarındaki (stabilləşdirilmiş) gərginliyin nisbi dəyişməsinin qiymətini göstərir. Göründüyü kimi Q_k -nın qiyməti kiçik olan stabilitron daha yüksək keyfiyyətli stabilitron sayılır.


Stabilitronların stabilləşdiriyi gərginliyin qiyməti temperaturdan asılıdır. Bu asılılıq **stabilləşdirilən gərginliyin temperatur əmsalı** adlanan və

$$\alpha_{st} = \frac{l}{U_{st}} \cdot \left. \frac{\Delta U_{st}}{\Delta T} \right|_{I_{st}=const} \quad (4.1.8)$$

ifadəsi ilə təyin olunan kəmiyyətlə xarakterizə olunur. (4.1.8) ifadəsindəki ΔU_{st} – temperaturun ΔT – qədər dəyişməsi zamanı, U_{st} – gərginliyinin nominal qiymətdən kənarra çıxmasının ölçüsünü göstərir.

Praktiki baxımından vacib sayılan məsələlərdən biri, U_{st} -nin temperaturdan asılılığının aradan qaldırılmasıdır.

Bu məqsədlə, əksər hallarda öz aralarında müəyyən sxem üzrə qoşulmuş və hər biri $p-n$ keçidin müxtəlif (sel və ya tunel) deşilmə mexanizmləri əsasında işləyən stabilitronlar batareyasından istifadə edilir. Sel və tunel deşilmələrinin baş verdiyi gərginliyin qiyməti temperaturdan əks qanuna uyğunluqla (biri artan, digəri isə azalan) asılı olduğundan, belə stabilitronlar sistemində yekun U_{st} gərginliyi temperaturdan, demək olar ki, asılı olmur.



Şəkil 4.1.7. Stabilitronun volt-amper xarakteristikası


Stabilitronun əsas xarakteristikası VAX-dır (şəkil 4.1.7). Baxılan halda VAX olaraq deşilmə rejimində cihaza tətbiq olunmuş əksinə gərginliyin ondan axan əksinə cərəyanandan asılılığı götürülür.

§ 4.1.4. Tunel diodu və çevrilmiş diod

Tunel diodu cırlaşma səviyyəsində aşqarlanmış yarımkəcəricilərdən təşkil olunmuş $p-n$ keçidlərdən hazırlanır və özünün bir sıra əlahiddə xüsusiyyətləri ilə adı (cırlaşmamış yarımkəcəricilər əsasındaki) $p-n$ keçidlərdən hazırlanmış diodlardan köklü şəkildə fərqlənir. Tunel diodunun əsas xüsusiyyətləri aşağıdakılardır:

1. Bu dioda əksinə gərginlik tətbiq edildikdə adı $p-n$ keçidlər əsasındaki diodlardan fərqli olaraq, nəinki bağlanma hadisəsi müşahidə olunmur, həm də dioddan əksinə gərginliyin çox kiçik, yəni voltun onda biri qədər qiymətlərində kifayət qədər böyük cərəyan axır. Əksinə cərəyanın

bu qiyməti, adi diodlarda eyni gərginliklərdə düzünə istiqamətdə axan cərəyandan böyük olur (şəkil 4.1.8).



Şəkil 4.1.8. Adi (düzləndirici) və tunel diodunun volt-amper xarakteristikası

2. Tunel diodunun VAX-nın düzünə hissəsində xarakterik düşən, daha doğrusu, **mənfi diferensial müqaviməti** $\left(R^- = \frac{\Delta U}{\Delta I} < 0 \right)$ oblast müşahidə olunur (şəkil 4.1.8).

3. Cihazın VAX-nın düzünə istiqamətində onun, demək olar ki, bütün xarakterik xüsusiyyətləri, tətbiq edilən gərginliyin çox da böyük olmayan $U_d \leq 0,5 \div 0,6V$ qiymətlərində baş verir (şəkil 4.1.8). Buna görə də tunel diodları çox kiçik qidalandırıcı gərginliklərdə işləyə bilən cihazlardır.

4. Tunel diodlarında cərəyanın mexanizminin tədqiqi göstərir ki, adi $p-n$ keçidlərdən fərqli olaraq, bu cihazlarda hər iki istiqamətdə cərəyan qeyri-əsas yükdaşıyıcıların deyil, əsas yükdaşıyıcıların hesabına yaranır.

5. Tunel diodlarında cərəyan əsas yükdaşıyıcıların diffuziyası və qeyri-əsas yükdaşıyıcıların dreyfi kimi yavaş (asta xarakterli) proseslərlə yox,

$$\theta = \rho \varepsilon \varepsilon_0 \quad (4.1.9)$$

Maksvell relaksasiya müddəti ilə təyin olunan daha sürətli proseslər hesabına baş verir (burada, ρ – materialın xüsusi müqaviməti, ε – dielektrik nüfuzluluğu, ε_0 – elektrik sabiti). Bu zaman müddəti çox kiçik (məsələn, cırlaşmış germaniumda $\theta \approx 10^{-13} \text{ s}$) olduğundan, cihazın tezlik xarakteristikası praktiki olaraq məhdudlaşdırıb.

6. **Cırlaşmış yarımkəcəricilərdə** aşqar keçiriciliyin məxsusi keçiriciliyin fonunda itdiyi temperatur mümkün ən yüksək temperatur olduğundan, tunel diodlarının işçi temperatur diapazonunun yuxarı sərhədi çox böyükdir. Daha doğrusu, tunel diodları yüksək temperaturlarda işləyə – bilən cihazlardır.

7. Tunel diodlarının hazırlandığı cırlaşmış yarımkəcəricilər metal keçiriciliyinə malik olub öz keçiriciliyini çox aşağı temperaturlara ($\sim 2 \text{ K}$) qədər saxladığından bu diodlar son dərəcə aşağı temperaturlarda da işləyə bilir.


Sadalanan bu xüsusiyyətlər, tunel diodlarının iki müüm sahədə, yəni **yüksəksürətli çevirici sxemlərdə**, eləcə də **ifrat yüksəktezlikli rəqslerin gücləndirilməsində və generasiyasında** geniş tətbiqinə imkan yaradır.

Tunel diodlarının iş prinsipi cərəyan yaradan yükdaşıyıcıların $p-n$ keçidin potensial çəpərini **tunel effekti** yolu ilə keçməsinə əsaslanır. Adı $p-n$ keçidlərdə keçidin eni böyük olduğundan bu effektin reallaşması mümkün olmur. Cırlaşmış yarımkəcəricilərdə isə keçidin hündürlüğünün $e\varphi_{K0} \approx \varepsilon_g$ (burada ε_g – yarımkəcəricinin qadağan olunmuş zolağının enidir), N_D və N_A -nın isə çox yüksək qiymətə malik olması nəticəsində $p-n$ keçidin həcmi yüksəkləri çox dar bir oblastda toplanır. Buna görə də, hətta xarici gərginlik $U_x = 0$ olduq-

da da bu keçiddəki elektrik sahəsinin intensivliyi çox yüksək qiymət ala bilir.

Tunel diodunun iş prinsipini keyfiyyətcə aşağıdakı kimi izah etmək olar (şəkil 4.1.9). Cırlaşmış yarımkəcərıcılardə Fermi səviyyəsi n - hissədə keçirici, p - hissədə isə valent zonanın daxilində yerləşir. Belə yarımkəcərıcıdan

təşkil olunmuş $p-n$ keçidin enerji diaqramında $U_x = 0$ halında p -hissənin valent zonasının və n -hissənin keçirici zonasının elektronlarla dolu olan (1) və (1') zolaqları enerji baxımından eyni səviyyədə yerləşdiklərindən onların birindən digərinə elektronların tunel keçidi baş verə bilədə, həmin keçidlərin hər biri ciddi şəkildə qarşılıqlı kompensə olunur. Neticədə, bağlayıcı təbəqədən əks istiqamətlərdə axan cərəyanlar bir-birini tam kompensə edir və $p-n$ keçiddəki yekun cərəyan sıfır bərabər olur ($I_T = 0$). Bu hal, diodun VAX-da koordinat başlanğıcına uyğun gəlir. Əgər belə $p-n$ keçidə (yaxud tunel dioduna) düzünə istiqamətdə ($U_x > 0$) xarici gərginlik tətbiq edilsə, p - və n -hissələr enerji oxu boyunca əks istiqamətlərdə (n -hissə yuxarıya, p -hissə isə aşağıya) sürüşər. Neticədə, keçidin potensial çəpərinin $e\varphi_K$ - hündürlüyü tarazlıq halındakına ($e\varphi_{K0}$) nisbətən kiçilər. Lakin bu halda n - hissənin keçirici zonasının dibindəki elektronlarla dolu olan zolaq (1'), p -hissənin



Şəkil 4.1.9. Xarici gərginlik tətbiq olunmadıqda ($U_x = 0$) tunel diodunun enerji diaqramı

valent zonasının yuxarı hissəsindəki boş zolaqla (1) bir-birini qismən bürüyər. Nəticədə, (1) zolağında elektronların (1) zolağına kompensə olunmayan tunel etməsi baş verər və keçiddən axan düzünə cərəyan sıfırdan fərqlənər ($I_d \neq 0$). Düzünə gərginlik artırıldığda əvvəlcə bu bürümənin dərəcəsi və uyğun olaraq, keçiddən düzünə istiqamətdə axan tunel cərəyanının qiyməti artar. Nəhayət, p – hissənin valent zonasının yuxarı hissəsindəki boş və n – hissənin keçirici zonasının dibindəki dolu zolaq bir-birini tam bürüdükdə, keçiddən axan düzünə tunel cərəyanı öz maksimal qiymətinə çatar. Düzünə gərginliyin sonrakı artırılmasında isə həmin zolaqlar tədricən bir-birindən uzaqlaşar. Nəticədə, bundan sonra dioda tətbiq olunan düzünə gərginliyin artırılması ilə düzünə tunel cərəyanının qiyməti kiçilər və n – hissənin keçirici zonasının dibinin p – hissənin valent zonasının tavanına uyğun gəldiyi gərginlikdə ($U=U_{min}$ olduqda), $p-n$ keçiddən axan düzünə tunel cərəyanı tamamilə kəsilər. Düzünə gərginliyin U_{min} -dan böyük qiymətlərində, adı $p-n$ keçidlərdə olduğu kimi, cırlaşmış $p-n$ keçiddən də yalnız düzünə diffuziya cərəyanı axar. Ona görə də bu hissədə ($U>U_{min}$ gərginliklərində) tunel diodunun və düzləndirici diodun VAX-1 üst-üstə düşər.


Tunel diodu əksinə istiqamətdə ($U_x < 0$) qoşulduğda isə keçidin potensial çəpərinin hündürlüyü tarazlıq halindəkına ($U=0$) nisbətən artar. Əksinə istiqamətdə təsir edən (U_s) gərginliyin böyüməsi ilə $p-n$ keçiddən tunel effektinin ehtimalı həm çəpərin eninin azalması, həm də p – hissənin valent zonasının aşağıdakı dolu və n – hissənin keçirici zonasının yuxarısındaki boş hissəsinin bir-birini bürüməsi dərəcəsinin artması hesabına böyüyər. Nəticədə, əksinə gər-

ginlik (U_s) artırıldığca, keçiddən axan əksinə cərəyan kəskin şəkildə böyüküyər. Buna görə də belə $p-n$ keçid əsasında işləyən tunel diodu **bağlama xüsusiyətinə** malik olmaz. Bununla bərabər, tunel diodunun əksinə istiqamətdəki müqaviməti də düzünə istiqamətdəki müqavimətindən kiçidir, yəni tunel diodunun VAX-1 qeyri-simmetrikdir.


Qeyd etmək lazımdır ki, təsvir olunan modelə əsasən düzünə istiqamətdə $p-n$ keçiddən axan tunel cərəyanı maksimumdan keçdikdən sonra gərginliyin $U=U_{min}$ qiymətində sıfıra qədər düşməlidir. Təcrübədə isə belə olmur və $U=U_{min}$ gərginliyində $I_{art} \neq 0$ **artıq tunel cərəyanı** müşahidə edilir. Bu cərəyanın yaranma səbəbi tunel diodunun təşkil olunduğu yarımkəcəricinin qadağan olunmuş zonasında müəyyən bir zolaq şəklində yayılmış lokal enerji səviyyələrinin mövcudluğu ilə izah olunur.

Tunel diodunun əsas parametrləri (şəkil 4.1.8): **düzünə istiqamətdə** $I_{max.t.}$ – **tunel cərəyanının maksimal** və I_{art} – **artıq tunel cərəyanının** qiymətləri, diffuziya cərəyanının $I_d = I_{max.t.}$ qiymət aldığı U_d – gərginliyi, $I = I_{max.t.}$ -ə uyğun gərginlikdir ($U_{max.t.}$). Düzünə VAX-in düşən hissəsində $\frac{\Delta I}{\Delta U} < 0$ olduğundan, tunel diodu **mənfi diferensial müqavimətli (MDM)** cihazdır. Buna görə də dəyişən elektrik siqnallarını generasiya etmək və gücləndirmək üçün ondan istifadə edilə bilər.

Tunel diodları sxemlərdə qrafiki olaraq şəkil 4.1.10-da göstərildiyi kimi təsvir olunur.




Şəkil 4.1.10. Tunel diodunun sxemlərdə qrafiki təsviri



Şəkil 4.1.11. Çevrilmiş diodun enerji diaqramı tarazlıq ($U_x = 0$) halında

naların sərhədləri (p - hissənin valent zonasının tavanı və n -hissənin keçirici zonasının dibi) eyni enerji qiymətinə uyğun gəlsin (Şəkil 4.1.11). Belə diod düzünə gərginliyin təsiri altında adi diodla eyni xarakteristikaya malik olur və bu xarakteristika yalnız injeksiya (diffuziya cərəyanı) ilə müəyyənləşir. Bu cür diodda düzünə istiqamətdə tunel effekti baş vermir. Dioda əksinə gərginlik təsir etdikdə ondan axan cərəyan və diodun VAX-ı tamamilə yalnız tunel effekti ilə təyin olunur. Belə diodun VAX-ı ümumi halda Şəkil 4.1.12-də göstərildiyi kimiidir. Şəkildən göründüyü kimi bu xarakteristika kəskin qeyri-simmetrikdir və onun mənsub olduğu



Şəkil 4.1.12. Çevrilmiş diodun volt-amper xarakteristikası

Tunel diodunun maraqlı və xüsusi bir hali – **çevrilmiş dioddur**. Çevrilmiş diod da yüksək səviyyədə aşqarlanmış yarımkəçiricidən hazırlanır. Bu halda keçidin p - və n - hissələri o həddə qədər aşqarlanır ki, onların uyğun icazəli zonaları tarazlıq ($U_x = 0$) halında bir-birini bürüməsin, yalnız bu zo-

cəhaz düzləndirici element kimi istifadə edilə bilər. Digər diodlarla müqayisədə belə diod əks istiqamətdə daha böyük cərəyan buraxır. Görünür məhz bu səbəbdən də o, **çevrilmiş diod** adlandırılır.

Çevrilmiş diod ifrat yüksək tezliklər diapazonunda geniş tətbiq tapıb. Bu diodun daha bir xüsusiyyəti onun hər iki istiqamətdə çox


kiçik gərginliklərdə işləməsidir. Bu xüsusiyyət, çevrilmiş diodlardan miniatürləşdirilmiş elektron sxem və qurğularında istifadə etməyə imkan verir.

§ 4.1.5 Varikap

p-n keçidin tutumunun kecidə tətbiq edilən xarici gərginlikdən asılılığı onun əsasında xarici gərginliklə idarə olunan tutum elementləri düzəltməyə imkan verir. Bu prinsip əsasında işləyən yarımkəçirici cihaz **varikap** adlanır. **Varikap** dedikdə, tutumunun qiymətinin tətbiq edilən xarici əksinə gərginlikdən ($U_x < 0$) asılılığına əsaslanan yarımkəçirici diod nəzərdə tutulur. Varikap, bir qayda olaraq elektrik sahəsi ilə idarə olunan tutum elementləri vəzifəsində işlədir. Varikapın müxtəlif elektron sxemlərində tezlik vuruşuları kimi tətbiq olunan **varaktor**, eləcə də ifrat yüksək tezlikli siqnalların parametrik gücləndirilmə sxemlərində işlədilən **parametrik yarımkəçirici diod** kimi növləri də var.

Dəyişən tutumlu kondensatordan fərqli olaraq, varikap – tutumu mexaniki yolla deyil, elektrik sahəsi ilə dəyişdirilən tutum elementidir.

Varikapın əsas xarakteristikası onun C_V – ümumi tutumunun gərginlikdən asılılığını ifadə edən **volt-farad xarakteristikasıdır (VFX)**. Bu halda varikapın C_V – tutumu, təkcə cihazın *p-n* keçidinin deyil, ümumiyyətlə onun çıxış kontaktlarının (elektrodlarının) arasındaki yekun tutumudur və $C_V = C_{p-n} + C_{ötük}$ olmaqla, iki toplanandan ibarətdir. Burada C_{p-n} cihazın *p-n* keçidinin, $C_{ötük}$ – isə metal cərəyan kontaktlarının (elektrodların) öz aralarında əmələ gətirdiyi kondensatorun tutumudur.



Şəkil 4.1.13. Tədrici (1), kəskin (2) və aşqar atomlarının paylanması mürəkkəb xarakterli olan (3) $p-n$ keçidlər əsasında düzəldilmiş varikapların volt-farad xarakteristikası

parametrləri: K_C – tutuma görə bürünmə əmsalı, K_q – qeyri-xəttilik əmsalı, Q_V – keyfiyyət əmsalı, $\Delta\omega$ – işçi tezlik diapazonu, α_{CV} – tutumun temperatur əmsalı, α_{QV} – keyfiyyət əmsalının temperatur əmsalıdır.

Adətən, varikapın tutuma görə bürünmə əmsalından $C_V = f(U_\vartheta)$ asılılığını qiymətləndirmək üçün istifadə olunur. Tutuma görə bürümə əmsalı:

$$K_C = \frac{C_{V_1}}{C_{V_2}}. \quad (4.1.10)$$

Burada C_{V_1} - və C_{V_2} - varikapın uyğun olaraq verilmiş iki müxtəlif U_{ϑ_1} - və U_{ϑ_2} - əksinə gərginliklərdəki ümumi tutumlarıdır.

Varikapın VFX- nın qeyri-xəttiliyi bəzən

Praktikada istifadə edilən varikaplarda, adətən, $C_{p-n} >> C_{örtük}$ olduğundan, bu cihazların VFX-sı (şəkil 4.1.13), $p-n$ keçidin şəkil 3.1.7-də təsvir olunan VFX ilə eynidir. Varikapın VFX-sı onun işçi elementi olan $p-n$ keçidin tipindən çox asılıdır və aşqar atomları konentrasiyasının mürəkkəb qanuna uyğunluqlarıla dəyişdiyi $p-n$ keçidli varikaplar üçün daha kəskin xarakterlidir. Varikapın əsas para-

$$K_q = \frac{\Delta C_V}{C_V \cdot \Delta U_s} \quad (4.1.11)$$

ifadəsi ilə təyin olunan K_q – qeyri-xəttilik əmsalına görə qiymətləndirilir. Burada, ΔC_V – cihaza tətbiq olunmuş U_s -əksinə gərginliyin ΔU_s – qədər dəyişməsinə uyğun gələn tutum dəyişməsidir.


Q_V – keyfiyyət əmsali varikapın keyfiyyətini təyin edir.

Q_V – keyfiyyət əmsali varikapın verilmiş tezlikdəki **reakтив müqavimətinin**, tutumun verilmiş qiymətində ümumi itki (**səpilmə**) müqavimətinə olan nisbətini göstərir.

Varikap şəkil

4.1.14-dəki sadə ekvivalent sxemlə təsvir olunur. Bu sxemdə r_{p-n} – cihazın $p-n$ keçidiinin, r_{bal} – isə ballast hissəsinin müqavimətidir. Ekvivalent sxemə uyğun olaraq, varikapın keyfiyyət əmsali:

$$Q_V = \frac{\omega \cdot C_{p-n}}{\frac{1}{r_{p-n}} + r_{bal} \left(\frac{1}{r_{p-n}^2} + \omega^2 C_{p-n}^2 \right)}. \quad (4.1.12)$$



Şəkil 4.1.14. Varikapın ekvivalent sxemi


müqavimətidir. Ek-

vivalent sxemə uyğun olaraq, varikapın keyfiyyət əmsali:

Sonuncu ifadədən görünür ki, Q_V – varikapa tətbiq olunan dəyişən elektrik sahəsinin tezliyindən asılıdır. $Q_V(\omega)$ asılılığı şəkil 4.1.15-dəki kimidir. Keyfiyyət əmsalinin ifadəsini ω -ya görə diferensiallayıb, törəməni sıfıra bərabər götürməklə, Q_V -nin maksimumunu təmin edən tezliyin ω_{opt} –

optimal qiymətini, həmin qiyməti nəzərə almaqla isə, Q_V -nin maksimal qiymətinin

$$Q_{V_{\max}} = \frac{1}{2} \sqrt{\frac{1}{\frac{r_{bal}}{r_{p-n}} \left(1 + \frac{r_{bal}}{r_{p-n}}\right)}} \quad (4.1.13)$$



Şəkil 4.1.15. Varikapın keyfiyyət əmsalının tezlikdən asılılığı

ifadəsini yazmaq olar. Real varikaplarda Q_V -nin qiyməti bir neçə min vahidə çatır.

Nisbətən aşağı tezliklər oblastında r_{bal} – ballast müqavimətinin, yüksək tezliklərdə isə r_{p-n} – keçid müqavimətinin təsirini nəzərə almamaq olar.

Nəticədə, aşağı və yüksək tezliklər oblastında varikapın keyfiyyət əmsali uyğun olaraq:

$$\begin{aligned} Q_{V.a.t.} &\approx \omega \cdot C_{p-n} \cdot r_{p-n} \quad \text{və} \\ Q_{V.y.t.} &\approx \frac{1}{\omega \cdot C_{p-n} \cdot r_{bal}} \end{aligned} \quad (4.1.14)$$

Birinci ifadədən göründüyü kimi, aşağı tezlikli varikaplarda C_{p-n} və r_{p-n} -in qiymətləri böyük olmalıdır. Bu tələb gen qadağan olunmuş zonaya malik yarımkəcəricidən istifadə etməklə təmin edilir. Bu cihazlar üçün $U_x = 0$ olduğda, C_{p-n} -in qiyməti mikrofaradın (mkF) onda bir hissələrinə qədər çata bilir.

İkinci ifadədən isə yüksək tezlikli varikaplarda C_{p-n} və r_{bal} -ının qiymətlərinin kiçik olması tələbi görünür. Əlbəttə, r_{bal} - müqavimətini kiçitməyin ən asan yolu, baza hissəsində aşqar atomlarının konsentrasiyasının artırılmasıdır. Lakin baza hissəsində aşqar atomlarının konsentrasiyası artırıldığda $p-n$ keçidin deşilmə gərginliyinin qiyməti kiçilir. Bu isə varikap üçün arzuolunmazdır. Çünkü varikapın iş prinsipi əksinə istiqamətdə qoşulmuş $p-n$ keçidin çəpər tutumunun tətbiq edilən xarici gərginlikdən asılılığına əsaslanır. Daha böyük praktiki imkanlara malik varikap düzəltmək üçün onun əsas işçi elementi olan $p-n$ keçidin deşilmə gərginliyinin qiyməti böyük olmalıdır. Buna görə də adətən, r_{bal} -ı kiçitmək üçün baza hissəsini, sərbəst yükdaşıyıcıların yüyürcüklüyü böyük olan yarımkəcirici materialdan hazırlayırlar. Nəticədə ($\rho = 1/en\mu$ olduğuna görə), aşqar atomlarının aşağı konsentrasiyalarında da r_{bal} -ın kiçik qiymətini təmin etmək mümkün olur.

Varikapın $\Delta\omega$ - işçi tezlik diapazonu, $Q_V = f(\omega)$ asılılığının qrafikində $Q_{V,\min}$ - keyfiyyət əmsalinin yol veriləbilən minimum qiymət aldığı ω_a - və ω_y - tezliklərinə görə qiymətləndirilir (şəkil 4.1.15). Adətən, keyfiyyət əmsalinin minimum qiyməti üçün $Q_{V,\min} = 1$ götürülür.

Qeyd etmək lazımdır ki, parametrik sistemlərdə $Q_{V,\min} = 1$ qiymətlərində varikaplardan istifadə etmək məqsədə uyğun deyil. Bu hallarda, bir qayda olaraq $Q_V > 1$ qiymətlərindən istifadə edilir.

Keyfiyyət əmsalinin $Q_{V,\min} = 1$ qiymətinə uyğun ω_V tezliyi çox vaxt **kritik (böhran) tezlik** adlanır:

$$\omega_{kr} = \frac{1}{r_{bal} \cdot C_{p-n}}. \quad (4.1.15)$$

$P-n$ keçidin tutumu temperaturdan asılı olaraq çox zəif dəyişsə də, varikapın parametrləri temperaturdan əhəmiyyətli dərəcədə asılıdır. Belə ki, temperaturun yüksəlməsi ilə r_{p-n} müqaviməti kəskin azalır. Bu isə aşağı tezliklərdə Q_v -nun nəzərə çarpacaq dərəcədə azalmasına səbəb olur. Varikaplar yalnız çox yüksək olmayan temperaturlarda qanedici fəaliyyət göstərir.

Varikapın parametrlərinin temperaturdan asılılığı, cihazın tutumunun

$$\alpha_{cv} = \frac{\Delta C_v}{C_v \cdot \Delta T} \quad (4.1.16)$$

və keyfiyyət əmsalının

$$\alpha_{\varrho_v} = \frac{\Delta Q_v}{Q_v \cdot \Delta T} \quad (4.1.17)$$

temperatur əmsaları ilə xarakterizə olunur.

(4.1.16) və (4.1.17) ifadələrindəki ΔT – kəmiyyəti cihazın temperaturunun uyğun dəyişmə intervalıdır.

Varikaplar sxemlərdə qrafiki olaraq şəkil 4.1.16-dakı kimi təsvir edilir.



Şəkil 4.1.16. Varikapın sxemlərdə qrafiki təsviri

FƏSİL 4.2

TRANZİSTORLAR

Maraqlı iş prinsipinə və geniş tətbiq imkanlarına malik yarımkəcirici cizahlardan bir qrupu da **tranzistorlardır**.

Tranzistor bir və ya bir neçə elektrik kecidinə (xüsusilə halda *p-n* kecidə), üç və ya daha çox cərəyan çıxışana malik olub, elektrik siqnallarını gücləndirən yarımkəcirici cihazdır.


Tranzistorlar özlərinin müxtəlif əlamətlərinə görə qruplaşdırılır. Bu qruplardan ən geniş yayılmış **bipolyar** və **unipolyar tranzistor** qruplarıdır. Unipolyar tranzistor bir çox hallarda **sahə** və ya **kanal tranzistoru** da deyilir.

Bipolyar tranzistorların işində, eyni zamanda hər iki işarəli sərbəst elektrik yükleri (elektronlar və deşiklər) iştirak edir. Bu tranzistorlar unipolyar tranzistorlara nisbətən daha geniş tətbiq taplığından və tədqiq olunduğundan çox vaxt onlara sadəcə olaraq, tranzistor deyirlər. Yaxud da əgər heç bir əlavəsiz «tranzistor» termini işlədilirsə, onda söhbətin məhz bipolyar tranzistordan getdiyi nəzərdə tutulur.

Tranzistorların baza oblastına injeksiya olunmuş yükdaşıyıcıların burada, yəni bazada emitter kecidindən kollektor kecidinə daşınma mexanizmindən asılı olaraq, bu cihazlar **dreyf** və **qeyri-dreyf tranzistorlar** qrupuna ayrıılır.

§ 4.2.1. Bipolyar tranzistor

Bipolyar tranzistorun sxematik modelləri və enerji diaqramları uyğun olaraq, şəkil 4.2.1. və 4.2.2-də göstərildiyi kimidir. Bipolyar tranzistor bir-birindən iki *p-n* keçidlə ayrılan üç hissədən ibarətdir: iki kənar hissələr eyni, orta hissə isə onlara nəzərən əks keçiricilik tipinə malikdir. Bu baxımdan bipolyar tranzistorlar iki qrupa: *p-n-p*, yəni kənar hissələri *p*-, orta hissəsi isə *n*- və *n-p-n*, yəni əksinə kənar hissələri *n*-, orta hissəsi isə *p*- tip keçiriciliyə malik olan tranzistorlara ayrılır.



Şəkil 4.2.1. Sendviç (a), planar (b) və meza (c) quruluşlu bipolyar tranzistorun sxematik modelləri

Bipolyar tranzistorun kənar hissələrindən biri **emitter** (E), orta hissəsi **baza** (B), ikinci kənar hissəsi isə **kollektor** (K) adlanır. Emittər bazaya bu hissə üçün qeyri-əsas olan yükdaşıyıcılar injeksiya edir. Kollektor isə həmin yükdaşıyıcıları bazadan **ekstraksiya** edir (sorur). Emittərlə kollektor eyni keçiricilik tipinə, baza isə onlarla əks keçiricilik tipinə malik olur. Emittərlə baza arasındakı kecid **emitter keçidi**, baza ilə kollektor arasındaki kecid isə **kollektor keçidi** adlanır. Emittər keçidindən bazaya injeksiya olunan yükdaşıyıcıların mümkün qədər daha böyük hissəsinin kollektor keçidinə düşə bilməsi üçün emittər keçidinin eninə

ölçüləri kollektor keçidininindən çox-çox kiçik götürülür (şəkil 4.2.1).

Bipolar tranzistor sendviç, planar və ya meza konstruksiyada hazırlanır (şəkil 4.2.1, a, b və c).

Sendviç strukturlu tranzistorlarda emitter və kollektor keçidləri bazanın əks üzlərində, planar strukturlarda – eyni üzündə yaradılır. Meza strukturlu tranzistorlar isə öz forması ilə digərlərindən fərqlənir.


Real bipolar tranzistorlarda ayrı-ayrı oblastlar bir-birinə nəzərən müxtəlif səviyyədə aşqarlanır.

Adətən, emitter oblastının aşqarlanması səviyyəsi, bazanınkına nəzərən bir neçə tərtib yüksək olur. Planar tranzistorlarda kollektor və emitter, sendviç strukturlarda isə – kollektor və baza oblastlarının aşqarlanması səviyyəsi təqribən eyni olur.


Bipolar tranzistorları bəzən hazırlanıqları materiallara görə də qruplaşdırırlar. Məsələn, **germanium tranzistorları**, **silisium tranzistorları** və s.

Bundan başqa, bipolar tranzistorları onları təşkil edən oblastların keçiriciliyinin tipinə görə də qruplaşdırırlar: **n-p-n və p-n-p tranzistorları** (şəkil 4.2.2).

Tranzistorlar hazırlanma texnologiyasına görə də **ərin-tili**, **mikroərintili** və **diffuziya tranzistorlar** qruplarına ayrılır. İşçi tezlik diapazonuna görə **aşağı**, **orta** və **yüksəktezlikli tranzistorlar** da var.



Şəkil 4.2.2. Termodynamik tarazlıq halında p-n-p (a) və n-p-n (b) tipli bipolar tranzistorun enerji diaqramı




Şəkil 4.2.3. Bipolar tranzistorun sxemlərdə qrafiki təsviri

Bipolar tranzistorlar sxemlərdə qrafiki olaraq şəkil 4.2.3-dəki kimi işarə olunur. Burada ox işarəsi injeksiyanın istiqamətini göstərir. Əgər cərəyanın istiqamətini göstərmək nəzərdə tutulursa, onda $n-p-n$ və $p-n-p$ tipli bipolar tranzistorlarda emitter kontaktında oxun istiqamətləri fərqli olmur.

Bipolar tranzistorun üç çıxışına olmağına baxmayaraq, sxemlər-

də onlar həmisi iki dövrəyə (giriş və çıxış dövrəsinə) qoşulur. Buna görə də tranzistorun bir çıkış elektrodu həmisi iki dövrə arasında ortaqlaşdırılır (ümumiləşdirilir). Bu baxımdan tranzistorun elektrik dövrəsinə qoşulmasının üç müxtəlif qoşulma sxemi var (şəkil 4.2.4): **ümumi baza** (şəkil 4.2.4, a), **ümumi emitter** (şəkil 4.2.4, b) və **ümumi kollektor** (şəkil 4.2.4, c).



Şəkil 4.2.4. Bipolar tranzistorun dövrəyə qoşulma sxemləri

Əksər hallarda **emitter** və **baza dövrələri giriş, kollektor dövrəsi** isə **çıxış dövrəsi** olur və bu dövrəyə yük müqaviməti (işlədici) qoşulur. Ümumi kollektor sxemində çıkış dövrəsi rolunu emitter dövrəsi oynayır.


İşçi dövrədə tranzistorun yerinə yetirməli olduğu funksiyadan asılı olaraq, mənbəyin mənfi və ya müsbət

qütbü ümmüniləşmiş elektronoda qoşulur. Bu seçim-dən asılı olaraq, tranzistorun hər iki keçidi ya düzü-nə, ya da əksinə rejimdə qoşulur və uyğun olaraq, tranzistorun dörd müxtəlif mümkün qoşulma rejimləri bir-birindən fərqlənir (şəkil 4.2.5): **aktiv** (şəkil 4.2.5, a), **doyma** (şəkil 4.2.5, b), **kəsilmə** (şəkil 4.2.5, c) və


invers rejim (şəkil 4.2.5, d). Aktiv rejimdə emitter keçi-dindəki gərginlik düzü-nə, kollektor keçidindəki gərginlik isə əksinə istiqamətdə qoşulmuş olur. Doyma rejimdə hər iki keçiddəki gərginlik düzü-nə, kəsilmə rejimdə hər iki keçiddəki gərginlik əksinə, invers rejimdə isə emitter keçi-dindəki gərginlik əksinə, kollektor keçidindəki gərginlik isə düzü-nə istiqamətdə qoşulmuş olur.

Bipolyar tranzistorda gücləndirmə prosesini izah etmək üçün ən sadə varianta – ümumi baza sxemində qoşulmuş aktiv rejimdə işleyən $p-n-p$ tranzistor halına baxaq. Bu halda U_x – xarici gərginlik təsir etdikdə emitter keçidində potensial çəpərin φ_{k0} – hündürlüyü tarazlıq halındakına nə-zərən U_x – qədər kiçilər və $\varphi_k = \varphi_{k0} - U_x$ olar. Eyni zaman-da emitter keçidində bağlayıcı təbəqənin eni də azalar.

Kollektor keçidinin hündürlüyü isə tarazlıq halındakı-na nəzərən artaraq $\varphi_k = \varphi_{k0} + |U_x|$ olar. Bu zaman kollektor keçidinin bağlayıcı təbəqəsinin eni də böyüyər (şəkil 4.2.6).



Şəkil 4.2.5. Bipolar tranzistorun dövrəyə qoşulma rejimləri




Şəkil 4.2.6. *p-n-p* tipli bipolyar tranzistorun xarici gərginlik tətbiq olunmadıqda (a) və ümumi baza sxemi üzrə aktiv rejimdə xarici gərginlik təsir etdikdə (b) enerji diaqramı

Emitter keçidinin hündürlüğünün kiçilməsi nəticəsində emitterdən bazaya əsas yükdaşıyıcıların diffuziyası güclənər və baza oblastının emitter keçidi yaxınlığında hissəsində onların konsentrasiyası tarazlıq halindakına nisbətən xeyli yüksələr. Bu halda

baza oblastına injeksiya olunmuş yükdaşıyıcıların burada emitter keçidindən kollektor keçidinə doğru yönəlmış konsentrasiya qradiyenti yarandığından, onların bazada emitter keçidindən kollektor keçidinə doğru diffuziyası baş verər. Bipolyar tranzistorlarda bazanın eninin qiyməti elə seçilir ki, buraya injeksiya olunmuş yükdaşıyıcıların emitter keçidindən kollektor keçidinə **diffuziya müddəti** (τ_d), **yasa-müddətindən** (τ_{e-b}) çox kiçik ($\tau_d \ll \tau_{e-b}$) olsun. Nəticədə, emitterdən bazaya injeksiya olunmuş qeyri-əsas yükdaşıyıcıların böyük əksəriyyəti (~ 99%-ə qədəri) kollektor keçidinə çata bilir. Kollektor keçidi yaxınlığında bu yükdaşıyıcılar həmin keçidin sürətləndirici elektrik sahəsinə düşərək kollektor oblastına darterilir. Bununla da bipolyar tranzistorda qeyri-əsas yükdaşıyıcıların bazadan kollektora **ekstraksiyası** (sorulması) baş verir.

Beləliklə, emitter keçidindən axan I_e – cərəyanı **idarəedici**, bu cərəyandan asılı olan kollektor cərəyanı isə – **idarə olunan cərəyan** rolunu daşıyır. Baza cərəyanı I_b – isə $I_e - I_k$ fərqi ilə təyin olunur. Baxılan halda kollektor keçidi əksinə istiqamətdə qoşulduğundan, I_k -nın qiyməti qeyri-əsas yükdaşıyıcıların konsentrasiyası ilə müəyyənləşir. İnjeksiya olunmuş yükdaşıyıcılar hesabına isə məhz bu konsentrasiya əsaslı şəkildə artmış olur.

Aktiv rejimdə emitter keçidinə düzüñə istiqamətdə gərginlik tətbiq edildiyindən, I_e və I_k -nın qiyməti emitter keçidindəki gərginlikdən U_e – güclü şəkildə asılı olur. Daha doğrusu, I_e böyüdükcə kollektor cərəyanı (I_k) eksponensial qanunla artır. Beləliklə, emitter keçidindəki gərginliyin qiymətini və ya istiqamətini dəyişməklə, tranzistordan axan cərəyanı asanlıqla və əhəmiyyətli dərəcədə idarə etmək mümkün olur. Ona görə də aktiv rejimdə ümumi baza sxemi üzrə qoşulmuş bipolyar tranzistorun giriş dövrəsinə zəif (kiçik amplitudlu) dəyişən elektrik siqnalı tətbiq etdikdə, onun çıkış dövrəsində həmin siqnalın dəfələrlə gücləndirilmiş əksini almaq mümkündür. Bu proses şəkil 4.2.7-də təsvir olunan sadə sxem vasitəsilə həyata keçirilə bilər.



Şəkil 4.2.7. Ümumi baza sxemi üzrə aktiv rejimdə işləyən $p-n-p$ bipolyar tranzistorun gücləndirici kimi dövrəyə qoşulmasının principial sxemi

Bu xüsusiyyətlərinə görə bipolyar tranzistorla elektrovakuum cihazlarından olan pentod bir-birinə daha çox uyğun gəlir.

Yarımkeçirici dioddan fərqli olaraq, bipolyar tranzistorun əsas parametr və xarakteristikaları məsələsi çox geniş mövzudur. Çünkü bipolyar tranzistorun həyata keçirə biləcəyi funksiyalar, dövrəyə qoşulma sxemləri, iş rejimləri və bu cihazların baza oblastında sərbəst yükdaşıyıcıların daşınma mexanizmləri çox rəngarəngdir. Sadə hallarda isə bipolyar tranzistor üçün ən ümumi, eləcə də ən geniş tətbiq tapmış qoşulma sxemi və iş rejimi üçün olan parametr və xarakteristikalara baxılır.

Bipolyar tranzistorun gücləndirmə xassəsi **cərəyanın ötürmə əmsalı** (K_{δ}) ilə xarakterizə olunur. Bu parametr, kollektor gərginliyinin sabit qiymətində çıxış dövrəsindəki cərəyanın dəyişməsinin (ΔI_k), giriş cərəyanının dəyişməsinə (ΔI_e) olan nisbətinə bərabərdir:

$$K_{\delta} = \left| \frac{\Delta I_k}{\Delta I_e} \right|_{U_k=const} \quad (4.2.1)$$

Lakin gücləndirmə prosesi həmişə sabit bir cərəyan fonunda giriş və çıxışdakı cərəyanların dəyişən komponentləri ilə müəyyən olunduğundan ötürmə əmsalını onların öz qiymətləri ilə də, yəni

$$K_{\delta} = \left| \frac{I_k}{I_e} \right|_{U_k=const} \quad (4.2.2)$$

şəklində də ifadə etmək olar.

Bipolyar tranzistorun digər parametrləri isə **emitterin effektivliyi** (p-n-p tranzistoru üçün):

$$\gamma_e = \frac{I_{pe}}{I_{pe} + I_{ne}}, \quad (4.2.3)$$

daşınma əmsali

$$\beta = \frac{I_{pk}}{I_{pe}} \quad (4.2.4)$$

və **kollektorun effektivliyidir**

$$\gamma_k = \frac{I_k}{I_{pk}}. \quad (4.2.5)$$

4.2.2–4.2.6 ifadələrindən göründüyü kimi:

$$K_o = \gamma_e \beta \gamma_k \quad (4.2.6)$$

Emitterin effektivliyi (γ_e) emitter keçidindən axan I_{pe} – deşik cərəyanının (qeyri-əsas yükdaşıyıcıların yaratdığı cərəyanın), $I_e = (I_{pe} + I_{ne})$ – ümumi emitter cərəyanındağı payını təyin edir. Məhz cərəyanın bu hissəsi, tranzistorun işi üçün əhəmiyyət kəsb edir.

β – daşınma əmsalı tranzistorun xarakteristikalarının tezlikdən və iş rejimindən asılılığını təyin edən baş parametrdir. Bu əmsal emitter keçidindən bazaya injeksiya olunmuş yükdaşıyıcıların hansı hissəsinin kollektor keçidinə gəlib çatdığını göstərir.

Kollektorun effektivliyi (γ_k) isə kollektor keçidindən axan ümumi cərəyanın ($I_k = I_{kn} + I_{kp}$) buradan axan deşik cərəyanına (I_{kp}), yəni qeyri-əsas yükdaşıyıcıların yaratdığı cərəyanaya olan nisbətini göstərir. Emitterin effektivliyindən (γ_e) fərqli olaraq, kollektorun effektivliyi (γ_k) həmişə vahiddən böyükdür ($\gamma_k > 1$), çünki tranzistorun kollektor

keçidindən həmişə qeyri-əsas yükdaşıyıcıların deşik cərəyanı ilə yanaşı, əsas yükdaşıyıcıların elektron cərəyanı (I_{kn}) da axır. Bu cərəyanın yaranmasına səbəb isə injeksiya olunmuş qeyri-əsas yükdaşıyıcıların ($p-n-p$ tranzistoru halında) deşiklərin kollektor keçidi ətrafında yaratdığı (müsbat) yükü kompensə etməsi üçün oraya əsas yükdaşıyıcıların (elektronların) gəlməsidir. Məhz bu prosesin nəticəsində tranzistorun bazasında elektroneytrallıq təmin edilir.

Bu deyilənlərdən əlavə, tranzistor da adı təklənmiş $p-n$ keçiddəki kimi, $r_e = \frac{dU_e}{dI_e} \Big|_{U_k=const}$ və $r_k = \frac{dU_k}{dI_k} \Big|_{I_e=const}$ şəklində təyin olunan **emitterin və kollektorun müqavimətləri, bazarın xüsusi müqaviməti** və ölçüləri ilə təyin olunan R_{baza} – **baza müqaviməti, emitterin diffuziya tutumu** (çünki emitter keçidi, əksər hallarda düzünə istiqamətdə qoşulmuş olur)

$$C_{edif.} = \frac{e}{2kT} I \cdot \frac{W_B^2}{D_p}, \quad (4.2.7)$$

kollektorun çəpər tutumu (kollektor keçidi, əksər hallarda əksinə istiqamətdə qoşulduğundan burada çəpər, yəni yük tutumu əsas olur)

$$C_{k.\text{çəp}} = \sqrt{\frac{e\epsilon\epsilon_0}{2} \frac{N_D}{\varphi_{k0} - U_x}} \quad (4.2.8)$$

ilə də xarakterizə olunur.

Müxtəlif qoşulma sxemi və iş rejimi halında tranzistorun uyğun giriş və çıxış volt-amper xarakteristikaları, eləcə də əsas parametrlərinin tezlikdən asılılığını göstərən tezlik xarakteristikası da var.

§ 4.2.2. Dreyf tranzistoru

Bipolyar tranzistorun bazasına injeksiya olunmuş yükdaşıyıcılar, əksər hallarda bu oblastı nisbətən asta olan diffuziya prosesi hesabına keçir. Çünkü baza oblastı hər iki tərəfdən $p-n$ keçidlə məhdudlaşdırılmışdan tətbiq olunan xərici gərginlik, demək olar ki, tamamilə bu keçidlərdə düşür ($U_x \approx U_{ek} + U_{kk}$), baza oblastındaki gərginlik düşkübü (U_{baza}) və buradakı elektrik sahəsi (E_{baza}) isə təqribən sıfır bərabər olur.

Əgər hər hansı bir yolla baza oblastında elektrik sahəsi yaradılsa, buraya injeksiya olunmuş yükdaşıyıcıların həmin oblastdan daşınma müddəti kiçilər və uyğun olaraq bipolyar tranzistorun çevikliyi artar (ətalətliyi xeyli azalar).

Belə, yəni baza oblastına injeksiya olunmuş yükdaşıyıcıların həmin oblastda dreyf effekti hesabına daşınmasının üstünlük təşkil etdiyi tranzistorlar **dreyf tranzistorları** adlanır.

Dreyf tranzistorlarının baza oblastında daxili elektrik sahəsi, bir qayda olaraq bazonın qeyri-bərabər aşqarlanması hesabına yaradılır. Əgər baza boyunca aşqarlardan hər hansı birinin konsentrasiyasının qradienti mövcud olarsa, burada sərbəst elektron və ya deşiklərin aşqar atomlarının konsentrasiya qradienti istiqamətində (konsentrasiya böyük olan yerdən, konsentrasiyanın kiçik olduğu yerə doğru) diffuziyası baş verər. Nəticədə, baza boyunca aşqar ionlarının kompensə olunmamış yüksəklerinin qradienti və uyğun olaraq, daxili elektrik sahəsi (E_d) yaranar. Bu sahə əvvəlcə, yəni diffuziya prosesi üstünlük təşkil etdiyi dövrdə zamandan asılı olaraq böyüyər və nəhayət, onun yaratdığı dreyf cərəyanı sərbəst yükdaşıyıcıların diffuziyası hesabına yaranan cərəyanı tamamilə tarazlaşdırıldıqda, öz stasionar qiymətini

alar. Daxili elektrik sahəsinin bu qiymətini (E_{ds}) tapmaq üçün stasionar halda yekun cərəyanın:

$$j_n = e\mu_n n E_{ds} + eD_n \nabla n = 0 \quad (4.2.9)$$

olması şərtindən istifadə edilir. Bu ifadədən:

$$E_{ds} = -(D_n / \mu_n) (\nabla n / n). \quad (4.2.10)$$

Bazadakı aşqar atomların tamamilə ionlaşdığı ($n = N_D$) şəraitdə aşqar atomlarının konsentrasiyasının paylanması üçün daha xarakterik olan iki hala baxaq.

Birinci halda, yəni aşqar atomları baza boyunca

$$N_D(x) = N_{D_0} \cdot e^{-\alpha x} \quad (4.2.11)$$

eksponensial qanunla dəyişdikdə:

$$n = n_0 e^{-\alpha x} \quad \text{və} \quad \nabla n = -an. \quad (4.2.12)$$

Əgər (4.2.12)-də

$$\frac{kT}{e} = \frac{D_n}{\mu_n} \quad (4.2.13)$$

bərabərliyini (Eynşteyn münasibətini) nəzərə alsaq

$$E = \frac{kT}{e} \alpha \quad (4.2.14)$$

olar. Yəni aşqar atomları bazada eksponensial qanunla paylandıqda bipolyar tranzistorun bazasında yaranan daxili elektrik sahəsinin (E_d) qiyməti, baza boyunca sabit qalar (koordinatdan asılı olmaz). (4.1.11), (4.1.12) və (4.1.14) ifadələrindəki α – kəmiyyəti, **aşqar atomlarının paylanması əmsali** adlanır, D_n və μ_n – isə uyğun olaraq sərbəst yüksəkdaşıyıcıların diffuziya əmsali və yüyürəkliyidir.

İkinci halda fərz edək ki, aşqar atomları baza oblastında koordinata görə xətti qanunla paylanıb:

$$N(x) = N_0(x+1). \quad (4.2.15)$$

Bu halda:

$$n = n_0(x+1), \quad (4.2.16)$$

$$E(x) = -\frac{kT}{e} \cdot \frac{1}{x+1}. \quad (4.2.17)$$

Yəni baza oblastında aşqar atomlarının koordinata görə xətti qanunla qeyri-bircins paylanması hesabına həmin oblastda yaranan daxili elektrik sahəsinin qiyməti bazanın (emitter keçidinin) yanında maksimum olar və başlangıçdan uzaqlaşdırıqca (kollektor keçidinə yaxınlaşdırıqca) xətti qanunla kiçilər.

Baza oblastında aşqarların eksponensial qanunla paylandığı dreyf tranzistorlarında injeksiya olunmuş yükdaşıyıcıların dreyf hesabına daşınma müddəti:

$$\tau_e = \frac{W_B}{\vartheta_E} = \frac{W_B}{\mu_p E} = \frac{e}{kT} \cdot \frac{W_B}{a\mu_p} = \frac{W_B}{aD_p}, \quad (4.2.18)$$

yalnız diffuziya prosesi hesabına daşınma müddəti isə

$$\tau_D = \frac{W_B^2}{2D_p}. \quad (4.2.19)$$

(4.2.18) və (4.2.19) ifadələrindən görünür ki:


$$\frac{\tau_E}{\tau_D} = \frac{2}{\alpha W_B}. \quad (4.2.20)$$

§ 4.2.3. Unipolyar tranzistor

Adından göründüyü kimi unipolyar tranzistor bipolyar tranzistordan, ilk növbədə iş prosesində yalnız bir tip (əsas) sərbəst yükdaşıyıcıların (sərbəst elektronların, ya da deşiklərin) iştirak etməsi ilə fərqlənir. Çox vaxt bu tranzistor **sahə tranzistoru** da adlandırılır. Çünkü onun çıxış dövrəsinin dəki siqnal (cərəyan), bipolyar tranzistordakından fərqli olaraq, girişdəki cərəyanla deyil, elektrik sahəsi ilə idarə olunur. Daha doğrusu, bu tranzistorda idarə edən amil cərəyan yox, elektrik sahəsidir. Nəhayət, bu tranzistoru bəzən onun quruluşundan irəli gələrək **kanal tranzistoru** da adlandırırlar. Çünkü bu tranzistorda cərəyanın axması prosesində yalnız müəyyən bir keçirici **kanal** iştirak edir ki, onun da qalınlığı (eni) elektrik sahəsi ilə idarə olunur.

Beləliklə, unipolyar tranzistor – iş prinsipi cərəyan keçirən kanalının ölçülərinin (eninin) elektrik sahəsi ilə dəyişdirilməsinə əsaslanan və iş prosesində yalnız əsas sərbəst yükdaşıyıcılar iştirak edən iki omik kontaktlı, bir *p-n* kecidli yarımkəçirici cihazdır.

Sadə unipolyar tranzistorun quruluşu sxematik olaraq [Şəkil 4.2.8-də](#) təsvir edildiyi kimidir.



Şəkil 4.2.8. Unipolyar tranzistorun quruluşunun sxematik təsviri

Şəkildən göründüyü kimi, bu cihaz oturacaqlarında omik kontaktlar, yan üzündə isə *p-n* kecid olan yarımkəçirici «barmaqcıqdan» ibarətdir.

Kanal dedikdə cihazın yan üzlərindən birində yaradılmış *p-n* kecidlə ([Şəkil 4.2.8-də a xətti](#)) əks üzünün arasında qalan ([Şəkil 4.2.8-də b xətti](#)) keçirici kanal nəzərdə tutulur.

Kanal tranzistorunun ayrı-ayrı növləri bir-birindən başlıca olaraq idarəedici $p-n$ keçidin formasına və ya onun əsas işçi elementlə necə kontaktda olmasına görə fərqlənir.


Sadə quruluşlu kanal tranzistorunun timsalında cihazın əsas elementlərinə, dövrəyə qoşulma sxemlərinə, elektrik siqnallarını gücləndirmə mexanizmینə, eləcə də cihazın başlıca parametr və xarakteristikalarına baxaq.

Şəkil 4.2.8-də təsvir olunmuş kanal, yarımkəcirici işçi elementin bir yan üzündəki $p-n$ kecidlə həmin elementin əks üzü arasında qalan hissədir. Lakin ola da bilər ki, $p-n$ kecid yarımkəcirici «barmaqcığın» bir tərəfində deyil, halqa («üzük») şəklində onun bütün üzlərini əhatə etməklə yaradılsın.


Unipolar tranzistorun omik kontaktlarından biri **mənbə**, digəri isə **mənsəb** adlanır. **Mənbədən** kanala yüksəyişicilər daxil olur. **Mənsəb** isə bu yüksəyişiciləri oradan sorur. Şəkil 4.2.9-da təsvir olunan halda mənsəb dövrəyə ümumiləşdirilmiş elektrod kimi daxil olur.

Unipolar tranzistorun $p-n$ kecidə qoşulmuş kontaktı **sürgü** adlanır.

Unipolar tranzistor, adətən, idarəedici $p-n$ kecidili **unipolar tranzistor** və izolə olunmuş sürgülü **unipolar tranzistor** olmaqla iki qrupa ayrılır. Sonuncuya çox vaxt MDY – (metal-dielektrik-yarimkecirici) **tranzistoru** da deyilir. Əksər hallarda bu tranzistorlarda dielektrik lay olaraq oksid təbəqəsindən (məsələn, SiO_2) istifadə edildiyindən, həmin tip tranzistorlar



Şəkil 4.2.9. Unipolar tranzistorun ümumi mənsəb sxemi üzrə dövrəyə qoşulmasının principial sxemi



Şəkil 4.2.10. Unipolyar tranzistorun sxemlərdə qrafiki təsviri

bəzən **MOY** – (metal-oksid-yarımkeçirici) tranzistoru da adlanır.

Unipolyar tranzistor kanalın keçiricilik tipinə görə də fərqləndirilir (**p- və ya n- tip kanallı tranzistor**).

Qeyd edildiyi kimi bipolyar


tranzistordakından fərqli olaraq, unipolyar tranzistorda cərəyan yalnız əsas yükdaşıyıcıların hərəkəti ilə bağlıdır. Həm də bu hərəkət dreyf xarakterlidir. Buna görə də unipolyar tranzistorun **tezlik xarakteristikaları** və onların **impuls rejimindəki xüsusiyyətləri** bipolyar tranzistordakından fərqlənir, daha doğrusu, başqa parametr və proseslərdən asılı olur.

Unipolyar tranzistoru bipolyar tranzistordan fərqləndirən digər bir əsas xüsusiyyət isə cihazdakı cərəyanın elektrik sahəsinin köməyi ilə idarə olunmasıdır. Bu elektrik sahəsi idarəedici *p-n* keçidi tətbiq olunan əksinə gərginliklə yaradılır.

Bütün hallarda idarəedici **dövrədəki cərəyan** çox-çox kiçik, cihazın **girişinin diferensial müqaviməti** isə böyük ($\sim 10^8 \div 10^{10} \text{ Om}$) olur. Bu baxımdan unipolyar tranzistor elektrovakuum lampalarına yaxındır. Buna görə də unipolyar tranzistorun gücləndirmə xassəsi bipolyar tranzistordan fərqli olaraq cərəyanı ötürmə əmsalı ilə deyil, elektrovakuum lampalarındaki kimi çıxışdakı (mənsəbdəki) cərəyanın girişə (sürgüyü) tətbiq olunan gərginlikdən asılılığını təsvir edən **xarakteristikanın dikliyi** ilə qiymətləndirilir.

Unipolyar tranzistor sxemlərdə qrafiki olaraq şəkil 4.2.10-dakı kimi təsvir olunur.


Bipolyar tranzistor kimi unipolyar tranzistor da dövrəyə üç müxtəlif sxem üzrə qosulur (şəkil 4.2.10): **ümumi mənbə** (şəkil 4.2.11, a), **ümumi mənsəb** (şəkil 4.2.11, b) və **ümumi sürgü** (şəkil 4.2.11, c).



Şəkil 4.2.11. Unipolar tranzistorun ümumi mənbə (a), ümumi mənsəb (b) və ümumi sürgü (c) rejimlərində dövrəyə qoşulma sxemləri

Bu halların hamısında cihazın müqaviməti onun dəralmış hissəsinin (kanalının) en kəsiyinin sahəsi ilə təyin edilir. Sürgüyə bağlayıcı istiqamətdə xarici gərginlik tətbiq edildikdə bu gərginliyin qiyməti artıraqca $p-n$ keçidin eninin böyüməsi nəticəsində tranzistorun keçirici kanalının en kəsiyinin sahəsi (S_k) kiçilər və buna uyğun olaraq, cihazın mənbə və mənsəb elektrodları arasındakı müqaviməti ($R_k = \rho \frac{\ell_k}{S_k}$) böyüyər. Burada, ρ – materialın xüsusi müqaviməti, ℓ_k və S_k – isə uyğun olaraq, kanalın uzunluğu və en kəsiyinin sahəsidir. Nəticədə, bu hissəyə ardıcıl qoşulmuş (R_y) yük müqavimətindəki gərginlik düşküsü kiçilər.

Sürgüyə hər hansı formalı dəyişən xarici gərginlik tətbiq olunarsa, onda $p-n$ keçidin eni də bu gərginliyin istiqaməti, tezliyi və amplituduna uyğun dəyişilməklə, kanalın en kəsiyini modulyasiya edər. Kanalın en kəsiyinin dəyişməsi isə mənbə-mənsəb dövrəsində tranzistorun keçirici kanalı ilə ardıcıl qoşulmuş yük müqavimətinin girişindəki kiçik ampli-



Şəkil 4.2.12. Sürgüyə xarici gərginlik tətbiq olunmadıqda mənbə-mənsəb gərginliyinin təsiri altında kanal tranzistorunda kanalın eninin dəyişməsinin sxematik təsviri

tudlu dəyişən elektrik siqnalının böyüdülülmüş əksinin alınmasını təmin edər.


Qeyd etmək lazımdır ki, tranzistorun keçirici kanalının en kəsiyi sürgüyə təsir edən gərginliklə yanaşı, mənbə-mənsəb arasındakı U_{mm} – gərginliyindən də asılı olaraq dəyişər. Daha doğrusu, U_{mm} – gərginliyinin qiymətindən asılı olaraq, kanalın konfiqurasiyası dəyişər. Belə ki, p - tip yarımkəcərıcı halında U_{mm} – gərginliyi qoşulduqda mənbə ilə mənsəb arasında kanaldan kənar AB və CD hissələrdəki (şəkil 4.2.12) gərginlik düşküsünü nəzərə almadiqda kanalın mənbə tərəfindəki ucunda potensial sıfır, mənsəb tərəfindəki ucunda isə $U = U_{mm}$ olar. Nəticədə, mənsəb tərəfində $p-n$ keçidin eni, mənbə tərəfindəkindən böyük, kanalın en kəsiyi isə əksinə, mənbə tərəfində mənsəb tərəfindəkindən böyük olar. Əgər eyni zamanda sürgü ilə mənbə arasında da müəyyən U_{zmb} – əksinə gərginliyi təsir edərsə, onda mənbə yanlığında $p-n$ keçidə təsir edən gərginlik $|U_{zmb}|$, mənsəbə yanın hissədə isə $|U_{zmb}| + U_{mm}$ olar. Yenə də kanalın mənsəbə tərəf olan hissəsində eni kiçilər, yəni kanal daha da daralar.

Deyilənlərdən göründüyü kimi kanaldan, yəni mənbə ilə mənsəb arasında axan cərəyanı həm U_{zmb} , həm də U_{mm} – gərginliyinin vasitəsilə idarə etmək olar. U_{zmb} – gərginliyinin elə mənfi qiymətləri ola bilər ki, həmin qiymətlərdə kanalın eni sıfır bərabər olsun. Bu halda tranzistor **tam bağlanır** və mənbə-mənsəb cərəyanı $I_m = 0$ olur. U_{zmb} -nin tranzistoru tam bağlayan qiymətinə **bağlama (kəsilmə) gərginliyi** deyilir.

Kanal tranzistorunun əsas xarakteristikaları $I_m = f_1(U_{zmb})_{U_{mm}=\text{const}}$ və $I_m = f_2(U_{mm})_{U_{zmb}=\text{const}}$ asılılıqlarını təsvir edən **düzünə ötürmə və çıxış xarakteristikalarıdır**.

$I_m = f_2(U_{mm})_{U_{zmb}=\text{const}}$ xarakteristikasına baxaq (şəkil 4.2.13). Əvvəlcə, daha doğrusu, U_{mm} - gərginliyinin kiçik qiymətlərində, onun böyüməsi ilə I_m - cərəyanı xətti qanunla artar. U_{mm} -in sonrakı böyüməsində isə $I_m(U_{mm})$ asılılığının dəyişməsi yavaşışır. Bu hal keçirici kanalın en kəsiyinin U_{mm} -dən asılı olaraq kiçilməsi (daralması) ilə izah olunur. Kanalın belə daralması onun müqavimətini artırır, bu isə kanaldan axan cərəyanın azalmasına səbəb olar. Nəticədə, U_{mm} -in artması, kanaldan axan cərəyana ikili təsir göstərər (onu həm artırır, həm də azaldar). U_{mm} -in müəyyən qiymətindən sonra bu, yəni eks istiqamətlərdə yönəlmiş iki təsir bir-birini tarazlaşdırar: I_m - cərəyanının U_{mm} - gərginliyindən asılılığında özünəməxsus bir dinamik tarazlıq təmin olunur (şəkil 4.2.13-də 1-əyrisi). Mənbə ilə mənsəb arasındaki U_{mm} - gərginliyinin belə doyma yaradan qiyməti U_{mmd} - **doyma gərginliyi** adlanır. Eyni zamanda sürgüyə tətbiq edilən eksinə gərginlik isə kanalın en kəsiyini daha da kiçiltdiyindən, bu gərginliyin artması ilə U_{mmd} - doyma gərginliyinin qiyməti kiçilər (şəkil 4.2.13-də 2 və 3 əyriləri).

U_{mm} - gərginliyinin çox böyük qiymətlərində mənsəb yaxınlığındaki hissədə sürgünün $p-n$ keçidinin deşilməsi




Şəkil 4.2.13. Kanal tranzistorunun çıkış volt-amper xarakteristikası

nəticəsində I_m – cərəyanının qiyməti kəskin artar. Sürgünün $p-n$ keçidinin bu deşilməsinə səbəb, həmin hissədə $p-n$ kecidə təsir edən yekun əksinə gərginliyin qiymətinin ən

böyük həddə (kanal tranzistorunun $p-n$ keçidinin deşilməsinin baş verdiyi qiymətə) çatmasıdır.

Qeyd etmək lazımdır ki, kanal tranzistorunun **mənsəb xarakteristikaları** öz formasına görə **elektrova-kuum pentodunun anod xarakteristikalarını** xatırladır.



Şəkil 4.2.14. Kanal tranzistorunun düzünə ötürmə xarakteristikası

Kanal tranzistorunun düzünə ötürmə xarakteristikası (mənsəb-sürgü asılılığı) şəkil 4.2.14-də təsvir olunduğu kimiidir. Bu halda cihazda cərəyan $|U_{zmb}| < |U_{zmb.bag}|$ şəraitində yaranır. Doyma rejimində U_{mm} gərginliyi həmin xarakteristikaya praktiki olaraq təsir göstərmir.

Kanal tranzistorunun giriş xarakteristikası $p-n$ kecidin volt-amper xarakteristikasının əksinə qolunu xatırladır. Sürgü cərəyanı U_{mm} gərginliyindən asılı olub, mənbə-mənsəb çıxışlarının qısa qapandığı halda öz maksimum qiymətini alır. Kanal tranzistorunun əsas parametrləri: **giriş və çıxış diferensial müqavimətləri**, eləcə də **volt-amper xarakteristikanın dikliyidir**.

§ 4.2.4. Tiristorlar

p-n kecid əsasında işləyən yarımkəçirici cihazların bir qrupu da tiristorlardır. Ümumi halda **tiristor** dedikdə, iki dayanıqlı vəziyyəti olan, üç və ya daha çox düzləndirici kecidə, iki və ya daha çox çıxış kontaktına malik, bağlı vəziyyətdən açıq vəziyyətə və əksinə (açıq vəziyyətdən bağlı vəziyyətə) kecidlər edə bilən yarımkəçirici cihazlar nəzərdə tutulur. Tiristorların volt-amper xarakteristikasında mənfi differensial müqavimətli oblast müşahidə olunur. Məhz bu xüsusiyət, həmin cihazlardan çeviriçi element kimi istifadə etməyə imkan verir.


Çıxış elektrodlarının sayından asılı olaraq, tiristorlar iki qrupa bölünür – diod tiristor, yaxud **dinistor** və triod-tiristor, yaxud **trinistor**.

Dinistor iki çıxışa malik tiristordur. Trinistorun isə iki əsas çıxışla yanaşı, həm də idarəedici funksiyasını daşıyan üçüncü bir çıxışı da var.

Tiristor *n-p-n-p* və ya *p-n-p-n-* quruluşlu ola bilir (Şəkil 4.2.15). Bu cihazın, xarici dövrədən cərəyan daxil olan kənar hissəsi **anod**, digər kənar hissəsi **katod**, orta hissələri isə, adətən, **baza oblastları** adlandırılır.


Trinistorda, baza oblastlarından biri cihazın işini idarə etmək üçün istifadə olunur. Həmin bu baza – **idarəediçi elektrod** adlanır.

Tiristorların iş prinsipi, əsas parametr və xarakteristikaları, tətbiq sahələri ilə tanış olmazdan əvvəl, bu ci-



Şəkil 4.2.15. *n-p-n-p* (a) və *p-n-p-n* (b) tipli tiristorun ikiölçülü və enerji modeli

hazın keçidlərini şərti olaraq K_1 , K_2 və K_3 -lə işarə edək (uyğun olaraq cihazın birinci, ikinci və üçüncü $p-n$ keçidi).



Şəkil 4.2.16. Dinistorun dövrəyə qoşulma sxemi

Əvvəlcə dinistorun iş prinsipi ilə tanış olaq. Fərz edək ki, $p-n-p-n$ dinistorunun anodu ilə katodu arasında şəkil 4.2.16-da göstərildiyi kimi qoşulmuş xarici gərginlik mənbəyi (batareya) vasitəsilə, çox da böyük olmayan U – gərginliyi təsir edir. Bu halda cihazın K_1 və K_3 – keçidləri düzünə, K_2 – keçidi isə əksinə istiqamətdə qoşulmuş olur. Xarici gərginlik təsir etdikdə termodinamik tarazlıq pozulduğundan, K_1 – kecidində deşiklərin p_1 – oblastından n_1 – oblastına injeksiyası baş verir. Həmin deşiklər bu hissədə diffuziya prosesi hesabına hərəkət edib, K_2 – kecidinə yaxınlaşır və bu keçiddəki E_{k3} – elektrik sahəsinin təsiri ilə p_2 – oblastına atılır. Beləliklə, $p_1-n_1-p_2$ strukturu yükdaşıyıcıların hərəkətinin (baxılan halda deşiklərin soldan sağa) cərəyanın ötürülməsi əmsalı ilə (α_1) xarakterizə olunduğu tranzistora oxşardır.

Eyni zamanda elektronların n_2 – oblastından p_2 – oblastına injeksiya olunub, sonra n_1 – oblastına sorulduğu K_3 – kecidində də tarazlıq pozulur. Uyğun olaraq, n_2 - p_2-n_1 strukturunu da cərəyanın daşınma əmsalı α_2 – olan (elektronlar sağdan sola hərəkət edir) ekvivalent tranzistor kimi təqdim etmək olar.


Bu iki tranzistorda elektron və deşiklər əks istiqamətlərdə hərəkət etdiyindən, onların yaratdığı və anoddan

katoda axan yekun i_k – cərəyanının toplananları olan elektron və deşik cərəyanları eyni istiqamətdə yönələr.

Sonradan deşiklərin p_2 – hissədən n_1 – hissəyə hərəkəti K_3 elektronlarının n_1 – oblastından p_1 – oblastına hərəkəti isə K_1 – keçidindəki çox da böyük olmayan potensial çəpərlə məhdudlanır. Beləliklə, p_2 – bazasında deşiklərin, n_1 – bazasında isə elektronların toplanması baş verir. Lakin nə qədər ki, U – gərginliyinin qiyməti kiçikdir, yaranmış həcmi yükler K_2 – keçidindəki potensial çəpəri kiçitmək üçün kifayət etmir. Bu keçid əks istiqamətdə qoşulmuş gərginliyin təsiri altındadır, i_a – cərəyanı məhduddur və i – cərəyanına bərabərdir. Uyğun olaraq, U – gərginliyinin müəyyən hüdudlar çərçivəsində artması zamanı, cihazdan axan cərəyan, demək olar ki, sabit qalır (şəkil 4.2.17-də 1-hissəsi).

U – gərginliyinin sonrakı artmasında cihazda baş verən proseslərin xarakteri dəyişir.

Belə ki, K_2 – keçidindəki bağlayıcı təbəqənin eni böyür və nəhayət, tətbiq olunmuş, daha doğrusu, keçidindəki U – gərginliyinin müəyyən bir qiymətində, həmin keçidin bağlayıcı təbəqəsində sərbəst yükdaşıyıcıların konsentrasiyasının selvari çoxalması üçün şərait yaranır. Bu proses zamanı yaranmış yeni deşiklər, həmin keçidindəki sahə tərəfindən p_2 oblastına, elektronlar isə n_1 oblastına atılır. Nəticədə, cihazdan axan cərəyan böyüb, n_1 və p_2 isə uyğun olaraq elektron və deşiklərin əlavə (artıq) konsentrasiyası qədər artır. Bu konsentrasiyaların böyüməsi ilə K_1 və K_3 – keçidlərində, eləcə də K_2 – keçidində potensial çəpərin



Şəkil 4.2.17. Dinistorun volt-amper xarakteristikası

hündürlüyü küçüller. Bu zaman deşiklərin K_1 , elektronların isə K_2 keçidindən injeksiyası daha da artır və bu prosesin selvari inkişafı nəticəsində, K_2 – keçidi açıq vəziyyətə keçir. Cihazdan axan cərəyanın böyüməsi isə K_2 – keçidində bağlayıcı təbəqənin, eləcə də cihazın oblastlarının hamısının müqavimətinin kiçilməsinə səbəb olur. Buna görə də cihazdan axan cərəyanın böyüməsi anodla katod arasındaki gərginliyin kiçilməsinə gətirir. Dinistorun volt-amper xarakteristikasında bu, mənfi diferensial müqaviməli hissənin yanlanması ilə təzahür edir (şəkil 4.2.17-də, 2 hissəsi).

K_2 – keçidi açıq hala keçdikdən sonra, cihazın volt-amper xarakteristikası, düzünlə istiqamətdə qoşulmuş diodun volt-amper xarakteristikasına uyğun gəlir (şəkil 4.2.17-də, 3 hissəsi).

Cihazdan axan cərəyanın gərginlikdən asılılığının qanuna uygunluğunu müəyyənləşdirməkdən ötrü artıq deyildiyi kimi dinistoru iki tranzistor şəklində təsvir edək (şəkil 4.2.18).

Cərəyanın qiyməti $P_1-n_1-P_2$ tranzistorunda

$$i_{b1} = (1 - \alpha_1) i_A - i_{k01}, \quad (4.2.21)$$

$n_2-P_2-n_1$ tranzistorunda isə –

$$i_{k2} = \alpha_2 i_k + i_{k02} \quad (4.2.22)$$

İfadəsi ilə təyin olunur. Burada i_{k01} – birinci kollektorun əksinə cərəyanı, α_1 – birinci tranzistorun cərəyanı ötürmə əmsalı, i_{k02} – ikinci kollektorun əksinə cərəyanı, α_2 – isə ikinci tranzistorun cərəyanı ötürmə əmsalıdır.

Şəkil 4.2.18-dən göründüyü kimi, $i_{b1}=i_{k2}$. Əgər $i_a=i_k$ olduğunu nəzərə alsaq və cihazdan axan cərəyanı $i=i_a=i_k$ ilə işaret etsək,

$$i = \frac{i_{k0}}{1 - \alpha} \quad (4.2.23)$$

İfadəsini alarıq. Burada $i_{k0}=i_{k01}+i_{k02}$ kəmiyyəti K_2 keçidindən axan cərəyandır. Bu cərəyan üç cərəyanın, yəni istilik,

termogenerasiya və sızma cərəyanlarının cəminə bərabərdir. (4.2.23) ifadəsindəki $\alpha = \alpha_1 + \alpha_2$ kəmiyyəti isə cərəyanın K_1 -və K_3 -keçidlərindən, K_2 -keçidinə yekun ötürülmə əmsalıdır.

Əgər K_2 -keçidində sərbəst yükdaşıyıcıların selvari çoxalmasını nəzərə alsaq, onda (4.2.23) ifadəsi

$$i = \frac{M i_{k0}}{1 - M \cdot \alpha} \quad (4.2.24)$$

şəklinə düşər. Buradakı M – kəmiyyəti K_2 -keçidində elektron və deşiklərin

$$M = \frac{N_1 + N_2 + N'_2}{N_1} \quad (4.2.25)$$


şəklində təyin olunan çoxalma əmsalıdır. (4.2.25) ifadəsində N_1 – bağlayıcı təbəqəyə daxil olan, N_2 – elektronların zərbələri ilə ionlaşma hesabına yaranan, N'_2 – isə deşiklərin zərbələri ilə ionlaşma hesabına yaranan hissəciklərin sayıdır.

Əgər p-n keçidin sel deşilməsi üçün məlum olan

$$M = \frac{1}{1 - \left(\frac{U}{U_{sel.des}} \right)^b} \quad (4.2.26)$$

ifadəsini nəzərə alsaq, (4.2.24)-dən:


$$U \approx U_{sel.des.} \sqrt[b]{1 - \frac{\alpha i + i_{k0}}{k}} \quad (4.2.27)$$



Şəkil 4.2.18. Dinistorun iki ekvivalent tranzistorla təsviri

(4.2.22) və (4.2.25) ifadələri dinistorun volt-amper xarakteristikasını təqribən təsvir edir. Buna görə də, o, xarakteristikanın 1 və 2 hissələrindəki cərəyanı və gərginliyi təqribən qiymətləndirmək üçün istifadə oluna bilər.

İndi də trinistorun iş prinsipinə baxaqq. Artıq qeyd etdiyimiz kimi trinistorda orta oblastlardan biri cihazın işini idarə etmək üçün istifadə olunur. İdarəedici elektrod olaraq, adətən, cərəyanı daşımaya əmsalı (α) vahidə yaxın olan ən kiçik enə malik orta hissə götürülür. Şəkil 4.2.15 a-da bu elektrod uyğun olaraq n_2 , şəkil 4.2.15 b-də isə p_2 - oblastına uyğun gəlir.



Şəkil 4.2.19. Trinistorun dövrəyə qoşulma sxemi

Trinistorun dövrəyə qoşulma sxemi şəkil 4.2.19-da göstərildiyi kimi dərdir. Bu şəkildən görünür ki, idarəedici elektroddan p_2 - oblastına daxil olan i_i - cərəyanı cihazın ümumi cərəyanı ilə toplanır. Bu isə öz növbəsində cərəyanın daşınma əmsalının (α_2 -nin) böyüməsi ilə ekvivalentdir.

Bu halda (4.2.25) ifadəsini

$$i = \frac{M i_{ko} + M \alpha_2 + i_2}{1 - M \alpha} \quad (4.2.28)$$

şəklində yazmaq olar. Buna uyğun olaraq trinistor üçün (4.2.27) ifadəsi

$$U \approx U_{sel.das.} \sqrt{1 - \frac{\alpha i + i_{ko} + \alpha_2 i_i}{i}} \quad (4.2.29)$$

kimi olar. Bu ifadələrdən görünür ki, trinistorda idarəedici i_i - cərəyanı böyüdükcə, cərəyanın selvari artmasına uyğun gələn U_{qos} (qoşulma) gərginliyinin qiyməti kiçilir, trinistorun qoşulma $\left(r_{dif} = \frac{dU}{di} = 0 \right)$ nöqtəsindəki cərəyanın i - qiyməti isə artır. Beləliklə, i_i - idarəedici cərəyanını


dəyişməklə, trinistorun qapalı haldan açıq hala keçməsi (çeviricilik) prosesini idarə etmək olar.

İdarəedici cərəyanın müxtəlif qiymətlərində trinistorun volt-amper xarakteristikası şəkil 4.2.20-də təsvir edildiyi kimi olar.

Tiristorun (dinistor və trinistorun) əsas parametrləri olaraq, onun volt-amper xarakteristikanın xarakterik nöqtələrinə uyğun gərginliyin və cərəyanın qiymətləri götürülür (şəkil 4.2.17 və şəkil 4.2.20). Bu parametrlərə: tiristorun U_{qos} – qoşulma gərginliyi, yəni tiristorun qoşulduğu nöqtədəki

$\left(r_{dif} = \frac{dU}{di} = 0 \right)$ əsas gərginliyin qiyməti; i_{qos} – qoşulma cərəyanı, yəni tiristorun qoşalma nöqtəsindəki əsas cərəyanın qiyməti; tiristorun i_{sax} – saxlayıcı cərəyanı, yəni tiristoru açıq vəziyyətdə saxlamaq üçün lazım olan minimal cərəyanın qiyməti daxildir. Əsas gərginlik dedikdə, tiristorun əsas elektrodları (cihazın yük mühəvəməti ilə qoşulduğu elektrodlar) arasındakı gərginlik, əsas cərəyan dedikdə isə bu elektroldardan axan cərəyan nəzərdə tutulur.

Tiristorların digər bir qrup parametrləri isə onların çevirici kimi işini xarakterizə edən zaman intervallarıdır. Bu parametrlər sırasına tiristorun t_l – ləngimə müddəti, t_a – artma müddəti, t_g – gecikmə müddəti, t_d – düşmə müddəti, t_q – qoşulma müddəti və t_s – söndürülmə müddəti daxildir.



Şəkil 4.2.20. Trinistorun volt-amper xarakteristikası

FƏSİL 4.3

YARIMKEÇİRİCİ QEYDEDİCİLƏR VƏ ÇEVİRİCİLƏR

§ 4.3.1. Qann diodu

Digər yarımkəçirici diodlardan fərqli olaraq, Qann diodları *p-n* kecidə malik deyil. Bu cihazlar (Qann diodları) yalnız xüsusi quruluşlu enerji zonasına malik və sərbəst yükdaşıyıcıların yüyürcüklüyü böyük qiymətə malik olan yarımkəçirici materiallardan hazırlanara bilir. Bu zaman istifadə olunan işçi elementin ölçülərinin yalnız müəyyən qiymətlər çərçivəsində dəyişə bilməsi ilə yanaşı, həm də yüksək dərəcədə bircins və təkmil monokristal olması tələb edilir. Qann diodunun iki cərəyan kontaktı var və onlardan biri anod, digəri isə katoddur. Cihazın çalışdığı rejimdə onun işçi elementinin daxilində güclü sabit elektrik sahəsi yaradılmalıdır. Belə bir şəraitdə olan cihaz ifrat yüksək tezlikli ($f \approx 10^9 \div 10^{10} \text{ Hz}$), amplitudu isə $\sim 1\text{A}$ və daha böyük ola bilən periodik elektrik (cərəyan) rəqsləri generasiya edir.

Qann diodları 1963-cü ildə ingilis mühəndisi C.Qann tərəfindən *n-GaAs* yarımkəçiricisində müşahidə olunan və sonralar məhz onun şərəfinə Qann effekti adlandırılan hadisənin əsasında işləyir.

Qann effektinin əsas mahiyyəti ondan ibarətdir ki, yüksək dərəcədə təkmil və bircins *n-GaAs* monokristalla-rından hazırlanmış nazik (kiçik en kəsikli), uzunluğu müəyyən minimal (I_{\min}) və maksimal (I_{\max}) qiymətlər arasında yerləşən, iki omik kontaktlı nümunələr, onlara tətbiq olunan xarici sabit elektrik sahəsinin qiyməti müəyyən kritik

(E_{kr}) qiymətə çatdıqdan sonra ifrat yüksək tezlikli periodik elektrik rəqsləri (cərəyan rəqsləri) generasiya edir.

Aparılan kompleks tədqiqatlar nəticəsində aşkar edilmişdir ki, Qann diodlarının iş prinsipi aşağıdakı hadisələrlə bağlıdır. $n\text{-GaAs}$ kristalının keçirici zonasında dalğa ədədinin $k=0$ qiymətindəki əsas minimumla yanaşı, bu minimuma nəzərən k - oxu boyunca [100] istiqamətində müəyyən qədər sürüşmiş və ondan $\Delta\varepsilon_2 = 0,36 \text{ eV}$ qədər yuxarıda yerləşən daha böyük enerji sıxlığına malik olan ikinci bir minimum da var. Bu materialın zona-enerji quruluşu şəkil 4.3.1-də təsvir edildiyi kimiidir.

Əsas enerji minimumunda yükdaşıyıcıların (elektronların) effektiv kütləsi ($m_2^* = 0,072/m_0$) ikinci minimumdan kəndan ($m_2^* = 1,2m_0$) kiçik, yüyürüklüyü isə – 300 K-də (uyğun olaraq $\mu_1 = 8 \cdot 10^3 \text{ sm}^2 / V \cdot \text{san}$ və $\mu_2 = 5 \cdot 10^2 \text{ sm}^2 / V \cdot \text{san}$) xeyli böyükdür.


Zəif eletkrik sahələrində ($E < E_{kr}$) kristaldakı ümumi konsentrasiyası (n_0) olan sərbəst elektronların ($n_0 = n_{01} + n_{02}$) böyük əksəriyyəti (n_{01}) əsas minimumda, çox cüzi hissəsi isə (n_{02}) – əlavə minimumda məskunlaşır ($n_{01} >> n_{02}$). Bu halda kristaldan axan cərəyanın sıxlığı

$$j_1 = en_{10}\mu_1 E + en_{20}\mu_2 E, \quad (4.3.1)$$

kristala tətbiq edilən xarici gərginlikdən xətti asılı olur.

$E \geq E_{kr}$ qiymətlərində isə böyük (μ_1) yüyürüklüyü malik oan bu sərbəst elektronların kinetik enerjisi elektrik sahəsinin təsiri ilə xeyli artır. Yəni əsas minimumdakı elektronlar elektrik sahəsinin təsiri altında qızır (onların T_e –

effektiv temperaturu qəfəsin T_0 temperaturundan xeyli yüksək olur). Nəhayət, bu yükdaşıyıcıların qızma hesabına qazandığı əlavə kinetik enerji $\Delta E_k \geq \Delta E$, olduqda, qızmış elek-



Şəkil 4.3.1. $n\text{-GaAs}$ kristalının
k – oxu istiqamətində zona-enerji
quruluşu

rial kimi aparır. Bu halda kristaldan axan cərəyanının sıxlığı

$$j_1 = e(n_{10}\mu_1 + e n_{20}\mu_2)E, \quad (4.3.2)$$

yenə də xarici elektrik sahəsindən asılı olaraq xətti qanunla dəyişir (şəkil 4.3.2). Bununla belə, $E < E_k$ və $n_2 \gg n_1$ qiymətlərində bu asılılığın meyili μ_1 -ə bərabər idisə, $n_2 \gg n_1$ olan $E > E_k$ halında $-\mu_2$ olur. Xarici elektrik sahəsinin qiyməti tədricən E_{kr} -ə qədər artırıldığda kristaldan axan cərəyanın sıxlığı böyüyür və $E = E_{kr}$ halında öz maksimum qiymətinə çatır. Elektrik sahəsinin E_{kr} -dən E_{\min} -a qədərki sonrakı artması ilə yükdaşıyıcıların əsas minimumdan əlavə minimuma keçidi nəticəsində kristaldan axan cərəyanın sıx-

tronlar kollektiv şe-
kildə əsas minimum-
dan ikinci, yəni əlavə
minimuma keçməyə
başlayır. Kristaldakı
sərbəst yükdaşıyıcıla-
rin böyük əksəriyyəti
əlavə minimuma keç-
dikdən sonra baxılan
yarımkeçirici kristal
özünü sərbəst yükda-
şıyıcıların konsentra-
siyası $n_2 >> n_1$ və
 $n_0 = n_1 + n_2$ olan yeni
bir yarımkeçirici mate-

$n_0 = n_1 + n_2$ olan yeni bir yarımkıçırıcı mate-


liyi j_{\max} -dan j_{\min} -a qədər kiçilir. Nəhayət, sərbəst yükdaşlığınıçıların hamısı da olmasa, böyük əksəriyyəti əlavə minimuma keçdiqdən sonra $j = j_{\min}$ olur. Xarici elektrik sahəsinin $E > E_{\min}$ oblastındaki sonrakı böyüməsi, artıq qeyd edildiyi kimi kristaldan axan cərəyanın sıxlığının

$$j \approx j_2 \approx e n_2 \mu_2 E \approx e n_2 \mu_2 E, \quad (4.3.3)$$

xətti qanunu ilə artmasına səbəb olur. Bu deyilənlər qrafiki olaraq şəkil 4.3.2-də təsvir olunub.

Şəkil 4.3.2-dən göründüyü kimi elektrik sahəsinin $E_{kr} \leq E \leq E_{\min}$ qiymətlərində kristala tətbiq edilən gərginliklə cərəyanının dəyişmələri əks işarəlidir ($\Delta U > 0$ və $\Delta i < 0$). Bu isə o deməkdir ki, VAX-ın həmin hissəsində baxılan sistem mənfi diferensial keçiriciliyə malik olur.

Əgər yüksək dərəcədə bircins və təkmil n -GaAs kristalına xarici gərginlik tətbiq olunubsa, onun cərəyan kontaktları yaxınlığındakı oblastında həmin kontaktlar yaradılarkən müxtəlif texnoloji səbəblərdən əmələ gəlmış qeyri-bircinslikdə gərginlik düşkübü və uyğun olaraq elektrik sahəsinin E_t – intensivliyi kristalın digər hissələrindəki sahə intensivliyindən (E_0) böyük olar ($E_t > E_0$). Xarici gərginlik tədricən artırıldığda həm E_t ,




Şəkil 4.3.2. Çoxminimumlu enerji-zona quruluşuna malik yarımkəçiricidə cərəyanın sıxlığının elektrik sahəsindən asılılığı

həm də E_0 artar. Lakin həmişə ($E > E_0$) qalar və xarici gərginliyin müəyyən qiymətində digər hissələrdə hələ $E_0 < E_{kr}$ olmasına baxmayaraq, kontaktyanı qeyri-bircins oblastda sərbəst elektronların əsas minimumdan əlavə minimuma kollektiv şəkildə keçməsi nəticəsində, onların yüyürüklüyü, uyğun olaraq həm də sürəti kəskin azalar. Nəticədə, nümunə daxilində çox kiçik sürətə malik olan bir elektron layı yaranar. Bu laydan anoda tərəf olan elektronlar böyük sürətlə hərəkət edərək ondan uzaqlaşar, katoda tərəf olan elektronlar isə arxa tərəfdən ona (həmin laya) doğru daha çox sıxırlar. Beləliklə, kristal daxilində katoddan anoda doğru hərəkət edən və bir-biri ilə bağlı olan elektronlarla zəngin və elektronların tükəndiyi oblastlardan ibarət bütöv bir sistem yaranır. Belə iki laylı yüksək sisteminə **elektrik domeni** deyilir.

Elektrik sahəsinin $E \geq E_{kr}$ şərtini ödəyən, lakin çox da böyük olmayan qiymətlərində bu domen hələ formalaşma mərhələsində olur. Nəhayət, domen tam formalaşdıqdan sonra, kristal daxilində onun anoda doğru bərabərsürətli hərəkəti baş verir. Domenin ön cəbhəsi anoda çatdıqdan sonra o (domen), tədricən anod tərəfindən sorulur və kristaldan çıxır. Bu domen kristaldan tam sorulduğdan sonra xarici gərginlik yenidən nümunə boyunca bərabər paylanır. Çünkü domen yarandıqdan sonra mövcud olduğu vaxt ərzində kristala tətbiq edilən xarici gərginliyin böyük hissəsi həmin domendə düşürdü. Birinci domen nümunədən sorulduğdan sonra katod yaxınlığında növbəti-ikinci; ikinci sorulduğdan sonra həmin yerdə növbəti-üçüncü və s. domen yaranar. Bu proses periodik olaraq təkrarlanar. Elektrik domeninin yaranması, formalaşması, kristal boyunca hərəkət edərək anoda çatması və anod tərəfindən sorulması proseslerinin periodik təkrar olunmasına uyğun olaraq, kris-

taldan axan cərəyanın qiymətinin də periodik dəyişməsi, yəni kristalda ifrat yüksək tezlikli (İYT) kifayət qədər böyük amplitudlu cərəyan rəqslərinin generasiyası baş verər.



Şəkil 4.3.3. Qann diodundan axan cərəyanın zamandan asılılığının sxematik təsviri

Bu mənzərə sxematik olaraq şəkil 4.3.3-də təsvir edilib. Burada t_f – domenin formalasma, t_{ue} – domenin katoddan anoda uçuş, t_s – işə domenin anod tərəfindən sorulma müddətləridir. Bu kəmiyyətlər həm də uyğun olaraq generasiya olunan cərəyan rəqslərinin həyəcanlaşma, sönmə və fasilə müddətləri adlandırılır.

Kristalın elektrodlar arasındaki uzunluğu l_{kr} , domenin hərəkət sürəti işə – v_{dom} olduqda:

$$t_{ue} = \frac{l_{kr}}{v_{dom}}. \quad (4.3.3)$$

Buradan işə generasiya olunan cərəyan rəqslərinin tezliyi:

$$f = \frac{v_{dom}}{l_{kr}}. \quad (4.3.4)$$

n-GaAs monokristallarında $l_{kr} \approx 10^{-3} sm$ olduqda:

$$v_{dom} \approx 10^7 sm/s \quad \text{və} \quad f \approx 10^{10} Hz = 10 QHz.$$

Əgər istifadə edilən nümunənin uzunluğu $l > l_{kr}$ olarsa, onun həcmində eyni zamanda bir yox, daha çox sayıda qeyri-bircinsliklər mövcud ola bilər. Buna görə də belə nümunənin daxil olduğu dövrədə yaranan cərəyan rəqsləri monoxromatik olmaz. Daha kiçik uzunluğa malik nümunələrdə isə hər iki elektrod (anodun və katodun) kontaktyanı oblastları bir-birini bürüyər və nəticədə, domenin yaranıb sorulma prosesləri bir-birindən ayırd edilməz. Ona görə də, Qann diodlarında işçi elementin uzunluğu və uyğun olaraq Qann diodlarının generasiya etdiyi rəqslərin tezliyi yalnız müəyyən diapazon daxilində dəyişə bilər.

İstifadə olunan kristalda anod yaxınlığında da texnoloji qeyri-bircinsliklər mövud olur və bu oblastda da domenlər yaranır, lakin həmin domenlər formalşmağa imkan tapmamış anod tərəfindən sorulur və onların mövcudluğu əsas rəqslərin fonunda özünü təzahür etdirə bilmir.

Qann diodlarında işçi maddənin bütün həcmi generasiya prosesində iştirak etdiyindən bu cihazlarda p-n keçidli yarımkəcirici cizahlardakından böyük güc əldə etmək mümkündür. Çünkü p-n keçidin həcmi çox kiçikdir.

İndiki dövrədə kəsilməz rejimdə işləyən və gücü onlarla vatt, eləcə də impuls rejimində işləyən və gücü bir neçə kilovatt, faydalı iş əmsali isə onlarla faiz ola bilən Qann diodları mövcuddur.

Əgər Qann diodunun hazırlandığı kristal yüksək dərəcədə təkmil olmazsa, onun generasiya etdiyi elektrik rəqsləri monoxromatik və eyni amplitudlu olmaz.

§ 4.3.2. Tenzoelektrik cihazları


Yarımkeçirici materialdan hazırlanmış nümunə deformasiya olunduqda onu təşkil edən atomlar arasındaki məsafə dəyişdiyindən, həmin materialın enerji zonalarının quruluşu və forması, yəni keçirici zonanın dibinin və valent zonanın tavanının uyğun gəldiyi enerjinin qiyməti dəyişir. Bu zaman izoenerji səthlərinin formasının dəyişməsi ilə əlaqədar olaraq, keçirici və valent zonalardakı N_c - və N_v - hal sıxlıqlarının qiymətləri də dəyişir. Sözsüz ki, bu da öz növbəsində materialın fiziki xassələrinin dəyişməsinə səbəb olur. Bu hadisə, yəni deformasiya hesabına materialın hər hansı fiziki xassəsinin və ya xassələri toplusunun dəyişməsinə **tenzoeffekt** deyilir. Tenzoeffekt elektrik xassələrinin dəyişməsi ilə bağlıdırsa, o, **tenzoelektrik effekti** adlanır.

Tenzoeffektin qiyməti deformasiyanın növündən əhəmiyyətli dərəcədə asılıdır. Hərtərəfli sıxılma deformasiyasında kristalın simmetriyası dəyişmədiyindən, baş verən tenzoeffekt çox zəif olur.

Cox minimumlu enerji zonalarına malik yarımkeçiricilərdə sərbəst yükdaşıyıcıların yürüklüğünün deformasiyadan asılılığı, başlıca olaraq, sərbəst yükdaşıyıcıların enerji minimumları arasında yenidən paylanması hesabına güclü şəkildə dəyişir.

Tenzoeffektlər bir çox yarımkeçirici cihazların düzəldilməsinə imkan versə də, onların sırasında daha sadə quruluşa və iş prinsipinə malik, lakin daha geniş istifadə olunan və intensiv tədqiq edilən cihazlar **tenzorezistorlar** və **tenzdiodlardır**.

Tenzorezistor – cihazın işçi elementi adlanan iki omik kontaktlı yarımkeçirici lövhə və ya çubuqdan («barmaqcıqdan») ibarətdir. Həmin işçi elementin bir ucu tərpənməz dayağa bərkidilir, digər ucuna isə ölçülən (deformasiya yara-



Şəkil 4.3.4. Tenzorezistorun iş rejiminin sxematik təsviri

dan) qüvvə təsir edir (şəkil 4.3.4). Deformasiya zamanı işçi elementin elektrik müqavimətinin dəyişməsi tenzorezistorun

$$m = \frac{\Delta R / R_0}{\Delta \ell / \ell_0} = \frac{\Delta \rho / \rho_0}{\Delta \ell / \ell_0} \quad (4.3.5)$$

şəklində təyin edilən **tenzohəssaslıq əmsah** ilə xarakterizə olunur.

Tenzohəssaslıq əmsali –

deformasiya zamanı işçi elementin elektrik müqavimətinin (yaxud xüsusi müqavimətinin) nisbi dəyişməsinin, həmin elementin uzunluğunun uyğun nisbi dəyişməsinə nisbətini göstərir. Buna görə də m – tenzohəssaslıq əmsalının ifadə-sindəki R_0, ρ_0, ℓ_0 – kəmiyyətləri uyğun olaraq işçi elementin deformasiyadan əvvəlki elektrik müqaviməti, xüsusi müqaviməti və uzunluğu, $\Delta R, \Delta \rho, \Delta \ell$ – isə həmin kəmiyyətlərin deformasiya hesabına baş verən dəyişmələrinin mütləq qiymətləridir.

Tenzorezistorun işinə temperaturun təsirini azaltmaq üçün onun işçi elementi, bir qayda olaraq, aşqarlanmış yarımkəcirdidən hazırlanır. Məlumdur ki, belə yarımkəciri-cidə sərbəst yükdaşıyıcıların konsentrasiyası müəyyən temperatur oblastında yalnız aşqar atomlarının konsentrasiyasından asılı olur. Bu konsentrasiya isə digər amillərdən, o cümlədən deformasiyadan da, asılı deyil. Buna görə də deformasiya prosesində tenzorezistorun işçi elementinin elektrik müqavimətinin müşahidə edilən dəyişməsi yalnız sərbəst yükdaşıyıcıların yüyürlükünün deformasiyadan asılılığı hesabına baş verir.

Germanium və silisium yarımkəcirləri üçün tenzohəssaslıq əmsali $m = 140 \div 180$ tərtibindədir. Bu kəmiyyət yarımkəcircinin keçiricilik tipindən və deformasiyanın kris-

talın oxlarına nəzərən yönəlmə istiqamətindən də güclü asılıdır. Məsələn, n - Si-da $m < 0$ olmaqla, həm də [111] istiqamətində maksimal, [100] istiqamətində minimal; p -Si-da isə $m > 0$ olmaqla, həm də [100] istiqamətində maksimal, [111] istiqamətində – minimal qiymətə malikdir. Germanium yarımkəcicisindən hazırlanmış tenzorezistorda hər iki tip keçiricilikli materialda [111] istiqamətində tenzoelektrik effekti güclüdür. Lakin n - Ge-da $m < 0$, p -Ge-da isə $m > 0$.

GaSb, InSb, PbTe və bir sıra başqa yarımkəcicici materialların kristalları da yüksək tenzohəssaslığa malikdir.

Tenzorezistordan, başlıca olaraq müxtəlif növ deformasiyaları, təzyiqi, qüvvəni, yerdəyişməni, sürüşməni və hərəkət təcilini ölçmək üçün, eləcə də mikrofon vəzifəsində istifadə edilir.

Tenzorezistorda elektrik müqavimətinin temperaturdan arzuolunmaz asılılığının cihazın işinə mənfi təsirini aradan qaldırmaq üçün, əksər hallarda körpü sxemli ölçü qurğusunda körpünün qollarında eyni temperatur əmsallı iki tenzorezistordan istifadə edilir. Bu tenzorezistorlardan yalnız biri tenzoqeydedici funksiyasını yerinə yetirir. İkinci tenzorezistor isə birincinin müqavimətinin qiymətinin temperaturdan asılı olaraq dəyişməsini kompensə etməyə xidmət göstərir.

Tenzodiod – bir $p-n$ kecid və iki cərəyan kontaktına malik olub, iş prinsipi $p-n$ keciddən axan əksinə cərəyanın, daha doğrusu, doyma cərəyanının qiymətinin deformasiyadan asılılığına əsaslanan yarımkəcicici cihazdır.

$p-n$ kecidiň Şokli nəzəriyyəsindən məlumdur ki, qeyri-simmetrik, məsələn p^+-n tipli keciddə deformasiya olunmamış halda doyma cərəyanı:

$$j_0 = \sqrt{ekT \frac{p_n^2 \mu_{p0}}{\tau_p}} . \quad (4.3.6)$$

Aşqar keçiricilikli yarımkeçiricidə qeyri-əsas yükdaşıyıcıların τ_p – yaşama müddətinin deformasiyadan asılı olmadığını qəbul etmək mümkün olduğundan, deformasiya zamanı yalnız bu yükdaşıyıcıların μ_p – yürüklüyü və p_n – konsentrasiyası dəyişər. Digər tərəfdən, qeyri-əsas yükdaşıyıcıların p_n – konsentrasiyasının deformasiya zamanı dəyişməsi

$$p_n = p_{n0} \exp\left(-\frac{\Delta\epsilon_{def}}{kT}\right) \quad (4.3.7)$$

şəklində təyin olunduğundan (burada $\Delta\epsilon_{def} = \Delta\epsilon_g + kT \ln \frac{N_c N_v}{N'_c N'_v}$ – qadağan olunmuş zonanın eninin effektiv, $\Delta\epsilon_g = (\dot{\epsilon}_c - \epsilon_c) - (\dot{\epsilon}_v - \epsilon_v)$ – isə qadağan olunmuş zonanın eninin həqiqi dəyişməsidir), deformasiya olunmuş $p^+ \cdot n$ keçidə doyma cərəyanının qiyməti

$$\dot{j}_0 = \sqrt{\frac{ekT\mu_p p_n^2}{\tau_p} \exp(-\Delta\epsilon_{def}/kT)}, \quad (4.3.8)$$

deformasiya hesabına doyma cərəyanının nisbi dəyişməsi isə

$$\frac{\Delta j_0}{j_0} = \frac{\dot{j}_0 - j_0}{j_0} = \left(\frac{\mu_p}{\mu_{p0}} \right)^{\frac{1}{2}} \exp\left(-\frac{\Delta\epsilon_{def}}{kT}\right) - 1 \quad (4.3.9)$$

olar.

Aydındır ki, tamamilə oxşar ifadəni $n^+ \cdot p$ keçidi üçün də yazmaq mümkündür. Bu halda:

$$\frac{\Delta j_0}{\Delta j_0} = \left(\frac{\mu_n}{\mu_{n0}} \right)^{\frac{1}{2}} \exp\left(-\frac{\Delta\epsilon_{def}}{kT}\right) - 1. \quad (4.3.10)$$

Maksimal tenzohəssaslıq ala bilmək üçün $\Delta\varepsilon_{def}$ və μ kəmiyyətlərinin dəyişməsi cərəyanə görə əlaqəli (uzlaşmış) şəkildə olmalıdır. Daha doğrusu, əgər $\Delta\varepsilon_{def}$ – artırısa, onda μ – azalmalıdır və əksinə.

Eyni şəraitdə $p-n^+$ keçidlərdə tenzohəssaslıq p^+-n keçidlərdəkindən dəfələrlə böyük olur.

Tenzodiodda $p-n$ keçidlərin en kəsiyi müstəvisinin yönəlməsi istiqaməti onların deformasiya olunması üsuluna uyğun olaraq seçilir. Tenzorezistorla müqayisədə tenzodiodun üstünlüyü, həm tenzodiodun daha yüksək həssaslığa malik olması, həm də onun vasitəsilə hərtərəfli sixılma hələndə da deformasiyanı ölçməyin mümkünüyündür. Tenzorezistor isə hərtərəfli sixilməyə az həssasdır. Ona görə ki, baxılan halda başlıca olaraq qadağan olunmuş zonanın eni dəyişir, yürüklük isə demək olar ki, sabit qalır.

§ 4.3.3. Maqnit sahəsi qeydediciləri

Maqnit sahəsinə həssas yarımkəçirici cihazlar, adətən, maqnit sahəsini (maqnit sahəsi induksiyasını) qeyd etmək və ölçmək üçün işlədir. Onların sırasında quruluşunun, iş prinsipinin və hazırlanma texnologiyasının sadələyinə görə **Holl qeydediciləri**, **maqnitorezistorlar**, və **maqnitodiodlar** daha önemlidir.


Holl effekti əsasında işləyən və maqnit sahəsi induksiyasını ölçən yarımkəçirici cihazlar – **Holl qeydedicisi** adlanır.

Holl qeydedicisini dəyişən maqnit sahəsində yerləşdirib, ondan sabit cərəyan buraxmaqla, **Holl kontaktlarının** dövrəsində dəyişən cərəyan almaq mümkündür. Bu halda alınan dəyişən cərəyanın tezliyi qeydediciyə təsir edən dəyişən maqnit sahəsinin tezliyinə bərabər olur. Sabit cərəyanı

dəyişən cərəyanaya çevirən belə cihaz **cərəyan çeviricisi** adlanır.

Cərəyan çeviricisi rejimində işləyən Holl qeydedicisinin işini xarakterizə etmək (qiymətləndirmək) üçün

$$\eta = \frac{P_y}{P_{gir}} \quad (4.3.11)$$



Şəkil 4.3.5. Holl qeydedicisinin iş rejimində dövrəyə qoşulmasının sxematik təsviri

şəklində təyin olunan və qeydedicinin istifadə etmə əmsali adlanan kəmiyyətdən istifadə edilir. Bu kəmiyyət, qeydedicinin Holl kontaktları dövrəsindəki R_y – yük müqavimətində ayrılan P_y – yük gücünün, giriş

dövrəsində sərf olunan P_{gir} – giriş gücünə nisbəti ilə təyin olunur (Şəkil 4.3.6). Əgər nəzərə alınsa ki:

$$P_{gir} = I_{gir}^2 \cdot R_{gir},$$

$$P_y = I_H^2 R_y,$$

$$I_H = \frac{U_H}{R_0 + R_y} \quad (4.3.12)$$

(burada I_{gir} – giriş, I_H – isə çıxış dövrəsindəki cərəyanın şiddəti, R_{gir} və R_y – uyğun olaraq giriş və yük müqavimətləri, R_0 – isə cihazın Holl kontaktları arasındakı müqavimətdir), onda:

$$P_y = U_H^2 R_y / (R_0 + R_y)^2. \quad (4.3.13)$$

Yük müqavimətinin $R_0 = R_y$ qiymətində isə:

$$P_y = U_H^2 / 4R_0 . \quad (4.3.14)$$

Holl effekti nəticəsində yaranan gərginlik

$$U_H = \frac{R_H}{d} IB$$

olduğundan:

$$P_y = \frac{R_H^2 I_{gir}^2}{4d^2 R_0} B^2$$

və

$$\eta = \frac{P_y}{P_{gir}} = \frac{R_H^2 I_{gir}^2}{4d^2 R_0 R_{gir} I_{gir}^2} B^2 = \frac{R_H^2}{4d^2 R_0 R_{gir}} B^2 . \quad (4.3.15)$$

Sonuncu ifadədəki R_0 və R_{gir} – müqavimətləri materialın

$$\rho = \frac{1}{en\mu_n} \quad (4.3.16)$$

xüsusi müqaviməti ilə mütənasib, R_H – Holl sabiti isə

$$R_H = \frac{A}{en} \quad (4.3.17)$$

olduğundan (burada n və μ_n – əsas yükdaşıyıcıların kon-sentrasiyası və yüyürlüyü, A – sərbəst yükdaşıyıcıların kristaldakı səpilmə mexanizmi ilə təyin olunan sabitdir) yazmaq olar ki:

$$\eta = C(\mu_n \cdot B)^2 . \quad (4.3.18)$$


Burada C – kristalın həndəsi ölçüləri və A – kəmiyyətinin qiyməti ilə təyin olunan sabittir. Sonuncu ifadədən göründüyü kimi, $\eta \sim \mu_n^2$. Başqa sözlə, Holl qeydedicisinin istifadə etmə əmsali sərbəst yükdaşıyıcıların yüyürlüğünün

kvadrati ilə mütənasibdir. Bu səbəbdən də Holl qeydedicisi $n\text{-Ge}$ ($\mu_n \approx 3800 \text{ sm}^2 / V \cdot \text{s}$), $n\text{-GaAs}$ ($\mu_n = 8500 \text{ sm}^2 / V \cdot \text{s}$) və $n\text{-InSb}$ ($\mu_n = 77000 \text{ sm}^2 / V \cdot \text{s}$) kimi otaq temperaturunda əsas yükdaşıyıcıların yüyürüküyü böyük olan yarımkərıcıclılardan hazırlanır.

\vec{B} -induksiyalı maqnit sahəsində yerləşdirilmiş yarımkərıcıcidən maqnit induksiyası ilə müəyyən $\phi \neq 0$ bucaq altında yönəlmüş I – cərəyanı axdıqda, sərbəst yükdaşıyıcılara Lorens qüvvəsi ilə yanaşı, həm də eninə istiqamətdə yaranmış **Holl elektrik sahəsi** təsir edir və bu qüvvələr bir-birinin əksinə yönəlir. Stasionar halda kristalda Holl elektrik sahəsi elə qiymətə çatır ki, onun kristaldakı sərbəst yükdaşıyıcılara F_H – təsiri, F_L – Lorens qüvvəsinin təsirini tam kompensə edir ($F_H = -F_L$). Bu halda cərəyan xətləri kristalın yan üzlərinə paralel yönəlmış olur.

Yarımkərıcıcidə yükdaşıyıcıların hamısının hərəkət sürəti isə heç də eyni olmur. Belə ki, xaotik istilik hərəkəti hesabına kristaldakı sərbəst yükdaşıyıcıların elektrik sahəsindəki hərəkət sürətinin qiyməti müəyyən qədər yayılmış («bulanıq») olur. Ona görə də Holl elektrik sahəsinin F_H – təsir qüvvəsi yalnız orta sürətli yükdaşıyıcılara xarici maqnit sahəsi tərəfindən göstərilən F_L – Lorens qüvvəsini kompensə edir. Bu halda kiçik sürətli yükdaşıyıcılara Holl sahəsi, böyük sürətli yükdaşıyıcılara isə Lorens qüvvəsi daha güclü təsir göstərir.

Ona görə də kristalın elektrik keçiriciliyində orta sürətli yükdaşıyıcılar daha




Şəkil 4.3.6. Maqnit sahəsində yerləşdirilmiş cərəyan axan yarımkərıcıci kristalda sərbəst yükdaşıyıcıların sürətlərinə görə qruplaşmasının sxematik təsviri

həllədici rol oynayır. Kiçik və böyük sürətli yükdaşıyıcıların isə keçiricilikdəki payı çox az olur (şəkil 4.3.6).


Nəticədə, cərəyanla müəyyən ($\varphi \neq 0$) bucaq əmələ gətirən (eninə) maqnit sahəsində yarımkəciriçinin müqaviməti artır. Bu hadisə, yəni eninə maqnit sahəsində yarımkəciriçinin elektrik müqavimətinin artması (keçiriciliyin azalması) **Qauss effekti** və ya **maqnitorezistiv effekt (maqnit müqaviməti effekti)** adlanır.

Eyni zamanda iki növ sərbəst yükdaşıyıcıları mövcud olan yarımkəciriçi kristalda E_H – Holl elektrik sahəsinin qiyməti kiçik olur. Buna görə də belə yarımkəciriçidə maqnit sahəsində cərəyan xətləri kristalın yan üzlərinə paralel olmur və böyük (güclü) maqnit müqaviməti effekti müşahidə olunur.

Yarımkəciriçidə Holl elektrik sahəsinin sərbəst yükdaşıyıcılara təsirini müxtəlif üsullarla aradan qaldırmaq mümkündür. Bu məqsədlə daha geniş tətbiq edilən üsul kristalın disk şəklində hazırlanması və elektrik kontaklarının konsentrik çevrələr formasında yerləşdirildiyi **Korbino diskı** adlanan elementdən istifadə üsuludur (şəkil 4.3.7). Bu elementin səth müstəvisinə perpendikulyar istiqamətdə yönəlmüş xarici maqnit sahəsinin təsiri altında sərbəst yükdaşıyıcılar cərəyanın axdığı radiuslardan kənara əyilsələr də, onların yan üzlərdə toplanması baş vermir, daha doğrusu, Holl elektrik sahəsi yaranmır. Korbino diskində verilmiş yarımkəciriçi material üçün maksimal maqnitomüqavimət effekti müşahidə olunur.



Şəkil 4.3.7. Korbino diskini əsasında düzəldilmiş maqnitorezistorun iş rejimində dövrləyə qoşulması sxemi



Şəkil 4.3.8. Səthinə nazik metal zolaqlar çəkməklə Holl gərginliyi aradan qaldırılmış maqnitorezistorun sxematik təsviri

Holl effektini yarımkəcirici lövhənin yan üzlərinə Holl potensiallar fərqi qısa qapayan nazik metal zolaqlar (MZ) çəkməklə də aradan qaldırmaq mümkündür. Bu zolaqlar eyni zamanda həm cərəyanın, həm də maqnit


sahəsinin istiqamətinə perpendikulyar yönəlməlidir (şəkil 4.3.8-də MZ zolaqları). Əksər hallarda səthə çəkilmiş nazik metal zolaqlar əvəzinə, kristalın daxilinə müxtəlif üsullarla çox nazik metal iynəciklər yeridilir. Bu variantda misal olaraq, geniş tətbiq tapmış $InSb + NiSb$ materialından hazırlanmış maqnitorezistoru göstərmək olar. Burada $InSb$ kristalı daxilində müxtəlif istiqamətlərdə yönəlmüş nazik $NiSb$ metal iynələri şəkil 6.3.8-də təsvir olunan halda kristalın səthinə çəkilmiş metal zolaqların vəzifəsini yerinə yetirir. Bu məqsədlə $Cd_xHg_{1-x}Te$ bərk məhlullarının kristallarından da istifadə edilir. Yarımkeciricidəki sərbəst yükdaşıyıcıların yüyürüklüyü artdıraqca maqnitorezistiv effektiñ qiyməti böyüdüyündən, maqnitorezistor hazırlamaq üçün məhz sərbəst yükdaşıyıcıların yüyürüklüyü böyük olan yarımkəcirici materialdan istifadə edilir. Müəyyənləşdirilmişdir ki, zəif maqnit sahələrində maqnitorezistiv effekt sahədən kvadratik, daha yüksək maqnit sahələrində isə xətti qanunla asılı olur.

Uzun (baza hissəsinin ölçüləri böyük olan) yarımkəcirici dioddan axan cərəyanın qiyməti həmin diodun baza oblastının tarazlıqda olmayan keçiriciliyi ilə təyin olunur.

Baza oblastında tarazlıqda olmayan sərbəst yükdaşıyıcıların paylanması isə onların yürüklüyündən və effektiv yaşıma müddətindən asılıdır. Eninə maqnit sahəsində maqnitorezistiv effekt nəticəsində yükdaşıyıcıların yüyürlüyüünün qiyməti azaldığından bazonın elektrik keçiriciliyi daha da güclü dəyişir. İnjeksiya hesabına maqnitorezistiv effekt on və yüz dəfələrlə güclənir və **uzun diodların** maqnitohəssaslığı maqnitorezistorların maqnit həssaslığından qat-qat yüksək olur. Bu xüsusiyyət uzun diodların da, maqnit sahəsini qeyd etmək və ya ölçmək üçün istifadə olunmasını mümkün edir. Baza oblastının müqavimətinin maqnit sahəsinin qiymətindən asılılığını əsaslanan və maqnit sahəsini qeyd etmək, eləcə də ölçmək üçün istifadə oluna bilən yarımkənciri diod **maqnitodiod** adlanır.

Qeyd etmək lazımdır ki, maqnit sahəsi maqnit diodunda təkcə sərbəst yükdaşıyıcıların yüyürlüğünü azaltır, o, həm də cərəyan xətlərini əyir. Adətən, bu diodlarda sərbəst elektron və deşiklərin konentrasiyasının bərabərliyi təmin olunduğundan, bazada Holl sahəsi yaranmır. Cərəyan xətlərinin əyilmə hesabına uzanması tarazlıqda olmayan sərbəst yükdaşıyıcıların baza yaxınlığının kiçilməsinə və injeksiya olunmuş yükdaşıyıcılar hesabına baza oblastının keçiriciliyinin modulyasiyasının azalmasına, yəni maqnitohəssaslığın yüksəlməsinə səbəb olur (*Şəkil 4.3.9*).

Diodun baza hissəsində cərəyan xətlərinin əyilməsi yan üzlərdən birində sərbəst yükdaşıyıcıların konsentrasi-



Şəkil 4.3.9. Maqnitodiodlarda maqnit sahəsinə həssaslığın yaranmasının prinsipial sxemi

yasının artmasına, digerində isə azalmasına səbəb olur. Nazik lövhələrdə tarazlıqda olmayan sərbəst yükdaşıyıcıların effektiv yaşama müddəti, başlıca olaraq səth rekombinasiyası ilə müəyyənləşdiyindən, sərbəst yükdaşıyıcıların belə paylanması cərəyanada səth rekombinasiyasının rolunun və yükdaşıyıcıların effektiv yaşama müddətinin dəyişməsinə gətirir. Nəticədə, sərbəst yükdaşıyıcıların meyil etdirildiyi yan üzün səth rekombinasiyasında rolü artır, əks üzünkü isə ya azalır, ya da tamamilə aradan qalxır.

Əgər hər iki üzdə rekombinasiya sürəti (S_r) eyni olarsa, onda sərbəst yükdaşıyıcıların effektiv yaşama müddəti və belə maqnit diodundan axan cərəyanın qiyməti maqnit sahəsində kiçilir.

Bazanın yan üzlərində yükdaşıyıcıların rekombinasiya sürətləri bir-birindən kəskin fərqləndikdə isə sərbəst yükdaşıyıcılar rekombinasiyanın sürəti daha kiçik olan üzə meyil etdirilməklə onların effektiv yaşama müddətinin qiyməti artırılır. Nəticədə, maqnitodioddan axan cərəyan da böyüyür.

Maqnit sahəsinin əks istiqamətində isə adi maqnitodiод effekti müşahidə olunur və maqnit sahəsinin intensivliyi artıqca dioddan axan cərəyan kəskin azalır.

Maqnitorezistorların və maqnitodioldarın, eləcə də bəzi digər **qalvanomaqnit cizahları** xarakterizə edən əsas kəmiyyət **volt-maqnit həssaslığıdır**. Bu kəmiyyət kristaldakı gərginlik düşküsünün ΔU – dəyişməsinin, həmin kristaldan axan I – cərəyanın gərginliyin bu dəyişməsini yaradən ΔB – maqnit sahəsi dəyişməsinə nisbətinə bərabərdir:

$$\gamma_H = \Delta U / (\Delta B \cdot I) \quad (4.3.19)$$

Ge və *Si*-dan hazırlanmış maqnitodioldarda $\gamma_H \approx 30 \div 90 V / A \cdot Tl$.

FƏSİL 4.4

İSTİLİK VƏ TERMOELEKTRİK CİHAZLARI

§ 4.4.1. Termorezistor

Yarımkeçirici materialların elektrik keçiriciliyinin və ya müqavimətinin temperaturdan güclü asılı olması bu materialların əsasında temperaturu ölçmək üçün cihazlar, eləcə də müxtəlif sxemlərdə tətbiq edilə bilən temperatur tənzimləyiciləri və temperatur releleri hazırlamağa imkan verir. Bu baxımdan ən maraqlı və geniş tətbiq tapmış yarımkəçirici cihaz termorezistordur.

Termorezistor – iş prinsipi materialın elektrik müqavimətinin temperaturdan asılılığına əsaslanan rezistordur.

Termorezistorun **termistor**, **bolometr**, **pozistor** kimi müxtəlif növləri var.

Bolometr – optik şüalanmanın istilik təsirini qeydə almaq və onun gücünü ölçmək üçün istifadə edilən cihazdır.

Pozistor isə – elektrik müqavimətinin temperatur əmsalı müsbət olan, yəni müqaviməti temperaturun artması ilə böyükən termorezistordur.

Termorezistorun daha maraqlı iş prinsipinə malik olan və geniş tətbiq edilən növü termistordur. **Termistor** – müqavimətinin temperatur əmsali mənfi olan termorezistordur. Bu cihazın iki növü var – **birbaşa və dolayı yolla qızdırılan termistor**. Birbaşa qızdırılan termistorda müqavimətin dəyişməsi, ya birbaşa cihazın işçi elementindən keçən cərəyan hesabına onun qızması, ya da işçi elementin istilik şüalandırmasının dəyişməsi (məsələn, ətraf mühitin temperaturunun dəyişməsi) nəticəsində baş verir.

Temperaturun yüksəlməsi ilə yarımkəcərici materialın müqavimətinin kiçilməsi, yəni müqavimətin temperatur əmsalının mənfi olması bir neçə müxtəlif səbəblərdən baş verə bilər. Bunlardan ən başlıcası temperaturun yüksəlməsi ilə materialdakı sərbəst yükdaşıyıcıların konsentrasiyasının artması, dəyişən valentli ionlar arasındakı elektron mübadiləsinin intensivliyinin böyüməsi və ya yarımkəcərici materialda faza çevrilməsinin baş verməsidir.

Bu hadisələrin hər biri heç də yarımkəcərici materialın hamısında yox, onların növündən asılı olaraq (kovalent və ion rabitəli yarımkəcəricilər, bəzi oksid yarımkəcəricilər və s.) müəyyən bir qrupunda daha üstün təzahür edə bilir.

Temperaturun yüksəlməsi ilə müqavimətin azalmasının (müqavimətin temperatur əmsalının $\alpha_T < 0$ olmasının) sərbəst yükdaşıyıcıların konsentrasiyasının artması hesabına baş verməsi, başlıca olaraq kovalent rabitəli yarımkəcəricilərdən (Ge, Si, SiC, A₃B₅ birləşmələri və s.) hazırlanmış termistorlara xasdır. Belə yarımkəcəricilər həm aşqar, həm də məxsusi keçiriciliyin baş verdiyi temperatur diapazonlarında müqavimətin temperatur əmsalının mənfi qiymətinə malik olur. Hər iki halda elektrik keçiriciliyinin (müqavimətin) temperaturdan asılılığı əsasən yükdaşıyıcıların konsentrasiyasının temperaturdan asılılığı hesabına baş verir. Cünki sərbəst yükdaşıyıcıların yüyürlüyünün temperaturdan asılılığı bu halda nəzərə alınmayacaq dərəcədə zəif olur.

Aşqar və məxsusi keçiriciliyin baş verdiyi temperatur diapazonlarında yarımkəcəricinin müqavimətinin temperaturdan asılılığı

$$R = R_0 \exp(B_T / T) \quad (4.4.1)$$

ifadəsi ilə təsvir olunur. Burada B_T – materialın müqavimətinin temperatur həssaslığı əmsali, R_0 – isə termistorun hazırlanıldığı materialdan və cihazın işçi elementinin həndəsi

ölçülərindən asılı olan kəmiyyət, daha doğrusu, verilmiş müəyyən temperaturda cihazın müqavimətidir.

Yarımkeçiricidəki fəal aşqar atomlarının tam ionlaşmadığı və kompensənin olmadığı halda:

$$B_T \approx \Delta\epsilon_a / 2k . \quad (4.4.2)$$

Bu ifadədə $\Delta\epsilon_a$ – aşqar (donor və ya akseptor) atomlarının daxil edildikləri yarımkeçirici maddədə ionlaşma enerjisi, k – isə Bolsman sabitidir.

Kompensə olunmuş, lakin aşqar atomlarının tam ionlaşmadığı yarımkeçiricidə:

$$B_T \approx \Delta\epsilon_g / k . \quad (4.4.3)$$

Məxsusi keçiricilik halında isə:

$$B_T \approx \Delta\epsilon_g / 2k . \quad (4.4.2)$$


Sonuncu ifadədəki $\Delta\epsilon_g$ kəmiyyəti yarımkeçiricinin qadağan olunmuş zonasının eninin qiymətini göstərir.

Termistor, əksər hallarda oksid yarımkeçiricilərin, daha doğrusu, kimyəvi elementlərin dövri sistemində titandan sinkə qədər sıradı yerləşən kecid qrupu metallarının («kecid elementlərinin») oksidləri əsasında düzəldilir.

Qeyd etmək lazımdır ki, ion rabitəsinin üstünlük təşkil etdiyi belə oksid yarımkeçiricilərin elektrik keçiriciliyi, kovalent rabitəli yarımkeçiricilərindən fərqlənir. Belə ki, kecid elementləri üçün dolmamış elektron təbəqələrinin mövcud olması və dəyişən valentlik xarakterikdir. Bunun da nəticəsində, həmin kimyəvi elementlərin oksidləri əmələ gələrkən müəyyən şəraitdə eyni kristalloqrafik vəziyyətdə yerləşən ionlar müxtəlif yüksəklərə malik olur. Belə materialların elektrik keçiriciliyi qonşu ionlar arasında baş verən elektron mübadiləsi ilə əlaqədar olur. Temperaturun dəyiş-

məsi ilə maddədəki ionlar arasında elektron mübadiləsinin intensivliyinin dəyişməsi nəticəsində oksid yarımkəcəricidən hazırlanmış termistorda da müqavimətin temperaturdan asılılığı əsasən kovalent yarımkəcəricidən hazırlanmış termistordakı kimidir. Bu iki hal arasındaki başlıca fərq yalnız ondan ibarət olur ki, B_T – temperatur həssaslığı əmsalı oksid yarımkəcəricidən hazırlanmış termistorda sərbəst yüksəlyicilərin konsentrasiyasının dəyişməsini deyil, ionlar arasında elektron mübadiləsinin intensivliyini eks etdirir.

Bəzi oksid yarımkəcəricilərdə (məsələn, V_2O_4 və V_2O_3 -də) faza keçidlərinin baş verdiyi temperaturlarında (68°C və 110°C) xüsusi müqavimətin bir neçə tərtib azalması müşahidə olunur. Bu hadisə həmin yarımkəcəricilər əsasında faza keçidlərinin baş verdiyi temperatur diapazonunda işləyən və müqavimətin temperatur əmsalının böyük mütləq qiymətə malik olduğu termistorlar düzəltməyə imkan verir. Belə termistorlarda $B_T < 0$.



Şəkil 4.4.1. Termistorun temperatur xarakteristikası


xarakteristikasıdır.

Birbaşa qızdırılan termistorun əsas parametrləri: nominal müqavimət, temperatur həssaslığı əmsalı, müqavimətin temperatur əmsalı, səpilmə əmsalı, yol verilən maksimal işçi temperatur, yol verilən maksimal səpilmə güclü, enerji həssashlığı əmsalı və zaman sabitidir. Bu cihazın əsas xarakteristikaları isə statik volt-amper xarakteristikası və temperatur

Termistorun temperatur xarakteristikası – onun müqavimətinin temperaturdan asılılığına (şəkil 4.4.1), **statik volt-amper xarakteristikası** – isə termistorla ətraf mühit arasında istilik tarazlığı qərarlaşdırığı şəraitdə, cihazdakı gərginlik düşgüsün cihazdan keçən cərəyanın qiymətindən asılılığına deyilir (şəkil 4.4.2).

Termistorun VAX-nın kiçik cərəyan və gərginlik oblastında xətti olması onunla izah edilir ki, bu halda termistorda ayrılan Coul gücü cihazın temperaturunu nəzərəçarpacaq dərəcədə dəyişə bilmir. Lakin cərəyanın sonraki artması ilə, termistorda ayrılan Coul istiliyi cihazın temperaturunu nəzərə çarpacaq qədər dəyişir. Bu halda cihazın yekun temperaturu iki amillə, daha doğrusu, ətraf mühitin temperaturu və termistorun Coul istiliyi hesabına qızması ilə təyin olunur. Termistordan axan cərəyanın belə qiymətlərində cərəyanın artması ilə termistorun müqaviməti kiçilir və nəticədə cihazın statik volt-amper xarakteristikasının xəttiliyi pozulur. Daha böyük cərəyanlarda isə cihazda ayrılan Coul istiliyinin kifayət qədər böyük olması nəticəsində, hətta statik VAX-da düşən (mənfi diferensial müqaviməli) oblast da müşahidə oluna bilir.

Termistorun nominal müqaviməti – adətən, 20°C -də (otaq temperaturunda) onun malik olduğu müqaviməti, B_T – **temperatur həssaslığı** isə – müqavimətin temperaturdan asılılığının ifadəsində (temperatur xarakteristikasında) eksponentin üstünü göstərir. Bu parametr (B_T) təcrubi ola-



Şəkil 4.4.2 Termistorun statik volt-amper xarakteristikası

raq, termistorun iki müxətlif (T_1 və T_2) temperaturdakı müqavimətinə (R_1 və R_2) görə

$$B_T = \frac{\ln(R_2 / R_1)}{\frac{1}{T_1} - \frac{1}{T_2}} \quad (4.4.5)$$

ifadəsindən təyin edilir.

Termistorun müqavimətinin temperatur əmsali (R_T) – cihazın müqavimətinin $\frac{dR}{R}$ – nisbi dəyişməsinin həmin dəyişmənin baş verdiyi dT – temperatur dəyişməsinə nisbətini göstərir:

$$R_T = \frac{1}{R} \frac{dR}{dT}. \quad (4.4.6)$$

Bu əmsalın qiyməti temperaturdan asılı olduğundan, həmişə onun indeksində R_T -nin verilmiş qiymətinin ölçülüdüyü temperatur göstərilir. Müqavimətin temperatur asılılığının (4.4.1) ifadəsini (4.4.6)-da nəzərə alıqda:

$$R_T = -B_T T^2 \quad (4.4.7)$$

olar. Müxtəlif termistorlar üçün otaq temperaturunda $R_T \approx -(0.8 \div 6.0) \cdot 10^{-2} K^{-1}$.

Termistorun səpilmə əmsali (H) – ədədi qiymətcə cihazla ətraf mühit arasında 1 K temperatur fərqi mövcud olduqda, termistor tərəfindən səpilən, yaxud da termistoru 1K qızdırmaq üçün onda ayrılmazı lazımlı gələn gücü göstərir.

Termistorun yolverilən maksimal işçi temperaturu elə ən yüksək temperaturdur ki, bu temperaturda hələ də cihazda dönməyən istilik prosesləri, yəni parametr və xarakteristikaların dönməyən dəyişmələri baş vermir. Bu temperatur

həm termistorun hazırlandığı materialla, həm də onun konstruksiya xüsusiyyətləri ilə təyin olunur.

Termistorun yolverilə bilən maksimal səpilmə gücü isə elə gücdür ki, cihazda otaq temperaturunda (20°C) bu qədər güc ayrıldıqda, o, yolverilən maksimal işçi temperatura qədər qızır bilir.

Termistorun enerji həssaslıq əmsalı (G) – cihazın müqavimətini 1% dəyişə bilən gücə deyilir.

Termistorun həssaslıq və səpilmə əmsalları arasında

$$G = \frac{H}{R_T} \quad (4.4.8)$$

şəklində əlaqə mövcuddur.

Termistorun zaman sabiti (τ_T) – elə zaman müddətidir ki, həmin müddət ərzində cihazın ətraf mühitə nəzərən temperaturu e – ədədi dəfə, yəni $\sim 63\%$ azala bilsin. Bu kəmiyyət termistorun istilik ətalətini müəyyən edir və cihazın konstruksiyasından, eləcə də ölçülərindən asılı olmaqla, həm də termistorun yerləşdiyi mühitin istilikkeçirməsi ilə təyin olunur. Müxtəlif tip termistorlar üçün $\tau_T \approx 0.5 \div 140$ saniyə.

Dolayı yolla qızdırılan termistor, əlavə istilik mənbəyinə, yəni qızdırıcıya malik olur.

Bu növ termistor müxtəlif konstruktivyalarda hazırlanısa da, onların hamısı üçün ümumi bir xüsusiyyət var. Bu ümumi xüsusiyyət ondan ibarətdir ki, bütün konstruksiyalarda cihazda bir-birindən təcrid edilmiş iki elektrik dövrəsi mövcud olur. Həmin elektrik dövrələrindən biri idarə edən, digəri isə idarə olunan dövrədir.

Dolayı yolla qızdırılan termistorun, birbaşa qızdırılan termistora aid olan parametr və xarakteristikalarla yanaşı, həm də yalnız onun özünə xas olan parametr və xarakteristikaları da var.

Həmin parametlərdən ən başlıcası termistorun qızdırılma xarakteristikasıdır.

Termistorun qızdırılma xarakteristikası – onun müqavimətinin qızdırıcı sarğıda ayrılan gücdən asılılığını göstərir.

Digər parametrlər sırasında isə termistorun istilik rabitəsi əmsalını və zaman sabitini göstərmək olar.

Dolayı yolla qızdırılan termistorun **istilik rabitəsi əmsalı** (k_0) – cihazın termohəssas elementini birbaşa (P_T) və dolayı yolla (P_q) eyni bir temperatura qədər qızdırmaq üçün lazımlı olan güclərin nisbətini $\left(k_0 = \frac{P_T}{P_q} \right)$ göstərir.

Dolayı yolla qızdırılan termistorun **istilik ətaləti** iki zaman sabiti ilə xarakterizə olunur. Bunlardan birincisi, dolayı yolla qızdırılan termistorun bütövlükdə, yəni bütün qurğunun, ikincisi isə yalnız onun termohəssas elementinin istilik ətalətini xarakterizə edir.

§ 4.4.2. Termoelektrik hadisələri. Termoelektrik generatoru


Termoelektrik hadisələri, yəni Zeyebek və Peltye effektləri əsasında işləyən cihazlar bütövlükdə termoelektrik cihazları adlanır. Bu cihazlara **termoelektrik generatoru**, **termoelektrik soyuducusu**, **termoelektrik qızdırıcısı** və ya **termoelektrik istilik nasosu** aiddir. Termoelektrik hadisələri yarımkəçiricilərdə daha güclü müşahidə olunduğundan termoelektrik cihazları başlıca olaraq bu materiallar əsasında hazırlanır.

Termoelektrik cihazları, adətən, **termocüt**, yaxud **termoelement** adlanan və qalvanik kontakta gətirilmiş müxtəlif keçiricilik tipinə malik iki qoldan ibarət sadə işçi tərkib

hissələrindən təşkil olunur. Həmin qolların bir-biri ilə qosulma nöqtəsi – **kontakt** adlanır.

Termoelektrik qurğuları isə — çoxlu sayıda termoelementlərdən təşkil olunur. Belə qurğuya **termobata-reya**, yaxud da **termoblok** deyilir. Termoelementin kontaktları arasında temperatur fərqi mövcud olduqda həmin termoelementin daxil olduğu dövrədə elektrik hərəkət qüvvəsi (e.h.q.) yaranır. Bu e.h.q.-nə **termoelektrik hərəkət qüvvəsi** (termo-e.h.q.) deyilir (Şəkil 4.4.3).

Termo- e.h.q. ümumi halda üç komponentdən ibarət ola bilər. Birinci komponent sistemdə sərbəst yükdaşıyıcıların isti kontaktdan soyuq kontakta diffuziyası ilə bağlıdır. Belə diffuziya iki səbəbdən, yəni isti ucda sərbəst yükdaşıyıcıların konsentrasiyasının, həm də kinetik enerjisinin soyuq ucdakindan yüksək olması hesabına baş verə bilir. İsti ucdnan əsas yükdaşıyıcıların soyuq uca tərəf getməsi nəticəsində burada (isti ucda) onların yükünü kompensə edən əks işarəli bağlı ionlar qalır. Nəticədə, soyuq və isti uclar arasında potensiallar fərqi yaranır. Termoelementin qolları müxtəlif keçiricilik tipinə malik yarımkəcəricilərdən təşkil olunduğundan, baxılan sistem bütövlükdə özünü ardıcıl qoşulmuş gərginlik elementləri batareyası, yəni sabit cərəyan mənbəyi kimi aparır. Ola bilər ki, baxılan temperaturda termoelementin hər iki qolunun isti ucunda əvvəlcədən bütün aşqar atomları ionlaşmış olsun və buna görə də sərbəst yükdaşıyıcıların diffuziyası yalnız isti və soyuq uclardakı sərbəst yükdaşıyıcıların kinetik enerjisinin fərq-lənməsi hesabına baş versin.



Şekil 4.4.3. Termoelementin dövrəsində termoelektrik hərəkət qüvvəsinin yaranmasının schematic təsviri

Hər iki halda elektronların n -tip keçiricikli qoldan p -tip keçiricikli qola, deşiklərin isə p -tip keçiricikli qoldan n -tip keçiricikli qola diffuziyası mümkün deyil. Çünkü belə diffuziya prosesini kontaktlarda mövcud olan **daxili kontakt potensiallar fərqi** hesabına yaranmış potensial çəpər əngelləyir.

Termoelementdə yaranan termo- e.h.q-nin ikinci komponenti cihazın hər iki qolunun kontaktında mövcud olan

$$\varphi_{k0} = \frac{kT}{e} \ln \frac{p_p n_n}{n_i^2} \quad (4.4.9)$$

kontakt potensiallar fərqinin temperaturdan asılılığı hesabına isti və soyuq kontaktlardakı potensiallar fərqinin bir-birindən fərqlənməsi ($\varphi_{k,ist} \neq \varphi_{k,soyuq}$ olması) ilə bağlıdır. Belə asılılığın mövcud olması nəticəsində termoelementin dövrəsində **termo- e.h.q-nin diffuziya komponenti** ilə eyni istiqamətdə yönəlmış kontakt komponenti də yaranır.

Nəhayət, termoelementin isti ucunda temperatur yüksəldikcə buradakı **fononların** sayı artdığından, onların isti ucdnan soyuq uca doğru diffuziyası baş verir. Termo- e.h.q-nin üçüncü komponenti isti ucdnan soyuq uca diffuziya edən fononların sərbəst yüksəşiyiciləri öz ardınca dərtməsidir. Bu komponent **termo- e.h.q-nin fonon sövqü komponenti** adlanır.

Göstərilən üç komponentdən təşkil olunan yekun termo- e.h.q. – termoelementin kontaktlarının (galvanik birləşmə yerlərinin) $\Delta T = T_2 - T_1$ temperaturları fərqindən və termoelementi təşkil edən yarımkəçiricilərin elektrofiziki xassələrindən asılı olur. Temperaturların çox da böyük olmayan fərqləri diapazonunda praktiki məqsədlər üçün kifayət sayıla bilən dəqiqliklə termo- e.h.q-nin qiyməti (ε_T) –

termoelementin kontaktlarının temperaturları fərqi (ΔT) ilə mütənasib olduğunu qəbul etmək mümkündür:

$$\varepsilon_T = \alpha_T \Delta T. \quad (4.4.12)$$

Buradakı α_T – mütənasiblik əmsali **termo- e.h.q. əmsali**, yaxud **diferensial termo e.h.q.** adlanır.


Termoelementdən sabit cərəyan keçdiğdə həmin cərəyanın istiqamətindən asılı olaraq, elementin birləşmə yerlərində (kontaktlarında) Coul istiliyindən əlavə istilik ayrılır və ya udulur. Bu hadisə **Peltye effekti**, ayrılan istilik isə – **Peltye istiliyi** adlanır. Ayrılan Peltye istiliyinin miqdarı kontaktdan keçən cərəyanın qiymətindən (I) və onun keçmə (davametmə) müddətindən (t) düz mütənasib asılıdır:

$$Q_p = \pm P_0 I t. \quad (4.4.13)$$

Burada, P_0 – mütənasiblik əmsali olub, **Peltye sabiti** adlanır.

Sonuncu ifadədəki «müsbat» və «mənfi» işarələri uyğun olaraq, Peltye istiliyinin ayrılmاسını və udulmasını göstərir. İstiliyin ayrılması ($Q_p > 0$) və udulması ($Q_p < 0$) isə artıq deyildiyi kimi, kontaktdan keçən cərəyanın istiqamətindən asılıdır.

Peltye effektinin başvermə səbəbini termoelementin enerji diaqramına əsasən keyfiyyətcə aşağıdakı kimi izah etmək olar.



Şəkil 4.4.4. Cərəyanın istiqamətindən asılı olaraq termoelementin kontaktlarında Peltye istiliyinin udulmasını (a) və ayrılmasını (b) izah edən enerji diaqramları

Termoelementdən cərəyan axlığıda həmin cərəyanın istiqamətindən asılı olaraq (şəkil 4.4.4, a) kontaktda yükdaşıyıcıların cərəyanda iştirak etməsindən başqa, həm də onları kontaktın $e\varphi_k$ – potensial çəpərindən aşırmaq üçün $\Delta\varepsilon = e\varphi_k$ miqdarda enerji sərf olunur. Bu əlavə enerji elektronlara qəfəsin enerjisi hesabına verildiyindən kontakt soyuyur.

Cərəyanın əks istiqamətində isə yükdaşıyıcılar həmin kontaktdan keçidikdə (şəkil 4.4.4, b) əksinə hadisə baş verir. Bu halda potensial çəpərdən düşən yükdaşıyıcılar öz enerjisini düşdükləri hissədəki yükdaşıyıcıların enerjisi ilə bərabərləşdirmək üçün $\Delta\varepsilon = e\varphi_k$ – qədər enerjini kristal qəfəsə verir. Nəticədə, yükdaşıyıcıların özləri “soyuyur”, kristal qəfəsin kontakt oblastındaki hissəsi isə qızır. Beləliklə, cərəyanın bu istiqamətində kontaktta Coul istiliyindən əlavə istilik ayrılır.

Əgər termoelementdən sabit cərəyan buraxılarsa, onun kontaktlarından biri soyuyar, digəri isə qızar. Bu halda sanki sistemdən axan cərəyan istiliyi onun bir kontaktından alıb, digər kontaktına ötürən istilik nasosu rolunu oynayır.

Peltye effekti Zeyebek effektinin tərsinə olan prosesdir. Buna görə də eyni bir termoelement üçün P_0 – Peltye və α_T – termo- e.h.q. əmsalları arasında

$$P_0 = \alpha_T T \quad (4.4.14)$$

şəklində münasibət mövcuddur.

Termoelektrik generatoru – termoelementlər sistemin-dən təşkil olunmuş və istilik enerjisini birbaşa elektrik enerjisinə çevirən termoelektrik qurğusudur.

Bu qurğu bir enerji növünü digərinə çevirmək funksiyasını yerinə yetirdiyindən, onun ən başlıca parametri **faydalı iş əmsalıdır**.

Termoelektrik generatorunun faydalı iş əmsalı – ci-hazın dövrəsinə qoşulmuş işlədicidə (yükdə) ayrılan faydalı gücün qurğunun istilik udan (qızdırılan) kontaktuna verilən ümumi istilik gücünə nisbətini göstərir. Bu əmsalı təyin etmək üçün sadə halda bir termoelementin iş prosesini araşdırıraq.

Fərz edək ki, qollarının hər birinin uzunluğu l , en kəsiklərinin sahələri, xüsusi müqavimətləri, xüsusi və tam istilikəçirmə əmsalları isə – uyğun olaraq S_1 , S_2 , ρ_1 , ρ_2 , χ_1 , χ_2 və χ olan termoelementin kontaktları arasında $\Delta T = T_2 - T_1$ temperatur qradiyenti yaradılıb və bu termoelementə R_y – müqavimətli bir işlədici (yük müqaviməti) qoşulub. Eyni zamanda fərz edək ki, $T_2 > T_1$. Bu halda termoelementdə

$$\varepsilon_T = \alpha_T \Delta T = \alpha_T (T_2 - T_1) \quad (4.4.15)$$

qədər termo-e.h.q. yaranar. Əgər termoelementin özünün müqaviməti

$$R = \rho_1 \frac{l}{S_1} + \rho_2 \frac{l}{S_2} \quad (4.4.16)$$

olarsa, baxılan halda yük müqavimətindən (islədicidən)

$$I_T = \frac{\varepsilon_T}{R + R_y} \quad (4.4.17)$$

qədər termoelektrik cərəyanı axar. Nəticədə, R_y – işlədiciində

$$P_y = I_T^2 R_y = I_T^2 R_y \quad (4.4.18)$$

qədər faydalı güc ayrılır.

Termo-e.h.q.-nin (4.4.15) və termoelektrik cərəyanının (4.4.17) ifadələrini (4.4.18)-də nəzərə aldıqda:

$$P_y = I_T^2 R_y = \frac{\varepsilon_T^2}{(R + R_y)^2} \cdot R_y = \frac{\alpha_T^2 (T_2 - T_1)^2}{(R + R_y)^2} \cdot R_y. \quad (4.4.19)$$

Sistemdən axan termoelektrik cərəyanı vahid zaman müddəti ərzində kontaktlarda

$$Q_p = P_0 I_T = \alpha_T T I_T = \frac{\alpha_T^2 (T_2 - T_1)}{R + R_y} \cdot T \quad (4.4.20)$$

qədər Peptye, ayrı-ayrı qollarda isə

$$Q_C = I_T^2 R \quad (4.4.21)$$

qədər Coul istiliyi yaradar.

Sadələşdirilmiş halda fərz etmək olar ki, qollarda ayrılan Coul istiliyi kontaktlarla yığılıb və kontaktlar arasında bərabər paylanıb. Onda T_2 – temperaturlu isti kontaktda

$$Q_{p2} = \frac{\alpha_T^2 (T_2 - T_1)}{R + R_y} \cdot T_2 \quad (4.4.22)$$

qədər Peptye istiliyi udular və eyni zamanda

$$Q_{C2} = \frac{1}{2} I_T^2 R = \frac{\alpha_T^2 (T_2 - T_1)}{2(R + R_y)^2} \cdot R \quad (4.4.23)$$

qədər Coul istiliyi ayrılırlar.

Bələliklə, sistemdə I_T – termoelektrik cərəyanı yaratmaq üçün isti (istilik udan) kontakta xaricdən (qızdırıcıdan) vahid zamanda

$$Q_\chi = \chi (T_2 - T_1) \quad (4.4.24)$$

qədər istilik verildikdə, həm də isti kontaktda Peptye istiliyinin udulduğunu, daha doğrusu bu istilik miqdarnı kompensə etmək lazım gəldiyini və yaranmış termoelektrik cərəyanı hesabına

$$Q_{C2} = \frac{1}{2} I_T^2 R \quad (4.4.25)$$

qədər Coul istiliyi ayrıldığını nəzərə almaq lazımdır. Ona görə də termoelementin f.i.ə.

$$\eta = \frac{P_y}{Q_x + Q_{p2} - \frac{1}{2}Q_c} =$$

$$= \frac{\frac{\alpha_r^2(T_2 - T_1)^2}{(R + R_y)^2} \cdot R_y}{\chi(T_2 - T_1) + \frac{\alpha_r^2(T_2 - T_1) \cdot T_2}{(R + R_y)^2} - \frac{1}{2} \frac{\alpha_r^2(T_2 - T_1)^2}{(R + R_y)^2} \cdot R} \quad (4.4.26)$$

olar. $m = \frac{R_y}{R}$ əvəzləməsi etdikdə bu ifadə

$$\eta = \frac{T_2 - T_1}{T_2} \cdot \frac{\frac{m}{m+1}}{1 + \frac{\chi R \cdot (m+1)}{\alpha_r^2 T_2} - \frac{T_2 - T_1}{2(m+1) \cdot T_2} \cdot R} \quad (4.4.27)$$

şəklinə düşər.

Sonuncu ifadədən göründüyü kimi termoelementin f.i.ə. **dönen istilik maşınının faydalı iş əmsali**

$$\eta_{im} = \frac{T_2 - T_1}{T_2}, \quad (4.4.28)$$

və termoelementdə istilikkeçirmə, eləcə də Coul istiliyi hesabına baş verən dönməyən itkiləri xarakterizə edən

$$\eta_{it} = \frac{\frac{m}{m+1}}{1 + \frac{\chi R \cdot (m+1)}{\alpha_r^2 T_2} - \frac{T_2 - T_1}{2(m+1) \cdot T_2}} \quad (4.4.29)$$

ifadəsi kimi iki vuruqdan ibarətdir.

İkinci vuruğun, daha doğrusu, (4.4.29) ifadəsinin məxrəcindəki χR hasilini termoelementin qollarının materialından $(\rho_1, \rho_2, \chi_1, \chi_2)$ və en kəsiklərinin sahəsindən $(S_1$ və

S_2) asılıdır. Eyni material və T_1, T_2 temperaturlarında ən böyük f.i.e. almaq üçün S_1 və S_2 en kəsiklərini elə seçmək lazımdır ki, χR hasili özünün minimal qiymətini alsın. Həmin qiyməti

$$\frac{d(\chi R)}{d\left(\frac{S_1}{S_2}\right)} = 0 \quad (4.4.30)$$

şərtindən hesablamaq olar. Bu şərt daxilində:

$$\left(\frac{S_1}{S_2}\right)_{opt} = \sqrt{\frac{\rho_1}{\chi_1} \cdot \frac{\rho_2}{\chi_2}}. \quad (4.4.31)$$

Termoelementin qollarının en kəsiklərinin nisbətlərinin belə optimal qiymətlərində:

$$(\chi R)_{min} = \left(\sqrt{\rho_1 \chi_1} + \sqrt{\rho_2 \chi_2} \right)^2. \quad (4.4.32)$$

Adətən, termoelementin f.i.e-nin ifadəsindəki $\frac{\chi R}{\alpha_T^2}$

vuruğunun tərsi olan $\frac{\alpha_T^2}{\chi R}$ kəmiyyətinin $\left(\frac{S_1}{S_2}\right)_{opt}$ -a uyğun qiymətini Z-lə işaret edirlər

$$Z = \frac{\alpha_T^2}{\chi R} \Bigg|_{\left(\frac{S_1}{S_2}\right)_{opt}} \quad (4.4.33)$$

və bu kəmiyyəti materialın **termoelektrik effektivliyi**, yaxud da **termoelektrik keyfiyyət əmsali** adlandırırlar. Başqa şəkildə:

$$Z = \frac{\alpha_T^2}{\left(\sqrt{\rho_1 \chi_1} + \sqrt{\rho_2 \chi_2} \right)^2}. \quad (4.4.34)$$

Beləliklə, termoelementin f.i.ə. üç əsas amildən:

1) Yalnız termoelementin qollarının hazırlanlığı materialın fiziki parametrlərindən asılı olan Z – termo-elektrik keyfiyyət və ya effektivlik əmsalından;

2) Kontaktların arasındaki $\Delta T = T_2 - T_1$ temperatur fərqindən;

3) Termoelementin R – müqavimətinin, işlədici-nin R_y – müqavimətinə olan nisbətindən $\left(m = \frac{R_y}{R} \right)$ asılıdır.

Termoelementin f.i.ə-nin maksimal qiymətini təmin etmək üçün $m = \frac{R_y}{R}$ nisbətinin də optimal qiymətini seçmək lazımdır.

$T = \frac{1}{2}(T_2 + T_1)$ olduqda:


$$m_{opt} = \sqrt{1 + Z\bar{T}} . \quad (4.4.35)$$

Əgər Z və m_{opt} -in ifadələri, termoelementin f.i.ə. üçün olan ümumi (4.4.27) ifadəsində nəzərə alınarsa, onda f.i.ə-nin yalnız termoelementin kontaktlarının temperatur-larından və Z – keyfiyyət əmsalından asılı olan maksimal qiyməti üçün:

$$\eta_{max} = \frac{T_2 - T_1}{T_2} \cdot \frac{m_{opt} - 1}{m_{opt} + \frac{T_1}{T_2}} . \quad (4.4.36)$$

Sonuncu ifadədən görünür ki, termoelementin kontaktlarının müəyyən T_1 və T_2 temperaturlarında, $Z \rightarrow \infty$ olduqda, həmin termoelementin f.i.ə.-nın η_{max} – qiyməti ideal istilik maşınının f.i.ə-na çatır.

Termoelementin f.i.e-nin qiymətinin ideal istilik maşının f.i.e-nin qiymətinə yaxınlaşması üçün həm Z – kəmiyyətinin qiyməti böyük olan, həm də yüksək temperaturlara dözə bilən işçi material götürmək lazımdır.



Şəkil 4.4.5. Bərk cisimlərin xüsusi elektrik müqavimətinin (ρ), xüsusi istilik keçirməsinin (χ) və termoelektrik effektivliyinin (Z) onlardakı sərbəst yükdaşıyıcıların konsentrasiyadan asılılığı

trasiyasının (n) kiçik qiymətlərində daha böyükdür və n -in qiyməti artıqca kəskin azalır. Digər tərəfdən, ρ -nin çox böyük qiyməti dielektrikə, kiçik qiyməti isə metala uyğun gəlir. Lakin bu materialların hər ikisində (həm dielektrikdə, həm də metalda) α_T -nin qiyməti kiçikdir.

Materialın xüsusi istilikkeçirməsi onun kristal qəfəsinin (χ_q) və bu metaldakı sərbəst elektron qazının (χ_e) istilikkeçirməsindən təşkil olunur. İlk yaxınlaşmada χ_q – sərbəst yükdaşıyıcıların n – konsentrasiyasından asılı deyil, χ_e – isə n -la mütənasibdir.

Materialların hamısında Z – kəmiyyəti ρ, χ, α_T -dən, sonuncuların hər biri isə materialdakı sərbəst yükdaşıyıcıların konsentrasiyasından (n) asılı olduğundan, bu məqsədlə n -in optimal qiymətinə uyğun material seçmək lazımdır. Bu seçimi aparmaq üçün şəkil 4.4.5-də təsvir olunmuş qrafiklərdən istifadə etmək olar.

Məlumdur ki, hər hansı materialın xüsusi müqaviməti (ρ) həmin materialdakı sərbəst yükdaşıyıcıların konsen-

Metal və metal ərintilərindən təşkil olunmuş termoelementlərdə termo-e.h.q-nin qiymətinin kiçik, xüsusu istilikkeçirmə əmsalının isə böyük olması nəticəsində, Z-in qiyməti kiçik olur.

Dielektriklərdən hazırlanmış termoelementlərdə isə ρ - böyük olduğundan Z-in qiyməti kiçikdir.

Sərbəst yükdaşıyıcıların konsentrasiyasının metal və dielektriklərlə müqayisədə aralıq qiymətə malik olduğu materialdan, yəni yarımkəçiricidən hazırlanmış termoelementdə isə Z-in qiyməti maksimal olur. Hesablamalar göstərir ki, yarımkəçiricidə $n \approx (2:3) \cdot 10^{19} \text{ sm}^{-3}$ olduqda, Z – özünün maksimal qiymətini alır. Sərbəst yükdaşıyıcıların konsentrasiyasının bu qiyməti metallardakı qiymətdən təqribən üç tərtib kiçikdir.

§ 4.4.3. Termoelektrik soyuducusu və qızdırıcısı

Termoelementdən sabit elektrik cərəyanı keçdikdə cərəyanın istiqamətindən asılı olaraq, onun kontaktlarının birində Coul istiliyindən əlavə də istilik ayrılır, digərində isə həmin qədər istilik udulur. Bu zaman soyuyan kontaktda udulan istiliyin miqdarı:

$$Q_p = -P_s I. \quad (4.4.37)$$

Burada P_s – soyuyan kontakt üçün Peleye əmsalıdır və ümumi halda həmin əmsal, α_T termoelektrik əmsali ilə

$$P_s = \alpha_T T. \quad (4.4.38)$$

şəklində əlaqədardır.

Əgər fərz etsək ki, termoelementin R – ümumi müqaviməti onun kontaktları arasında bərabər paylanıb, yəni

isinən və soyuyan kontaktların R_i və R_s müqavimətləri:

$$R_i = R_s = \frac{1}{2}R. \quad (4.4.39)$$


Onda soyuyan kontaktda ayrılan Coul istiliyinin miqdarı:

$$Q_c = \frac{1}{2}I^2R. \quad (4.4.40)$$

Bir kontaktda ayrılan yekun istiliyinin miqdarı isə:

$$Q = Q_p + Q_c = -P_s I + \frac{1}{2}I^2R \quad (4.4.41)$$

(4.4.41) ifadəsinin qrafiki təsviri şəkil 4.4.6-dakı kimi olar. Bu şəkildən göründüyü kimi kontaktdan cərəyan keçmədikdə ($I = 0$ olduqda) $Q = 0$, yəni Peptye və Coul effektlərinin heç biri baş vermir. Kontaktdan axan cərəyanın kiçik qiymətlərində $Q_p > Q_c$, böyük cərəyanlarda isə $Q_c > Q_p$.



Şəkil 4.4.6 Termoelementin soyuyan kontaktında ayrılan istilik miqdalarının kontaktdan keçən cərəyanın qiymətindən asılılığı

(4.4.41) ifadəsini diferensiallamaqla cərəyanın həmin optimal (I_{opt}) qiymətini tapmaq olar:

$$I_{opt} = P_s / R. \quad (4.4.42)$$

$I = I_{opt}$ olduqda:

$$Q_{I,opt} = -P_s^2 / (2R). \quad (4.4.43)$$

(4.4.43) ifadəsindən görünür ki, termoelementin müqaviməti (R) kiçik olduqca, soyuq kontaktda udulan istiliyin miqdarı (kontaktın soyuma dərəcəsi) daha böyük olar. Lakin bu heç də o demək deyil ki, termoelementin qollarının S – en kəsiyinin sahəsini böyütməklə və ya qollarının l – uzunluğunu kiçitməklə Peptye effekti hesabına soyuyan kontaktda daha aşağı temperatur (daha yüksək dərəcədə soyuma) almaq olar. Bu yolla soyuma dərəcəsini sonsuz artırmaq mümkün deyil. Çünkü termoelementin qollarının uzunluğunu azaltdıqca, isti və soyuq kontaktlar arasında istilik mübadiləsi güclənər və isti kontaktdan istilik, böyük sürətlə soyuq kontaktta verilər. Ona görə də termoelementin qollarının ölçülərini deyilən qaydada dəyişdirməklə soyuyan kontaktın soyuma dərəcəsi (temperaturunun aşağı düşməsi) yalnız o hala qədər davam edər ki, hələ də isinən kontaktdan istilikkeçirmə hesabına buraya ötürülən istilik miqdarı burada Peptye effekti hesabına udulan istiliyi tam kompensə edə bilməsin. Qeyd etmək lazımdır ki, bu halda ətraf mühitdən soyuyan kontaktta istilik axını nəzərə alınmır və fərz olunur ki, həmin kontakt istilik mübadiləsi baxımından ətraf mühitdən ideal səviyyədə təcrid edilib.

İstilik balansı şərti nəzərə alındıqda:

$$-Q_i = Q_\chi = \chi(T_i - T_s) \quad (4.4.44)$$

və ya

$$T_i - T_s = -\frac{Q_i}{\chi}. \quad (4.4.45)$$

Bu ifadələrdəki Q_i – kəmiyyəti Peptye effekti hesabına soyuyan kontaktda udulan istiliyin miqdarı, T_i və T_s –

isə uyğun olaraq isinən və soyuyan kontaktların temperaturalarıdır. Optimal rejimdə:

$$(T_i - T_s)_{\max} = -Q_{opt} / \chi = P_S^2 / (2\chi R). \quad (4.4.46)$$

$P_S = \alpha_T T_S$ və $Z = \alpha_T^2 / \chi R$ ifadələrini sonuncu bərabərlikdə nəzərə aldıqda:

$$(T_i - T_s)_{\max} = \frac{\alpha_T^2}{\chi R} \cdot \frac{1}{2} T_S^2 = \frac{1}{2} Z T_S^2. \quad (4.4.47)$$

Beləliklə, söyləmək mümkündür ki, yüksək soyutma qabiliyyətinə malik termoelektrik soyuducusu da, yalnız Z – termoelektrik effektivlik əmsalının qiyməti böyük olan yarımkəcərıcı materiallar əsasında hazırlanı bilər.

Yarımkəcərıcı termoelektrik soyuducusu başlıca olaraq **radioelektronikada, tibdə, kənd təsərrüfatında, metrologiyada, kosmik texnikada və məişətdə** (məsələn, səyyar, eləcə də nəqliyyat vasitələrindəki soyuducularda) uğurla tətbiq edilir.

Bu soyuducuların soyuda bildikləri həcm kiçik, daha doğrusu, təqribən 10 litrə qədərdir. Bundan böyük həcmldə isə belə soyuducular az effektlidir.

Termoelektrik soyuducularından sabit cərəyan axıqda cərəyanın istiqamətindən asılı olaraq, onun bir kontaktı isinir, digəri isə soyuyur. Bu xüsusiyyət, həmin qurğuların **termostatlarda** tətbiqinə imkan yaradır. Cərəyanın istiqamətini dəyişməklə termoelementin termostat daxilindəki kontaktı ya isinir, ya da soyuyur. Digər tərəfdən bu halda isinən kontaktda Coul istiliyi ilə yanaşı, Peleye istiliyi də ayrıldığından, böyük miqdarda istilik ayrılmamasına imkan yaranır.

Belə termoelektrik qızdırıcılarına bəzən **termoelektrik istilik nasosları** da deyilir.

Bakı Dövlət Universitetinin “Fiziki elektronika” kafedrası

Azərbaycan Respublikasında ilk fundamental fiziki tədqiqatlar hələ 1920-ci illərdə meydana gəlib. Fiziki elektronika sahəsində elmi araşdırmacların aparılmasına isə yalnız 1950-ci illərin əvvəllərindən başlanılıb və başlıca olaraq, iki istiqamətdə (bərk cisim elektronikası; alçaqtemperaturlu plazma və qaz boşalması elektronikası istiqamətlərində) inkişaf etdirilib. Bununla belə, elə ilk günlərdən Respublikada elm və texnikanın, eləcə də sənayenin mühüm və istiqamətləndirici sahələrdən sayılan fiziki elektronikanın bir elm sahəsi kimi inkişafına ciddi diqqət yetirilmiş, Rusiya Federasiyasının (RF), Ukraynanın, Belarusun aparıcı elm və ali təhsil müəssisələrində çalışan görkəmli alımlarla elmi əməkdaşlıq əlaqələrindən istifadə etməklə, onların çalışdıqları müəssisələrdə qısa bir vaxt ərzində yüksəkxitəsəl milli-elm və elmi-pedaqoji kadrların yetişdirilməsinə nail olunmuşdur. Eyni zamanda Bakı Dövlət Universitetində Fiziki elektronika ixtisası üzrə ali təhsilli kadr hazırlığının həyata keçirilməsi və fundamental tədqiqatların aparıla bilməsi üçün lazımı maddi-texniki baza yaradılmışdır. 1970-ci ildə isə burada “Fiziki elektronika” kafedrası yaradılmışdır. Həmin kafedranın yaradılmasında professor Qafar Əfəndiyevin mühüm rolü olmuş və o, 1992-ci ilədək kafedraya rəhbərlik etmişdir. 1992-ci ildə isə həmin vəzifəyə fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Abdinov seçilmişdir.

1994-cü ildə prof. Ə.Abdinovun birbaşa təşəbbüsü ilə kafedranın bazasında “Fiziki elektronika” istiqamətində bachelavr və magistratura pillələrində mütəxəssis hazırlığına başlanılmışdır.



Qısa müddət ərzində həmin kafedrada radiofizika və radioelektronika, vakuum texnikası, bərk cisim fizikası, bərk cisim elektronikası və elektron-ion cihazları və elektron optikası, optoelektronika, emissiya elektronikası, qaz boşalması və alçaqtemperaturlu plazma, ifrat yüksək tezlik elektronikası, nazik təbəqələr elektronikası, kontakt strukturları ($p-n$ kecid, metal-yarımkeçirici kontaktı, heterokecid), optoelektronika və kvant elektronikası, mikro- və nanoelektronika sahələrində yüksək maddi-texniki bazaya malik tədris və elmi-tədqiqat laboratoriyaları yaradılmış, həmin məsələlərə dair fənlərin yüksək səviyyədə tədrisinə nail olunmuş və professor-müəllim həyətinin sayı 17 nəfərə çatdırılmışdır ki, onlardan da 14 nəfəri fizika üzrə fəlsəfə doktoru, 4 nəfəri isə elmlər doktoru, professordur.

İndiyədək kafedra əməkdaşları tərəfindən fiziki elektromikanın müxtəlif sahələrinə dair 16 dərslik və dərs vəsaitinə, dünyanın ən nüfuzlu məcmuələrində çap olunmuş 2000-dən artıq elmi məqaləyə, dövlət qeydiyyatına alınmış 20-yə qədər patentə müəlliflik imzası atılmış, onların bilavasitə elmi rəhbərliyi ilə 50-dən çox fizika üzrə fəlsəfə və 10 elmlər doktoru disertasiyaları müdafiə olunmuşdur.

Hal-hazırda kafedrada iki istiqamət (bərk cisim elektromikasının aktual problemləri; alçaqtemperaturlu plazma və qaz boşalması elektronikasının bəzi məsələləri) üzrə elmi-tədqiqat işləri aparılır.



Əhməd Şahvələd oğlu

Abdinov (1945) – Bakı Dövlət Universitetinin fizika fakültəsini (1968), Rusiya EA Fizika-Texniki İnstitutunun aspiranturasını (1971) bitirmişdir. Fizika-riyaziyyat elmləri doktoru (1979), professor (1981), Nyu-York EA-nın həqiqi üzvü (1995), Bakı Dövlət Universitetinin “Fiziki elektronika” kafedrasının müdürü (1992-ci ildən), fizika üzrə 30-dan çox fəlsəfə

doktoru və 6 elmlər doktoru dissertasiyalarının elmi rəhbəri və elmi məsləhətçisi, 300-dən artıq elmi məqalənin və ixtiranın, ali məktəblər üçün 5 dərsliyin müəllifidir. 1993–2000-ci illərdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini, nazir əvəzi vəzifələrində çalışmış, 1989–2007-ci illərdə həm də Bakı Dövlət Universitetində Bərk cisim elektronikası Elmi-Tədqiqat laboratoriyasının elmi rəhbəri olmuşdur.

Bərk cisimlərdə tarazlılıqda olmayan elektron prosesləri və bərk cisim elektronikası sahəsində tədqiqatlar aparır. Bu sahədə tanınan tədqiqatçı-alimdir.

İlham Soltan oğlu Həsənov
(1950) – Azərbaycan Dövlət Universitetini (1972), Ukrayna Milli Elmlər Akademiyası Fizika İnstitutunun aspiranturasını (1977) bitirmiş, fizika-riyaziyyat elmləri doktorudur (2010). İon-plazma hadisəleri və texnologiyası üzrə Azərbaycan və rus dillərində çap olunmuş 1 kitabı və 70-ə qədər elmi məqalənin müəllifidir. AMEA Fizika İnstitutunun aparıcı elmi işçisidir (1998-ci ildən). BDU-nun “Fiziki elektronika” kafedrasında tələbələrə elektron cihazları, şüa texnologiyası, materialşünaslıq fənləri üzrə müntəzəm olaraq mühazirələr oxuyur (2000-ci ildən). İon mənbələri, nazik təbəqələrin fizikası, nano texnologiya sahəsində tədqiqatlar aparır.



Tərlan Xanbaba oğlu Hüseynov **(1957)** – Bakı Dövlət Universitetinin fizika fakültəsini (1984) və həmin universitetin aspiranturasını (1993) bitirmişdir. Fizika-riyaziyyat elmləri namizədidir (1994). Bakı Dövlət Universiteti fizika fakültəsinin dekan müavini (2000-ci ildən) və “Fiziki elektronika” kafedrasının dosentidir (2006-ci ildən). Ali məktəblər üçün 5 dərs vəsaitinin, 40-dan çox elmi məqalənin müəllifidir. Qaz boşalması və plazma elektronikası sahəsində tədqiqatlar aparır.



ӘДӘВІЙЯТ

1. **Фистуль В.И.** «Введение в физику полупроводников». М., «Высшая школа», 1984, 352 с.
2. **Abdullayev H.B., İskəndərzadə Z.Ə.** «Yarımkeçirici çeviricilər». Bakı, «Elm», 1975, 246 s.
3. **Викулин И.М., Сталаев В.И.** «Физика полупроводниковых приборов». М., «Сов.радио», 1980, 296 с.
4. **Жеребцов И.П.** «Основы электроники». Л., «Энергоиздат», 1985, 352 с.
5. **Hümbətov R.T.** «Elektronika». I və II hisə, Bakı, «Maarif», 2002, 283 s.
6. **Hümbətov R.T.** «Bərk cisimli elektronika». Bakı, AzDNA, 2002, 172 s.
7. **Abdinov Ə.Ş., Mehdiyev N.M.** «Optoelektronika», Bakı, «Maarif», 2005, 410 s.
8. **Abdinov Ə.Ş., Məmmədov H.M.** «Bərk cisim elektro-nikası». Bakı, «Təhsil», 2004, 135 s.
9. **Zərbəliyev M.M.** «Yarımkeçiricilər fizikası», Bakı, «Təhsil», 2008, 455 s.
10. **Eyvazov E.Ə., Fərəcov V.C., Qurbanov S.S.** «Yarımkeçiricilər fizikasına giriş». Bakı, «Çinar çap», 2007, 392 s.
11. **Eyvazov E.Ə.** «Bərk cisimlər fizikası». Bakı, «Təhsil», 2003, 455 s.
12. **Həsənov İ.S.** «Plazma və dəstə texnologiyası». Bakı, «Elm», 2007, 171 s.
13. **N.Ə.Məmmədov.** «İfrat yüksək tezliklər elektronikası». Bakı, «Maarif», 2008, 187s.
14. **B.B.Davudov, K.M.Daşdəmirov.** «Radiofizika». Bakı, «Bakı Universiteti», 2008, 391s.
15. **Barxalov B.B., Hüseynov Y.Y., İsmayılov R.M.** «Fiziki elektronika». «Sumqayıt Dövlət Universiteti», Sumqayıt, 2009, 271s.
16. **Добрецов Л.Н., Гомоюнова М.В.** «Эмиссионная электроника». М., «Наука», 1966, 564с.

17. Кудинцева Г.А. и др. «Термоэлектронные катоды». М., «Энергия», 1966, -366с.
18. Ворончев Т.А., Соболев В.Д. «Физические основы электровакуумной техники». М., «Высшая школа», 1971, 352с.
19. Фридрихов С. А., Мовнин С.М. «Физические основы электронной техники». М., «Высшая школа», 1982, 608с.
20. Никонов Б. П. «Оксидный катод». М., «Энергия», 1979, 238с.
21. Сушкив А.Д. «Вакуумная электроника. Физико-технические основы». Санкт-Петербург, «Лань», 2004, 464с.
22. Швикин Б.Н. «Газовая электроника и физика плазмы». М., «Наука», 1978, 159с.
23. Щука А.А. «Электроника». Санкт-Петербург, «БХВ», 2005, 799с.
24. Фоменко С.В. «Эмиссионные свойства материалов. Справочник». Киев, «Наукова Думка», 1981, 320с.
25. Окс Е.М. «Источники электронов с плазменным катодом». Томск, «НТЛ», 2005, 216с.
26. Кельман В.М., Явор С.Я. «Электронная оптика». М., «Наука», 1964, 384 с.
27. Габович М.Д. «Физика и техника плазменных источников ионов». М., «Атомиздат», 1972, 304 с.
28. Шимони К. «Физическая электроника». М., «Энергия», 1977, 607 с.
29. Андронов А.Н., Титов А.И. «Физические основы электронной и ионной технологии». М., «Советское радио», 1977, 320 с.
30. Молоковский С.И., Сушкив А.Д. «Интенсивные электронные и ионные пучки», Ленинград, «Энергия», 1978, 278 с.
31. Бочаров Л.Н. «Электронные приборы», М., «Энергия», 1979, 360 с.
32. Арцимович Л.А., Лукьянов С.Ю. «Движение заряженных частиц в электрических и магнитных полях», М., «Мир», 1980, 362 с.

33. **Броудай И., Мерей Дж.** «Физические основы микротехнологии». М., «Мир», 1984, 494 с.
34. **Силадьи М.** «Электронная и ионная оптика». М., «Мир», 1990, 639 с.
35. **Abdinov Ə.S., Səfərov V.H.** «Elektron texnikasının materialları və nanotexnologiyaların əsasları». Bakı, «Təhsil», 2010, 183 s.
36. **Лебедев А.И.** «Физика полупроводниковых приборов», М., «Физматлит», 2008, 487 с.
37. **Титце У., Шенк К.** «Полупроводниковая схемотехника». Перевод с немецкого. М., «Мир», 1982, 512 с.

Bədii və texniki redaktoru *Abdulla Ələkbərov*
Kompyuterçi-dizaynerlər *Səadət Quluzadə, Mələk Cəlilova*
Korrektoru *Ülkər Şahmuradova*

Çapa imzalanmışdır 12.03.2011. Kağız formatı 60x90^{1/16},
Fiziki çap vərəqi 22,5. Sifariş 23. Tirajı 300. Qiyməti müqavilə yolu ilə.

«Təhsil Nəşriyyat-Poliqrafiya» müəssisəsinin mətbəəsində çap olunmuşdur.
Bakı, AZ 1052, F.Xoyski küç., 121^A
Tel.: (+994 12) 567 81 28/29. Faks: (+994 12) 567 82 68
www.tahsilnp.com e-mail: info@tahsilnp.com

*Əhməd Şahvələd oğlu Abdinov
İlham Soltan oğlu Həsənov
Tərlan Xanbaba oğlu Hüseynov*

**ELEKTRON CİHAZLARI VƏ EMİSSİYA
ELEKTRONİKASININ ƏSASLARI
(Ali məktəblər üçün dərs vəsaiti)**

Bakı, «Təhsil», 2011